

Şəmil Sadiq

Odərlər

tarixi-fəlsəfi roman

2-Cİ NƏŞR



Redaktor:
Müşfiq XAN

Korrektor:
Asifə Əfəndi

Mətn tərtibatı:
Kamal Bağırzadə

Texniki redaktor:
BəxtiYar

Dizayn və qrafika:
Teymur Fərzi

© Şəmil Sadiq
Odərlər (tarixi-fəlsəfi roman)

©"XAN" nəşriyyatı
Bakı-2014-2017. 224 səh. 2-ci nəşr

ISBN:
978-9952-464-81-8

Müəllifin rəsmi razılığı olmadan kitabı yaxud onun hansısa
hissələrinin təkrar çapı, yayımı və roman əsasında film çəkilişi
qadağandır!

MÜƏLLİFDƏN

Uzun illər məni düşündürən, daha doğrusu narahat edən fəlsəfi bir mövzunu araştırma romanı kimi yazmağı arzulasam da, sonda çox dəyərli bir dostumun təklifi üzrə milli taleyimizi düşündürən süjetlə birgə yazdım. Yazdırıqca tarixi-fəlsəfi fikirlərim gah həqiqətlərlə, gah fantastik ideyalarla dost oldular. Müxtəlif oxucu kütləsi üçün həm maraqlı, həm qəbuledilməz, həm mübahisəli məqamlarla, həm də aktual problemlərlə zəngin olan bir romana çevrildi.

Mən məqsədimə çatdım. Millətimin şanlı tarixini və görmək istədiyim gələcəyini ürəyimin səsinə qulaq asaraq təxəyyülü-mün köməyi ilə yazdım. Romanın müxtəlif dünyagörüşlü insanımızın qınaq obyektinə çevriləcəyini bilirəm. Amma zərrə qədər də kimlərinsə fikrinə hörmətsiz yanaşmaq fikrində olmadım. Və bundan daima uzaq olmağa çalışdım. Əsərdəki qəhrəmanlar tanıdığım dostlarımın prototipidir. Bu qəhrəmanlar nə qədər ziddiyətli dünyagörüşə sahib olsalar da, həmişə bir amalda bütün fikirlər üst-üstə düşür. Bu amal isə millətdir! Hər şeydən öncə millət!..

Dədə Əfəndinin söhbətlərini romana salmaqdə öncə çox tərəddüllü idim. Hətta romanın altı ay bundan öncə hazır olmasına baxmayaraq, məhz milli düşüncə tərzinin carçası Dədə Əfəndinin söhbətlərinə görə düşünməyə qərar verdim. Və sonda heç bir düzəliş etmədən çapa göndərdim.

Qəhrəmanım Arslan Sultanbəyli Türk millətinin tarixinin gizlin mətləblərini ortaya çıxartmaq üçün oxuduğum tarixi mənbələrin izi ilə Dədə Əfəndinin tövsiyələri əsasında öncə Şuşaya getdi. Əməliyyatı şərəflə və uğurla başa vurdu. Roman üç hissədən ibarət olacağı üçün bu, birinci kitabdır. İkinci kitabda Arslan Sultanbəyli Ulu Şaman Məclisinin tapşırığı ilə Çinə, üçüncü kitabda isə Vatikana getməlidir. Ümid edirəm ki, oxucuları intizada saxlamadan ikinci və üçüncü kitabları da yaza-

cağam. Yəqin ki, oxuların münasibəti digər kitabların yazılıması üçün böyük stimul verəcək.

Romanın ərsəyə gəlməsində bir çox mütəxəssisdən və dostlarımdan məsləhətlər və dəstək aldım. Onlardan həmişəki kimi ilk oxucum, tövsiyələri ilə daima düzgün yolu göstərərək dəstək verən həyat yoldaşım Zülfiiyyə Sadıqovaya, coğrafi xəritələrlə işləməkdə daima yardım edən coğrafiyasıunas Famil Isayevə, tarixi faktları dəqiqləşdirməkdə hər zəngimə və çağırışımı səs verən tarixçi Amil Həsənova və arxeoloq Elvin Əliyevə, işğal altında olan bölgələrimizi uzaqdan da olsa, görməyimə və dağlar-dərələrlə tanış olmağım üçün mənimlə bərabər gecəsinin gündüzünə qatan Rahil Zülfəliyevə, ingilis dilli mənbələri araşdırmaqdə yardım edən Fərid Hüseynliyə, zəngin kitabxana və materiallarla təmin edən Əli İbrahimbəyliyə, hərbi terminləri dəqiqləşdirməyimdə yardım edən keçmiş döyüşçümüz Heydər Rəhimova, qazımız Kənan Nəcəfov və Sevindik Mehman ilk oxucu kimi tənqid etmək münasibətlərinə görə tanınmış ziyanlılarımız Müşfiq XANa, Elçin Əlibəyliyə, Cəlil Cavanşirə, Elxan Nəcəfova, Yusif Ali Afşara, Zöhrə Cəfərovaya, Günel Məmmədovaya və adının çəkilməsini istəməyən və XÜSUSİ məsləhətlər verən dostlarımı dərin minnətdarlığını bildirirəm.

Daima stumul aldığım, əsərləri ilə həyat konsepsiyamı formalaşdırduğım ustadım, romanın ilk oxucusu, böyük yazıçımız İsa Muğannaya bir ömür boyu minnətdar olacağımı bildirməkdən qürur duyuram.

İnanıram ki, süjet xətti təxəyyülümün məhsulu olan bu roman tezliklə oxucu rəğbəti qazanacaq.

Ali roman

Yazıcı və müəllim Şəmil Sadıqin erməni separatçıları ilə mübarizəyə həsr olunmuş "OdƏrlər" romanı nadir əsərdir. Nadirlik süjet xəttinin son dərəcə orijinallığı, ölkələr, siyasətlər, dirlər, təriqətlər haqqında məlumatın zənginliyindədir. Ziyalı oxucu müəllifin, şəksiz, şübhəsiz, böyük istedadının məhsulunu təşəkkür hissi ilə qarşılıyacaq və Azərbaycan ədəbiyyatına belə bir istedadın gəlməsi ilə fəxr edəcək. Adı oxucu işə romandakı məlumatın genişliyindən beynində genişlənmə duyacaq. Öz xalqına belə tuyğular aşılamaq hər yazıçıya nəsib olmur.

Çox mənali, müdrik, ali roman yazmışan. Sevinə-sevinə təbrik edirəm. Böyüksən. Amma daha böyük gələcəyini gözləyirəm... Xahiş edirəm sahifələrin arxasındaki qeydlərimə laqeyd olma... Çünkü bizim ikimizin taleyi var bu kitabda. Tale birlüyü, əbədi yazılılıq birlüyü, gələcək həyat birlüyü böyük, nadir xoşbəxtlikdir...

İsa Muğanna. 19.04.2013

*Milli Qəhrəman Mübariz İbrahimovun və "İgidliyə görə" medalı ilə
təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə
ithaf edirəm.*

Ölüm var ki, həyat qədər dəyərli...
Hüseyn Cavid

1

Qısa bir zamanda dünyadan bixəbər ucqar kənddə yaşayan kəndlilər xəbər tutdu ki, kəndə nalyığan gəlib. Hamı bir-birinə dəymışdı. Dağ kəndində heç kimin ağlına gələ bilməyəcəyi bir hadisə baş vermişdi. Şəhərdən gəldiyi ehtimal edilən bir nəfər nal yiğirdi. Həm də köhnə nal. Nala verilən pulla dörd təzə nal almaq olardı. Bu işə ən çox sevinən kəndin uşaqları idi, çünkü küçələrdən tapdıqları dəmir qırıntıları onları xeyli varlaşdıracaqdı. Amma nə fayda? Nalı hardan tapayıdlar bu binəvalar? Texnikanın inkişafından sonra kənddə atı olan kişilərin sayı azalmışdı. Lakin bu kənd dağ döşündə olduğu üçün heç olmasa, iki-üç evə bir at düşürdü. Onların da çoxu yük daşımaq üçün yaramırdı. Təbiət qoynunda yerləşən bu kəndə yerli turistlər çox gəldiyindən kəndlilər qonaqları bu atlarda dövrəsi bir manata gəzdirirdilər. Yazlıq atlar yabıya dönmüşdülər. Yalı yoluq toyuqlara bənzəyən atların qabırğaları sananır, quyruğu iki qızının arasına qısılr, dizləri isə ariqlıqdan bir-birinə dəyirdi. Bir vaxtlar bellərində igidlər daşıyan, mərd oğulları döyüşlərə aparan, öz sahibinin öldüyünü, yaralandığını görüb onu qoruyan atlar indi kimlərinsə əyləncə vasitəsi idi. Atların belinə minənlər ya haram pullardan harınlamış qarınqlular, ya dağın döşündə yeyib-içəndən sonra əylənməyə bir şey tapmayanlar, ya da kişiliyin, ərliyin, mərdliyin nə olduğundan xəbərsiz, əqidəsiz insanların əqidəsizlik əqidəsi ilə böyükən harın balaları idi. Ən yaxşı halda, tələbələr olardı ki, onların da arasında at belinə minməyə cürəti ç-

tanı az idi. Çünkü at belinə minib qürrələnməyə qanında türk qanı daşıyıb özünü türk adlandıran şəxsin gərək mənəvi haqqı olaydı... Axi at belinə mindinsə özündə bir təpər hiss etməlisən, düşmən üstünə yeriməlisən... Türkler iki halda ata minərdilər: bir yağı düşmən üstünə gedəndə, bir də qələbə çalıb, şadyanalıq edəndə... Yoxsa ki, at meymun deyil ki, onunla oynayasan...

Deyəsən, türk oğlu atı və at minməyi çoxdan yadırğamışdı. Atlar yabiləşib, igidlər qorxaqlaşış sıradan çıxmaqdı idı.

Atların da başqa çarələri yox idi: yüyəni onun tale azadlığına qənim kəsilmiş, düzgün yolu azmış bəni-insanın əlində idi. Yaziq atların nə kükrəməyə, nə də kişnəməyə heyləri vardı. Zorlanmış və taleyi ilə barışmış kim-səsiz qadınlar kimi, bu atlar da insanların nazi ilə oynayır, "səhər naxıra, axşam axura" prinsipi ilə həyatı yola verirdilər.

Hə, belə atlara nal nə gərəkdi ki? Gərək olmadığı üçün şəhərdən gələn nalyığan cəmi 14-15 nal yiğə bilmişdi. Amma hələ də istədiyi köhnə nali tapa bilməmişdi. Ona daha çox nal lazım olduğunu eşidən kəndlilər nalyığanı qoca Dəmirçioğlunun yanına göndərdilər. Bu nalbəndə ona görə Dəmirçioğlu deyirdilər ki, o da cavaklığında güclü olmuş, çox özündən deyən Koroğluları sindirmişdi. Qolunun gücü, dizinin təpəri bu yaşında onu köməyə möhtac olmaqdan qoruyurdu. Hər işini özü görərdi. Qoca nalbənd bu yaşa kimi heç evlənməmişdi, amma kəndin bütün uşaqları özlərini Dəmirçioğlunun nəvə-nəticəsi, Dəmirçioğlunu da özlərinə baba hesab edirdilər.

Nalyığan qoca nalbənd haqqında eşidib birbaşa onun yanına yollandı:

- Yorulmayasan, ay usta!
- Sağ ol, a bala! Sağ ol! Qərib adama bənzəyirsən. Buralarda xeyir ola?
- Hə, dayı, Bakıdan gəlmışəm. Köhnə nal alıram.
- Həəə, o dedikləri sənmisən? Bu sözü elə dedi ki, elə bil, nalyığan haqqında o nəsə bilirdi.
- Bu köhnə nalları neynirsən belə? Həm də eşitmışəm, baha qiymətə alırsan.
- Dayı, deyəcəm, güləcəksən. Bu varlılar var ha, mən onların bağlarına baxıram. Yiğdiğim nalları onlara satacam ki, qapılarının üstünə vursunlar, nəzər dəyməsin.
- Nalbənd gülümsündü: – Sənin bu nal məsələn “Yan tütəyinə” çevriləməsin ha!
- Sən narahat olma, ay dayı, mən nə etdiyimi yaxşı bilirəm. Sən de görüm, mənə nal verirən, ya yox?
- Nalbənd onu dəmirçixananın kiçik otağına aparıb istədiyi qədər nal götürməsinə icazə verdi. Orda çoxlu nal var idi. Bu, nalyığanı sevindirsə də, istədiyi nali tapmaq üçün xeyli çalışdı. Bu qədər nalın içində onun axtardığını tapması çox çətin idi. Nalbənd bu nalların hamısını ona verdiyini desə də, nalyığan sanki nalları seçirdi. Bunun şübhə doğuracağını hiss edən nalyığan bütün nalları bir kisəyə yiğib köhnə “Moskviç” markalı maşınınə qoydu. Nalbəndə xeyli təşəkkür edib maşınını işə salanda nalbəndin astadan piçıldadığı zərbi-məsəli eşitdi:
- “Bir mix bir nali, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar”.

Bu hadisədən bir neçə gün keçdi. Nalyığan yenə nalbəndin yanına gəldi. Əlində gətirdiyi nali nalbəndə göstərib ona yalnız bu naldan lazım olduğunu söylədi. Dünya-görmüş qoca bu nali görən kimi, nəsə baş verdiyini anla-

dı. Amma anladığını hələ ki, bürüzə verə bilməzdi. İşin axırı onun üçün maraqlı idi. Ona görə də üzünü nalyığa-na tutub dedi:

– Oğul, dərdin nədir sə açıq de, mən sənə hər cür kömək edərəm. Niyə məhz bu nali soruşursan? Bunu düz desən, sənə kömək edərəm.

– Dayı, bəlkə, bunun niyəsini soruşmayasan, amma mənə kömək etsən, elə bil, xalqa kömək edirsən. Axı sən bu el-obanın ağsaqqalı sayılırsan.

Qoca yenə həmin zərbə-məsəli özünəməxsus tərzdə piçildədi. Amma bu dəfə üç misranı qəlbində, “bir igid bir eli qurtarar” misrasını isə ucadan dedi. Sonra da bu nali yalnız Lahıcıdkı Ata kişinin düzəltdiyini bildirdi. Onun nalları da möhkəm olur, mixları da. Ona görə də onun yanına daha çox seçilmiş adamlar gəlir. Seçilmişlər pullular deyil ha, bala, doğrudan da seçilmiş hesab edil-məsə, Ata kişi onun atına bu naldan vurmaz. Onun yanına get, bəlkə, sənə kömək etdi. Nalyığan maşının işə salmaq istəyəndə nalbənd qoymadı. Dedi ki, Lahıcıcin yolu çox pisdir, həm də maşın yolu uzun olar. Əgər at minə bilirsənsə, mən öz Qarabağ atımı verim, onunla get. Nalyığan nalbəndin bu mərdanə hərəkətinin səbəbini tam anلامasa da, el-obasında belə qeyrətli kişilərin hələ də qalmasına sevindi. Dünyanın şər xislətli insanların əlində olmasına baxmayaraq, yaxşı adamlar hələ də vardi. Ağsaqqal, sözünün, əməlinin yerini bilən kişilər haqqında xalqın işlətdiyi “Köhnə kişilərdəndir” ifadəsi, elə bil, Dəmirçi-oğlunun boyuna biçilmişdi. Tanımadığı bir adama öz atını təklif etmək, özü də az təpişən cinsdən olan Qarabağ atını vermək hər kişinin işi deyildi.

Bu düşüncələrdən onu ayıran nalbəndin bir qəşəng atı gətirməsi oldu: – Oğul, Qarabağ atları dağlıq ərazilərdə daha mükəmməl olurlar. Bu atların çaparaq yerişi var. Yorğa və çevik olurlar.

Nalyığan atı gördükdə türk ruhu sanki kövən etdi, hündür, çevik, addımları səlis, bədən quruluşu möhkəm olan bu atın belində yalmanına yata-yata Orta Asiyənin yovşanlı çöllərindən, Cıdır düzünə, Cıdır düzündən Anadolu çöllərinə qədər çapmaq, sonra da Krima çapib Avro-paya tərəf şahə qalxaraq qarşısındakıların qorxudan bə-rəlmiş gözlərini görmək arzusu ürəyindən keçdi. Atın yaxşı inkişaf etmiş alın və burun sümükləri, qabarıq göz-ləri, gödək və hündür duruşlu sürəhi boynu nalyığanı sehrləmişdi. Qarabağ cinsli atlara xarakterik olan orta bo-ya, yorğa duruşa, balaca başa, düz belə, enli döşə və göv-dəyə, quru ayaqlara məxsus olan bu atın sarı-qızılı rəngi göz qamaşdırırdı. Çox qeyri-adi bir rəng idi... Deyilənə görə, kürən, qızılı kəhər, qızılı-qonur rəngli atlar bu rən-gin törəməsi idi. Nalyığan özünü nağıllar aləmində hiss etdi... Uca dağlarının, sərin bulaqların, geniş səmanın altın-da və bu atın qarşısında ovsunlanmışdı. Özünü saxlaya bilmədi, öz atı ilə haqlı olaraq qürur duyan Dəmirçioğlu-na tərəf getdi. Qeyri-iradi olaraq yumşaq, parıltılı, ipək ki-mi nazik dərisinə əlini sürtdü. Atın dərisi əlinin altında günəş şüası kimi sürüşdü.

– Oğul, bu at Qarabağ atlarının qədim nəslə olan “Əl-yetməz” – “Ceyran” ayğırlarındandır.

Nalyığan Dəmirçioğluna qulaq asmırıldı, elə bil, ac-gözlüklə tünd-şabalıdı rəngdə olan yalnız və quyrugunun tüklərinin ucunu süzürdü.

– Adı “Şah”dır. Mənim əlimdən yüyəni alsan, ta ki, mənə təqdim edənəcən at sənin ən sadiq dostundur. Lahıca gedən kimi nalbənd Ata kişini soruş, hamı tanır, yerini deyərlər, – dedi. Uzun danışmağı sevməyən qoca nalbənd gözləri ilə onu yola saldı, əlləri ilə çörək ağacını götürdü, dili ilə də “Bir mix bir nali, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar” şeirini yeni, özünəməxsus tərzdə mahnı kimi zülmə etdi.

Nalyığan Lahıca çatan kimi, Ata kişini soruştub onun yanına getdi. Salam verdi. Nalı göstərib ona bu naldan lazım olduğunu dedikdə Ata kişi nalı ondan aldı və ikiqat əyilərək balaca taxta qapıdan içəri keçdi. Ata kişi o qədər cüssəli kişi idi ki, sanki nalları kimi o da seçilmişlərdən idi. Bir azdan həmin balaca qapıdan iki ortayaşlı kişi çıxdı və nalyığanı içəri dəvət etdi. Zil qaranlıq olan bu otaqdan başqa bir otağa apardılar. Nalyığan içəri keçən kimi qapı bağlandı və tamamilə qaranlıq oldu. Bir-iki dəfə “Ata kişi” – deyə səsləsə də, cavab gəlmədi.

Sakitcə nə baş verəcəyini gözləyən nalyığan geriyə çəkilib arxasını söykəyəcək bir divar tapdı və orada dayandı. Nalbəndin onu tanıldığını və tələyə saldığını düşündü. Hətta ona tapşırılan bu iş tam olaraq yerinə yetirə bilmədiyi üçün özünü qınadı. Bu dəm Ata kişinin qalın və amiranə səsi eşidildi: – Sakitcə axşamı gözlə, hər şey axşam aydın olacaq, bir də əmin ol ki, bir at bir igidi qurta-rar, – deyib boylandığı kiçik bacanı bağladı.

Nalyığan sakitcə oturdu və gözlədi. Birdən göz-gözü görməyən bu qaranlıq otağın düz ortasında səs eşidildi, ardınca alovlanan məşəlin dilimləri rəqs etməyə başladı.

Əlində məşəl tutmuş bir nəfər gəlib onu çıxdığı pilləkənlə aşağıya dəvət etdi. Əvvəlcə Nalyığan cəld bu əli məşəlli adamı zərərsizləşdirməyi düşünsə də, harda olduğunu, hara aparıldığını aydınlaşdırmaq istəyirdi.

Onu digər bir otağa saldı və qapını bağladı. Otağın ortasında bir od yanındı. Qədim məbədləri xatırladan bu atəşgahın işıqlanmış divarları ona rahatlıq verdi, sanki ru-hunun dincəldiyini hiss etdi. Otağın ortası gümbəz formasında idi, kənarlarında isə yaxşı görünməsə də, ulduzun bir guşəsini xatırladan kiçik eyvanı sezmək olurdu. Nalyığan alovlanan məşələ doğru getdi. Onun qarşısında durub alovun ətrafinə dolanaraq otağı seyr etdi.

Bu dəm həmin eyvanlardan biri açıldı və əlində məşəl olan üzü örtülü bir nəfər içəri girdi. Əlindəki məşəli qarşısında yerə taxıb, odla üz-üzə oturdu. Onun geyimi-nin rəngini tam aydın etmək mümkün deyildi. Alovun işığı elə düşürdü ki, bu rəng qırmızıya da çalırkı, sariya da. Amma hər iki rəngdən ibarət olan qızılı rəngə daha çox yaxın idi.

Ağır qapı yenə açıldı. Bu qapı guşənin bir tərəfinə düşündü. Qapıdan içəri bir nəfər də girdi. Əlindəki məşəl onun simasını işıqlandırdı, amma niqabla örtülmüş üzü görünmürdü. Və o da eyni ağır hərəkətləri təkrarlayaraq əvvəlki məşəlli adamla üz-üzə oturdu. Bu cür məkanları və hadisələri filmlərdə görən Nalyığan təəccübünü gizlə-də bilmir, baş verənləri anlamaq istəyirdi. Üçüncü bir nə-fər də gəldi. O da əlində məşəl tutmuşdu. Və onun sahib olduğu guşə ikinci ilə hardasa yan-yana idi. Bu üç nəfərin oturduğu nöqtələri birləşdirseydik, ixtiyarı bir üçbucaga bənzəyərdi. Bu şəxs də yerində əvvəlkilər kimi oturub ra-hatlandıqdan sonra dördüncü qapı açıldı və o da eyni

qaydada yerində oturaraq məşəli qarşısında məxsusi həzırlanmış yerə sancdı. Onların qarşısında oturduqları məsələdən bir az hündürdə idi. Sonuncu – dördüncü gələn üçüncü ilə üzbəüz oturdu.

Bir neçə dəqiqədən sonra bu dörd nəfərin hamısı ayağa qalxdı. Çünkü beşinci şəxs gəlirdi. O, daha ağır hərəkətlərlə öz yerində əyləşdi, sonra əli ilə qarşısında oturanların da əyləşməsinə işarə elədi.

Beləliklə, beşguşəli ulduzu xatırladan bu məkana məşəlli beş adam gəldi. Gələnlərin hamısı eyni geyimdə idi. Onların oturduqları eyvanlar isə elə işıqlandırılmışdı ki, sanki onlar buludların arasında oturmuşdular. Səma da Günəşin doğuşunu xatırladırdı. Üç rəng var idi kiçik gümbəzdə: ağ fonun üzərində qırmızı, mavi rəngləri görünürdü. Nalyığan onun qarşısında yanınan məşələ diqqətlə baxdıqda, gördü ki, bu məşəlin də ətrafında beşguşəli uluz görünür. Oturanlardan biri dedi:

- Qoroğlu, aramıza xoş gəldin!
- Siz kimsiniz? Mən hara xoş gəldim?
- Oğul, sən Ata ocağına gəlmisən, narahat olma! İştrəkçisi olduğun bu ocağın tarixi çox qədimdir. Türk dünəyinin və bəşəriyyətin qurtuluşu üçün çalışır, zaman-zaman böyük zərbələrə məruz qalaraq itirilmiş tarixlərin üzə çıxarılması üçün mübarizə aparır. Min illərdir ki, Yaradanın və Yaradılışın sirləri şər qüvvələrin əlinə keçmək təhlükəsindədir. Seçilmişlərdən ibarət olan bu təşkilatın işi onlarla mübarizə aparmaq, Tanrıının yaratdığı milləti saflasdırmaqdır.

Səsdə bir sakitlik gətirəcək havavardı. Bir də amiranəlik hökm sürürdü.

Səs nalyığana tanış gəldi, adının başqa adla səslənməsi onu daha da narahat etdi.

– Mən necə inana bilərəm ki, sizin məqsədiniz alıdır? Və niyə məhz məni öz sıranızda görmək isteyirsiniz?

Üzübağlı adamlardan biri üzünü açdı, bu MTN-in generalı Atilla Babayev idi. General dedi: – Qoroğlu, sən o nali mənə göstərməmişdən öncə mən o evdə öldürülən Həsənin qatilini tanıyırdım. Hətta onun ölüm fərmanını da elə biz vermişdik. O, İranın Qum şəhərində təhsil almışdı. Onun orda yaşıdları kişi üçün dəhşətli bir faciə olduğu üçün mollaların əsirinə çevrilmişdi. Bunun üçün də ona verilən tapşırıqları yerinə yetirirdi. Din missionerliyi altında gəncləri ətrafına toplayır, özünün düşdüyü bataqlığa sürükləyirdi. Bundan da başqa, Azərbaycana gizli yolla silah, narkotik vasitələr gətirməklə məşgül olurdu. Hətta son zamanlar təşkilatlanmağa da başlamışdılар. Elə bununla bağlı bizim təşkilatın OdƏrlərinə onu öldürmək tapşırığı verildi. Əməliyyatı həyata keçirən gün atlarından birinin nali təsadüfən ora düşmüştü. Çoxdan planlaşdırırdım ki, sən də burda – bizim aramızda olaşan. Buna qərar vermək üçün səni xeyli müddətdir nəzarətdə saxlayırdım və səninlə bağlı xüsusi planlarım vardi, hətta gizlincə dəfələrlə səni sinaqdan da çıxarmışdım. O nal isə bir təsadüf oldu. O nalin sahibini axtarmağı sənə tapşırımağım sənin üçün bir sinaq idi. Bu sinağımdan da keçdin.

Bu vaxt məşəlli insanlardan digər biri də üzünü açdı. Bu da həmin Dəmirçioğlu idi.

O dedi: – Qoroğlu, general sənin haqqında zəmanət verəndə biz sənin belə mərd olduğuna inanmirdiq. Səni tanımaq üçün mənim yanımı göndərdi. Buna da bəhanə

həmin nal oldu. Səninlə söhbətdə mən də səni bəyəndim. Atı sənə təklif etməyim səni sinamaq idi. İşinin ardınca gedib getməyəcəyini bilmək üçün sənə ən çətin yolu təklif etdim. Sənsə iradəli adam olduğun üçün bundan vaz keçmədin. Bir də ki, at səni Ata kişiyə tanıtmaq üçün bir şifrə idi. Necə ki, nal səni mənə tanıtmışdı. Gələcəyini də bildiyimiz üçün bu gün bura yığışmışdıq.

Sonra üçüncü kişi üzünü açdı, bu da Ata kişi idi. Ata kişi heç bir vaxt üzdə görünməsə də, dövlətin maraqlarını qoruyur, onun güclənməsi üçün xalq arasında fəaliyyət göstərən Xüsusi şöbənin polkovniki idi. O dedi: – Əlindəki nali bizə göstərəndə səni tanıdıq, amma şifrədən tam əmin olmaq üçün sənin atına da baxmaq lazımdı. Əgər sən seçilmişdinsə, mindiyin atın da nalları sənin əlindəki nalla eyni olmalı idi. Onun üçün də səni içəri dəvət etdik və həmin müddətdə atının nalına baxdıq. Dəmirçioğlunun atı olduğunu təsdiqləyəndən sonra səni bu saata qədər sağ saxladıq və məclisə çıxardıq.

Nalyığan heç nə anlamırıldı. Bir qədər əvvəl tanıdığı insanların burada olacağını heç gözləmirdi. Buna inanmaq isə mümkün deyildi. Hər şey bir tərəfə, o anda onu düşündürən yeganə müəmmalı məqam digər iki nəfərin kimliyi idi. Səbirsizliklə onların kim olacağını gözləyirdi. Elə bu dəm onlardan biri də üzünü açdı. Bu da hərbi xidmətdə olanda onun briqada komandiri olmuş polkovnik-leytenant Kamandar Heydərov... Əslində, Nalyığan hər şeyi indi anlayırdı. Onu indiki işinə düzəldən də, Atilla Babayevlə tanış edən də briqada komandiri olmuşdu. Dördüncü kişi üzünü açandan sonra dedi: – Qoroğlu, sən yəqin ki, hər şeyi başa düşdün. Səni kəşfiyyata göndərdiyim ilk vaxtdan seçmişdim. Həmin kəşfiyyat sənin seçil-

miş olacağına qığılçındı. Sonrakı kəşfiyyatlar isə bu qığılçımı daha da alovlandırdı. Və beləcə, sən bura gəlib çıxdın. İndi sən beşincinin kim olduğunu səbirsizliklə gözləyirsən, buna hamımız əminik. Amma bu, hələ sənə sərr olaraq qalacaq. Bir neçə etapdan sonra bunu da biləcəksən. Əgər sinaqlardan çıxa bilsən, Ulu Şaman məclisinə də təqdim ediləcəksən. Bundan sonra da “Qoroğlu” sənin təşkilatdakı kod adın olacaq.

– Sizi yaxşı tanıyıram. Siza özüm qədər inanmışam, heç vaxt da bir dediyinizi iki etməmişəm. Əgər mənim də burda olmağımı istəyirsinizsə, mənimçün böyük şərəfdır. Amma mən həmişə vətən və millət üçün çalışmışam. Bundan sonra da belə olacaq, sizinlə bir yerdə də olsam, tək də. Lakin mən sizin qayənizlə daha dərindən tanış olmaq istəyirəm, kimliyinizi dəqiq bilməliyəm. Apardığınız mübarizənin konkret olaraq nədən ibarət olduğunu dərk edib, ona inanmaliyam. Bunu necə sübut edə bilərsiniz?

– Bizim təşkilat müstəqil fəaliyyət göstərsə də, hər zaman dövlətin yanındadır. Bütün kəşfiyyat materialları, verilmiş bütün qərarlarımız yalnız birinciyyə çatdırılır. Təşkilatın bütün türk cumhuriyyətlərində qolları var. Büttün türk ölkələrində olduğu kimi, Azərbaycanda da beş mərhələdən ibarətdir bu ocaqlar. Hər beş nəfər şəxs onun üstündəki beş nəfərlik digər qrupa daxildir. Bizim hazırlığı təşkilat dördüncü mərhələdir. Beşinci ocaqda fəaliyyət göstərən şəxsləri yalnız beşinci ünsür tanıyır. Bizim üçün Ulu Şaman məclisinin bütün qərarlarını beşinci ünsür təqdim edir. Ümumilikdə Türk dünyasının, o cümlədən Azərbaycanın xarici kəşfiyyatını qururuq. Xaricdən Azərbaycana qarşı olan bütün təzyiqləri biz zərərsizləşdirir, idarə edirik. Ulu Şaman məclisinin beşinci ünsürü isə türk

xalqlarının beşinci ünsürleri ilə hər il bir qurultay keçirərlər. Sonra da alınan qərarları yerlərə, yəni hər ölkənin beşinci məclisinə çatdırırlar. Amma sən ideologiyamızı daha dərindən öyrənmək üçün Dədə Əfəndinin söhbətlərinə qulaq asmalı olacaqsan. Əgər elminlə deyilənləri qəbul etməsən və bizi haqsız hesab etsən, məclisə girməmiş uzaqlaşa bilərsən. Yox, əgər elmi dərk etmədən, gücün çatmayıb yarımcıq qoysan və məclisdən uzaqlaşmaq istəsən, onda yanın bir ocaq kimi üstünə su tökülcək və birdəfəlik söndürüləcəksən. İndi de görüm, elmimiz və qayəmizlə tanış olmağa, onu öyrənib daşımağa gücün, iradən çatarmı? – deyən Dəmirçioglu gözlərini düz Arslana zillədi.

– Mən elminizi daha yaxından öyrənmək istəyirəm. Onu öyrənib haqlı olduğunuzu görsəm, daşıyacağima da əminəm.

Arslan hələ də beşinci şəxsin üzünün açılmasını gözləyirdi. Ona görə hələ də sözlərini beşinciyyə ünvanlayırdı.

Polkovnik-leytenant Kamandar Heydərovun yarımqaranlıq çöhrəsində bir təbəssüm yarandı. O, bununla sanki öz yetirməsi – Odərilə fəxr etdiyini göstərirdi. Onun daxili aləminə yaxından bələd olan polkovnik-leytenant Kamandar Heydərov öz kadının bu cür düşünəcəyinə əmin idi. Onun iradəsinin möhkəmliyinə həmişə heyran qalmışdı. O, bu təbəssümlərin müşayiəti ilə yerindən qalxaraq öz yetirməsinə bir qılınc uzatdı. Bu qılınc rəmzi bir qılınc idi. Tanrıının qılıncını simvolizə edirdi. Bütün böyük sərkərdələr daim həmin bu qılıncın axtarışında olmuşdur. Atillanın əldə etdiyi qılınc da, Qoroğlunun (Goroğlunun, Koroğlunun) göylərdən gələn Misri qılıncı da bu qılıncdan idi.

– Qoroğlu, yaxın gəl, al bu qılinci. Bundan sonra son damla qanına qədər haqq yolundan yayınmayacağına and iç!

Qoroğlu ona doğru gedib qılinci iki əli ilə ondan alıb: "Vətən, millət yolundan yayınarsam, qınımdakı qılinc göy girsin, qızılı çıxsin" dedi. Bu zaman onların hamısının ayağa durduğunu və beşinci kişiyə baxdıqlarını gördü. Həmin kişi də ayağa qalxdı və əlinin içini göyə doğru qaldırıb: Tanrı qorusun! – dedi.

Yeni bir OdƏri ocağa qosmaq üçün bütün mərhələlər uğurla tamamlanmışdı. Ocaqdakıların son hərəkəti bunu göstərirdi ki, Nalyığan artıq təşkilatın üzvü olmuşdu. Sönməz odun sönməməsi üçün Qoroğlu da o gündən Oda çevrildi. Vətəni, milləti qorumaq üçün o, bəzən köz olub düşmənin bağırina yapışacaq, bəzən məşəl olub elin yolunu işiqländiracaq, bəzən də tonqal olub xalqı birləşdirəcəkdi.

Qoroğlunun təşkilatın ideologiyası ilə tanışlığı Dədə Əfəndinin söhbətləri ilə başladı. Onun beynini didib-dagıdan sualların cavabını, Dədə Əfəndinin ruhu cilovlayıb idarə edən fikirlərində, sehrlili cümlələrində tapacaq, OdƏrə bəşəri bir missiya veriləcəkdi. Hansı ki bu fikirlər, bu ideyalar onu fövqəltəbbi bir güc ilə qoruyacaq, bəşəriyyətin sırlarını öyrənmək üçün Şuşadan Çinə, Cindən Vatikanə, Vatikandan Hindistana, Hindistandan da Mayyalıların tarixini araştırmaq üçün Cənubi Amerikaya aparaçaqdı...

Dünya yaranandan insan sözün əsiridir. Söz formasını dəyişməsə də, zaman-zaman məna yükünü, təqdimat formasını dəyişib. Sözü təqdim edənlər onun alt şuruna gizlin sirləri ya bilərkəndən, ya da fərqiñə varmadan yerləşdirib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, sübut etməyə çalışıb. Söz Tanrıının sırrı olduğu üçün insan hələ də onun sehrindən çıxa bilmir, ifadə etdiyi mənanın çoxluğu arasında başını itirir. Qətran Təbrizi sözün həqiqətə, varlığa münasibətindən danışarkən yazır: "Söz varlığı olmayan, həqiqi aləmdən kənar bir anlayışdır". Həqiqi aləmdən kənar, bizim dərk edə bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün qüdrəti, məğlubedilməz azman ordulardan daha böyükdür. Tanrı haqq və ədalətin bərpası üçün insana iki böyük silah vermişdi: Söz və qılınç. Amma insanlar sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrıının sırrının sözdə olduğunu dərk edənlər onun yarandığı mücərrəd elementləri araşdırıb, bunu əldə etmək üçün institutlar, akademiyalar yaradıb. Həqiqətin başının zorla kəsilə bilməyəcəyini müəyyənləşdirən əsilsizlər qılınçı kənara qoyub, söz oyununa girişmiş, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsilməyən başları kəsib. Artıq dünyanın idarəciliyinin sözün əlində olduğunu çoxları dərk edir, amma ona qarşı dura bilmirlər. Uçuruma aparan sehrlər sözlərin arsında gedirlər. Uçuruma düşdükləri zaman bunu dərk etsələr də, artıq gec olur.

Bu gün dilimizdə tez-tez səslənən bir ifadə var: informasiya əsridir. Əslində, həmişə informasiya əsti olub. Amma indi informasiya yox, informasiyanın təhlilinin əsridir. Bunu dərk edə bilməyən bəşəriyyət artıq aldığı informasiya dəryasında boğulur. Halbuki hər damlasında böyük mətləblər gizlənən su kimi, sözün də hər hecasında gizlin mətləblər gah xoruldayır, gah da müşil-müşil yatar. Susuzluqdan yandığın zaman sənə yetəcək bir damla su əvəzinə, özünü dəryaya vurub acgözlüklə, birnəfəsə informasiyaları içirsən və beləcə boğulursan. Deməli, sözün təhlili və anlamını başa düşmək daha əhəmiyyətlidir.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saat səni ol uyqudan bidar söz.

Bəli, zaman sözün qılıncdan güclü olduğu bir zaman idi. İnsan sözlə silahlanmış sosial şəbəkələrlə kainatı idarə edirdi. Internet əsti dünyanın işini asanlaşdırıldığı qədər də çətinləşdirirdi. Artıq camaat qəzet, televiziya və jurnallardan daha çox, sosial şəbəkələrdə olan şəxsi səhifələrdəki məlumatlarla idarə edilirdi. İnsanlarda belə bir fikir formalaşmışdı ki, böyük mətbuat qurumları sifarişlə işləyir, təqdimatlarını sifarişlə qururlar. Sifarişlərin kökü isə həmişə hansısa gizli təşkilatlara, qüvvələrə bağlanırdı.

Yay səhərlərinin birində sosial şəbəkələrdə yeni bir xəbər yayıldı. Bu xəbərdə deyildirdi ki, Azərbaycanın Ermenistanla təmas xəttində yerləşən hərbi hissələrindən birində bir qrup hərbçi silah-sursat və pul oğurlayaraq qaçmışdır. Müxalifət qəzetlərində də bu xəbər dərc edildi. Amma qəzetlərin hərəsi bir ehtimal irəli süründü. Aparıcı qəzetlərdən biri yazırıdı: "azərbaycanlı əsgərlər hərbi hissədən külli miqdarda pul və xeyli silah-sursat götürərək

Gürcüstana qaçmış, oradan da Avropaya keçmişdilər.” Xarici qrantlar hesabına yaşayan digər bir qəzet isə yazırı ki, həmin hərbçilər həbi hissənin xəzinədarını öldürərək pulları əldə etmiş, Ermənistən tərəfə siğinmişlər. Həbi hissədəki özbaşınalıq bütün əsgərləri cana gətirmiş, çıxış yolunu Ermənistana, ordan da neytral ölkəyə keçməkdə görüblər.

Bir qəzet də yazırı ki, bu əsgərləri erməni kəşfiyyatı əsir götürmüştür. Ona görə də dövlət bu rəzalətə görə heç bir açıqlama verə bilmir.

Xeyli versiyalar meydana atıldı... Hər kəs bu mövzuda danışır, televiziyaların xəbərlərini gözləyir, amma bu barədə dolğun və inandırıcı bir məlumat eşitmədiyindən, başını aşağı salıb güzəranını keçirirdi. Müxalifət televiziyaların bu hadisəni səssiz qarşılımasından istifadə edib sosial şəbəkə tribunalarından xalqın aldadıldığını söyləyir, siyasi məqsəd üçün çox yaxşı istifadə edirdi. Elə bil, doğrudan da iqtidar qəzetlərinə və televiziyalarına bu haqda xüsusi tapşırıq verilmişdi. Hər hansı bir metronun girişindəki daşın üstündə “Allah” yazılılığını iddia edən mövhumatçı gəncləri ekranlara çıxaran, hər hansı bir kölgənin ruh olduğunu söyləyən xəstə təxəyülləri işiqlandıran, hansısa bir iti altı barmağı olduğu üçün ekrana gəti-rən, əqidəsi və şəxsiyyəti olmayan bəzi mütrüb tayfasının bir-biri haqqında dediyi iyrənc fikirləri Azərbaycan auditoriyasına sıriyan müstəqil televiziyalar bu qədər həngaməyə heç nə olmamış kimi münasibət göstərdi. Hətta bunun şayə, yanlış olduğunu da səsləndirmədilər. Bunu, sadəcə, sosial şəbəkələrdə fəal olan gənclər azdan-çoxdan təhrif olunmuş formada duyur, rəylər bildirirdilər. Bu xəbərin altında verilən rəylərdən birində yazılmışdı ki, kim

nə bilir, bəlkə, bu gənclər də Mübariz İbrahimov kimi düşməndən qisas almağa gediblər. Yəqin bunun da səsi sonra çıxar.

Əhalinin böyük əksəriyyəti isə heç nədən xəbər tutmadı. Bu hadisə təzəcə yaddan çıxmağa başlamışdı ki, Amerikanın "Vaşinqton Post" qəzeti böyük bir yazı yayımladı. Bu yazıda Azərbaycan ordusunun səfil vəziyyətdə olduğundan bəhs edirdi. Bu hadisəyə üstüörtülü şəkildə eyham vurularaq deyilirdi ki, demək olar, hər ay Azərbaycan ordusunda əsgərlər ya intihar edir, ya zabitlər tərəfindən öldürülür, ya da digər ölkələrə qaçırlar.

Əslində isə, hadisə tamam başqa cür olmuşdu. Çünkü bu gün mətbuatda gördüklərimiz başqa, həqiqət isə təmamilə başqadır. Bəzən bəzi həvəskar mətbuat nümayəndələri bilmədən həqiqətləri yazar. Amma inanılmış digər televiziya, qəzet və saytlar həqiqəti yolundan sapdıraraq yanlış informasiyanı xalqa sıriyırlar. Bəzən də hazırlanmış gizli bir planı bilmədən söz azadlığı altında darmadağın edirlər.

Ermənistanın işgal etdiyi ərazilərlə sərhəddəki Azərbaycan ordusunun hərbi hissələrindən birində kəşfiyyat bölüyünün bir-birinə daha yaxın olan, çətinliklərə düşərək bir-birilərini daha yaxşı tanıyan beş gənc var idi. Onlar arasındakı tanışlığın yaşı çox olmasa da, ortaq cəhətlərini müəyyənləşdirmiş, özləri də fərqiñə varmadan bir-birilərinə bağlanmışdılar. Bu, Vətən və Millət qayəsi idi. Ayrı düşüncələrə, baxışlara görə dəfələrlə mübahisələri

düşsə də, bu nöqtədə birləşməyi bacarırdılar. Bundan əlavə, onları birləşdirən digər məsələlər içərisində iradə, əzm, dürüstlük, cəsarət, sevgi kimi digər amillər də var idi. Kəşfiyyatçı idilər. Verilən tapşırıqları daim qüsursuz yerinə yetirməyə çalışırdılar. Əməllərində bəzən yanlışlıqlar və qüsurlar olsa da, niyyətləri pak idi.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun göstərdiyi igidlikdən sonra onlarda yaranan fövqəltəbii güc və bu gücdən doğan ideyalar mühüm bir qərar vermələrinə kömək etmişdi. Bunu gizir Aliyev Elçinin dəfələrlə təklif etməsinə baxmayaraq, kapitan Altay Cavadov bir az tərəddüd edirdi. Gizir Arslan Sultanbəylinin bu ideyada qərarlı olmaması dəstənin digər üzvlərini də ruhdan salırdı. Kapitanın "vaxtı gələndə gedərik" deməsi dostların əlini işdən soyudurdu. Altay Arslana daha çox güvəndiyindən onun fikrinə xüsusi önem verirdi. Hətta onun "hə" deməsi bu işin başlanması demək idi.

Nəhayət ki, günlərin birində məzuniyyətdən qayıdan Arslanın kapitanla uzun söhbətindən sonra qərar verildi. Sadəcə, bu dəstədə kimlərin olacağı onları narahat edirdi. Uzun və çətin bir yol idi. Bu yolun sonu isə görünmürdü. Ölüm, həbs, vətən xaini... Amma qisas hissinin güclü olması bütün təhlükələri arxa plana atırdı. Həmişə qorxu hissinin qürur hissini tapdalamasından əziyyət çəkən xalqın bu oğullarında, indi qisas hissi bütün qorxu hislərini tapdalamış, əzilmiş qürur hissinin yüksəlmişinə səbəb olmuşdu.

Ən önəmlisi isə, erməni xofunun aradan götürülməsi idi. Kapitanı düşündürən başlıca məsələ xalqda olan ruh düşkünlüğünün yüksəldilməsi idi. Milli Qəhrəman Mü-

bariz İbrahimov bunu yaratmışdı. Əgər Mübariz İbrahimovun atdığı cəsarətli addım onlarla kapitan kimi igiddə ruh yüksəkliyi yaratmışdısa, bu beş ərin atacağı addım bütün xalqı ruhlandırı bilərdi. Və beləcə, müharibə edib torpaqların qaytarılmasına zəmin yaranardı. O düşünürdü ki, yalnız bu, xalqın özünəinam hissini qaytara bilərdi. Çünkü Xocalı və Qaradağlı kimi faciələr xalqı xeyli qorxutmuşdu. Həmişə “erməni kimdir ki, gəlib bizə nə isə etsin” deyən xalq, Xocalıda erməninin “kimliyini” görmüşdü. Bu isə planlı şəkildə atılan addım idi və o vaxt ermənilərin işinə çox yaxşı yaramışdı. Beləcə, rayonların bir-birinin ardınca erməni yaraqlıları tərəfindən işğal olunmasını sürətləndirmişdi. Kapitan bu hadisəni həmişə dostları ilə səhbətində Nizaminin “İsgəndərnəmə” poemasındaki İsgəndərin zəncilərlə döyüşü ilə müqayisə edirdi. Belə ki, bir gün İsgəndərin ordusu zəncilərlə döyüşdə məğlub olub geriyə qaçır. Döyüşçülər arasında belə bir şayiə yayılır ki, düşmən tərəfin şahı qaniçəndir. Əsir düşmən əsgərlərin qanını içir. İsgəndər bu hadisəni eşidəndə çox fikirləşdi. Amma yol tapa bilmirdi ki, bilmirdi. Bu zaman vəziri ona dedi ki, döyük həmişə güc hesabına qazanılmır. Burada psixoloji amillər daha önemlidir. İndi sənin qoşununda bir vahimə var ki, rəqib şah qan içəndir. Gör əlinə keçsək, nələr gələr başımıza? – deyə qorxudan döyüsdən qaçırlar. Sən bunun qarşısını almaq üçün daha vəhşi bir addım atmalısan. Vəzirin məsləhəti ilə İsgəndər əsir götürdüyü düşmən döyüşçülərindən birinin başını bişirtdirib, əsirlərin qarşısında yeyir. Sonra da şərait yaradır ki, əsirlər qaçınlar. Amma İsgəndər əslində adam kəlləsi yox, heyvan kəlləsi yemişdi. Rəqibin ordusu arasında qısa bir zamanda İskəndərin əsirlərin kəlləsini bişirtdirib yedi-

yi hadisəsi yayıldı və bundan sonra o, istədiyinə nail oldu. Bunun üçün də qaniçən ermənilərə İsgəndər kimi cavab vermək lazımdı. Saf qəlbli, pak niyyətli bu gənclərin millətin gələcəyi üçün düşündükləri ən yaxşı yol bu idi.

Kapitan, əslində, bu yola kimlərlə çıxacağını yaxşı bilirdi. Hətta onların andı da var idi ki, bir gün bu yola birgə çıxacaqdılar. Müxtəlif bölgülərdən olan bu ərlərin bir yerə toplaşması və gecə ilə sərhədi keçmələri lazımdı. Kapitanla Arslan yola çıxacaqları beş nəfəri son dəfə müzakirə etdilər. Onlardan başqa, gizir Elçin Aliyev, əsgər Ərtoğrul Hüseynov və əsgər Ayxan İsmayılovun da bu komandada olmasına razılaşdılar. Düzdür, Arslan Ərtoğrulun komandada olmasına narazı idi. Çünkü bir neçə dəfə kəşfiyyatda birgə olduqları üçün onu tanıyordu. Mərdliyinə, vətənpərvərliyinə söz ola bilməyən Ərtoğrulun dinə ifrat dərəcədə bağlılığı bir az narahatlıq yaradırdı. İnancı o qədər möhkəm idi ki, bəzən adama elə gəlirdi ki, millət anlayışı onda dindən geri qalırdı. Bəzən elə görünürdü ki, o, ermənilərə erməni olduğuna görə yox, xristian olduğunu görə nifrət edirdi.

Hətta bir dəfə kəşfiyyat məhz Ərtoğrulun namazına görə pozulmuşdu. O, kəşfiyyata yeni cəlb edildiyi günlərdə namazda əyilib-qalxdığı zaman erməni hərbçilər bunu görmüş və onları atəşə tutmuşdular. Bunun üstündə Arslan onu yaxşıca döymüşdü də. Ona görə yox ki, o namaz qılırdı, ona görə ki, həmin gün Arslan ona çox tapşırılmışdı ki, uzandığı yerdə namazını qılsın. Amma Ərtoğrul buna məhəl qoymamış, öz istədiyini etmişdi.

Ərtoğrul güc baxımdan Arslandan geri qalmırdı. Bəlkə də, müqavimət göstərsəydi, o, Arslanı susdurardı. Uzun illər kinqboksla məşğul olmuşdu. Səhvini başa dü-

şürdü. Sonra da ağızının qanını silə-silə “eşq yolunda canım fəda olsa, uf demərəm. Nə edim, qardaş, mənim da Allaha olan eşqim öldürür məni” – demiş, Arslanı qucaqlamışdı.

Ərtoğrulun bu xasiyyətinə görə Arslan narahatlıq keçirirdi. Kəşfiyyatda belə hallar məqbul sayılmırıdı. Amma Ərtoğrul kəşfiyyata getmək üçün bəzən dini dünyagörüşünü gizlətməyə çalışırdı. Millət və din eşqini heç zaman müqayisə edə bilmirdi.

Ərtoğrulun damarlarında Bakıda Sisianovun ölümünü həyata keçirən Qacarlar nəslinin cəsarətli oğlu Hüseynqulu xanın qanı axırdı. Bütün bunların köməyi ilə kapitan Altay Arslanı inandırdı ki, elə bizə də onun əqidəcə bütövlüyü lazımdır. Kapitani qorxudan həm də o idi ki, əsgər Ərtoğrul hiss etsə idi, neçə vaxtdır gözlədiyi səfərə dostları onsuz gedib, bəlkə tək də olsa, onların ardınca gələrdi. Bu da planın pozulması deməkdi. Buna görə də Arslanı onu da götürməyə inandıra bildi.

Ayxanı isə Arslan çoxdan tanıydı. Bir ilə yaxın idi ki, onlar bir yerdə gizli əməliyyatlara gedir, posta çıxırıldılar. Onun dünyagörüşü, mədəniyyəti və sədaqətinə söz ola bilməzdi. Onların arasında gizli bir sərr də vardı: Arslanın kəşfiyyatda verilən tapşırıqdan kənara çıxaraq, erməni postundakı əsgəri asaraq öldürməsi, bəlkə də, qəbirə kimi gedəcəkdi bu pünhan saxlanclar. Onun ailəsini də tanıyordu Arslan. Səbəbini özü dərk etməsə də, Ayxanın da ona böyük hörməti olduğunu bilirdi. Hərdən ona elə gəlirdi ki, bunları birləşdirən onların görüşlərinin yaxın olmasına... Onun təhsili də buna imkan verirdi. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi Ayxan. Birgə əməliyyatlar zamanı onun acliğa, su-

suzluğa, ağrıya necə dözümlü olduğu Arslana məlum idi. Bunu kapitan da bilirdi. Ayxanın Qarabağdan, İbrahimxəlil xanın nəslindən olması, ona bu komandada iştirak etməyə bir vəsiqə də verirdi. Həmişə öz aralarındaki söhbətlərdə Ayxan deyirdi ki, bizim qabağımızı kim kəsir ki, partizan döyüşlərinə girməyək? Məgər buna da Prezident tapşırıq verməlidir? Mübarizə verilən "Milli Qəhrəman" adından sonra öz yerlilərini daha çox məzəmmət edərək "Prezident necə deməlidir öz fikrini? Day bundan artıq necə deyərlər ki, ay millət, oyan!". Bunları danışanda əsəbindən az qalırdı ki, boğazındakı damarlar partlasın. Ona görə də Şuşaya bayraqın sancılması ən çox onun ürəyindən tikan çıxardardı. Bir də ki, ata yurdunu görüb ölmək onun üçün böyük xoşbəxtlik idi.

Elçin isə nə qədər sakit görünən də, çılgın, emosional, qorxmaz bir oğlan idi. Xidmətə başlayanda uşaqlardan birinin haqqını qorumaq üçün leytenantlarla etdiyi dava onun qorxmazlığından xəbər verirdi. Hərbi xidmətə təzə gəldiyi vaxtlarda kapitan ona dayaq olmuşdu. Hətta Elçin ilk dəfə kapitana kobudluq etsə də, kapitan onun iradəsinin möhkəmliyinə görə bağışlamışdı. Və beləcə, kəşfiyyat dəstəsinə cəlb edilmişdi. Verilən tapşırıqları inanılmaz dərəcədə dəqiq yerinə yetirirdi. Bir dəfə erməni alayındakı yüksək rütbəli hərbçilərin sayının müəyyənləşdirilməsi ona tapşırılmışdı. Bu onun həm də təkbaşına aparmalı olduğu ağır əməliyyatlardan idi. Büyük çətinliklərə baxmayaraq, iki gün ərzində məlumatları dəqiq şəkildə komandanlığa təqdim etmişdi. Bu hadisəni bütün kəşfiyyat bölgüsündə danışırdılar. Yeni kəşfiyyatçılar ona həsədlə baxırdılar. Amma bir az dəli-dolu olduğu üçün hər adam ona yaxınlaşa bilmirdi. O, kiminlə istəsəydi, zarafat edər,

amma heç kim onunla zarafat edə bilməzdi, daha doğrusu, o, özü buna şərait yaratmazdı. Dostları onu "Mübariz" deyə çağırırdılar. Təkcə ona görə yox ki, görünüşünə görə Mübariz İbrahimova oxşayırırdı. Həm də o, həyatda çox mübariz adam idi. Tutduğunu buraxmayan, əzmkar, yorulmaz, qortal baxışlı bir türk oğlu idi Elçin. Heç vaxt, heç kimin qarşısında boyun əyməzdi.

4

Goranboy rayonu... Avqustun ortaları... İsti yay günlərindən biri...

Ermənistanla temas xəttində yerləşən hərbi hissə... Gecə saat bir... Cinciramlardan başqa, heç nəyin oyaq olmadığı bir gecə... Bir də öz yarı ilə görüşəcəyini səbirsizliklə gözləyən və ürəyinin səsindən belə narahat olan gənclər... Və ay işığından bəzək kimi işıqlandırılmış dağlar, meşələr...

Beş gənc ürəklərinin sözünə baxaraq, sonu görünməyən bir yola çıxırlar. Kimsənin heç vaxt bilməyəcəyi, onları başa düşməyəcəyi bir yola... Bu yola ona görə çıxmırıldılar ki, kimlərsə onların bu hərəkətinə pis və ya yaxşı qiymət verəcək. Sadəcə, onlar üçün bu, bir borcdu. Vətəndaş borcu. Beləcə, gecənin qaranlığında amallarının yollarına tutduğu işığın ardınca getdilər. Ürəklərində vətən, millət sevgisindən ibarət qorxmazlıq silahı, çiyinlərində isə alınmadan silah anbarından icazəsiz götürdükləri silah-sursat...

Amma bu yolda onlar ilk böyük maneə ilə qarşılaşdırırdılar. Silah anbarına keşik çəkən əsgəri əvvəlcədən qurduqları plana uyğun, gizlincə dərman iylədərək huşsuz

vəziyyətə gətirsələr də, hərbi hissənin xəzinədarı gözlənilmədən bu hadisənin şahidi olur. Hay-küy salmasına imkan verməsələr də, əsgərlər bu işin təxirəsalınmaz olduğunu qətiləşdirmişdilər. Əvvəlcə onu da huşuz vəziyyətə gətirmək istəsələr də, səhər bu hadisənin üstünün açılaceyi bəlli idi, çünki onların silah anbarından çıxanda etdikləri söhbəti xəzinədar eşitmışdı. Arslan yoldaşlarının tərəddüd etdiyini görünce, masxalatın üstündən geydiyi hərbi jiletdən əsgər biçağıını çıxardaraq günahsız mühasibin boğazına dayadı.

– Tez seyfin açarlarını ver! Bu, sorğu-suala imkan verməyən bir əmr idi.

Xəzinədar qorxusundan nə edəcəyini bilmirdi. Ətrafa nəzər saldı. Kimdənsə kömək gözləyirdi sanki. Amma bu, mümkün deyildi. Ağzı bağlı olduğu üçün kəmərinin altında olan açarı hədəqəsindən çıxmış balaca gözləri ilə işarə etdi. Arslan açarı çıxartdıqdan sonra xəzinədarın boynunu bu dəqiqə qırmağa hazır olan Ərtoğrula işaret etdi ki, onu arxasınca gətirsin. Komandir Altay Cavadov Arslanın çıxılmaz vəziyyətlərdən ustalıqla çıxdığını bilsə də, bu məqamda onun nə düşündüyünü bilmirdi. Hami sakitcə gözlənilməz vəziyyətin xoş sonluqla bitməsini gözləyirdi. Ərtoğrul pələng biləkli əllərindən biri ilə xəzinədarın ağızını, bir əli ilə də arxadan başını tutmuşdu. Belləcə, kapitan başda olmaqla Ayxan və Elçin qapının ağızında durdular. Xəzinəni açan xəzinədarın boynunun arxasından elə bir ölümcül zərbə vurdu ki, Ərtoğrul buna görə az qaldı, Arslanın yaxasından tutub divara çırpsın. Arslan bunu Ərtoğrulun gözlərindən duysa da, önem vermədi. Astadan: “tez ol, pulları və kartları götür”, – de-

di. Bu cümlə o qədər sərt və amiranə deyilmişdi ki, Ərtoğruldan başqa heç kim tab gətirə bilməzdi.

Əslində, hamısı bilirdi ki, cassada pul olmaya da bilər, çünki maaşlar kartla verildiyindən hər zabitin öz kartı vardi. Hətta komandirlər əsgərlərin də maaşlarını özləri bankomatdan çıxarıb paylayırdı. Amma bəzi komandirlər kartları cassırə vermişdilər, o da gedib pulları çıxarırdı. Seyfdə 15 ədəd kart, bir də iki min manat pul vardi.

Piçilti ilə deyilməsinə baxmayaraq, hayqırkıya daha çox oxşayan sakit səslə: – Siz nə edirsiniz, yoldaş Sultanbəyli! – deyə Ərtoğrul ona tərs-tərs baxdı. İlk başlanğıcda ərlər arasında bu cür rəsmi münasibət olsaydı da, qısa bir zamanda səmimiyyət öz yerini tutmuşdu.

– Narahat olma, sənin fikirlə eynidir. Dediyimi elə, sonra bilərsən. Arslan bunu deyəndə çox soyuqqanlı idi.

Arslanın son cümləsi Ərtoğrulu bir az yüngülləşdirdi. Arslanın hədəfdən yayınmadığına inansa da, mübahisənin yersiz olduğunu düşünüb deyilənləri etdi. Vaxtin azlığı isə ona düşünməyə imkan vermirdi. Könülsüz də olsa, pulları götürüb otaqdan çıxdılar. Arslan qapıdan bir neçə addım aralındıqdan sonra bir də geriyə qayıdırə açıq qalmış qapını sakitcə örtdü.

Dostları nəyin baş verdiyini başa düşməsələr də, kəpitənin əmri ilə tələsik hərbi hissənin hasarından tullandılar.

Bir neçə saatdan sonra artıq onlar plana uyğun olaraq ermənilərin işgal etdiyi Azərbaycan torpaqlarında idilər. Tanıdıqları yolları rahatca, dinib-danışmadan irəliləyirdilər. Özü də ən güclü, ötkəm addımlarla gedirdilər. Mina-

lanmış sahələri isə, elə bil, əzbər bilirdilər. Çünkü bu yollardan dəfələrlə keçib getmişdilər, sanki bir gün bu tarixi addımı atacaqları an üçün hazırlaşmışdılar.

Öndə istehkamçı funksiyasını yerinə yetirən Ayxan, onun ardınca Məhəmməd, sonra isə komandir, onun da ardınca Arslan və Elçin addımlayırdılar.

Günün doğmasına az qalırdı. Heç kim dinib-danışmırıldı. Amma hər kəs qəlbində nəsə düşüñürdü.

Kapitan iki gün bundan öncə atası evinə yola saldığı yoldaşını və 2 yaşlı oğlunun gülüşünü yadına salıb gülümsünürdü. Gülümsündükə alnından çənəsinə doğru süzülən tər damcıları yanağında iz buraxırdı. Uşağın sonuncu dəfə ondan ayrılməq istəməməsi onu fərəhləndirirdi. Həmişə anasından ayrılmayan balaca Ərturan nədənsə bu dəfə atasından ayrılməq istəmirdi. Elə bil ona nəsə əyan olmuşdu. Kapitan həmin an sevincindən ağlayardı da. Amma dünyalar qədər sevdiyi Banunun yanında bu mümkün deyildi. Hətta Banunun "indi rahatlandın? Gör-dün, səni də çox istəyir, gülməşəkər oğlun?" sözünə dərindən ah çəkərək: "Daha ölsəm də, arzum qalmadı", - dedi. Addımlarının ritmi ilə sadəcə ailəsini düşünən kapitan düşmənlərin varlığını hiss etsə də, vecinə almırıldı. O, xoşbəxt idi. Arzusunun həyata keçməsi üçün addımlayırdı. Arxasında da, hər biri 100 düşmən əsgərinə bərabər dörd igid.

Bu beş Odəri elə addımlayırdı ki, bir ana istəyirdi bunları belə mərd, qorxmaz, qürurlu, eyni boyda-biçimdə, məzhəbindən, təriqətindən, dünyagörüşündən asılı olmayaraq, bir amal uğrunda birgə addımlamalarına "ananız qurban" deyib, yaylığının ucu ilə məsum gözlərindən axan yaşları silsin və arxalarınca su atsın.

Arslan isə sanki bir boşluqda idi. İllerdir, bu günlər üçün yetişdirilən gənc ən önəmli tapşırıqlardan birini həyata keçirmək ərəfəsində idi. Əgər qayıtmasa idi, qoca anasının onun üçün necə əzab çəkəcəyini düşünürdü. Amma anasını nə qədər çox istəsəydi də, nə qədər çox düşünsəydi də, Dədə Əfəndinin dediyi sözlər onun beynində təkrar səslənərək, ən ali sevgi ünvanının millət olğunu anladırıdı. Addımlarını tez-tez sürətləndirən kapitan Altay Cavadov sanki ona Dədənin sözlərinin ahəngini xatırladırıdı. Həmin fikirləri düşündükcə səhər açılmamış müəyyənləşdirdikləri məkana çatmalarını tezləşdirmək istəyirdi. Özündən asılı olmayaraq, Dədənin onunla görüşdüyü ilk günlərdə etdiyi söhbəti xatırlayırdı...

Dədə Əfəndinin birinci söhbəti

– Oğul, sən elə zənn etmə ki, türklər İslami qəbul ediblər. Onlar İslami qəbul etməyiblər, sadəcə tanıyıblar. Tanımaqla qəbul etmək arasında çox böyük fərq vardır. Türklerin – bəşəriyyətin uydurulmuş dinlərinə qədər dini də vardı, peyğəmbər sayılacaq insanı da, hətta müqəddəs kitabı da. Onu da bilməlisən ki, dünyada yaşayan ilk və ən qədim xalq bizik ki, əzəldən göydəki Tanrıya inanaraq, ona tapınmışıq. İslam türklərə yeni adlı din kimi gəlsə də, bu yeni dinin dərinliklərinə enərkən gördülər ki, inanıb etiqad etdikləri dinlə bu din arasında o qədər də fərq yoxdur. Onların inancının kəsişdiyi ən önəmli ortaqq nöqtə Tanrıının tək olması və bizlərdən yuxarıda qərar tutması idi. Yeni yaradılmış İslam dinində icra olunan bir çox dini

ayinlərdən – qurban kəsmə, nəzir vermə, sədəqə paylama kimi adətlər qədim türklərin yaranışından mövcud olmuşdur.

Oğul, əski türklərin “tura” adlanan qanunları vardi. El arasında xaqan da daxil olmaqla, hər kəs turaya itaat etməyə borclu idi, ona qarşı çıxanlar və ya turaya zidd iş görənlər ciddi cəzalandırılırdı.

Turanın qayəsi bunlar idi: ədalət, yaxşılıq və faydalılıq, insanlıq və cahani olmaq. Bax türklər bunu İslamda görəndə, İslama hörmətlə yanaşdırılar. Və dini fərq qoymadan özləri üçün onu müqəddəs saydılar və yaşadılar. Çünkü onların əsl dini zaman-zaman təhrif edilərək yeni din adı altında xalqlara təqdim edildi. Sadəcə atalarının dilində, ürəklərində yaşayırkı qədim Tanrı inancı.

Baxma ki, bu gün bir çox təriqət sahibləri yaradana Tanrı deyəndə qıcıqlanır, onun Allah, Rəbb və s. kimi təqdim edilməsini tələb edir, şüurlarınıza təsir edirlər. Bu dünyani yaradanın adını yaradılan özü vermişdir. Siz Yaradılanlar ona Tanrı və ya Yaradan deyəndə heç bir yanlışlığa yol vermirsiniz. Bəziləri deyir ki, Allaha Yaradan yox, Tanrı yox, məhz Allah deyilməlidir. Yox, bala, heç bir fərqi yoxdur. Ona necə səslənməyimizin nə fərqi var? Elə hislər var ki, onu duyur və yaşayırsan, amma ad verməkdə çətinlik çəkirsən. Bax Tanrı hissi də belədir. Bu Allah ərəbin deyil ki, Ona onların dediyi kimi müraciət edəsən. Onlar səni qandırmaq istəyirlər ki, Tanrı bütə, ilaha deyirlər. Başlarından böyük qələt edirlər. Türkün bütü olmayıb, o göydəki Yaradana denqri, tenqri, tanrı deyib, sən də elə deməlisən. Elə həmin ərəblər idi ki, bütün bütlərə ilahlar, allahlar deyirdilər. Görürsən, nə saçma fikirdir? Görürsən ki, məqsəd səni səndən almaqdır? Yəni in-

sanları, bəşəri bir-birindən ayırmaq. Bir olan Tanrıının adından belə istifadə edib insanları bir-birinə qarşı qoymaqla, aralarındaki nifaqı böyütməkdir.

Tenqri, Göydə oturan görünməz ruha deyirdilər. Babalarımıza görə O, Uludur. Göydən və bütün dünyadan uca idi. Bu üzdən, əski türklər Onu "Sonsuz Mavi Göt" və ya "Xan – Tenqri" deyə hörmətlə adlandırdılar. Bilirsənmi Ona niyə "Xan Tenqri" deyə müraciət edirdilər? Çünkü "Xan" adı Onun qalaqtikadakı hakimiyyətinə işarə demək idi.

Tenqriyə olan inancın hikmətini və dərinliyini anlamaq üçün insanların mütləq bir həqiqəti qavraması vacib idi: "Tanrı birdir, O, hər şeyi görür". Ondan heç nə gizlətmək mümkün deyil. O, malikdir, O, hakimdir.

Tanrı... Himayə və cəza bir şəxsiyyətdə! Türklərdəki bir Tanrı inancı buna söykənirdi.

Din... Türk millətinin mənəvi kültürüünün ən üstün qələbəsidir. Onlar Tenqriyə həmişə fərqli müraciət etdilər: Boq, Bağ, Boje, Hoday, Koday, Alla, Ollo, Qospadi və s.

Altay dağları bu sözləri iki min beş yüz il bundan əvvəl eşitdi.

Görürsənmi, oğul, sənin dilində nələr gizlənir. Yoxsa ki, dünyanın bir qismi Tanrıının dinini Xristian, bir qismi Musəvilik, bir qismi isə İslam adlandırır. Hamısı səndən oğurlanıb, indi istəyirlər, yenidən öz mədəniyyətləri kimi sənə sırisinlər. Əslində çoxdan sıriyiblər, sadəcə, indi yenidən dirçəlirik. Bunu unutmamalısan.

Bütün bu uydurulmuş kitablı dinlərdən öncə Yara- dan bütün sirlərini ilk insanlara – türklərə – Odərlərə vermişdi. Cənnət və cəhənnəm anlayışı (türklər buna uçmaqla və damu deyərdi), qiblə anlayışı da, tək Tanrı anlayışı da türklərə məxsusdur. Hətta İslamin adına çıxarılb

möcüzə kimi təqdim edilən donuz əti yeməmək belə qədim türklərin adətidir. Çünkü onlar yürüşlərdə bu heyvanın ətindən istifadə edə bilmədikləri üçün onu özlərinə haram buyurdular. Axı yağlı əti çox saxlamaq olmurdu.

Bu üzdəniraqlar İslami daha çox region dininə çevirilər. Başqa xalqları düşünmədən bir çox əlavələr etdirilər və beləcə bəşəri ideyaları sadəcə bir zümrənin, bir ərazi-nin ideyasına çevirdilər.

Ərəb dili Tanrıının dili ola bilməz, oğul, heç vaxt ola bilməz. Heç indi də deyil. Sadəcə kütlə bunu belə qəbul edir. O, məkansız, zamansız, rəngsiz, cinssiz, dilsizdir. O, bütün dilləri bilir. Onun üçün bütün dillər eyni cür anlaşıılır. Axı bütün dillər bir dildən – OdƏr dilindən yaranıb. Sənin niyyətin pak olduğu təqdirdə, ona necə müraciət et-sən, olar. Bax görürsənmi, nəyin davası gedir? Dilin. Deməli, dil yaradılışın genetik daşıyıcısıdır. Hər şey dildə yaşayır. Bütün kodlar, sirlər hamısı dildə yaşayır. Əgər kimsə dilini unudursa, deməli, təfəkkürü manqurtlaşır. Manqurtu yadına sal. Əli vardı, ayağı vardı, hətta danışa da bilirdi. Amma danışığının heç bir mənası yox idi. Çünkü yaddaşı dilinə xidmət etmirdi. Yaddaş dil ilə təzahür edilir. Bu siyaseti yürüdənlərin məqsədi odur ki, sən dilini unudasan, özünü unudasan. Amma bu dil süni dil deyil, Yaradanın bizə bəxş etdiyi ulu dildir. 200000 ildən çoxdur ki, sənin dilinə qarşı mübarizə aparırlar. Yerə ilk enən Qrek tayfaları səni gördükdə və anlamadıqda, onun kimi danışmadığın üçün sənə bar-bar dedi, yəni kəkələ-yənlər. Çox mübarizə apardılar ki, onların şər niyyətlərini məhv etmək üçün göndərilən Tanrıının qılıncı olan türkləri məhv etsinlər. Fiziki gücləri çatmadıqda dilinin məhvini üçün çalışdılar. Onlar istəyirlər ki, sən öz doğma dilini

unudasan, amma bacarmırlar. Kodlardan ibarət olan dilin əlindən alınanda, sən də itib-batacaqsan. Fikir ver, bu ərəb dili dinin köməyi ilə sənin dilinə nə qədər hücum et-sə də, sən indi də atalarının dediyi kimi "Yer haqqı", "Göy haqqı", "İşiq haqqı", "Tanrı haqqı", – deyə and içir-sən. Bilirsən, bu niyə belədir? Bilməlisən, oğul, bil ki, sə-nin dilini qoruyanlar və yaşadanlar var. Uzun illərdir mü-barizə aparırlar ki, qədimlərdən də qədim olan ana dilin itib-batmasın. Sən gətirəcəyin kitablar o dildə yazılıb. Qə-dim Odər dilində. Bilgə Kağanın, Atillanın, Oğuz xanın dilində yazılıb. Biz və bizdən öncəkilər sənin kimilərə bunları yorulmadan, usanmadan danışmışıq. Danışmışıq ki, yaşasın, sən də danışmalısan, amma seçilmişlərə. Sis-tem elə qurulub ki, 1000 illərin tarxını sinəsində gəzdirən insanların arasına heç vaxt xəyanətkar girə bilməz. Bunun əsas səbəbi qan təmizliyidir. Seçilənlərin birinci şərti qan qarışığının olmamasıdır. Ən vacib məsələdir bu. Əgər bir şey kirləndisə, onu təmizləmək çox çətin olur. Nə qədər təmizlənsə də, əvvəlki saflığını qaytara bilmir. Bu mövzu-ya sonra yenə qayıdacağam. Bu qan məsələsini sonra da-ha geniş danışacağam sənə. Görürsən, hardan başlayıb, hara gedirəm?

5

Arslanı düşüncələrdən ayıran kapitanın "uşaqlar, de-yəsən, yaxınlaşırıq, bundan sonra diqqətli olmalıdır. Ar-tıq hava da işıqlanır. Sığınacağa təxminən 5 km qalır", – deyə asta səslə piçildaması oldu.

Artıq meşə seyrəkləşirdi. Bundan sonra, sadəcə, sü-rünmək lazım idi. Arxalarında təqribən 20-30 kq ağırlığın-

da çanta daşıyan bu əsgərlər kapitanın əmri ilə yerə uzandılar. Erməni postlarını keçsələr də, postdan bura yaxşı görünürdü. Kapitanın hələ ilk dəfə yaralanması 1992-ciildə Kəlbəcərdə olmuşdu. Azərbaycan ordusunun N sayılı milli taborunun ilk əsgərlərindən olan kapitan bu əraziləri əlinin içi kimi tanıyordu. Demək olar ki, hər daşına, qayasına, hər cığırına, izinə bələd idi. Hansı təhlükənin hansı istiqamətdən gələcəyini bilirdi. Buna baxmayaraq, cıgilərində təbiətlə uzaşan xoş bir təbəssüm var idi. Yayın ortası olsa da, bu dağların sərin mehi məsum bir gözəlin sevgisi kimi onu oxşayırıdı.

Süründükcə 2012-ci ildə Tərtərdəki son əməliyyatı yadına salan Elçin elə bil morfi vurmuş adam kimi, heç nəyi hiss etmirdi. Bir neçə kilometr məsafəni sürünərək təmas xəttində yaralı vəziyyətdə olan dostlarını qurtarmaq üçün Elçin iki gün geriyə qayıda bilməmişdi. Siyriq-sıryıq olmuş dirsəklərindən qan süzülən Elçin verilən tapşırığı yerinə yetirməmiş gəlmədi. Zabitlərin sağ olduğunu müəyyənləşdirib koordinatları verəndən sonra şəhrəsi¹ çıxmış qollarını əvəzləyərək hər dəfə bir dirsəyi üstə geriyə qayıda bilməşdi. O iki gündə leysana düşmək, heç bir ərzağı olmadan qalmaq, hətta tapdığı qurbağanı belə ciyçi yemək bir tərəfə, hər an ermənilərin əlinə düşmək qorxusu və həyəcanı tamam başqa bir vahimə və dəhşət doğuran hiss idi. Cəmi otuz yaşı olan Elçinin saçları o iki gündə ağappaq olmuşdu. Uşaqların sağ olduğunu eşidəndə əslən Lənkəranlı olan hərbi hissə komandiri o ki var ağlamışdı. Hətta o boyda kişi başını Elçinin ciyinə də qoymuş, uşaq kimi ondan təsəlli almaq istəmişdi. Sonra

¹ Soyulmuş qoyun quyuğu.

da onun alnından öpmək istəyəndə Elçinin papağı başından düşmüşdü. Hərbi hissə komandiri Kamandar Heydərov dəhşətə gələrək geri sıçramışdı.

– Ay bala, bu nədir, sənin saçların niyə belə ağdır?

Elçin bunu eşidən kimi tez komandirin otağında qapının yanındakı güzgüyə baxmışdı. O, bir neçə ay həmin əzablı günləri unuda bilməmişdi. İndi bütün o dəhşətli yaşantılar təkrar yada düşdükçə, sanki başının üstündən keçən güllələrin viyiltsini təzədən eşidirdi.

Bir kilometrdən də çox bir ərazini sürünərək keçən OdƏrlər artıq rahat yürüyə bilmə əmri aldılar.

Qarşıya qoyulan əməliyyat planının birinci mərhələsi, demək olar ki, bitmişdi. Bundan sonra Şuşaya çatmaq üçün onları daha çətin sinaqlar gözləyirdi. Qorxunun nə olduğunu bilməyən bu igidlər düşmənin içində girdikcə güclənəcək, gücləndikcə daha da ruhlanacaqlar.

Ərtoğrul özünü saxlaya bilmir, xəzinədara olan münasibəti başa düşmürdü. Arslanın buna verəcəyi izahı eşitmək üçün fürsət gözləyirdi. **Amma** Arslan heç nə demirdi. Ərtoğrul bu anda əməliyyatı belə unudub, sadəcə, Arslanın hərəkətini götür-qoy edirdi. Oğurladıqları pulun nəyə lazım olacağını bilmirdi. Və günahsız bir insana edilən hərəkəti özünə siğdırmırıldı. Axı bunu Allah da götürməzdi. Fürsət düşən kimi özünü saxlaya bilmədi, sürtətlə addımlayan Arslana dedi:

– Sən xəzinədarı niyə öldürdün?

– Belə lazım idi, – deyə Arslan ona baxmadan cavab verdi.

– Necə yəni belə lazım idi? Axı biz millət üçün bir yola çıxmışıq, amma sən millətin günahsız oğullarından birini öldürürsən.

– Başqa çarəmiz yox idi.

– Onu da növbətçi əsgər kimi yuxuya verə bilərdik.

“O, gözlənilməz anda ortaya çıxdı”, – deyən Arslan çox sakitcə, soyuqqanlı şəkildə cavab verdi, amma Ərtoğrulun narahatlığını da başa düşür, hətta özü də daxilən əzab çəkirdi. Ərtoğrul isə hər cavabdan sonra daha da çılgınlaşır, qaneedici cavab ala bilmədiyi üçün qırmızı görmüş buğa kimi, enli burunlarından od püskürürdü.

– Bəs onda bu pulları niyə götürdük? Sənin məqsədin nədir? Yoxsa başqa planın var?

– Əlbəttə, bu, bir plandır, bilərəkdən götürdüm.

– Necə yəni “bilərəkdən”? Səncə, buna görə bizim haqqımızda ölkədə nə danışarlar?

– Onsuz da bizim haqqımızda xoş danışmayacaqlar, əksinə “vətən xaini” deyə damğalayacaqlar. Pulları götürsəydik də, götürməsəydik də.

– Bundan sonra əllərində fakt olacaq, amma pullara görə heç olmasa konkret bir nəticəyə gələ bilməz, bizdən sonra bəziləri bizi vətən xaini adlandırmağa cürət etməzdı.

Xarabalıq içində qalmış kəndlərin kimsəsiz təbiəti güñəşin gəlisiini paklığı ilə qarşılayırdı. Addımlar isə get-gedə daha ehtiyatlı atılmalıydı. Komandirin həmişəki kimi sayılıqliği hamını arxayınlasdırırdı. Onlar qarşılara çıxaçaq heç bir təhlükədən qorxmurdular: nə ermənidən, nə basdırılmış minalardan, nə də vəhşi heyvanlardan.

İnstitutda oxuduğu müddətdə hər gün səhər idmanına həvəslə oyanan Ayxan qara gözlərini kəşfiyyatçı mə-

harəti ilə ətrafa gəzdirərək heç nəyi diqqətdən qaçırmadı istəmirdi. Gözlərlə ürək arasında əlaqə qırılırsa, bu, riyakarlıq əlamətidir. Lakin bu an Ayxanın gözləri ilə ürəyi arasındaki əlaqə soyuqqanlıqdan qırılmışdı, riyakarlıqdan yox. Amma ağıl gözlərə sahib çıxaraq, sanki ona nəzarət edirdi. Ürəklə göz arasındaki əlaqənin qırılması könül sultanından ayrı düşmək idi. Ayağını qoyduğu bu torpaqlardan ilk dəfə keçərkən qundaqda olmuş, bəlkə də, hansısa bir mələfəyə bürünüb dünyadan bixəbərcəsinə keçmişdi. Hətta yəqin o zaman bu təlatümdən bir boğaza ağlamışdı da. Amma o zaman ana sevgisindən bir müdədət ayrıldığı üçün ağlamışdı. İndi isə anasından daha çox, sevgilisindən ayrı düşdüyü üçün kövrəlmışdı. Ona görə ki, son məktubu yaza bilməmiş, yenicə çəkib tamamladığı rəsmi sevgilisinə göndərə bilməmişdi.

Ara-sıra rəssamlıqla məşğul olan Ayxan xəyallarında canlandıraraq çəkdiyi rəsmi sevgilisinə göndərə bilmədiyi üçün indi bir az toxraqlıq tapmışdı. Çünkü onu yanında hiss edirdi. Amma atılan hər addım onu bir sevgilisinə yaxınlaşdırırsa da, o biri sevgilisindən uzaqlaşdırırırdı. Qəlbinin dərinliyində şuşalı qız Turanəni düşünən bu Qarabağ əri hərdən digər sevgilisinə xəyanət etmiş olduğunu ağlından keçirərək bu fikirləri özündən uzaqlaşdırmağa çalışırdı, amma mümkün deyildi, çünkü ürəyin ağılı olmur axı heç vaxt. Bu qədər həssas düşüncələr onu məşğul etsə də, peşəkarlıq öz işini görürdü. Qarşıdakı yaşıl xətti anında kapitana xəbər vermişdi. Düşmənin minalanmış ərazi-sini əlinin içi kimi əzbər bilən Ayxan xüsusi istedada malikdi. O, eyni anda düşünə, danışa, ətrafi da diqqətdə saxlaya bilirdi. Minadan yayınan kimi özündən asılı olmaya-raq, əlini yan cibinə salaraq rəsmiñ orda olub-olmadığını

bir daha yoxladı. Sanki ürəyini çıxardıb cibinə qoymuşdu. Və bu hərəkətini o anda sevgilisinin görüb onu necə sevdiyini anlamasını elə istəmişdi. Düşüncələr Ayxana mətin addımlamağa kömək edirdi, iki sevgini bir qəlbdə daşırımaqdan usanmayan bu oğul sanki bu sevgilərdən mənəvi güc alırdı.

Nəyisə itirəcəyindən qorxan adamlar kimi əlini masxalatın üstündən cibinə bir də sürtdü və bir anlıq duruxdu. Ona elə gəldi ki, cibindəki yoxdur. Tələsik üst-başını, ciblərini yoxladı və üzündə bir sevinc yarandı. Ona yaraşış verən almacıqları bir anda alışib-yanmağa başladı, sanki kimdənsə utandı. Amma ətrafında dağ kimi durmuş ərlərdən basqa kimsə, bir də avqustun isti günləri olmasına baxmayaraq, Kəlbəcərin sərin səhər təbiətindən başqa heç nə yox idi. Sevgilisinin rəsmini cibində köksündə daşıdığı ürək kimi qoruyan Ayxanın yadına bir anda beşinci sinifdə oxuyarkən sinif yoldaşı Günayın hərəkətləri düşdü. Belə ki, bir dəfə sinifdəki eşq macəralarında məsul şəxs sayılan Aygünün "kim kimi sevir" adlı siyahisi valideynlərdən birinin əlinə düşmüşdü və götürüb gəlmışdı sinfə. Bu siyahıdan xəbərdar olan sinif rəhbəri də başlamışdı siyahını oxuyub uşaqları utandırmağa:

– Aysel, səni gör neçə nəfər sevir? Ramil, sən neçə nəfəri sevirsən? Vay, vay!...Siyahıda növbə Ayxanın idi. Müəllim oxuduqca gülüşən, bir-birinə baxıb qımısan uşaqlardan fərqli olaraq, Ayxan sanki dünyadan xəbərsiz idi. Birdən müəllim üzünü Ayxana tutub: "Sən də sevirsən?" – dedi. Ayxan cinayəti boynundan atmaq istəyən adamlar kimi and içməyə başladı. Müəllim uşağın bu saf hərəkətiనə gülümsünərək söhbəti dəyişdi. Ayxan belə Ayxan idi.

İndi isə sevginin nə olduğunu – onu yaşamağı da, yaşatmağı da çox yaxşı bilirdi.

Hətta bir dəfə altıncı sinifdə oxuyanda Ayxanın sinif yoldaşlarından Elşən və Tuncayın ona bir sualı olmuşdu. Hər iki uşaq öz sevdikləri qızın adını deyəndən sonra: "Ayxan, sən kimi sevirsən?" sualına cavab tapa bilməyən uşaq: "heç kimi" – demişdi. Həmin gün dostları ondan incimisdilər ki, biz sənə ürəyimizi açırıq, sənsə bizdən gizlədirsin. Belə dostluq olmaz. O zaman Ayxan çox məyus olmuşdu. Dostlarının yanında xar olduğunu düşünərək, hətta bir nəfəri sevməyə qərar da vermişdi. Amma onun sevgi anlayışı o vaxt tamam başqa idi. Çox fikirləşmişdi ki, görəsən, o, kimi sevsin? Axi yaxşı oxuyan qəşəng qızları artıq dostları sevirdi. Ayxana görə onun sevmək istədiyi qız hökmən yaxşı oxuyan olmalı idi. Çox düşündükdən sonra yadına Leyla düşmüdü. Axi Leyla həm əlaçı, həm ağıllı, həm də gözəl qız idi. Qəti qərar verib dostlarına səhər kimi sevdiyini deyəcəyini düşünərək yatmışdı. Amma səhəri gün dostları ona həmin sualı verməmişdilər. Beləcə, Ayxanın sevgisi də pünhan qalmışdı.

Ayxan səssizilikdən istifadə edib uşaqlığını yadına sadıqca, çöhrəsində təbəssüm yaranırdı. Gözünün qabağından keçən xoş xatirələr ona bu çətin yolu elə asanlaşdırıldı ki, ölümə gülümşəyərək addımlayırlı, sevərək gedirdi. Amma o, ölümə yox, mərdlik salnaməsi yazmağa getdiyini düşünürdü.

Arslan isə Ərtoğrulu intizarda saxlamaqdan, onu da-ha da qəzəbləndirməkdən, sanki, həzz alırırdı. Hətta bu söhbətin birinci dayanacağa qədər uzanması ona daha da

maraqlı gəlirdi. Çünkü istər-istəməz, hələ də onlardan sonra olacaqları düşünməkdən vaz keçə bilmirdi. Düzdür, hissərini çoxdan dəfn etmiş Arslan üçün hissərə qapılmaq yad idi, amma yenə də qəlbinin dərinliklərində anasını düşünməyə bilmir, getdiyi bu yolun sonunu düşünməkdən azad ola bilmirdi. Ərtoğrulla söhbəti isə onu bu düşüncələrdən uzaqlaşdırıldı.

Ərtoğrulun gərginləşdiyini görən Arslan dedi:

– Qardaş, mənim, də sənin kimi bu hərəkətimizdən xoşum gəlmədi, amma bu bir şans idi ki, biz fikirləri yayındıraq. Əgər pulları götürməyib, xəzinədəri yuxuya versəydik, ayılan kimi hamımızdan danışacaq və beləliklə, hara getdiyimiz haqqında ilkin də olsa, bir fikir formalaşacaqdı. Amma indi bütün Azərbaycan elə biləcək ki, bu hərəkəti pul üçün etmişik və gizlincə başqa yerə qaçmışıq. Beləcə, Ermənistən tərəfə xəbər verməyəcəklər də. Dövlət də bundan narahat olduğu üçün bu məlumatı mətbuatda yaymayıacaq, bizi isə başqa yerdə axtaracaqlar. Düzdür, ailələrimiz, bəlkə də, xeyli əziyyət çəkəcək, missiyamız bitənə qədər hörmətsizliyə məruz qalacaq, alçaldılacaq da, amma niyyətimiz ali olduğu üçün bizi bu yoldan döndərmək və bu əməliyyatı dayandırmaq mümkün olmayıacaq. Pulları da yolda ocaq-zad qalayanda kağız kimi istifadə edərik.

Ərtoğrul eşitdiyi söhbətdən bir az rahatlanmış, Arslanın izahını az da olsa, qəbul etmişdi. Sərt xasiyyətə malik olduğu üçün Arslanın düzgün etdiyini birbaşa etiraf edə bilmirdi.

Birdən komandır asta səslə əmr verdi:

– Uşaqlar, bu təpəni sürünə-sürünə keçməliyik, ehtiyatlı olun! Ermənilərin axırınxı postlarından görünə bilərik. Düzdür bu saatda yuxulu olmalıdır, amma yenə də diqqətli olmalıyıq. Mən sizi snayperlə müşayiət edəcəyəm, siz bir-bir

aşmalısınız bu təpəni. Əgər nəsə şübhəli tərpəniş görsəm, postdakı əsgəri götürəcəyəm. O Bu zamana qədər siz təpəni aşaraq, aşağıdakı qayanın dibində sığınacağa yiğisərsiniz. Bir az cəld olun!

6

"Z" planı

Artıq Heyvalı kəndinə yaxınlaşmışdılar. Dağın yamaç ilə üzüyxuxarı qalxaraq Heyvalının cənubundakı meşə ilə örtülmüş yüksəkliyə çıxacaqdılar.

"Z" əməliyyatının təqribən mərkəzində idilər. Əməliyyata adı Arslan vermişdi. Yola çıxmamışdan bir gün əvvəl komandır Arslanı evlərinə dəvət edərək, xəritə üzərində gizlincə işləmişdilər.

– Arslan, mən düşünürəm ki, biz bu xəritə ilə hərəkət etməliyik. Təpəkənddən üzüşağı düşərək Tərtərçayı keçib, Sərsəngin qabağından – Uluqarabəyin altından birbaşa Heyvaliya çıxaq.

Kəşfiyyatçılara məxsus 50 minlik miqyaslı topoqrafik xəritəyə baxan Arslan bir an duruxdu. Çünkü həmişə söhbət etdikləri mövzu olsaydı da, heç vaxt xəritə üzərində bu cür ciddi işləməmişdilər. Əslində, yolun Heyvaliya qədər olan hissəsi onlara aydın idi. Çünkü bura dəfələrlə gəlib, stansiyanın vəziyyəti ilə bağlı materiallar toplamışdılar. Demək olar ki, onların kəşfiyyatçı ciğirləri hazır idi. Nə minaaxtarana, nə də ciddi bir nəzarətə ehtiyac vardı. Arslanın da cibində xəritə vardı. Ona elə gəlirdi ki, özünün xəritəsi ondan mükəmməl olar. Amma komandirin yanındakı topoqrafik xəritənin tam hazır olduğunu, hətta

hansı gün harda duracaqları yerin işarələnməsi Arslanı düşündürsə də, bu haqda heç nə soruşmadı. Heç öz xəritəsini də cibindən çıxarmadı. Amma bəzi məqamlarla razılışmadı:

– Niyə Sərsəngin şimalı ilə getmirik? Axi, oraları da-ha yaxşı tanıyırıq. Həm də burdan getdiyimiz zaman yolu çox uzatmış oluruq.

– Arslan, öncə mən də sənin kimi düşünmüştüm. Bax bu xəritəyə, görürsən, əvvəlcə sən dediyin kimi gəlmışdım. Hətta yadımdadır ki, bizim bir əməliyyatımızda bu məsələdən danışarkən bu yolu unutmamağımız barədə dəfələrlə söhbət etmişdik. Amma mən çox düşünü-düm... Həsənrizdəki erməni batalyonu bizə əngəl ola bilər. O ərazi daha təhlükəlidir. İkinci bir tərəfdən, Həsənrizdə az da olsa, erməni yaşayır. Amma Mehmana ilə Heyvalının arasındaki sıx meşələr bizə yardımçı olar. Bir də ki, qardaş, Murovun ətəklərindəki hündürlüklər bizi çox yorar. Axi biz on günə yaxın yol gedəcəyik. Arslanın fikrə daldığını görən komandir davam etdi: – Sonra da Yayıçının cənub hissəsi ilə birbaş Vəngliyə çıxarıq. Bir Heyvalıda, bir də Vənglidə istirahət edərik. Xocayurdun ətəkləri dincəlmək üçün ən münasib yerdir. Orada daha çox istirahət edə bilərik.

Arslan xəritədəki qırmızı xəttin sonuna fikir verdikcə gözünün qabağına Xocayurdun, Giləz dağın, Dəli dağın keçilməz aşırımları, qayalıqları, sıx meşələri gəlirdi. Komandirdən fərqli olaraq o, yaşayış yerlərinə yaxın ərazilərdən keçməyə üstünlük verirdi. Ona görə də komandirə Meşəlinin şərqindən birbaşa Cəmiliyə çıxmayı məsləhət gördü. Bu dəfə bunu deyərkən əmin idi ki, komandir bə-

yənəcək. Amma onunla mübahisəyə ona görə girmirdi ki, komandir buraları addım-addım gəzmişdi.

Komandir yenə məğrur bir görkəm aldı. Bığaltı Arslanın üzünə gülümsünərək karandaşı qulağının dibindən çıxardı: – Səninlə razı, amma nəzərə al ki, biz ora döyüşməyə yox, kəşfiyyata gedirik. Əgər rəhmətlik Mübariz kimini edəcəyiksə, gəl birbaşa Həsənrizdəki batalyon'a girək, qırdığımızı qıraq, qalanını da əsir götürərək. Axı bizim məqsəd Şuşaya qədər səssiz-səmirsiz getməkdir. Onun üçün də mümkün qədər qan tökmədən, iz buraxmadan irəliləməliyik. Ən son ana qədər atəş açılmalıdır. Axı buradan qayıtməq da var. Komandir bunu dedikdə sanki özü də inanmadı. Bir anlıq Arslanla göz-gözə gəldilər. Gözlərdə yanında nidası olan bir sual görünürdü. Məhz nidaya görə heç biri cavab vermək istəmədi. Bir müddət hər ikisi də susdu. Geriyə dönüb-dönməyəcəkləri ilə bağlı fikrindən daha çox, onları ora sağ gedib çıxmaq düşündürdü. Onun üçün də yaxşısı sonu düşünməmək idi. Elə buna görə də kəşfiyyatın ən önəmli işi olan qayıtma planını işləməmişdi.

– Cənab komandir, bəs o yüksəkliklərdə həm aşırımları aşmaq, həm də ərzaq məsələsi bizə çox əziyyət olma-yacaq? – deyə Arslan komandirlə razılışmaq üçün sanki bu suali verdi.

– Əşşı, ova nə gəlib? Kəlbəcər dağları bizi ac qoymaz. O dağlar mərd və səxavətlidir. Bu dəqiqə dağkeçiləri qayadan-qayaya, yargandan-yarğana tullanaraq dağda-daşda gəzirlər. Hələ ayifindiğini, moruğunu, ciyələyi demirəm. Əsl yeməli vaxtlarıdır indi. Biz əgər bu plan üzrə getsək, Qaragovdan Yiyəli dağını keçib Kosalarda kəndə yaxınlaşarıq. Əgər məcburiyyət qarşısında yolu dəyişməli

olmasaq, Başkənd, Mıxtökən dağı, Mirzəli, Xəlfəli kəndlərini keçəndən sonra həbsxana tərəfdən, Əjdaha bulağının yanından Şuşaya giririk. Hətəmxan dağından ətrafi yaxşıca müşahidə etmək olar. Olsa-olsa bir az Şuşada problem-lərimiz ola bilər. Allahın köməyi ilə bu da həll olar. Problem yaranarsa, ikimiz gedərik, uşaqlar şəhərə girməzlər. Bircə ora girib üçrəngli, ay ulduzlu bayraqı o yeni təmir etdikləri alban kilsəsinin kəlləsinə sancsaydım, dərdim olmazdı, Arslan. Bunu dedikcə gözləri yaşaran kapitan səki bayraqı sancıb onun dalğalanmasına tamaşa edirdi.

Arslan daha soyuqqanlı davrandı. O, müharibə görmüş komandirinə çox inanırdı. Bir də, Arslanın ondan da-ha soyuqqanlı olması özünü bürüzə verirdi. Hər ikisi yaxşı bilirdi ki, çıxdıqları bu yol xəritədə göründüyü kimi asan deyil. Amma inamları olduğu üçün şübhə etmədən, yazdıqlarını pozmadan, yeni xətlər cizmaq arzusu ilə yola çıxırdılar.

Arslan komandirin qələmini Şuşanın üzərinə qoymaqla "Z" əməliyyatı başa çatdı," – dedi.

– Niyə "Z?"

– Axi bunu sən özün hazırlamışan?

Söhbətin nədən getdiyini anlamayan komandir: – Bəs adını kim qoyub? – dedi.

Arslan gülümsünüb komandirin cızdığını xəttin üstündən qələmlə gedərək, "Bu da sənə "Z" əməliyyatı", – dedi.

– Hə, belə de... Doğrudan ha, maraqlı alınıb. Z...Əlifbanın sonuncu hərfi... Sonluq... bitib tükənmə... Z... Bu hərfin səslənməsində o qədər kədər, o qədər dərin məna var idi ki, adam onun çəkdiyi aha dərindən bir ah çəkməyə bilmirdi. Onu anlamamaq mümkün deyildi.

– Yaxşı da, komandır, niyə belə könülsüz danışırsan? Əslində, bitmə nöqtəsi yoxdur. Sadəcə, başlanğıc var, amma başqa formada. Nəsə bitirə, hökmən ordan yeni nəsə başlayır. Gəl, biz buna inanaq! Axı biz HƏQİQƏT İŞİQLARIYIQ! İşığın başlanğıcı nə qədər nazik və zəif olarsa, başlanğıcdan uzaqlaşdıqca məsafəsi bir o qədər böyük olur. Günəş də bəzən batıb, sonra yenidən çıxır, amma qara buludların arxasından çıxdığı zaman göz qamaşdırır və daha parlaq görünür.

Komandır hiss edirdi ki, Arslan bu mücərrəd fikirlərlə bir növ özünə də təsəlli verirdi, çünkü o, danışdıqca səsi gizlincə titrəyirdi. Hətta gözləri də mənasını dəyişmişdi.

Gözlər toqquşdu... Bir anlıq soyuq baxışlarla bir-birlərini seyr etdilər. Gözlənilmədən bu iki cüssəli, cəsur ər qolboyun oldular. Bir-birilərini elə sıxıldılar ki, elə bil neçə illərdir görüşməyib, ayrı düşmüş qardaş həsrəti ilə qovrulurdular.

Arslan digər məsələləri də müəyyənləşdirib ayrılmaq istəyəndə komandırə İPadu yox etməyi unutmamağı xatırlatdı. Komandır də öz növbəsində “baş üstə, cənab komandır!” – deyərək zarafat etdi. Komandırın bir dəfə əsgərin “baş üstə” deməsinə “Bu boyda oğlansan, baş üstə niyə? Ayaqlara nə olub ki?” cavabı uşaqların heç vaxt yadından çıxmazdı, elə buna görə də komandırə heç vaxt “baş usta” deməzdilər...

Dədə Əfəndinin ikinci söhbəti

Hə, oğul, onu deyirdim axı, qədim türklər həqiqəti dərk edən, düzgünlüyə qiymət verən xalqdır. Bizim məyamız belə yḡrulub. Türklər görəndə ki, bunların yaşam tərzi ilə Məhəmmədin təklif etdiyi yaşam tərzi eynidir, Dədəmizin məsləhəti ilə bu dini – İslami tanıdilar. Yenə deyirəm, tanıdilar ha, qəbul etmədirələr. Ondan bəhrələnməyə başladılar. Çünkü onların sahib olduqları dinin töküntüləri idi bu. Digər dinlərdən fərqli olaraq, Tanrıının insanı yerə endirdiyi zaman onun üçün təqdim etdiyi qaydalar, yaşam tərzi məhz sonuncu kitabda qismən də olsa, digərlərindən dolğun verilmişdi. Amma yenə tam deyil. Digər dinlər, sadəcə, Tanrıının ilk dediklərini ucdan-qulaqdən eşidib nəsə uydurmuş və din adı altında yayılmağa çalışılmışdı. Dünyanın insanlarını qul kimi idarə etmək arzusunda olanlar, elə buna görə də zaman-zaman peyğəmbərlər yaradıb, Tanrıının elçisi kimi təqdim etmiş, insanlara əmr etməyin yollarını araşdırmışdılar. Amma əsil kitab heç zaman tam olaraq onların əlinə keçmədi. Sadəcə, onun bəzi qalıqlarından yararlandılar və türkün yaşadığı ərazilərdə o kitabları axtardılar. Sonda isə vərəsənin nümayəndəsi olan Məhəmmədin kitab haqqındaki biliklərindən istifadə edərək, onu öz tərəflərinə çəkdilər. Çünkü Məhəmməd də türk əsilli idi. Ona da bu kitab haqqında danışılmışdı. Və beləcə sonuncu, mükəmməl adlandırdıqları din yarandı. Amma o kitabda İnsan və Tanrı haqqında dolğun bilgi verə bilmədirələr, çünkü heç nə bilmirdilər, bilməycəklər də. Nəsimi az qalmışdı ki, qaydaları pozub vərəsənin ən gizlin silahını dünyaya bəyan etsin. O, deyirdi ki, sonuncu kitabda bir neçə cüz giz-

lədilib. Amma ona da məlum deyildi ki, onu axtaranlar kimlərdir, gizlədənlər kimlər. O sırları almaq üçün soydular o bədbəxti. Yaxşı ki atalarımız hələ də onu insanlıq tarixində gizlin saxlaya biliblər. Təəssüflər olsun ki, həmin kitablar bizim əlimizdə deyil.

Amma türk qövmü də uzun müddət aralı düşdü öz tarixindən. Yunanların, çinlilərin əli ilə param-parça oldu. Ənənələrindən yayındılar. Sonra da türklərin sahib olduqları bilgini ələ keçirən qüvvələr beşguşəli ulduzu özlərinə rəmzi atribut seçdilər. Tanrıının mukafatlandırdığı bir millət kimi özlərini təqdim etdilər. Bunlar olmasaydı, bəlkə də, bu baş verənlər o qədər faciəyə çevriləməzdi. Bu bilgiləri bizdən oğurlayanların da əlindən oğurlayanlar oldu. Bu oğrular isə beş güşəli yaradılış simvolunu tərsinə çevirərək özlərinin atributu etdilər. Beləliklə Tanrıının qoyduğu bütün qaydaları pozdular. Halbuki, beşguşəli ulduz yaradılışı əks etdirən simvoldur. İnsanın yaşadığı Olamın simvoludur, yəni var olusun göstəricisi. Bu gün pentagram kimi tanınan simvol dünyanın yaranmasını özündə daşıyır. Əslində, bu beşguşəli ulduz insana oxşayır. Axi Yaradanı insanı yaradılışın əşrəfi sayır. Beşguşəli ulduzun aşağıdakı iki ayağı su və torpağı, insan qolu kimi yanlara açılan iki guşə od və havanı, baş isə Yaradani özündə gizlədir. Bu beşlik tamdır. Fikir verirsən, Tanrı başdır, birincidir, təkdir, idarə edəndir. Bütün əzalara siqnallar başdan, beyindən gəlmirmi? Elə buna görə Nəsimi deyirdi də, “haqq mənəm”, Tanrıının adı insanların sifətində yazılıb. Çünkü Tanrıının dərki insan beynindən keçir. Orda hər şey kodlaşdırılıb və gizlədilmişdir. İnsan o kodları açmalı, həqiqət mərhələsinə çataraq Tanrısına qovuşmalıdır.

Beş rəqəmi Tanrıının insan vasitəsilə özünü maddədə təzahür etdirməsi mənasına da gəlir. Ən qısa tərifi ilə müqəddəs evliliyə işarədir. Bu xüsusi və əhəmiyyətli rəqəm Tanrıya birlikdəlik və integrasiya arzusunu ifadə etdiyi kimi, adama aid bəzi təməl məlumatları da ifadə etməsi baxımından da xeyli əhəmiyyətlidir.

Diqqət etsən, görərsən ki, bugünkü yarımcıq dinlərin hamısında beşgüşəli ulduz, beş rəqəmi simvol kimi istifadə edilir. "Quran"da yazılıb ki, Tanrı bu dünyani 6 günə yaratdı. O nə deməkdi, niyə altı günə? Bunlar da dediyimiz bu beş rəqəmi ilə bağlı idi. Bəs niyə həftənin beşinci günü müqəddəs gün hesab edilir? Bunları düşündürənmü heç? Bu, Tanrı başda olmaqla torpaq, od, su, havadan ibarət olan dünyanın yaradılışıdır. Bütün bunların vəhdəti hazır olandan sonra kainat yaradılmışdır. Beş günə bitirilib və altıncı gün bu vəhdətin fəaliyyəti başlamışdır.

Ağacların çiçək tacı, meyvəsinin daxili quruluşu, barmaqlarımızın sayı və dünyanın 5 günlük olması deyimi. Bu kimi həqiqətlər və deyimlər xalqın mifoloji anlayışıyla bağlıdır. Türk dövlətlərindən birinin paytaxtının adı Beşbalaqçı, Bişkek sözü də bununla bağlıdır. Türk dünyasında Beşalma adında bir çox yer adı vardır. Koroğlu da deyir:

Göydən uçan beş durnalar
Bizim ellər yerindəmi?
Bir birindən xoş durnalar
Bizim ellər yerindəmi,
Çənlibellər yerindəmi?

Niyə üç, dörd, on yox, "beş" durnalar sözü işlədilib? Bu sualtı cavabı mifin özündədir. Bu xalqın müqəddəs inamlarıyla bağlı olduğunu göstərir. Bunların hamısı əsərlərə edilən dü-

zəlişlərdən sonra ortada qalan sözlərdir. Bu beş rəqəminin altın-də çox sırlar gizlənir.

Beş həmçinin Çin və Fars dünyagörüşündə, Xristianlıqda, İslama, Yəhudilikdə, Manixeyizm dinində, Pifagor Ekolunda, Babilə, Misirdə və Hinduizmdə, Şamanizmdə, Mayya və Şimali Amerika qırmızıdərililərində müqəddəs sayılır. Bunlara təsadüf demək olarmı, oğul?!

Bilirsənmi kimyaya görə insan dörd elementdən meydana gəlib? Alımlər müqəddəs beşə çatmaq üçün sırlı bir beşinci ünsür əlavə edirdi. Bu beşinci ünsürün həyatın gerçek elementi olduğu düşünülərdi və onun əldə edilməsi isə orta əsrlər kimya-gərlərinin başlıca hədəfi idi.

Buddizmda ürəyin dörd istiqaməti vardır və beşinci olaraq bir mərkəzə malikdir. Bu ümum-bəşəriliyin təmsil edilməsidir.

Çin dünyagörüşündə beş element, beş atmosfer, beş şərt, beş planet, beş müqəddəs dağ, beş taxıl, beş rəng, beş dad və beş zəhər olaraq özünü göstərir. Bu dünyada bütün həyat beş rəqəminin üzərində qurulmuşdur.

Şimali Amerika qırmızıdərililəri arasında da beş rəqəminin rolü digər xalqlarda olduğu kimiidir.

Xristianlıqda da beş rəqəmi xüsusi önəm daşıyır. Xaçın beş ucu, İsanın beş yarası, Musanın beş kitabı vardır.

Misirdə Nilin beş timsahı vardır. Hindi ənənəsində isə dünyanın beşli qrupları vardır, Şivanın beş üzü və Vişnunun ikimərtəbəli beş enkarnasiyonu vardır.

Qədim Hindistanda beş qoruyucu bir say olaraq olduqca böyük əhəmiyyətə malik idi.

Asteklərdə dörd ucunda və ortasında bir günəş olan, beş-günəşli xaç simvolu vardır – bu ulduz pentaqrəmdir.

Avropa ənənələrində mükəmməllik ilə, sırların yolunu açan açarla və ruhu maddəyə asılı olmaqdan qurtaran mələklə əlaqələndirilir.

Şaman türklərdə isə beş sayının dəmir – paya ulduzunu təmsil etdiyi məlumudur. Mayya və Şimali Amerika qırmızıdərili ənənəsində də bənzər şəkildə müqəddəs bir ulduzu təmsil etdiyi qeyd edilir.

Beş Mayyalar üçün də açar bir ədəddir və bu ənənədə beşinci günün yağış yağıdran spiral formalı Tanrıının günü olduğuna inanılır. Onlarda beş rəqəmi balıq formalı bir əllə təmsil edilirdi.

Beş sayı ayrıca Manixeyizmdə də əhəmiyyətli rol oynayır, ilk insanın (Bağ Atanın) beş oğlu var, işığın beş elementi (ruh, külək, su, işıq və atəş) qaranlığın beş mənası ilə qarşılaşdırılır. Manixeyistler ayrıca yaşayan Tanrıının beş köməkçisinin və ruhları toplayan beş mələyin olduğundan söz açmışlar.

Beş yəhudi ənənələrində gücün və sərtliyin, radikal bir zəkanın rəmziidir.

Beş sayı eyni zamanda kosmik insana işarədir. İnsan qolla-ri açıq vəziyyətdə bir dairə içiñə yerləşdirildiyində sinəsinin ortasına eninə və dikinə çəkilən ox bir xaç meydana gətirir. Dün-ya insan üçün bir xaçdır, yəni bu dünya kosmik insana dar gəlir mənasını da verir. Bu insan fiquru astrologiyanın da simvoludur. Kabaladakı qarşılığı Adam Kadmondur. Yəni insanın aşan istiqamətini və bu planeti aşma bacarığını təyin kimi Tanrıya tam mənasıyla təslimiyyəti də ifadə edər. Beş, ümumiyyətlə canlı təbiətdə ortaya çıxan bir ədəddir. Bu səbəbdən də onun qalib gəlməsi baharin təbiətdəki tumurcuqlanmalarına ekvivalentdir. Bu, bizim qədim Novruz bayramımızda da özünü göstərir. Dörd çərşənbədən sonra gələn yeni il, yeni doğuş, bayram günü, təbiətin oyanışı beşinci ünsürdü.

Beş sayının, qolları və qıçları açıq haldakı insan forması nəzərə alınaraq mikrokosmos olan insanın simvolu olduğu qəbul edildiyində bu vəziyyətilə bədənin bir beşbucaqlı təmsil etdiyi də deyilə bilər.

Helenistik dövrdə Baalbək şəhərindəki Venera məbədi beşbucaqlı biçimdəydi. Xristianlıq ortaya çıxdığında Məryəm beşbucaqlı simvolunun və İştirən, Veneranın sıfətlərini də boynuna götürmüştür.

Apollo işıq Tanrısi olaraq beş xüsusiyyətə malikdir: hər şe-yə gücü çatma, hər yerdə var olabilmə, hər şeyi bilmə, əbədilik və birlilik.

İslami tradisiyonda dinin beş dirayı, beş ilahi varlıq, imanın beş şərti vardır. İslama gündə beş vaxt namaz, imanın və İslamın beş şərti olaraq yer tapar. İslama beş, Allah sözünün beşinci və əsas hərfi "h" – nın adədi dəyəridir.

Beşuclu ulduz bütünü təşkil etdiyində və eyni zamanda yuxarı dönük olduğunda ruhi həsrəti və təhsili simvollaşdırıblar. Eynilə dairə kimi beşbucaqlı ulduz da bütünü işarə edər, həmçinin dörd künçə və beşinci olaraq bir mərkəzə sahib olan kvadrat mərkəzin, səma ilə yer üzünün birləşmə nöqtəsinin simvoludur. O eyni zamanda Allahın simvoludur, çünkü dörd böyük gücün mərkəzindəki, onları yaradani işarə edər.

Beşbucaqlı ulduz, uclarından biri yuxarıda olduqda müsbət, tərs olduğunda isə mənfi olaraq qəbul edilməkdədir. Pentaqram, İştirən insanları pis ruhlardan qoruduğuna inanılan Qədim Şərqdə gözmuncuğu kimi istifadə edilərdi. Zaman-zaman Allahın evini İblisdən və ya bədənsiz bəzi varlıqlardan qorumaq üçün orta əsr kilsələrinin divarlarına çəkilərdi. Bir görünə görə pentaqram ruhun elementlər üzərindəki suverenliyini ifadə edər, ayrıca hava və su ruhları və torpaqla bağlı bədənsiz varlıqları idarə edə bilmək üçündür.

Vərəsənin nümayəndəsi Muğanna da beş haqqında çox söz dedi:

İnsani insana, Yer planetini kainata bağlayan Bağ Ata adlanır. Təkdir, lailahəilləllahdır. Dord oğlu var: birincisi Əsəl-Məndir (“Əs” yaradan deməkdir. “Əl” həm də oğul deməkdir. Biz də belə deyirik.)

ƏsəlMən – mənim yaradan oğlum deməkdir. (Ərəbcə təcməsi Süleyman peyğəmbərdir.)

İkinci oğlu ÜnEydir (təhrifi “Nuh” “Hoydos”).

Üçüncü oğlu EvƏrimdir (Evimin İslığı deməkdir. Ərəbcə təhrifi İbrahim peyğəmbərdir. Biz də belə deyirik. Xaçpərəstlər isə Avraam deyir.)

Dördüncü oğlu Eysardır. (“Ey” – uca deməkdir. Sar – (Çar)hökmdar deməkdir)

EySar – Uca Hökmədar deməkdir. ƏlAğ (Allah) ərəblərin təhrif etdikləridir.

EySara – Əlağ (Allah) EySar da deyirlər, çünkü çarmıxdan sonra Bağ Atanın Bağdan ibarət SimOd (Uca həqiqət) məclisinə Əlağ seçilib, indi Yer (EyƏr) planetini idarə edən Əlağ EySardır.

Əzizim, bu həqiqətlər OdƏr xalqının (qədim türklərin) Ağ – SafAğ elmindəndir. Türklər SafAğ elminə OdƏr mədəniyyəti deyirlər və bu elmi gizlin yaşadırlar. SafAğ elminin təhrif adı Sufidir. Bu təhrif farslardan gəlir. Nəsimi yazır: “Dövr Ağım, dövran Ağım dövranıdır. SafAğ elmini Azərbaycan aşıqları yaşıdlılar. “Divani” və “Hürufani” (təhrifdə “hürfi”) Aşıq Ələsgər deyir: “Beş gözəlin aşiqiyəm”. “Beş gözəl”deyəndə o, Bağ Ata və onun dörd oğlunu nəzərdə tutur. “Beş” rəqəminin müqəddəsliyi Bağ Ata ilə oğullarının rəmzi işarəsidir. Dünyamızdakı beş simvol – rəmz hayatın bu atribut əsasında qurulması da Bağ Ata ilə oğullarının beşliyindən gəlir.

Mən bu həqiqətləri ulu babam Musa ağanın öz oğullarına verdiyi bilikdən almışam. Bu elm türklərin uzaq keçmiş – OdƏr adlandıqları zamanla və gələcəyi ilə bağlıdır. Xristianların “Boq Oteç”i də Bağ Atanın təhrifidir.

7

Heyvalı kəndi... Bir yanda göy suları ilə insana gəlgəl deyən Sərsəng su ambarı, o biri yanda isə arxası görünməyən ağaclarla örtülmüş six meşə.

Komandır üstündə işlədiyi xəritəni çıxarıb diqqətlə baxdı. Kompasa nəzər yetirib istiqamətin düz olduğunu dəqiqləşdirəndən sonra istirahət etmək üçün uyğun yerin seçilməsini işaret etdi.

Arslanın təklifi ilə dəstənin adını OdƏrlər qoymuşdular. Dəstənin bəzi üzvləri bu ifadənin, sadəcə, Od Ərləri, Azərlər kimi qəbul etsəydilər də, Arslan bunu məqsədli şəkildə təklif etmişdi. Çünkü o, bu ifadəni ilk dəfə “İdeal” əsərində oxumuş və bəyənmişdi. “İdeal” romanında “Od”un həqiqət, “Ər”in isə işiq olduğu kimi təqdim edilmişdi. “Həqiqət İşığı” anlamına gələn bu ad həm də onları ifadə edən ən mükəmməl söz idi. Axi onlar da dünyada HƏQİQƏT İŞİĞİNİN parlamasını istəyir, bunun üçün onu yandırmağa gedirdilər.

Bu əraziləri dəfələrlə araşdırın komandır hətta bir dəfə birbaşa Müdafiə nazirinə geniş bir hesabat da yazımış, ərazilərin boş olduğunu, kəşfiyyatın gücü ilə nəinki düşmən postları, hərbi hissələrin belə rahatlıqla zərərsizləşdirilə biləcəyini qeyd etmişdi.

Bir tərəfi sıldırıım qayalıqlar olan meşənin ən hündür yerində mövqə tutdular.

Gündüz idi... Havanın qaralmasını gözləməli idilər.

Komandir binoklu çıxarıb qaya parçasının üstünə qalxaraq görə biləcək yerləri müşahidə etdi. Ətrafda təhlükə yox idi, təkcə elə də çox uzaqda olmayan Heyvalı kəndinin xarabalıqları gözə dəyirdi.

İki günə çox böyük məsafə qət edən Odərlərə elə gəlirdi ki, heç yorulmayıblar. Onlar bu cür düşünsəydilər də, ən çətin aşırımları, sıx meşələri dayanmadan, yemək belə yemədən keçən kəşfiyyatçılarda yorğunluq duyulmaqdaydı. Komandir gördüyü mənzərəyə dalmış, təbiətin gözəlliyi ilə Heyvalının dağdırılmış evlərinin təzadına heyrətlənirdi. Birinci Qarabağ müharibəsini xatırlayan komandir sanki bir anlıq zamanın kələfini itirmiş, müharibənin qanlı-qadalı, odlu-əlovlu günlərinin içində hiss etmişdi özünü. Bu ərazilərdən necə geri çəkildiklərini, o zaman itirdikləri oğullar gözünün önündə canlanırdı.

Komandir Ayxana onlardan 25-30 addım öndə post qurmasını, Arslana isə təqribən eyni məsafədə arxada gözətçilik etməsini tapşırıdı.

- Uşaqlar, gün batana qədər burda qalacağıq. 20:00-dan sonra hərəkət olacaq. Vaxtimız çoxdur. Heyvalı ilə Dəvədaşını birləşdirən yolu keçməyimiz üçün ancaq havanın qaralmasını gözləməliyik. Üç saatdan bir postları dəyişirik. Arslanla Ayxanı isə mən qoruyaçağam. Zərurət olmadan silahdan istifadə etməyəcəyimizi bilirsiniz. Qabaqda az qala yarım günümüz var. Onun üçün də ilk olaraq kəndirləri dairəvi qaydada bağlayın. Özünüz də həmin kəndirlərdən 7-8 addım aralıda post qurun.

Ayxan hərbi hissədən götürdükləri quru ərzaq payından birini götürüb onlardan uzaqlaşdı. Arslan isə əlini cibinə salaraq öncədən götürdüyü şokoladın qalib-qalmamasını yoxladı. Hər şey qaydasında idi. O, kəşfiyyat zamanı yeməkdən maksimum uzaq olmayı bilir və buna həmişə əməl edirdi. Çünkü adam yemək yeyəndən sonra yorğunluq hiss edərək yatmaq istəyir. Postda duracağını düşünərək yemək götürməməyi daha düzgün hesab etdi.

Məhəmməd isə fürsatdən istifadə edib qayanın dibindən axan zəif, amma sərin bulaqda dəstamazını alaraq, namazına başlamışdı.

Komandir də Elçinə gözdə-qulaqda olmayı tapşıraraq, Məhəmmədlə çiyin-çiyinə durub namazını qıldı.

Rəhman və Rəhim Allahın adı ilə. Həmd-sənə və tərif aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəhm edənlərin rəhm edənidir. Qiyamət gününün sahibidir. İlahi! Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola hidayət et. O kəslərin yoluna ki, onlara nemət vermisən...

“Fatihə” surəsinin tərcüməsi təqrübən belə idi. Amma onlar Uca Tanrıya kitabların təklifinə əsasən Rəbbin tövsiyə etdiyi dildə – ərəb dilində ibadət edirdilər.

Bu mənzərə çox maraqlı idi. İki türk oğlunun biri şia, biri isə sünni namazı qılırdı. İkisinin də damarlarında təmiz türk qanı axındı. İkisinin də Allahu, peygəmbəri, inandığı kitab, qibləsi eyni idi. Gözlərini səcdədən çəkmirdilər. Səhīl hədislərdən birində deyildiyi kimi, namazda xoruz kimi dənləməyi, it kimi çömbəlməyi və tülübü kimi ətrafa boylanmayı rədd edərək (Əhməd və Əbu Yəla) bir olan Tanrıya sidq ilə ibadət edir, ruhlarının paklanması Onda tapırdılar.

Amma biri cibindəki möhürü yerə qoyaraq alını ona vurduğu halda, digəri möhürsüz namaz qılırdı. Biri qolları bağlı, o biri isə qolları açıq və yanına salmış vəziyyətdə qılırdı namazını. Səcdəyə də demək olar ki, eyni anda gedirdilər. Hər ikisinin də niyyəti eyni – Tanrıya ibadət etmək idi. Tanrıının yaratdığı bu füsunkar təbiətlə vəhdətdə olaraq özlərini daha yaxın hiss edirdilər Ona. Bu zaman sanki düşüncələri belə Tanrıının qarşısında səcdəyə əyilmiş, Onun rəhmlı hüzurunda rəhm diləyirdi. Sanki Tanrı ilə üz-üzə durmuşdular, alınlarının dəyidiyi torpaq fərqli olsa da, qolları fərqli formada bükülsə də, hər ikisi bir Tanrıya, bir haqqə tapılmışdır.

Silahını başının altına qoyaraq onları seyr edən Elçin insanoğlunun bu cür əməllərinə qəlbində gülümsəyirdi. Lazım gələndə eyni amal uğrunda ölümə belə gedən bu iki İslam aşiqləri necə olurdu ki, bir-birilərinə təriqətlər adı altında silah çəkir, fərqli fikirlərə sahib olduqları üçün bir-birilərini öldürdürlər? Bütün bunları heç cür qəbul edə bilmirdi. Onun üçün də bütün dinlərə az qala nifrət edirdi. İnsanları parçalayan dinlərdən tamamilə uzaq idi. Onun üçün sadəcə Yaradan vardı. Bir də damarında axan təmiz qanın ona söylədikləri. Şüurların dəyişkən olduğunu qəbul etmişdi. Uzun müddət ateist olan bir insanın, birdən-birə dindar, müsəlmanın birdən-birə xristian, xristianın birdən-birə dönüb müsəlman olmasını çox eşidib, çox oxumuşdu. Onun üçün də kimin nitqi güclüdürsə, zəif if iradəli insanı təsir altına salması qaçılmaz idi. Bu da dinlərin – dünyagörüşlərin dəyişkən olması fikrini təsdiq-ləyirdi. Kim öz oxuduğunu yaxşı mənimsəyirsə və qəlbən inanırsa, özündən biliksizi asanlıqla tora salıb, dinindən döndərə bilir. Öz dinini mükəmməl bilən bir şəxs heç bir

zaman başqa dini qəbul edə bilməz, olsa da, sadəcə siaysi məqsədlərə görə mümkündür ki, bu da dinlərin nəyə qulluq etdiyinin mahiyyətinin bir sübutudur. Tanrıının dediyi din bu cür ola bilməzdi. Yer üzündə baş verən prosesləri hoqqabazlıq kimi qiymətləndirən Elçin də həmin an Tanrışı ilə birgə idi. O da həmin an Tanrışı ilə danışındı, fəqət Məhəmməd kimi yox, Altay kimi yox. Öz daxili istəyi, mənəvi saflığı naminə qəlbində Uca Yaradani yaşıadırdı. Vicdanının səsinə qulaq asaraq, Onu dinləyərək, Onu duyaraq da yaşayırırdı.

Ərlər uzun və təhlükəli məsafəni qət etdiklərindən dayandılar və kürək-kürəyə verib meşənin insan ayağı dəyməyən yerində istirahət etməyə başladılar. Hərdən də gün görməyən böyükən kolundan giləmeyvə dərib ağızlarına ataraq, düşüncələrə dalırdılar. Əslində, avqust ayının isti yay günləri onlara yemək üçün ən əlverişli zaman idi. Böyükən və moruqla bol olan bu meşələr sanki ığidlərin bu il, bu ayda gələcəyini bilib bol tədarük görmüşdülər.

Elçin isə öz-özünə düşünürdü. Üzünün cizgiləri səriyirdi. Özü də fərqinə varmadan dodaqaltı: "Bu düşmənlərin kökünü kəsmək üçün Babəklər lazımdır bizə", – dedi.

Leytenant Elçinin bu sözünü ironiya ilə qarşılıdı. Ağzının yanına ilə gülümsünüb başını aşağı saldı.

Elçin komandirin üzünü görməsə də, ağızının səsini və ciyinlərinin hərəkətini hiss etmişdi. O, komandirin və Məhəmmədin bu mövzudakı münasibətlərini bilirdi. Hətta dəfələrlə mübahisə də etmişdilər.

– Nə oldu, komandirim, ərəb damarın tutdu yenə? Mən bilmirəm, Babək sənə nə edib? Səni işğal etmək istəyən bir xalqla döyüşüb də, qardaş.

– Bundan artıq nə etməlidir? Babək İslamin qatı düşməni olub. Onun sayəsində bu gün sənə əzab verən ermənilər yaşayır, yeri gələndə səni əzir də.

– Erməninin mətləbə nə dəxli? Babək olmasa idi, sənin o ərəblərin bu erməniləri də müsəlmanlaşdıracaqdı? Hə, çox maraqlı sualdı. Niyə onlar erməni və gürcüləri işgal etmək istəməyib, dinlərindən döndərməyiblər?

– Çünkü o zaman onlar təkallahlığa və Allahın gəndərdiyi kitaba inanırdılar.

– Qardaş, Babəkin də öz dini vardı və ona inamı da yerində idi. Bir də ki Babəkin davası din davası deyildi axı, o, torpağını qoruyurdu! Bu, onun qəhrəmanlığını göstərən ən bariz nümunədir.

– Elə Babək kimilərə qəhrəman dedirdə-dedirdə bizi bu günə qoydular da. O dövrdə Babək sovet hökumətinə sərf elədiyi üçün onu belə göylərə qaldırmışdı. Halbuki, Babəkin bu millətə elədiyi pisliyi heç erməni də etməyib. Babək olmasa idi, Xilafət bütün dünyani müsəlmanlaşdırıbilərdi.

– Onda nə olacaqdı? Dünyavi-cahan abad olacaqdı? Yoxsa əyyaş, arvadbaz, əxlaqsız, kütbeyin ərəbin idarəsi və iradəsi altında Marsa uçacaqdı? Bəşəriyyəti sevənlər gərək Babəkə heykəl qoysun. Çünkü Babək olmasayıdı,indi bütün dünya varın-dövlətin daşıyacaqdı Cavid demiş, “İlan, qurbağa yeyən ərəb şeyxinə”, ərəb şeyxi də həmin pulları yiğib, 5-10 arvad alıb özü üçün hurili, mələkli cənnət quracaqdı. Yaxşı ki, Babək olub. Yoxsa, doğrudan da, bu dünya ərəb zehniyyəti ilə İslamlasha və bərbadlaşa bi-

lərdi. Bir də qardaşım, onu bil ki, Babək 40 milyonluq Güney Azərbaycan türklərinin birləşməsi, qəhrəmanlıq simvoludur indi. Xalqın olub-qalan qəhrəmanlarını da əlindən almağa çalışırlar. Yoxsa bu qəhrəmanlığı da murdar fars rejimi uydurub deyəcəksən?

Özləri də bilmədən asta səslə mübahisəyə girişmişdilər. Komandir mübahisə etmək istəməsə də, alınmırıldı. Çünkü din, siyaset və xəyanət mövzuları olan zaman mübahisə bitməz, getdikcə daha da qaranlıq dərinliklərə çəkib aparır insanı. Belə ki, hər üç mövzuda insanların fikirləri həmişə fərqli olub. Hər kəs öz pəncərəsindən baxır, sadəcə gördüklerinin varlığını qəbul edir və ya onlara uşaqlıqdan öyrədilən ənənə əsasında qəlibləşib formalasırlar. Necə ki bir braziliyalı qızın intim həyata münasibəti ilə azərbaycanlı qızın münasibətləri arasında fərq var və hər tərəf özünün yanaşma tərzini bəyənib onu müdafiə edir, eləcə də dini baxış. Burda hər kəs ona təlqin edilən dini baxış əsasında formalasır və yalnız onu haqq və həqiqət bilir. Müxtəlif dinlərə sahib olan hər kəs öz qəbul etdiyini düzgün hesab edir.

Məhəmməd bayaqdan komandirlə Elçinin mübahisəsinə kənardan qulaq assa da, bu məqamda dözə bilmədi. Komandirlə dini mövzularda çoxlu fikir ayrınlıqları olsada, bu məqamda onlar yenə birləşdirilər. O, Elçini başa salmağa çalışdı:

– Elçin bəy, sən bir səbir elə. Əsəbiləşmə, ağızına gələni də danışma. Birincisi, dünyanın İslamlasması bəşəriyyətin xilası demək idi. Bir də ki, onsuz da bütün insanlar müsəlmandır. Bu heç. O ki qaldı Babəkə və onun dininə, o, cəfəngiyat idi. İnsanlar mütləq Allaha inanmalı, onun buyurduqlarına əməl etməlidirlər. Əgər biri əyri yolda-

dırsa, onu başa salmaq, haqqqa çağırmaq hər bir müsəlmanın borcudur.

– Həə, deyəsən, sizin ortaq nöqtəniz yenə tapıldı. Qardaşlarım, sizin dünyadan xəbəriniz yoxdur eee. Biriniz İranın, biriniz də Gülcən bəyin ideologiyasını təbliğ edir, bu milləti mənliyindən ayırsınız, xəbəriniz yoxdur. Mənim üçün millət, torpaq min cür dindən önəmlidir, bunu dəqiq bilin. Öncə millət, sonra din. O ki qaldı, Babəkin haqqı savaşına, mən ona belə baxıram: Elə bilin ki, indi müsəlman ölkəsi olan bir dövləti, lap elə tutaq ki, Azərbaycanı hansısa bir xristian ölkəsi işğal etmək üçün müharibəyə başlayıb. Və işğal etdiyi yerlərdəki bütün insanları xristian edirlər. Sizlər də üsyana qalxarsınız da yəqin ki?

Komandir özünəməxsus ağırlıqla “hə” demək istəsə də, gözlərindən qan daman Məhəmməd, üzünü ona tərəf çevirib: “əlbəttə!”, – deyərək, komandiri qabaqladı.

– Hə, lap yaxşı. Təsəvvür edək ki, sizin mübarizənizə baxmayaraq, bu ölkə işğal edildi və hamımız xristianlaşdırıldıq. Üstündən də bir 100 il keçdi. Sizin xristian varisləriniz sizi qəhrəman kimi anmalıdırular, ya yox?

Məhəmməd düşünmədən: – “Niyə də xatırlamasınlar? Axi biz onlar üçün döyüşürdük, onlar üçün şəhid olduq”, – dedi. Amma komandir dişlərinin arasındaki çöpü oynada-oynada Elçinin nə demək istədiyini tam anlamadığı üçün təsdiq etməyə tələsmirdi. Ümumiyyətlə, komandir çox uzaqqorən, təmkinli, ağıllı və məntiqli idi. Elçinin dili ilə desək: “onun, sadəcə, bir günahı vardı, o da dinə çox aludə olması, sufimi, nurçumu, güləncimi özünün də tam ayırd edə bilmədiyi təriqətə çox bağlı olması idi.

Elçin Məhəmmədin tələsik verdiyi cavabdan yapışaraq özünü qalib elan etmiş kimi göstərdi və qalibanə şəkildə dedi: – Buyurun... İndi Babəkin apardığı mücadiləyə bu pəncərədən qiymət verin, onun kim və nə üçün döyüşdüğünü görün. Mən indi müsəlman olsam da, əslində müsəlman deyiləm, bax mənim kimi müsəlmanlardır sizin sayınızı çox edən. Mən genetik baxımdan saf, təmiz qanlı türkəm. Mənim atam-anam müsəlman olduğu üçün mən müsəlmanam, bu, demokratianın boğulması deməkdir, qardaşlar. Sizin haqq din dediyiniz bu dindir? Mən bir balaca suallar verəndə, dərk etmədən nəyisə qəbul etməyəndə məni özünüzdən saymırıñız. Amma mən sizi millətimin nümayəndəsi olaraq sevir, hətta uğrunuzda ölümə belə gedərəm. Elə siz də eləsiniz. Sizin beynizə virus salıblar, xəbəriniz yoxdur. Elçin birdən sanki öz-özünə danişdığını hiss etdi. Məhəmmədin xarakterinə uyğun olmayan şəkildə dinləməsi, arada rabbitəsiz "yoox", "düz demirsən" kimi yarımcıq cümlələr işlətməsi onu narahat edirdi. Danışdıqca-danışır, öz fikrini onlara yeritməyə çalışırdı. Sanki müəllim olub dərs deyirdi. Birdən o hiss etdi ki, yoldaşlarının başı onun çıyninə söykənib. Sən demə, onları yuxu aparmışdı. Elçin oyaq olduğu üçün hər iki ərin başı onun çıyninə düşmüdü. Hətta Məhəmməd şirin-şirin xoruldayırdı da.

Bunu hiss edəndə bir az da pərt oldu. Səssizcə gözüňü yumub yatmaq istəsə də, dostlarının halına öz qəlbində acıydı. Bu bəşəriyyəti parçalayan amilin, doğrudan da, din olduğunu düşünürdü. Əgər onların təfəkküründəki bu cür ayrılıq olmasa idi, nələrin olacağını götür-qoy edirdi.

Elçin hələ hərbi hissədə olarkən hərdən yiğisib söhbət etdiyi günləri yadına saldı.

O, dostlarına məsləhət xarakterli fikir söylədikdən sonra başlamışdı axırıncı mübahisələri: – Qardaş, bizi birləşdirən din deyil, bizi birləşdirən milli genimizdir. Bu yola çıxmaga bizi vadər edən də budur; millət yolu, xalq yolu. Əsil haqq yolu budur.

Komandir Elçinin bu fikrinə səbir və təmkinlə cavab vermişdi: – Baxın, biz beş dostuq, elə deyilmi? Müxtəlif fəlsəfi görüşlərimiz, həyata baxış tərzimiz var, amma uzun müddətdir ki, bir yerdəyik.

– Qardaşım, mənim də demək istədiyim elə budur da. Görürsənmi, bizi din birləşdirmir, bizi birləşdirən başqa şeydir. Sən qatı İslamçı, mən isə dünyani dərk etməkdə yola çıxan, hər şeyə şübhə ilə baxan bir insan. Beyin pəncərələri bütün fikirlərə açıq olan bir adam...

Məhəmməd həmişəki kimi söhbətə yenə sərt reaksiya verdi: – Bir sözlə, “kafir”.

– Qoy sən deyən olsun, olum kafir. Amma, cənab, sən bu işləri daha yaxşı bilərsən, de görək bizi ayıran dini görüşlərimiz olsa da, birləşdirən nəsə var, bu nədir? Həmişə müzakirələrində Məhəmməddəki radikallığı bir az da artırın Elçinin bu cür ironiyalı çıxışları olurdu. Amma komandir adətinə uyğun təmkinini pozmayaraq: – Əslində bizi dini baxışlarımız fərqləndirmir. Çünkü din yaşam tərzidir. Sən də mənim inandığım yaşam tərzini yaşayırsan. Deməli, bizim baxışımızda elə də ciddi bir fərq yoxdur, – dedi.

İslamın qoyduğu qaydaları, sadəcə, özünün başa düşdüyü və hiss etdiyi kimi yaşayan Ayxan mübahisələrə çox nadir hallarda qoşulardı. Adətən də, söhbətin ortasında mübahisəni tərk edərdi. Heç zaman mübahisə ortağı olmayı sevməzdi. Amma bəzən dözə bilmirdi. Bu dəfə də söhbətin bu yerində dözə bilməmiş, sakit təbiətə malik olmasına baxmayaraq, bir az da uca səslə demişdi:

– O nə deməkdi, axı hər bir müsəlman vacib olan 5 şərti yerinə yetirməlidir. Belə çıxır ki, bunları etmədən müsəlman olmaq mümkünündür?

Məhəmməd özünə və dünyagörüşünə məxsus tərzdə: “Əlbəttə, mümkün deyil” – deyərək, sonra da Elçinə: “bizim həyata baxışımız tamam fərqlidir. Sən bu dinin nümayəndəsi ola bilməzsən, qardaş”, – demişdi.

Komandir: – Yox, mən sənidlə razi deyiləm, – deyib söhbətə müdaxilə etmişdi. Bu adam əxlaqsız deyil, ailə mədəniyyətinə hörmət edir, ata-ana sevgisi var, vicdansızlıq etmir, zəkatını verir (onun dəfələrlə kasıblara əl tutduğunu bildiyi üçün belə dedi), deməli, bunda İslam əxlaqı var. Sizin dediyiniz nəzəriyyəni bu adam öz əməli ilə həyata keçirir.

– Aliyev qəbul etdiyi əxlaqı İslam əxlaqı kimi qəbul etmir axı. Bu, onun öz əxlaqidir. Ona görə də bunu İslama qarışdırmaın. Bu, müsəlman ola bilər, anadangəlmə, dədəsindən, babasından ona keçə bilər. “Yəni dədəsi müsəlmandırsa, bu da müsəlmandır” prizmasından yanaşsaq, hə, sən deyən kimidir. Amma bu, İslamın heç bir tələbinə əməl etmir, – deyərək Ayxan fikrini bildirmişdi.

Kapitan missionerlik fəaliyyəti göstərmiş kimi: “O, fərqində deyil, İslami yaşayır. Nəzəriyyə ilə praktikanı qarşıq salıb, fərziyyatı bura qarışdırmaın”.

Elçin kapitanın bu fikrindən sonra yenə ironiyalı səslə dedi:

– Axyan bəy, yadında saxla ki, İslam əxlaqı deyilən bir şey yoxdur. Unutma ki, milli əxlaq olar, İslam hansı xalqın dinidirsə, onun əxlaqı ilə qarışır. Bir də mən bu dinçiləri buna görə sevirəm də. Demişəm də, əgər bir gün namaz qılıb, oruc tutmalı olsam, bu nurçular kimi edəcəyəm. İnsanları bax belə yiğirlər ətraflarına. Görürsən, Məhəmməd, dünyada bu İslama hörmət gətirsə-gətirsə, modern İslamçılar gətirəcək. Yoxsa sənin tutduğun yol? Cox sərtdir, radikaldır. Mən heç bu adamın nə vaxt namaz qılduğunu belə görməmişəm. İncimə, komandirin yaşadığı İslam daha cazib görünür. Amma sən nə edirsən? Orda qırğındır, deyirsən, mənim namazımın vaxtıdır. Bu zaman din sənə və işinə mane olur. İnsanlar da ona yük olacaq heç nəyi istəmirlər. Görürsən, Türkiyədən gələn din necə yayılır Azərbaycanda? Və hay-küy salmadan, cəmiyyəti açıq-açığına narahat etmədən öz işlərini görülərlər. Dündür, bunların da məqsədi başqadır. Özlərinə məxsus təhsil müəssisələrində savadlı və bacarıqlı müridlərini yetirirlər. Bir müddət sonra onlar da Türkiyədəki kimi Azərbaycanda bütün yüksək postlara sahib olacaq və bu təriqətin rüşeyimindəki niyyətlərini həyata keçirəcəklər. Amma yenə də xoş niyyətlə, xoş görüylə, Allah rızası ilə...

Məhəmməd artıq özündən çıxırdı: – Necə olur ki, bu, sağlam ola-ola səcdəyə durmur, əyilib qalxmır, amma namaz qılır və məndən də sadıq ibadət edir?

Kapitan Elçinin xoş sözlərindən sonra bir az yumşalmışdı. Bütün insanlar belədir, nə qədər ağır söz deyirsən de, onun başlanğıcını təriflə və qarşı tərəfin xoşuna gələcək sözlərlə, onun uğurları ilə başladınsa, sonra öz fikrini

asalıqla yeridə bilərsən. Kapitan Məhəmmədin fikrinə münasibət bildirmişdi: – Mən təkliyə çəkilib Allaha ibadətimi edirəm. Formalizm nəyə lazımdır? Əgər imkan varsa, o heç, məscidə də gedərəm, ibadətimi də orda rahat edərəm, amma bu cür hallarda sənin dediyini qəbul etmirəm.

Bunları düşündükcə Elçinin çöhrəsində təbəssüm yaranırdı. Yanağındakı qara ət xalı sıqalladı, gülümsündü. Bu təbəssümdə dosta sevgi, insani məhəbbət var idi. Mübahisə etmələrinə baxmayaraq, bir-birilərinin əvəzinə ölümü gözə ala biləcək dostlar idi onlar. Ona gülümsünürdü, amma mübahisələr o həddə çatırdı ki, hətta Məhəmməd az qalırdı, Elçini vursun. Sonra yenə hər şey unudulur, yaddan çıxır, qəlb dostları bir-birilərinə qarşı sevgi ilə yanışırlar.

Bunun yaranmasına səbəb olan əlbəttə ki, din deyildi. Yaradılmışların bir-birinə gen bağlılığı, ruh bağlılığı idi...

Dədə Əfəndinin üçüncü söhbəti

Arslan artıq kürəyini qayanı parçalayaraq göyə uca-
lan ayıfindığı ağacına söykəyib çömbəlmüşdi. Əli “AKM-S”-in tətiyində idi. Gözləri isə meşənin dərinliklərini gö-
rəcək qədər uzağa zillənmişdi. Ətrafi 180 dərəcə görəcək
qədər bərəlmış gözləri dostlarını qorumaqda idi. Hər kə-
sin öz dünyası olduğu kimi, onun da düşüncəsinə Dədə
Əfəndinin fikirləri hakim kəsilmüşdi. Əgər Elçin bunun da
düşündüklərini duya bilsəydi, bəlkə də, ucadan bağırardı
ki, bu da insan beynini zəhərləmək üçün meydana atılmış
bir düşüncədir. Bu da dinin başqa formasıdır. Amma eşit-
mirdi, görmürdü. Arslan isə Dədə Əfəndinin ona dediklə-

rini bir anlıq belə unuda bilmirdi. .. Eynən Yunis Əmrənin Tapdıq Əmrəni unuda bilmədiyi kimi...

Oğul, "Quran" ayələri Məhəmməd peyğəmbərə heç də göydən o cür gəlməmişdi. Sadəcə həm Məhəmməd peyğəmbər, həm də ondan əvvəlki peyğəmbərlər Tanrıının, Yaradanın insanlığa belə bir yaşam qanunları göndərdiyini bilirdilər. Onun dediklərinin əksəriyyəti Tanrıının sözüdür, amma bəzi məsələləri dövrə, şəraitə və məkana görə ya dəyişmiş, ya da əlavələr etmişlər.

Məhəmməd Şərqi yaxşı öyrənən, yaxşı tanıyan bir filosofdur. Onun zəkası, biliyi, ağılı yaşadığı dövrün insanlarından çox-çox öndə idi. O, oxuyub mənimsədiyi kitabları, atalarımızdan eşitdiyi fikirləri yaxşıca təhlil edib, müqayisələr apardı. Və öz dövrü üçün bəşəriyyətə mükəmməl bir şəkildə təqdim etdi. Onun bu düşüncələri türklərin arasında o qədər qeyri-adi ola bilməzdi. O, sadəcə, geridə qalmış ərəbi haqq yoluna çağırıa, yönləndirə və idarə edə bilərdi. Necə ki etdi də.

Heç düşündünmü ki, müqəddəs kitablarda adı çəkilən Peyğəmbərlər niyə məhz eyni məkandan çıxdı? Çünkü onlar hamısı Tanrıının qoyduğu qadağalara əməl etməyənlərin əməli idi. Onların-Tanrı ocağından qovulmuşların qanı qarışq, kirli qan idi. Saf qanlılarla mübarizənin çətin olacağını bildikləri üçün özlərindən peyğəmbərlər uydurmağa başladılar. Və ya İbrahim kimi, Musa kimi, İsa kimi, Məhəmməd kimi ağıllı və seçilmiş insanların etrafında birləşərək onların ideyalarından, gücündən, qabiliyyətindən, istedadından istifadə edib dünyaya hökm-ranlıq etmək həmin insanların başlıca məqsədinə çevrildi.

Onlar ya özlərindən kimisə seçib əllərində olan biliklərlə göylərə qaldırır, ya da İbrahim peyğəmbərdən üzü bu tərəfə Məhəmmədə kimi seçilmişləri özlərinə peyğəmbər edir, onlardan yararlanmağa çalışırdılar. İbrahim əslən Şumerlərdən idi. Bağ Atanın üçüncü oğludur. Şumerlər də bizim vərəsəmizin ən ulusudur. Yadına sal, səncə, niyə Məhəmməd özünə “Arabi musaribe” (ərəbləşmiş ərəb) deyirdi. Çünkü o, doğrudan da, ərəbləşmiş ərəb idi.

Məhəmməd əslində bir elm yaratmaq istəyində idi, yaşam elmi. Oxuduğu kitablardan ən əfsəl, mükəmməl fikirlərin əsasında ideal bir yaşam elmi yaratmaq arzusunda idi. Yaratdı da.. Sadəcə, ətrafindakılar onu başqa cür inkişaf etdirdi. “Quran”ın təhrifi əsasında yaradılan bu elm isə Türkün Gök Tanrı elmi əsasında yaranırdı.

Heç bilirsənmi bu gün qiblə dediyin məfhüm niyə yaranıb? Yox, bilmirsən, oğul, hardan biləsən? Bir də sual versəm, deyəcəksən ki, bəs Kəbəyə görə. Yox, oğul, yox. Dahi Məhəmməd hansısa bir tikiliyə görə bütün insanları ora sitayış etdirməzdı. O, insanları Gök Tanrıya, (Bağa, Boqa) Onun günəşinə tərəf sitayışə çağırırdı. Axi türklərin tarixini yadına salsan, görərsən ki, Gök Tanrı dinində günəş məşriqdən çıxdığı üçün şərq tərəf daha üstün və müqəddəs sayılırdı. Türk Xaqqanlarının çadırı həmişə şərqi tərəf açıq olar, xaqqan taxt üstündə üzü şərqə sarı oturardı. Bax qiblə məsələsi burdan yaranıb. Sadəcə Kəbə simvolik olaraq seçildi. Açıra da elə türklərə etibar edildi.

Sonra Məhəmməd bütə inanan avam ərəbləri inandırmaq üçün Kəbədəki qara daşdan istifadə etdi. Dünyanı dərk edə bilməyən insanlar üçün göydən düşən daş – meteor parçası müqəddəs və qeyri-adi bir şeydir, oğul. Bütə tapınan insanları müdrikcəsinə bütlərdən ayırib, daşa ta-

pındırdı. İndi fikirləş gör, nə fərqi var bu bütlə qara daşın? Bax Məhəmmədin böyüklüyü elə bunda idi, oğul. Hamımız üçün də sirli məqamlar var. Hamısı o kitablarda yazılıb. Bizim üçün də qaranlıq qalan mətləblər bax o kitablarda yatır. Sənin birinci işin Muğannanı bir də oxumaq olsun. Onda Məhəmmədin kim olduğunu biləcəksən. O da seçilmişlərdən idi. O da Dədə Qorqud kimi seçilmiş, qanı təmizlərdən idi. Gök Tanrı elmini başqa formada ərəblərə satdı. Halbuki dədəmiz Mete xan əllərində olan ideyanı əsas tutaraq deyirdi ki, barış istəyən insanları qurtarmaq üçün Tanrı məni vəzifələndirdi. Biçarə insanları qorumaq üçün onun əmrinə uyaraq xaqan oldum. Dünyaya başçılıq etmək ideyası ilk dəfə türklərdə yaranıb. Babamız böyük Atilla Gök Tanrıçılığa xidmət etdiyini belə ifadə etmişdir: – Mən və mənim millətim Tanrıının qırmancıyıq. Tanrı yolundan çıxmış millətləri cəzalandırmaq üçün bizi göndərib. Bəli, Tanrı türkləri yeri sahmana salmaq, onu qreklərdən təmizləmək üçün yaradıb və ona güc verib.

Bunları bilməlisən, oğul. Fikir ver İslamin (mənası “təslim ol” deməkdir) yarandığı ilk illərdə türklərin dövlətçiliyi zəifləmişdi. Çünkü onların silahı əllərindən uğurlanmışdı. Fikir, ideya, düşüncə silahı idi bu. Bir neçə yüz ildən sonra özlərinə gəldilər. Öz yaratdıqları yaşam tərzinə sahib çıxdılar. İstər İslami, istərsə də türkçülüyü xilas etdilər.

“Quran”ın göydən kəlmə-kəlmə, surələrlə, ayələrlə, gəldiyi fikir də yanlışdır, oğul. Bizi Yaradan, səncə, o qədər dar düşüncəyə malik idi ki, insanlıq üçün fikirlər söyləsin, sonra da onların keçərsiz olduğunu qeyd etsin. İslam tarixini yadına salsan, görərsən ki, Məhəmmədin

dövründə neçə-neçə ayənin sonra gələn ayələrdə keçərsiz olduğu qeyd edilir. “Əl-bəqərə” surəsinin 106-ci ayəsini yadına sal: “*Biz (zaman və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?*” Bax, oğul, “Quran”ın özündə belə yazılıb ki, bəzi ayələri sonradan qüvvədən saldıq. Görürsən, nə qədər gülünc görünür? Necə olur ki, bu dünyani Yaradan və insanların taleyini yazan bir qanun göndərir və sonra bu qanunu bəyənməyib yenisini göndərir. Axı “Quran”da hər cümlədən bir “Allah hamidan böyükdür və hər şeyi biləndir”, “Allahdan qorxun” fikri səsləndirilir. Bəs onda Tanrı niyə belə səhv'lər edirmiş. Yaxşı, lap onu da başa düşək ki, o dövr üçün bu lazımdı. Bəs onda o dövrdən 1300 il keçib, yeni ayələrə, qaydalara ehtiyac yoxdur bəyəm? Hardadır bizə təqdim edilən dinlərin Allahu? Niyə gəlib insanlara yeni qaydalar, qanunlar göndərmir? Axı Onun dini kitablarda qoyduğu qaydalar, qanunlar bu gün tamam fərqli formada həyata keçirilir. Hə, deyəcəksən ki, bəs bu imamlar, üləmalar yeni şəriət, qayda-qanunlar yazanlar kimlərdir? Onlar firildaqçılardır, oğul. Kimlərinsə qara niyyətlərini həyata keçirmək üçün ilk baxışdan xoşniyyətli görsənir, arxasına müridlər yığır və sonra altdan-altdan öz mənfur niyyətlərini həyata keçirirlər.

Bizim inandığımız Tanrı belə ola bilməz, oğul. Milyardlarla səma cismini, təkcə beyində 140 milyard sinir hüceyrəsini yaradan Uca Tanrı heç zaman insanlara qadınlar tellərini gizlətsin, kişilər sünnet olunsun deyə hökm verməz. Bu Tanrıının işi deyil, oğul. “Quran”ın ümumi mahiyyəti bütün bəşəriyyət üçün olduğunu göstə-

rir. Amma diqqətlə oxunduqda görursən ki, bəzi ayələr var ki, yalnız o dövr üçün yaradılıb. Amma onu təqdim edənlər orda olan cümlələrin hamı üçün həmişə qüvvədə olduğunu deyirlər. Bir misal deyim sənə, “Əl-bəqərə” surəsində deyilir: *“Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxs-dən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürüb ilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfin-dən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisasi qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşməncilik edən) kimsəni (qiya-mətdə) şiddətli əzab gözləyir!”* (178) İndi sən de görüm, Tanrı bu qədər dardüşüncəli və qəddar ola bilərmi? Mənim qulumu öldürənin günahı onun özünündür. Necə olur, Tanrı əmr edir ki, sən də get onun günahsız qulunu öldür? Oğul, Tanrı belə deməz. O, insana belə əmr verməz. Bunu, sadəcə, insan insana əmr edə bilər. Bir də əgər bu “Quran”da ki, insanlar iki yerə bölünür: qul və ağa. Bu necə haqq sözü oldu? Məhəmməd bunları söyləmədi, sonralar kitaba əlavə edildi. İndi biz bunları desək və yaza-saq deyəcəklər ki, bunlar kimlərəsə xidmət edir. Amma əslində deməmək onlara xidmət etməkdir. Bütün bu din-lər məqsədli yaradıldı. Bunların hamısı bizim kitablarda var, oğul. Bütün dirləri, məzhəbləri, təriqətlərin hamısını yaradan dünyaya sahib çıxməq istəyən əsilsizlərdir. Tanrı dərgahından qovulanlardır. Fikir ver, niyə həmişə Şərqdə – Peyğəmbərlərin peyda olduğu məkanda əsrlərdir qan

axır? Çünkü bunu onlar yaratdı. Heç diqqətini çəkibmi ki, "Quran"ın bir çox ayələrində İsrail oğullarından danışılır? Hətta "Əl-isra" adlı surə də var. Yadına bir ayəni salmaq istəyirəm: *Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və siz (vaxtilə əcadadınızı) aləmdə xəlq olunmuşların (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!* ("Əl – bəqərə" 47). Sənəcə, niyə Quranda dəfələrlə İsrail oğullarını insanların seçilmişləri deyə təqdim edirlər? Necə oldu ki, bu qədər rəngarəng xalqlara sahib olan dünyada Tanrı yalnız İsrail oğullarına bu müqəddəs kitabda yer ayırdı? Bunların hamısı ora düşünülmüş, məqsədli şəkildə yerləşdirilib ki, Tanrıının belə onlarla bacarmadığını insanlara təlqin etsinlər. Bunu çox mükəmməl şəkildə bacarıblar da. Bu gün dünyada nə baş verirsə, hamı yəhudilərin etdiyini düşüñür. Onların iradəsi olmadan heç nəyin baş verə bilməyəcəyini fikirləşirlər. Çünkü insan düşünməyi, beyninin qatlarını araşdırmağı çoxdan unudub, manqurtlaşışb, yaddaşı əlindən alınıb.

Təəssüflər olsun ki, seçilmiş Məhəmmədə türklər sahib çıxa bilmədilər. Şamanların bir qismini gizləyib saxladılar, Dədə Qorqudu qorudular, amma Məhəmmədə sahib çıxa bilmədilər. Hə, görürəm, Məhəmməd haqqında kı bu fikrimə şübhə ilə baxırsan. Bunun da zamanı gələcək. Amma hələ insanlar bunu eşitməyə hazır deyil, oğul. Heç sən də hazır deyilsən həqiqətləri eşitməyə. Ona görə də səbir etməli və öyrənməlisən. Özümüzlə insanlığın tarixini daşımaliyiq, əsilsizlərin kəşfiyyatı artıq gizlədilmiş kitablar haqqında məlumatə malikdirlər. Onlar yerini bilmədən, üzə çıxarmadan sən onları bura gətirməlisən. Nəyin bahasına olursa, olsun. Sən özünü qorumaşan, əgər

görsən ki, səninlə gedən dostun ölü, sən yaşayacaqsan, ona da get, oğul. Bu, bəşəriyyətin xilası üçündür!

Məhəmmədin ən ağıllı işi o oldu ki, "Quran"da son sözü qoydu. Özündən əvvəlki kitabları tanıdı, onlar haqqında xoş söz dedi. Tanrıının dini olaraq qəbul etdiyini göstərdi. Bu, digər dinlərə mənsub olan insanların qəlbini qazanmaq üçün atılan ən gözəl addim idi. Uzaqgörənliliklə o addımı atdı. Və sonda da yazıldı ki, mən axırıncı peyğəmbərəm. Vəssalam, bu da son oldu. Ondan sonra kimsə cürət etmədi ki, özünə peyğəmbər desin. Amma insanları daima parçalamaq ideyasını əllərində əsas tutanlar peyğəmbərsiz keçinə bilməyən insanlara sonradan məzhəblər, təriqətlər yaratdilar, özlərindən imamlar seçdilər. Hətta ortaliğa bir 12-ci imam məsələsi də atdilar. Bu da xristianlığın modeli üzərində quruldu. Necə ki, bir gün İsa gələcək, müsəlmanlar da 12-ci imam Mehdi-Əz-Zamanı gözləyir. Bu gün tanıdığımız dinlərdən çox öncələr qədim türklərin Gök Tanrı dinində Tanrı Xaqqanın oğlunun qayıdacağıını göstəriblər. Deməli, bütün dinlər bir-birindən bəhrələnərək yarandığından, burada, bir kök var ki, o da türklərin sahib olduğu ilk Tanrı dininə gedib çıxır.

Bu dinlərin əksəriyyətinin yaradıcısı eyni qüvvələrdir. Bizim mübarizəmiz də elə onlarladır. Onlar bu dinləri yaradaraq, insanları bir-birinə qırdırır, məqsədlərinə doğru irəliləyirlər. Əgər Məhəmməd o nöqtəni qoymasa idi ki, məndən sonra daha Peyğəmbər gəlməyəcək, kim bilir indi neçə min peyğəmbər gəlib-getmişdi. Amma dünyanın idarəsini öz əlində saxlamaq istəyənlər dinlərin yaranmasının mümkün olmadığını gördükdə məzhəb və təriqətlər yaratmağa başladılar. Təriqət başçıları ortaya çıxardılar. Bunu bütün dinlərdə etməyi bacardılar. Amma

İslama daha çox zərbə vurmağa çalışdılar. Çünkü onlar yaxşı bilir ki, türklər İslama sahib çıxsalar, ondan öncəyə gedib öz əzəli dinlərinə tapınsalar, dünyyanın ağalığı türklərin əlinə keçəcək.

Ona görə də bütün bunlar əsas verir ki, "Quran"ın ərəb dilində göndərilmiş Tanrı kitabı olmadığını biləsən. Muğanna "Quran"a heç də təsadüfən "Gur Ün" demirdi. O Məhəmmədin bizim nəsildən olduğunu da təsadüfi demir, oğul. Ona da bəzi məlumatları vermişdilər atalarımız. Amma o, bu informasiyalara dözə bilmədi. Çoxunu açıb dedi. Bəziləri də onu dəli adlandırdı. Sonra gördünmü, peşman oldu. Daha heç nə demədi. Çünkü faktları açmağın zamanı hələ gəlməyib. Qanı təmiz olanların nəslini yaşatmalı və böyütməliyik. Onlar təkcə bizim ölkədə deyil, dünyyanın hər yerində yaşayırlar. İndi məqsədimiz texnologiyaya sahib olmaqdır. Onların əlindən bunu almalıyıq. Bunun da sirri o kitablarda yazılıb.

Oğul, unutma ki, əqidə qardaşlığı heç vaxt qan qardaşlığından öndə ola bilməyib. Qan qardaşı ilə əqidə qardaşlığı yaransa, bu daha möhkəm və sərt olar, əks təqdir də hökmən biri digərini əzəcək. Sənin milli bütövlüyünü məzhəblər, təriqətlər yaradaraq bölməyə çalışırlar. "Qan çəkir" atalar sözünü dədələrimiz təsadüfi işlətməyib. Gör heç insanlar bir-birini danışdırmadan deyə bilərmi ki, din çəkir. Yox, deyə bilməzlər, dini düşüncə sonradan yaranan bir şeydir, amma milli ruh insanın mayasındadır. Ona görə də əmin ol, dünyani din qardaşlığı qurtara bilməz. Bu gün bunu ortalığa atan yenə əsilsizlərdir. Bizim də bəzi nümayəndələrimizi buna inandırıb yoldan çıxarıblar. Böyük müharibələrin hamısı milli müharibələrdir. Dini müharibələr isə daxildə daima insanları bir-birinə

qarşı qoymaqdadır. Bu din və təriqət bölgüsü millətləri parçalamaq üçün düşünülmüş böyük bir siyasetdir. Əsas məqsəd geni bir olan insanların qanını zəhərləyib, onları parçalamaqdır. Bu gün Azərbaycanda da bunu həyata keçirirlər. Savadsız xalq bir-biri ilə "Ramazan bayramı əsasdır, yoxsa Novruz – Bahar bayramı?" deyərək parçalanır. Görürsənmi nə qədər gülünc məsələdir? Bu gün ölkəmizdə guya başəri ideyalarla yaşayan insanlar bütün insanların bir-birinə qardaş olduğunu deyərək, milli kimliyi tapdalamaqda və özləri də bilmədən qarşıdurmaya sövq etməkdəirlər. Hələ indi-indi şia-sünni ayrimının məqsədli olduğunu dərk etməyə başlayan bədbəxt xalqım, indi də dini və milli ayrimın oyunçularıdır. Bax Türkiyəyə, artıq bu orada baş verib: dinçilər və millətçilər. Dinçilər həddən artıq radikallıq göstərərək Türkiyənin dünyəvi dövlətçilik prinsiplərinə zərbə vururlar. Bunu Azərbaycanda da həyata keçirmək istəyirlər. Amma hələ ki, dövləti idarə edənlər buna ciddi nəzarət edə bilir, amma yaxın gələcəkdə bu idarəcilik də əldən çıxa bilər. Çünkü yetirmələri, müridləri artıq vəzifələr tutmağa başlayıb. Bu, yaxınlaşan təhlükədən xəbər verir.

Fikir ver, gör sənin türk nəslini necə parçalayıblar: bolqarlar, macarlar, finikiyalılar, hindular artıq başqa dillərə sitaş edərək, əriyib öz köklərindən uzaqlaşış, kim olduqlarını belə unudublar. Qaqauzlar da xristian olaraq milli mənliyindən uzaqlaşdı, daha səni tanımır. Bu min illərin siyaseti idi, artıq bu proses bitib. İndi isə müsəlman bayrağı altında olan türkləri parçalamaq siyasetinin son mərhələsidir. Sünni, şia, vahabi, hənəfi, bahayı və sairə. 5-6 yüz il bundan qabaq əkilmiş toxum cücməkdə, böyüməkdədir. Türkiyənin bugünkü siyaseti məhz ona köklə-

nib. İndiki hakimiyyət üzünü türklərdən yan çevirdi. Orta Asiya tamamilə yaddan çıxdı, unuduldu. Amma insanlığın tarixi ordan gəlir, oğul, Uzaq Sibirdən. Görürsənmi, oralar haqqında heç nə danışılmır, əhəmiyyətsiz yer kimi necə yaddaşlardan silinir. Yerli əhalinin kütbeyn olmasına “sübut” kimi alçaldıcı lətifələr quraşdırılır, gizlin-gizlin insanlara unutdurulur.

Amma biz əminik ki, təmiz qanlılar – SafAğ insanları bunun öhdəsindən gələcək, millətimizin gələcəyini quraçaqlar. Buna əminik, çünkü genetik kod insanları bağlayarsa, sonunda özünə gələcək və böyük olacaq. Bir şeyi də deyim sənə: bu gün mühəribə olsa, ölkəndəki insanlar mən şiyəm, mən sünniyəm, mən xristianam deyərək birləşməyə bilərlərmi? Qətiyyən yox. Onlar cəbhəyə gedib, ciyin-ciyinə döyüşərlər. Çünkü onları birləşdirən genetik kod var. Nə qədər ki, milli kimlik itməyib, biz gedişati dəyişməli, dünyanın idarəciliyini əlimizə almalıyıq. Bunların hamısını öyrənəcəksən, oğul, hamısını. Bizzən sonra bu nəсли sən yaşadacaqsan. Sənin kiminlə evlənməyinə də biz qərar verəcəyik. Onun üçün həmişə hər şeydən ehtiyatlı olmalıdır.

9

Ayxan iki qocaman fistiq ağacının arasında özünə yaxşı bir mövqe seçmişdi. O da fürsətdən istifadə edib kiçik bir zaman kəsiyində nə şıə, nə də sünni kimi, özünəməxsus bir üsulla ibadətini etdi. Elə ayaq üstə, əyilmədən, qalxmadan... Tanrısı ilə öz istədiyi kimi söhbət etdi, duasını iki dodağının arasında sakitcə piçildədi. Bu piçiltmə

təkcə gözə görünməz, xalıqları xəlq edən, var olusun sirri-ni bilən Uca Yaradan eşidə bilərdi.

Uzaqdan günəşin şüaları altında parıldayan Sərsəng su anbarı görünürdü. Ürəyindən keçirdi ki, heç nədən qorxmadan, çəkinmədən hərbi hissədən iki saatlıq icazə alıb tələsik özünü bu gölə vursun, doyunca üzsün. Sonra da o əzələli qolları ilə saçlarını sığallasın. Amma təəssüf... Təəssüf ki, öz ana yurdunda oğru kimi gəzərək, evindəki oğrudan gizlənirdi. Nədənsə Ayxan kəşfiyyata göndəriliyi andan bu su hövzəsinə aşiq olmuşdu. Bəlkə də, bu sevgi ilk dəfə komandirin tapşırığı ilə təkbaşına su anbarının yanındaki Ulu Qarabəy kəndinə göndərilməsindən sonra yaranmışdı. Hər bir kəşfiyyatçını ən ağır sinaqlardan keçirməyi xoşlayan Altay bir gün Ayxanı xüsusi bir tapşırıq üçün göndərdiyi zaman ona əlavə bir tapşırıq da vermişdi. Komandirin özünün erməni mövqelərinin lap yaxınlığında – Sərsəngin düz kənarında gizlətdiyi kəməri gətirməyə yollamışdı. Ayxan onda cəmi 5 ay idi ki, xidmətdə ididi.

– Əsl kəşfiyyatçı olmaq istəyirsənsə, bu xəritə ilə get, qayıdanda düz su hövzəsinin yaxınlığındakı ağacda gizlətdiyim kəməri gətir.

– Komandir, sizcə, mən bundan vaz keçərəm? Mən uşaqlıqdan kəşfiyyatçı olmayı arzulamışam. Bu gün mən sizin kəmərinizi gətirərəm. Amma bir məsələ var: birdən hansısa erməni əsgəri təsadüfən o kəməri görüb və götürmiş ola. O zaman mən sizi necə inandırıa bilərəm ki, mən ora getmişəm.

– Bundan asan nə var ki, əsgər? Əgər kəməri görməsən, həmin ağaçın dibində öz kəmərini basdırarsan. Mən gedib onu orda görsəm, onda bilərəm ki, sən deyəndir.

Ayxan gecə ilə ora getmiş, kəməri götürüb qayıdanda erməni əsgərlərini uzaqdan görmüşdü. Əsgərlər birbaşa ona qarşı gəlirdilər. Qaçış gizlənməyə belə bir yer yox idi. Təkcə Sərsəngdən başqa. Bu zaman heç nə düşünmədən suya girmiş, kolun dalında düz burnuna qədər özünü suya basmışdı. Nəfəs belə çəkməyən Ayxan ermənilərin onun yanından keçməsinə qədər orda gizlənmişdi. Payızın soyuq çağında tamam su içində hərbi hissəyə dönmüş, kəməri komandirə təhvıl vermişdi. Elə bundan sonra onun əsl kəşfiyyatçı kimi hörməti artmış, ən önemli kəşfiyyatlarda yer almağa başlamışdı.

Ayxan nə qədər iradəli olsa da,aclığa qarşı çox zəif idi. Ac olanda canavara dönürdü. Kefi pozulur, əsəbləri gərilir, səbirsizləşirdi. Anasının qazanına yemək bişməmişdən əl uzatması, əti və ya kartofu isti-isti cœurəyin arasına qoyub aradan çıxmazı ailədə həmişə gülüşlə qarşılınardı. Hətta anası deyirdi ki, bəxtin gətirib, sən qız olmağın, yoxsa qayınanan bir həftəyə saçlarını yolub səni keçəl edərdi. Düzdür, hərbi xidmətdə olandan rejimli yemək onu bir az qaydaya salmışdı. Onun üçün də çantasından quru əsgər payını açıb ovucun içində gizlədiləcək qədər balaca kəşfiyyatçı ocağını çıxartdı və ayaqlarını açdı. Yumru, ağ formada xüsusi hazırlanmış quru spirti, yağışda, qarda belə yana biləcək kibritle yandırıldı. Sonra da "tuşonka"nın onun üstünə qoyub həvəslə isinməsini və sonra da ağız dadi ilə yeməsini gözlədi.

Kapitan ağaca söykənmiş Elçinin ayaqlarına başını qoyaraq mürgüləmək istəyirdi, amma heç cür bacara bilmirdi. Sanki öz evinə girərkən evdə kiminsə olduğunu

hiss edən adamlar kimi təlaş içində idi. Buna görə də gözünə yuxu getmirdi ki, getmirdi. Əslində isə, gözlərindən yuxu töküldürdü. Elçinin bayaqkı söhbəti zamanı bir neçə dəqiqəlik mürgü vurmuş, gözünün acısını almışdı.

Bəzən bədənlə ruh beləcə bir-birini qəbul edə bilmir. Bədən köynəyinə sığışmayan ruhu uçmaq, daha böyük işlər görmək arzusu ilə ona tab gətirməyən bədəni tərk edib azadlığa çıxır. İndi kapitan Altay Cavadov yorulduğunu cismindən beyninə ötürülən siqnalla qəbul edirdi. Yolu dayanmadan davam etdirmək istəsə də, cismi ona imkan vermirdi. O, gözlərini yumub heç nəyi düşünməmək, sadəcə, yenə beşcə dəqiqə mürgü vurmaq istəyirdi. Amma var gücü ilə sıxdığı göz qapaqlarının altındaki bəbəkləri tez-tez hərəkət edirdi. Ürəyi isə sürətlə döyüñürdü. Sanki nəsə baş verəcəkdi. Yata bilmədi. Başını Elçinin dizindən götürəndə fərqliyə varmadan etdiyi cəld hərəkət Elçinin avtomati hazır vəziyyətə gətirməsinə səbəb oldu. Nəsə baş verdiyini sanmışdı. Amma kapitan sakitcə ona rahat olmasını işaret etdi və o, yenidən gözlərini yumdu.

Meşə isə, elə bil, kəşfiyyatda idi. Ayaq səslərini eşitmək üçün qulaqlarını cütləmiş heyvana bənzəyirdi. Nəfəs belə çəkmirdi. Pusquda durmuş ovçu kimi təbiəti hiss etməyə, duymağa, eşitməyə çalışırdı. Bəlkə də, onun sakitliyi bu ərlərin söhbətlərinə qulaq asmaq üçün idi. Amma ərlər elə yorulmuşdu ki, söhbət etməyə, dil tərpətməyə taqətləri yox idi. Sadəcə, susmaq, düşünmək, sakit təbiətdən zövq almağa çalışırdılar. Ruhları isə nəsə bir rahatlıq tapmışdı. Təbiətlə vəhdətdə olan bu ruhlardan dağları, qayaları, gözəllikləri seyr edir, onları daşıyan bu igidlərlə fəxr edirdi.

Bu dağları, dərələri görüb qəlbi qubar olan komandır, az qalırdı ki, Tacirin ifa etdiyi Abbas Səhhətin "Vətənim" şeirinə həsr olunmuş "Bayatı-Şirazı" var gücü ilə oxusun, dağlara-daşlara səs salsın, kimsədən qorxmadan "Vətənim!" – deyərək hayqırsın. Yatmış meşəni yerindən silkələsin, quşlara niyə susduqlarının, küləyə niyə əsmədiyi-nin hesabını sorsun. Amma gücü çatmadı... Səsi boğazında ilişib qalmışdı... Sanki boğazından ciyərlərinə qışqırıb, bağırırdı. Ciyərləri isə az qalırdı bu səsdən şışib partlaya. Dərindən nəfəs aldı. Sonra da qoca fistiq ağacının torpağıın üzərinə çıxmış, yoğun kökü üstündə oturdu. Barmağındakı gümüş üzüyünü bir dövrə fırladıb, çıxardı. Üzüyün iç tərəfindəki "heç vaxt məni unutma!" sözlərini oxudu. Bu zaman ürəyi titrədi, əlləri əsdi. Unutmaq üçün tez üzüyü barmağına taxdı. Başını daşın üzərinə qoyub müşləmişil yatan Məhəmmədi gördü. Amma onun xorultusu diqqətini dağıtdı. Astaca Məhəmmədin başını düzəltmək istəsə də, oyada biləcəyini düşünüb fikrindən yayındı. Əli onun qapqara, sıx saçlarına toxundu. Məhəmmədin çatma qaşlarının arasında gilələnib duran tər damcılarını əlindəki dəsmalla sildi. Bir anlıq enli kürəyi, yumru sifəti, qırmızı, dolu yanaqları olan Məhəmmədi Qazan xana oxşatdı. Sanki top atsaydılarsa, oyanmazdı.

Komandirin "İsmayılov təhlükədədir" deməsi ilə kəşfiyyatçıların yerlərindən sıçraması bir oldu. Amma artıq gec idi. Uzaq da olsa, komandır Ayxanın iki əsgərlə üz-üzə qaldığını işarə etdiyini gördü. Arslana yerində diqqətli olmayı bildirdi. Elçinlə Məhəmmədi sakitcə oyadı.

Komandır snayperi özü götürüb Ayxanın postunu müşahidə etməyə başladı. Ayxan artıq ağacın arxasında

yerini rahatlayıb, mövqe tutmuşdu. Əlini isə tətikdə həzir vəziyyətdə tutmuşdu. Amma buna baxmayaraq onda qorxu hissi duyulurdu. Komandir bunu rahatca sezə bildi. İki nəfər zəif, çəlimsiz, əyriburun erməni əsgərinin düz onun üstünə gəlməsi işləri korlayırdı. Heç istiqaməti dəyişmək fikrində də deyildilər. Ağacların arxasında gah itən, gah da görünən bu əsgərlərdən biri nədənsə şübhələndi. Elə bu zaman o da silahını döyüşə hazır vəziyyətə gətirdi. Bunları seyr etmək komandırə nə qədər əzab versəydi belə, dözürdü. Axı atəş açmaq ən son addım olmalı idi. Komandir Məhəmmədə fırlanıb arxadan onlara yaxınlaşmasını təpsirdi. Axyanın nə qərar verəcəyi isə məlum deyildi. Hələ ki yerindən tərpənmir, silahını onlara tuşlayaraq gedışatı gözləyirdi. Ermənilər cəld ağacın dalına keçərək gördükllerinin nə və ya kim olduğunu aydınlaşdırmaq isteyirdilər. Hiss olunurdu ki, onlar kəşfiyyatçı deyil.

Çünki kəşfiyyatçı olsaydilar, bu cür rahat gəzməzdilər meşədə. Ən azından bir-biriləri ilə ara məsafəsi saxlayardılar, səslə danışmazdılar. Hətta ağacın arxasına belə ikisi bir yerdə girməzdi. Əslində, kəşfiyyatçıların ən çox arzuladıqları belə vəziyyətdə düşmənin heç olmasa kəşfiyyatçı olması idi. Müharibənin yazılmamış qanunlarında maraqlı maddələr var idi. Əgər iki düşmən kəşfiyyatçı ilə rastlaşırsa, o zaman ya hərə öz yoluna getməli, ya da kəşfiyyatı dayandırıb geri qayitmalı idilər. Bu qanun çox nadir hallarda pozulurdu. Bu cür hallar Məhəmməd kimi çılgın igidlər olanda baş verirdi. O, buna heç vaxt əməl etmirdi. Onun üçün düşmən düşmən idi. Hətta bir dəfə erməni kəşfiyyatından bir əsgəri girov da götürmüştü. Amma bu gün vəziyyət tamam başqa idi. Səs salmadan onları

zərərsizləşdirməli idilər. Düzdür, bu qədər dərinlikdə heç bir kəşfiyyatçı yazılmamış qanuna əməl etməzdı, amma yenə də peşəkar hərbçi ilə rastlaşmaq tamam başqa məsələ idi.

Cüntki türk ərləri həmişə özünə bab ərlə döyüşməyi daha çox istəyiblər.

Ermənilər yoğun fistiq ağacının arxasından qarşidakı ayıfindığı ağacının arxasına keçdilər. Ayxan isə yerindən heç qımlıdanmırıldı. Görünür, hər şey nəzarət altında idi. Arxadan qorunması isə onu daha arxayın etmişdi. Artıq ermənilər 6-7 addım məsafləyə qədər yaxınlaşmışdılar. Deyəsən, ağacın arxasında gizlənənin insan, özü də düşmən olduğunu müəyyənləşdirmişdilər. Cüntki ayaqları kəndirə ilişərkən tez gizlənmişdilər. Erməni dilində nəsə dedilər. Bu dili bilməyən Ayxan heç nə cavab vermədi. Artıq onlardan biri ağacın digər tərəfinə keçirdi. Bu isə təhlükənin artması demək idi. Ayxan üçün nəzarət əldən çıxırdı, cüntki o yalnız bir istiqamətdə görə bilirdi. Ağacın arxasından isə çıxməq olmazdı. Durduğu mövqedə yaxşı gizlənə bilməyən erməni vurmaqdan özünü çətinliklə saxlayırdı.

Komandir də artıq digər erməniini görə bilmirdi. İmkanı olsaydı, Ayxana qışqırardı ki, sağ mənimdir, solu sən götür. Amma bu, mümkün deyildi. Ayxan komandirdən tapşırıq almaq üçün geriyə boylandı. Komandir elə sevindi ki!... tez ürəyindən keçəni ona dedi. Ona gözlemə mövqeyi tutmaq tapşırığı da verdi. Ayxan anlamışdı ki, yəqin uşaqlardan biri arxadan gələcək. Ona görə də rus dilində "yaxın gəlsəniz vuraram!" – dedi. Hətta onu da əlavə etdi ki, mən Azərbaycan ordusundan qaçmışam, sizin tərəfə siğınmaq istəyirəm.

– Buna necə inanaq? Gərək sən silahını atıb əllərini qaldıraraq ortaya çıxasan.

– Mən necə inana bilərəm ki, siz məni öldürməyəcəksiniz?

– O, bizi maraqlandırmır. Sən sərhəddi pozmusan, öz ordundan qaçmışsan. Ona görə də silahını at, çıx ortaya. Əsgərlərdən biri Ayxanla danişdiyi halda, o biri demək olar ki, Ayxanla üz-üzə idi. Ayxan sağdakı əsgəri komandanın götürdüyüünə əmin olduğu üçün artıq sol cinahı qoruyurdu. Əlindəki avtomatı ona tuşlayaraq ağacın dalından çıxan erməni əsgəri Ayxanın bir neçə metrliyində idi. O da erməni ilə üzbüüz idi. Avtomatı bu lənətə gəlmış düşmənin qarnına doldurmaq istəyirdi. Qaradağlıda, Xocalıda ermənilərin törətdikləri vəhşiliklər gözlərinin önündən keçdi. Tez bir zamanda onu yaddan çıxarmaq istədi. Çünkü beynində bu fikirlər dolaşdıqca soyuqqanlığını itirir, tətiyi çəkmək istəyirdi. Amma hələ tez idi. Axı Məhəmməd arxadan gəlib özünü ona çatdırımalı idi.

Məhəmməd artıq öhdəsinə düşəni etmişdi. Ermənilər üç istiqamətdə mühasirədə idilər. Artıq Ayxan da Məhəmmədi gördü. Dərindən nəfəs alıb içini rahatladı, ürəyinə toxtaqlıq gəldi. Gizlincə Məhəmmədin digər erməni əsgərinə yaxınlaşmasını gözəcə seyr edir, qarşısındaki erməninin başını qatmaq istəyirdi.

Məhəmməd əlindəki bıçağı üzü aşağı vəziyyətdə tutmuşdu. Özü də düz erməninin arxasında idi. Ayxana işarə etməsəydi də, aydın idi ki, hərəkəti eyni anda etməlidirlər. Ayxan da bunu bilə-bilə yavaş-yavaş silahını endirməyə başladı. Düşünürdü ki, bir neçə addimlığında olan erməninin üstünə atılıraq atəş açmaması üçün ona mane ola bilər.

Ayxan silahı yerə qoydu. Onun bu hərəkəti ermənidə bir az arxayıncılıq yaratdı. Digər erməni isə ağacın arasından hələ çıxmağı düşünmürdü. Sadəcə vəziyyəti izləyirdi. Ayxanla Məhəmmədin baxışları artıq razılaşmışdı, eyni anda hərəkət etməli idilər. Etdilər də. Amma Ayxanla üz-üzə duran erməni həmin an Məhəmmədi görmüşdü. Məhəmmədin onun dostunun üstünə atılacağını görən kimi tətiyi çəkməsilə Ayxanın da onun üstünə atıldığı eyni oldu.

Artıq hər şey bitmişdi... Məhəmməd bıçaqla ermənin xirtdəyini üzmüdü. Amma digər erməni cəld tərpənmişdi: Ayxanın onun silahını tutması ilə diğanın tətiyi çəkməsi eyni anda, bir göz qırpmında olmuşdu. İki nəfər susmuşdu... İki nəfərin isə gözləri bərəlmişdi. Amma birinin gözləri qorxudan, o birinin gözləri isə intiqamdan...

Erməni əsgər onun üstünə şığıyan Ayxanı vura bilmişdi. Namərd güllə Ayxanın ürəyinin başından dəymışdı. Amma silahın açılması ilə Ayxanın avtomati tutması bir olmuş, silahı əlindən almağa çalışan erməni sixilmiş barmaqları aça bilməmişdi.

Məhəmməd bir əli ilə qorxudan qışqıran erməninin ağzını tixib, o biri əli ilə ona dayanmadan ağır yumruq zərbələri endirirdi. O, bağıra-bağıra əlindəki bıçağı onun ürəyinə saplamaqla susdurdu. Bu ölüm, bəlkə də, düşmənə edilən böyük yaxşılıq idi. Sinasındə oturduğu ermənidən başqa heç kimi görməyən Məhəmmədə elə gəldi ki, dostları artıq orda yoxdur. Çünkü kəşfiyyat üçün lazım olacaq ermənini nə onun əlindən alan vardı, nə də onu al-qışlayan. Özünə gələndə isə gördüyü mənzərədən dəhşətə gəldi: Ayxan aldığı güllə yarasından yerə sərilmişdi. Elçin isə onun başını dizinin üstünə qoyub, zülüm-zülüm

ağlayırdı. Qanlar içində çırpinmağa belə imkanı olmayan Ayxanı gözyaşları ilə yuyurdu.

Arslan bütün olmuşlara baxmayaraq, soyuqqanlılıq və təmkinlə yerindən tərpənməmiş, başlarını itirmiş dostlarını digər baş verə biləcək təhlükələrdən qorumağa çalışırdı.

Elçin əlini Ayxanın qanlı kitelinin üstündən ürəyinin başına qoydu düz güllənin dəydiyi yerə qoydu. Ayxan heç nə deyə bilməmişdi. Mayası Şuşa torpağı ilə yoğrulmuş igid el-obanı görmədən gözlərini əbədi yummuşdu. Damarında qarabağlı qanı axan bu mərd oğulun Dağlıq Qarabağın havası, suyu, təbiəti ilə zəngin olan qəlbi bir-dəfəlik dayanmışdı.

Komandir gözyaşlarını qəlbinə axıtsa da, Məhəmməd sanki dəliyə dönmüdü. Artıq gec idi, çox gec idi... Buradan tez bir zamanda uzaqlaşmalı idilər. Balaca uşaq kimi başını dostlarının çıynınə qoyub ağlamaq istəyən komandir çox soyuqqanlı davranışındı. Yadına Laçının işğalı zamanı komandirini xərəyə qoyub dağı-daşı sürüməsi düşürdü. Yazdığı son məktubu anasına çatdırmağı xahiş edən Səməndərin qollarının üstündə can verməsini xatırlayırdı.

Müharibə iştirakçısı olması onu cəfa çəkməkdə döslərindən fərqləndirirdi. İndi bir onu bilirdi ki, buradan nə qədər tez və ehtiyatla çıxsalar, bir o qədər yaxşı olar.

Elçin masxalati kənara çəkib Ayxanın döş cibindəki rəsmi çıxartdı. Həyat rəsmidəki qız kimi, Ayxanın da üzünə gülmədi, güllə şəkildəki insanın düz alnından dəymışdı. Bu onun sevgilisinin rəsmi idi.

Gözlərini yumub onun cizgilərini yadına salmış, iri, qara gözlü gözəli ondan uzaqda ikən çəkmişdi Ayxan bu

rəsmi. Həmişə onu xatırlamaq istəyəndə ilk gördüyü gün gözünün qarşısına gəlirdi. Düzdür, Ayxanla Turanənin az da olsa, maraqlı günləri olmuş, təbəssümlü çöhrəni, küskün, məlul baxışları, küləyin tez-tez dağıtdığı uzun qara saçları, nazlı ədaları az görməmişdi Ayxan. Amma həmişə onu xatırlayanda gözlərində donub qalmış ilk görüş, ilk baxış canlanırdı.

Artıq Arslan da dözə bilməyib, onların yanına gəlmışdı. O, vəziyyətin get-gedə gərginləşdiyini hiss edirdi. Hətta həmişə soyuqqanlılığı ilə əsgərlərini heyrətləndirən komandir belə əzgin, peşman, qürub çağındakı səmaya bənzəyirdi. Arslan komandirin boynunu qucaqlayaraq: "Başımız sağ olsun!" – dedi. Komandirlə birgə Elçinə tərəf irəlilədi və baxışlarında Məhəmmədi də yaxın gəlməyə çağırıran ifadə var idi. Çünkü Məhəmməd Ayxanın nurlu üzünə baxa bilmirdi. Elə bil, günahkar özü idi. Ona görə də yaxınlıqdakı ağaca söykənmişdi.

Bu dörd ərin baş-başa verib, qolboyun olub bir-birilərinə başsağlığı verməkdən savayı əllərindən heç nə gəlmirdi, heç nə... Bundan sonra başlarının sağlığının nəyə lazım olacağını düşünürdülər. Güclü əllər bir-birinin ciyinlərini sixir, sanki "güclü olmalıyıq", – deyirdi. Koman dir özündə güc tapıb dedi: – İki qəbir qazmalyıq. Ayxanı və bu əsgərləri basdırıb getməliyik. Heç kim əlavə sual vermədi. Çünkü bunun belə də olacağını çox yaxşı bilirdilər. İz buraxmaq olmazdı axı. Ona görə də ermənilərin ikisi üçün bir qəbir qazdırılar. Elçinlə Məhəmməd qəbir

qazdıqları zaman komandirlə Arslan ətrafi müşahidə edirdilər. Səssizlik idi.

Erməniləri cəmdək kimi qazdıqları çalaya atan əsgərlər, Şuşa arzusu ilə alışib yanın Ayxanı İslam dininin qaydalarına uyğun dəfn etdilər. Amma komandirlə Məhəmməd imkan tapıb cənaza namazı qıla bilmədilər. Çünkü hərbin qaydaları şəriət qaydalarını qəbul etmirdi.

Sonra isə yerinin bilinməməsi üçün hər iki qəbrin üstünə çürümüş yarpaqlardan tökdülər. Amma Məhəmməd qoşa fistiq ağacını yadında saxlamaq üçün ətrafa nəzər saldı. Hətta əlindəki bıçaqla ağacın qəlbində "A" hərfini də qazdı. Elə qazdı ki, bu hərfi Kəlbəcərin azadlığından sonra bura gələcək məktəblilər belə görə biləcəklər. Bəlkə də, 20-30 il bu "A" hərfini qəlbində daşıyacaqdı bu fistiq ağacı. Amma heç kim, heç vaxt bu "A"-nin nə zaman, kim tərəfindən qazıldığını, hansı hadisənin yadigarı olduğunu bilməyəcəkdi. Bəlkə də, bu hərfə baxıb hansısa aşiqin öz sevgilisinin baş hərfini yazdığını düşünəcək, təbiəti incitdiyi üçün onu yazanı qızılayacaqdı da... "Bəlkələr" sonsuz olsa da, həqiqət tək idi – bu məkanda Qarabağ, Şuşa həsrətli bir qəhrəman yatrı. "A"...

10

Hər gün bir cür bəzək vuraraq gözəlləşən Bakı şəhəri... Hər kəsi öz əzəməti ilə heyran edən Dənizkənarı park... Günorta saatları olmasına baxmayaraq, qayğılı, qayğısız bir çox insan... İnsanların kimliyindən xəbəri olmayan və ya onları heç maraqlandırmayan dəniz və sahil... Dənizlə sahilin qucaqlaşlığı yerdə, sahilin lap kənarında üzü sahilə doğru durub, ləpələrin betonlara çırpıldı-

ğına fikir vermədən bir-birilərinin baxışlarında ümməna qərq olan iki aşiq. İki qumru.

Deyirlər, bir-birini sevən qumrular ömürlərinin axırına qədər ayrılmayan yeganə varlıqlardır. Əgər qumru cütlərindən biri ölürsə belə, onlar ömürlərinin sonuna qədər cütləşməzlər. Öz sevdiklərinin ruhundan belə ayrılmazlar. Bunun adı eşqdir. Eşq isə ilk növbədə sədaqət deməkdir. Könüllərin heç bir məcburiyyət tanımadan bağladığı əhd-peymandır. Sədaqət əhd-peymanı...

– Heç uşaq olmadım mən. Uşaqlığın nə olduğunu heç cür xatırlaya bilmirəm.

– Niyə elə düşünürsən?

– O qədər kasib və acınacaqlı bir həyat yaşamışıq ki, uşaqlığım bir qayğıkeş kişi kimi keçib. Şuşanın işgalindən sonra qaçqın düşəndə mənim cəmi 3 yaşımvardı. Evsiz-eşiksiz, yurdsuz-yuvasız bir körpə, uşaqlığını necə yaşaya idi? Uzun illər dəmir yolu vağzallarında vaqonlarda yaşadıq. Nə doğma məhəlləmiz oldu, nə sinif yoldaşları, nə də ki tut ağacımız... Onun-bunun əlinə baxdıq. Verdilər yedik, vermədilər ac qaldıq. Altı yaşından İmişlinin dəmir yol vağzalına yaxın olan kənddə tum, beş qəpiklik xoruz şirnisi satdım. Daşaltıdakı döyüşlərdə onurğasından yaralanan atam düz on il yataq xəstəsi oldu. Əmimin dul arvadı və anam məni və digər uşaqları böyük mərkəz üçün görmədikləri iş qalmadı. Tumu qovurardılar, xoruzu bisirərdilər, biz də aparıb kənddəki toylardada satardıq. Hər dən o günləri yadına salanda elə ağlamaq istəyirəm... Ballaca və zəif bir uşaq... Qabağında yamaqlı bir tum torbası... Göy lentlə sarılmış şampun qapağından stəkan tumla dolu vəziyyətdə torbanın içində... Gözlərimin önündə elə bil daş kimi asılıb qalıb. Bir dəfə kəndin bizdən böyük

uşaqları aşıqlarını mənə göstərərək başımı qatdilar. Arxadan da bir uşaq ayaqlarımın arasındaki tum torbasını boşaldı... Həmin gün o qədər ağladım ki, elə bil bütün bədənimdəki su gözlərimdən sızılıb töküldü. Ağır günlər yaşadıq. Sonra ordan Ağcabədiddəki yataqxanaya koçdük. Orda məktəbə göndərdilər. Amma biz təsərrüfatla, malheyvanla məşğul olduğumuz üçün atam xəstə də olsa, qoyun-quzu saxlamağa meyilli idi. Orda da qala bilmədik. Bir-iki ildən sonra da Şəkiyə gəldik. Heç kimin olmadığı ucsuz-bucaqsız çöldə məskunlaşdıq. Həmin yay palçıqdan özümüzə bir koma tikdik. Anam elə sevinirdi ki, öz evimiz olduğuna görə. Axi Şuşadakı o cür şəraitdən sonra burda yaşamaq ağır idi ona. Yerli camaatın əvvəl-əvvəl bizə yaziq kimi baxmaları, sonralar özümüzə düzən qurmaq üçün çabamızı görəndə bizi bar-bar kimi görmələri psixologiyamızı dəyişirdi. Hərdən düşünürəm ki, o çadırlardan mənim kimi ağlı başında olan uşaqlar necə çıxdı? Vağzalda su satdığını vaxtlar siqaret çəkməyə başlamışdım. Yerdən siqaret kötüklərini yihib tindəcə bir-iki qullab vurub atirdıq... Səncə, bunlar uşaqlıqdan əsər ola bilər? Əslində soruşsan ki, uşaqlıq necə olmalıdır onu da bilmirəm.

— Ayxan, sən elə bilirsən ki, günü-güzəranı xoş dediyin o varlı balaları uşaqlıq yaşaya bilir? Gör sənin xatırlayacağın nə qədər xatırə var. O xatırələr acı da olsa, bu gün danişırsan. Bu günündən keçmişə baxıb şükür edirsən. Tanrı o qədər əziyyətdən sonra sənə xoş gün verib, xoş günə səsləyir. Atan sağalıb, dördüncü kursda oxumağına baxmayaraq işləyirsən, qəşəng də pul qazanırsan. Ayağının altında maşının. Eviniz-eşiyiniz. Maşallah anan da in-

di sənin sayəndə istirahət edir. Gəlini də alıb yanına qoysan, hər şey tam olar.

– Əslində, orası elədir. Allahımın sevdiyi bəndəyəm, deyəsən. Səni də qabağıma çıxartmaqla məni mükafatlaşdırıb onsuz da. Elə anam da səni görmək istəyir.

– Niyə də Allahan sevdiyi bəndə olmayasan. Sadə, saf, mədəni, yaxşılığı sevən, ibadətindən qalmayan, dua-larını əskik etməyən birini Tanrı niyə sevməsin ki. Məni də namaza, oruca öyrətdiyin üçün yerin behişt olar. İnanırsan, Ayxan, namaz qılandan sonra, elə bil, özümü xoşbəxt hiss edirəm. İnsan yuyunandan sonra necə rahatlanırsa, mən də namaz qılandan sonra eləcə ruhum rahatlanır. Sənin tərifini verim? Eyy, mənə bax, hara getdin yenə? Elə bilirsən ki, bizim uşaqlığımız xan balası kimi keçib? Sənə uşaqlığımızdan danışsam, ağlayarsan. Bir il baş barmağım ayaqqabımdan çıxmış vəziyyətdə getmişəm məktəbə. Amma xatırlayanda o qədər gülürük.

– Nə bilim eee. Nəsə mənim tərifimi vermək istəyirdin, deyəsən? Maraqlıdır:

– Sənə baxanda, sadə, mehriban, hər şeyə rahat, bəsit yanaşan bir görkəmin var elə bil. Yola verən hardasa, güzəştə gedən, yəni orta xasiyyətli biri. Lakin, əslində cox dərinsən, səni yaxından tanıyanda, ünsiyyət quranda hər şeydə bir xarakter göstərdiyini, düşüncəni, güclü müşahidəni, mənalardakı ikinci, üçüncü, dördüncü qatlara kimi gedib çıxdığını görmək olur. Yəni görünüşün kimi sadə və bəsit deyilsən.

– Sən də məni az təriflə də. İmkan ver, uşaqlığımı xatırlayı. Yaxşı dinləyən və məni başa düşən tapmışam. İmkan verməzsən ki...

– Yaxşı, danış. Qulaq asıram. Mən də danışacağam. Əminin arvadından heç danışmırısan, o necə oldu? İndi necədir?

– Rəhmətə gedib keçən il.

Allah rəhmət eləsin! Nəsə xəstəliyi var idı?

– Yox. Amma əri və iki oğlu müharibədə şəhid olmuşdu. Ondan sonra arvadın heç üzü gülmədi. Hərdən oturub öz-özünə elə ağlayırdı. Onda mən uşaq idim. Qaçıb anama deyirdim ki, bibinin əlinə tikan batıb, ağlayır. Hərdən də deyirdi ki, gözümə milçək girib. Böyüyəndə onu başa düşdüm. Ağlım kəsəndə bir dəfə mənimlə dərləşdi. Onun gözlərindəki kədər günəşin qürub etdiyi təlatümlü görüntünü xatırladırdı. Əzab-əziyyət elə bil, ona doğma idi. Bir dəfə ona kömək edib dananı tövləyə salandan sonra arvad daşın üstünə oturub məni də yanında əyləşdirdi. Başımı sığalladı. Dedi: – Kişi balam! Bax mən sənin kimi kişi istəyirəm. Hərdən kişilərimin yoxluğundan şikayət edəndə camaat deyir ki, bu arvadın ürəyi kişi istəyir. Day demirlər ki, torpaq da kişi istəyir, bağ da kişi istəyir, balta da kişi istəyir, odun da kişi istəyir, bazarlıq da, inəyi dartmaq da kişi istəyir... O danışdıqca üzünə baxıldım, qulaq asırdım və onun gözlərində, həqiqətən də, əzabin ən son həddini gördüm. Arvad, doğrudan da, yorulmuşdu. Turanə, bunlarla böyüyən birinin uşaqlığı ola bilərdi, səncə? Ağlım kəsəndən üzlərdə sevgi görməmişəm. Anam qardaşları üçün, nənəm oğulları üçün, bibim əri və oğulları üçün, nə bilim, qonşumuz Fatma bacı atası üçün ağlayıb. Atam da kədərini içərinə basaraq yatağında özü ilə qucaqlaşıb, qardaş dərdiyılə yaşayırırdı. Hərdən məni danlaysırsan ki, elə bil cavan oğlan deyilsən. Vallah, ola bilmirəm. Elə bilirəm ki, əyləncəyə qapılısam,

bu dəqiqə su bəndi dağıdacaq və ya quzular analarını əməcək, danalar bostanı pozacaq. Bacarmıram, Turanə, bacarmıram. Hərdən sənin şıltاقlıqların məni yüngülləşdirir. Sanki ruhumu oxşamaq üçün qarşıma çıxmışan. Şükür Allaha, indi hər şey qaydasındadır. Həftədə bir dəfə belə sənə vaxt ayıranda, elə bilirom, avaralanıram...

Ayxan bunları əsgər gedəcəyi gündən bir gün əvvəl sevgilisinə – Turanəyə danışmışdı. Uşaqlığını yaşaya bilməyən Ayxan, o zaman bilmirdi ki, o uşaqlığını yaşaya bilmədiyi kimi, gəncliyini də, ahillığını da yaşa bilməyəcəkdi. Amma yaşamağın təkcə nəfəs almaqdan, görməkdən, toxunmaqdan, hiss etməkdən ibarət olmadığını düşünsək, Ayxan əbədi yaşadı. Göstərdiyi mərdlik onu ruhlarda, uca dağlarda, yaddaşlarda yaşıtdı. Nəfəs almasa belə, amalı yaşadı. Toxuna bilməsə belə, xalqını torpağına qovuşduraraq bu birlikdə, bu vəhdətdə yaşadı. Yaşatmaq üçün ölüb, həm yaşıtdı, həm də yaşadı...

Dədə Əfəndinin dördüncü söhbəti

Ərəblər Quranda yazılınları Tanrının onlara bəxşişi kimi qələmə verməyə başladılar. Ərəbləri idarə edənlər qanı təmiz ali insanlara bu din vasitəsi ilə ağılıq etməyə çalışıdlar. Bunu türklər duyu, amma bir az gec. Gördülər ki, bu ərəblər atalarının fikirlərini yaşada bilməyəcək, onu məhv edəcəklər, onda bu dinə yenidən sahib çıxdılar. Türklər saxladılar “Quran”ın əslini, özlərininki etdilər. Artıq onda da gec idi. Çünkü ərəb xəlifələri şəxsi maraqlarını naminə bu saf sözlərə əməl etmədilər, ondan istifadə edib dövlət qurdular, xalqların dəyərlərinə hörmət etmə-

dən onları istismar etdilər. Türklər olmasayı, bu gün bu din dedikləri yaşam tərzi belə böyük bir coğrafi xəritəyə sahib ola bilməzdi. Yoxsa, 13-cü əsrədə İslam süqut edərdi, oğul, məhv olardı. Türklər ona görə bunu yaşada bildilər ki, onların yaşam tərzi elə İslamdan öncə də burda yazılanların hamisina cavab verirdi. Ərəblər və farslar İslama iyrənclik, əxlaqsızlıq, özbaşınalıq gətirdilər, əyyaşlıq gətirdilər. İslam bir yaşam tərzidir, oğul, yaşam tərzi. Əgər o yaşam tərzi vicedana söykənirsə, ona heç bir din, heç bir cəhənnəm, heç bir cənnət lazımlı deyil. Bu, artıq özü bir mənəvi yüksəlişdir.

Quranda çoxarvadlılığı yaratdilar. Şəhvətin qurbanı oldular. Adını da "Tanrı belə əmr edib" qoydular. Tanrıının bu işlərlə heç bir əlaqəsi yoxdur, oğul, yoxdur. Ərəblərin cahiliyyə dövründə bir kişi bir neçə qadına sahib olurdu. Axı türk ənənəsindən fərqli olaraq qadının ərəblərdə heç bir dəyəri yox idi. Onun üçün bu cür şəhvani istəklərini "Quran"ın adından insanlara sıridilar. Gör Tanrıının kitabında nə deyilir: Birini al, gördün o, səni qane edə bilmirsə və sən ona ədalətsizlik edib öz tələbatını ödəmək üçün zorla yanaşırsan, ikincini al, gördün o da təmin eləyə bilmir, üçüncüsünü al. Gördün, o da təmin eləyə bilmir, dördüncüsünü al. Gördün o da təmin eləyə bilmir, daha evlənmə, elə qulluqçularınla keçin. (*Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadılardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud, o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin).*) Bu, ədalətli olmağa

(ədalətdən kənara çıxmamağa) daha yaxındır. Ən-Nisa 3. Z.B., Y.M.)

(Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır. Ən-Nisa 3. Ə.M.)

Oğul, Tanrı belə şeylər deməz və söyləməzdı. Bu sadəcə vəşhi ərəbin gördüyü əməlləri qanuniləşdirmək idi. Bu, o dövrdə kimlərə sərf etdiyi üçün belə hökm edilmişdi. Tanrının adından müqəddəs kitablarla təqdim edildi. Din insanları bir-birindən fərqləndirən düşüncəyə çevrilib, bala, bunu əsilsizlər bilərəkdən etdi. Qədim türk fəlsəfəsində deyilir ki, Tanrı insanları yaradanda bir yaradıb. Bunu İslamın da adından deyirlər. O İslam ki, Tanrı dinindəki bir çox fikirlərin üzərində formalşaraq, təhrif olunaraq insanlara yeni din kimi təqdim edildi.

Bunların hamisini yavaş-yavaş biləcəksən, amma birinci işimiz maneələri aşib qədim Şuşadan o kitabı gətirməkdir. Vərəsənin sırrını daşıdığı 3 kitab var. Bunlardan yalnız biri bizim əlimizdə - Şuşadadır. Digər biri Vatikanda, biri isə Çindədir. Amma digər kitablara gedən yolu bilmək üçün kodların gizləndiyi üçüncü kitabı gətirməliyik. Artıq zamanıdır. O kitablarda tariximizin harda gizlədildiyi, insan və Tanrı əlaqələrinin necəliyini müəyyənləşdirəcəyimiz məsələlər yazılıb. Nizamidən, Nəimidən, Nəsimidən bu tərəfə vərəsəmizin bəzi üzvləri kitabda yazılınlar haqqında az da olsa, məlumatə sahib idilər. Bunlardan biri də Muğanna idi. Ona görə onlar bəşəriyyətin mütləq hakimi gücünə sahib idilər. Amma onları başa

düşən az oldu, tez bir zamanda susduruldular. Vərəsə də şəraitin ziyanımıza işlədiyini bildiyi üçün gizləndi, yenidən güclənməyi gözlədi. Həmin o zaman yetişib artıq. Biz planlaşdırılan missiyamızı yerinə yetirməli, təmiz qanı daşıyanları maarifləndirməliyik.

Nəzərində olsun ki, sənin komandada başqa məqsədlə olmağını yoldaşlarının heç biri bilməməlidir. Gizlin olaraq komandanın rəhbəri sənsən, amma dostların səni adı bir hərbçi kimi biləcək, oğul.

11

Komandır xəritəni diqqətlə nəzərdən keçirdi. Yaşadıqları acı faciə onları çox sarsıtmışdı. Nə edəcəklərini, elə bil, unutmuşdular. Özünü toparlayıb: Cənuba doğru gedirik, – dedi, – yolu uzatmaq olmaz. Kolatağ istiqamətin-də yola düşürük.

Arslan marşrutu komandirlə birgə hazırladıqlarından necə gedəcəklərini bilirdi. Bunun üçün də soruşdu: – Axi biz Vəngli istiqamətində getməliydik. Niyə istiqaməti dəyişirik?

– Çünkü mən belə məsləhət görürəm, – deyərək, komandır sərt cavab verdi. Heç bir izaha ehtiyac duymadı. Amma xəritəyə baxanda Çıldırən kəndinin cənub hissəsi ilə Kolatağ istiqamətinin daha düzgün olduğunu qətiləşdirmişdi. Onu bu qərarı verməyə Vəngli istiqamətindəki çılpaq sıldırıım qayaların təhlükəli olacağı sövq etmişdi. O, internetdən yükləyərək çap etdiyi rəsmələrə bir də baxdı. Arslanın sualı onu düşünməyə vadər etmişdi. Six məşələri gördükdə bir daha verdiyi qərarin düzgün olduğunu təsdiq etdi.

Arslan əsəblərin gərildiyi bu məqamda mübahisə etməyi lazım bilmədi. Məhəmmədin məlum hadisədən daha gərgin olduğunu düşünərək onu özü ilə götürdü. "Elçinlə sən isə bizim arxamızca gəlirsiniz", – deyib yola düzəldi.

Six meşələr onlara bir az əziyyət verirdi. Çürümüş torpaq bəzən ayaqları altından qaçıb onları ləngər vurmağa məcbur edir, irəliləməyə mane olurdu. Havanın qaralması isə şəraiti daha da çətinləşdirirdi. Məhəmməd qarşısını kəsən kolları düşməni tapdalayırılmış kimi əzib keçirdi. Özündən ixtiyarsız addımlarını sürətləndirir, burnunun deşiklərindən püskürən havanın səsini belə eşidə bilməyəcək dərəcədə iri addımlarla addımlayırdı. Komandır isə soyuqqanlı olmayı özünə borc bilən adamlar kimi güya sakit idi. O, Məhəmmədin arxasında getdiyi üçün yolu bir az asan hiss edirdi. Ağzındaki moruq saplaşğını durmadan dişlərinin arasına keçirməkdən dilini yara etmişdi. Hərdən də dodağını dişləyir, sanki ordakı ağrından zövq alırdu. Dişləməkdən dodağının suluğunu çıxarmışdı. O, adətən, əsəbi olanda özünü bu cür sakitləşdirirdi.

Elçin isə Vənglidən keçə bilmədikləri üçün çox bikef idi. Tarixi abidələrin araşdırılması ilə xeyli məşğul olmuşdu. Onun üçün də Alban Xaçın knyazlığının mərkəzi şəhəri olan Vəngli kəndini görə bilməyəcəkdi. Sənətini, peşəsini sevənlər həmişə bu cür olur. Nəinki ailələrini, bəzən sənət üçün vətənlərini belə qurban verə bilirdilər. Çünkü sevdikləri və inandıqları yeganə şey sənətdir.

Xaçın çayının sol sahilində uca dağlarının zirvəsində Qafqaz Albaniyasının ən görkəmli abidələrindən biri olan məşhur Gəncəsər qalasının, Xudavəng monastrının qalıqlarını görə bilməyəcəkdi. Onun sırlarını daşlardan oxuya

bilməyəcəkdi. Bəlkə də, ona təskinlik verən arzunun – bu torpaqların azad edilməsindən sonra burada aparacağı arxeoloji qazıntıların planlarının qaralamasını edə bilməyəcəkdi. Xristian türklərin qədim yurdu olan Vənglini görə bilmək onun ən böyük arzularından idi.

Ermənilərin Artsak adlandırdığı qədim türk tayfaları olan Ər Saklar ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Büyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calalüddövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir. Vəng qədim türk dilində “abidə”, “möhkəm abidə” mənasını verirdi. Azərbaycanın bir çox bölgələrində bu toponimdən istifadə edilir. Adətən, bu cür qalalar relief əsasında formalasən möhkəm quruluşlu qayaların üstündə salınırdı. Naxçıvanda Araz çayının yanlığında yerləşən Qızıl Vəng, Şərur – Dərələyəz qəzasında yerləşən Qara Vəng, Qıpçaq Vəng, Ordubad ərazisinəki Vəng monastri və sairə kimi adlar bu adın qədim türklərə aid olduğunu birmənali sübut edir. Düzdür, yalançı etimologiyaya görə, “vəng”in inilti mənasında olduğunu söyləyənlər də var. Bunu “ənilti” sözünün təhrif olunmuş mənası kimi izah edirdilər. Hətta itin vəngiltisi ifadəsini də buna arqument olaraq gətirənlər az deyildi. Amma bunun yalançı etimologiya olduğunu Elçin birmənli bilirdi. Bunu hətta Kamal Abdullanın “Unutmağa kimsə yox...” əsərində oxuyanda da qəbul etməmişdi. Axı onun gördüyü ərazilərdə yerləşən Vəng adlı məkanlar, doğrudan da, möhkəm sərt qayalardan ibarət idi.

Elçin qədim tarixi araşdırıqcə ərəblərə nifrəti böyüyürdü. Ona görə, əgər ərəb ordusu qədim Odər torpaqlarını işğal etməsə idi, türkləri İslamlasdırmasa idi, bu gün erməni tarixçilərin dünyaya onların sələfi olduğunu bar-

bar bağırıldıqları Alban-Ağvan kilsələri bu torpağın tək sahiblərinin kimlər olduğunu göstərəcəkdi. Hətta bəzi ermənilərin belə qədim türklər olduğu iddia edilir. Çünkü bir çox erməni adında və soyadında hələ də türkmənşəli sözlərin yaşadığı danılmaz fakt idi: Ərman, Ərtun, Altunyan, Koçaryan, Dəmirçiyan, Balayan və s. Amma onlar sonradan bu ərazilərə koçürürlən "hay"larla qarışaraq türk millətindən qopmuşlar. Bu acı tarixin baş verməsinin ən böyük səbəbkəri dinlər, o cümlədən də İslam dini olmuşdur. Dünyada xristian milləti və müsəlman milləti olaraq qruplaşmalar bəzi xalqların kökündən ayrılmamasına səbəb olan amillərdəndir. O cümlədən də, türklərin. Bu gün də gözümüzün qabağında qaqaузlar əriyib gedir, onlara türk deməyə artıq dilimiz gəlmir. Necə ki, bolqarlar, məcarlar türklükdən çıxmışdır. Çünkü onları milli varlıq, genetik kod birləşdirə də, məqsədli yaradılmış din ideologiyası onları bizə yad etmişdi. Bütün bu öyrəndikləri Elçinin beynini daima məşğul edirdi.

Arslan isə bu uca dağların fövqündə idi. Təskinliyi Dədə Əfəndini xatırlamaqla tapırdı. Ayxan kimi bir əri kor bir gülə ilə itirmələri onu daha çox ağrıdırdı. Əgər Ayxan döyüşərək ölsə idi, bir neçə düşməni məhv etsəydi, heç onun ölümünü üzülməzdi də. Axi Ayxana bu cür ölüm yaraşmırdı. Dəfələrlə idman zalında 4-5 əsgərin güc gələ bilmədiyi bu igid, necə olurdu ki, belə sakitcə gözlərini dünyaya yumurdu. Axi bu ölüm ona yaraşmırdı...

O, damarında cəsur, döyüşkən türk qanı axan bu ığidin ölümünü unuda bilmir, dəfələrlə hadisəni gözü önündə müxtəlif cür canlandırır, "belə etsəydik o ölməzdi, elə etsəydik, heç olmasa yaralı qurtara bilərdik" və s. kimi

düşüncələrin içində yenə Dədə Əfəndinin sakin, xırıltılı, ruh oxşayan səsini eşidirdi.

Dədə Əfəndinin beşinci söhbəti

Hind mifologiyasına görə, insanlığın inkişaf etmiş vəziyyətinin ortaya çıxmazı ani bir soyuqlaşmanın dünyani cəhənnəmə çevirməsindən təxminən 30 min il sonra baş vermişdi. İndi türk adlandırdığımız Kurus (Məhəmməd peyğəmbər də özünün qureyşi – quruş tayfasından olduğunu deyirdi), ya da Beş Krista, Cənuba doğru qaçmaq məcburiyyətində qaldılar. Bunlar zaman-zaman Orta Asiya və Hindistanın yerli sakinləri ilə birləşdilər. On sonda digər bölgələrə də yayıldılar.

Nəticə olaraq, Yer üzündə yaşayın hər kəs öz nəslinin izlərini ya birbaşa, ya da dolayılıkla türklərə qədər apara bilir.

...Türklər, Xan-Tenqrinin simvolu olaraq, dörd qolu bərabər uzunluqda xaç seçdilər və buna “aji” adını verdilər. Qeyd etmək lazımdır ki, türk mədəniyyəti əvvəllər də xaçla tanış idi; əziz xaç cəhənnəmin və ya əski yeraltı allahların simvolu idi.

Xaç, yəni iki xəttin kəsişməsi. Tanrıının simvolunda heç bir kəsişmə yoxdur; burada başqa bir anlam vardır. Günəşin dairəviliyi təsvir edilmişdir ki, ondan dörd işıq saçır. Tanrı bu cür təsvir edilirdi.

Günəşin insanları... Daha doğrusu, eyni mərkəzdən gələn ilahi nemətlərin işıqları. Onlar, əbədi olaraq türk ruhani mədəniyyətinə işarədir. Sonsuz Mavi Göyə inanan bir millətdə başqa cür ola bilməzdi də.

Bəzən Tanrıının rəmzlərinə hilalı da əlavə edərdilər. Bu işə tamamilə başqa bir anlama gəlir, bu dünyani və o dünyani xa-

tırlamağa xidmət edirdi. Türk'lər zamanı Ayın və Günsün birliliyi olaraq qəbul edirdi.

...Tanrıının rəmzi xaçdır. Xristianlıqda istifadə edilən xaç Tenqri dinindən törəmişdir. Dünyadaki gəlib keçmiş və indiki bütün dinlərdə xaç hörmətli bir simvol olub və olmaqdadır. Xaç dünyaya finikiyalı xristianlar, ya da katoliklər tərəfindən daşınmışdır. Çünkü həqiqətdə Türk olan xristianlar öz güclü dinlərinə türkçə Katılıka və sanskritçə Ketuloka deyirdilər. Hər iki termin də insanlığın dünyəvi dini anlamına gəlirdi.... (Gene de Matlok. "Ey dünya insanları, hamınız türksünüz")

Oğul, bütün bunları bilirsən kim yazır? ABŞ əsilli Gene de Matlok. Özü də "Ey dünya insanları, hamınız türksünüz" kitabında. Fikir verirsən siyasətə? Bir vaxtlar türk millətini dinlərə bələrək pərakəndə salan, onları özündən uzaqlaşdırıran soysuzlar, indi gör nəyə əl atırlar? Vatikan-dan gəlir hamısı. Dediklərinin əksəriyyətini bütün türko-loqlar ta qədimlərdən bilir, amma heç vaxt ya dilə gətirməyiblər, ya da gətirə bilməyiblər. Həmişə bu tarixi gizlədiblər. Çünkü onlara sərf eləmirdi. İndi isə bir vaxtlar türkün fərqiñə varmadığı inancına sahiblənənlər onu yenidən türkə təqdim edirlər. Oğul, vərəsəmizdən olan Od-Ərlər Saf Ağ elminə yiyləndiklərinə görə onlar üçün ən düzgün inanc yaratmaq və inkişaf etdirmək heç zaman problem olmayıb. Xristianlığı yenidən türklərə təqdim etməkdə məqsəd – bir qisminin yalançı millətçilik ruhundan istifadə edib, təkrar qarşıdurmaya apararaq onları parçalamaqdır. Türkün İslama yenidən sahibləndiyi bir dövrdə ona bu oyunu yenidən oynamaqda məqsəd oynamaqda olan türkçülükdə rüşeymini məhv etməkdir.

Bu yazılmış tarixi həqiqətlər açılmayan, oxunmayan, araşdırılmayan, bəlkə də, araşdırılan, amma dünyaya

təqdim edilməyən Şumer – OdƏr mədəniyyətindən qay-naqlanır. Şumer sivilizasiyasını öz məqsədləri naminə araşdırmaq üçün güclü xristian dövlətlərinin ideoloqları, liderləri o ərazilərə məqsədyönlü ekspedisiya göndərərək tədqiqatı türk adından türk mədəniyyətindən kənar apar-mağı tapşırmışlar. Onlar bizim tariximizi bizdən yaxşı bilirlər, oğul. İlk tədqiqat zamanlarında bu istək və tələblər qismən yerinə yetirilmiş olsa da, dərinliklərə endikcə türk mədəniyyətinin, incəsənətinin izləri daha qabarıq üzə çıx-dığından çəşqinqılıqlar hökm sürməyə başlamışdır. Oğul, hansı alimsə öz araşdırmasında bu inkaredilməz faktı tək-zib edib gizlədə və ya dəyişdirə bilməyibsə onun karye-rası bitmiş olurdu. Hansısa elm adamı özündə cəsarət ta-pıb daha uzağa gedərək bu ərazilərin ilk sakinləri türklə-rin olduğunu, mədəniyyətin isə türk sivilizasiyasına aid olduğunu söyləmişsə onun taleyinə müəmmalı ölümlə son qoymuşdur.

Hər şeyi sələflərimizin bizə qoyub getdiyi o üç kitab-dan öyrənib biləcəyik.

Gör köpəyoğlu sonra nə deyir:

....Türklər və hindular bütün dinləri insanlığa miras bu-raxdilar, ancaq onlar sadəcə bir yerdə oturub Tanrıya tapınma-qaydaları icad etmədilər.

Stalinin əli ilə bunları bilən və dünyaya yaymaq istə-yən bütün düşünən başlar kəsildi, oğul. Bax görürsənmi, tarixin izinə düşmək və onu öyrənmək nə qədər çətin pro-sesdir. O əsilsizlər, Tanrı evindən qovulmuşlar, lənətlənmişlər min illərin layihəsini yazıb onlarla işləyirlər. Os-manlı hakimiyyətə gələndə artıq dünya bundan qorxuya düşdü. Bildin nə etdilər? 15-ci əsrənən sonra Osmanlı sara-yını analar idarə etdi. Ana xaqanlığın bir növü idi bu. Gen-

dəyişikliyi yaratdılar. Saraya və onun siyasetinə hakim kəsilənlər dönmələr oldu. Rus, yəhudü, Ukrayna və digər qarışq qanlı qadınlar lənətlənmişlərə xidmət etdilər.

Piri Rəisin xəritəsi haqqında eşitməmiş olmazsan? Bu gün də dünya heyrət içindədir ki, orta əsrlərdə bu cür xəritə necə yarana bilib? Antraktidadan, Qrenlandiyadan, bir sözlə Tufandan qabaqkı dünya xəritəsini türklərin necə əldə etdiklərini hələ də dərk edə bilmirlər. Dünya səyahətinin baş vermadığı bir dövrdə, dünyanın Antraktidadan hələ 18-19 əsrədə xəbər tutduğu bir dövrdə Osmanlı imperiyasının əlində dünya xəritəsi var idi. Bunu uzun illər heç açıb-ağartmadılar.

Muğanna deyəndə “insan SafAğ elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetinə gizlin gəlib gedən İşiq gəmilərinin düşdükləri guşələrə buraxılışı halda olmalıdır. Əks halda fəlakət baş verəcək”, – çoxu inanmadı. Hamısı Vatikanın və çinlilərin əli ilə gizlədilən tarixlərdir, oğul.

12

Komandır Xankəndi yolunu bir dəfə keçmələri üçün Hayad kəndini keçib Xaçın çayından birbaşa Kolatağ kəndi yaxınlığındakı Ənkişan dağına getmələrini düşünürdü. Amma meşə yolu ilə getmək üçün Xankəndi yolunu iki dəfə kəsib keçmələrinə məcbur idilər. Meşənin içindən keçən bu yolda erməniyə rast gələ bilərdilər. Bu qaçılmaz idi. Yola yaxınlaşanda komandır gecəgörmə cihazını çıxarıb ətrafi müşahidə etdi. Əyri-üyrü yolları tam görmək olmurdu. Six meşə yola xüsusi bir gözəllik versə də, komandır dodaqaltı “lənətə gəlmİŞ!” deyə mızıldandı.

Sonra Arslan və Elçinə ehtiyatlı şəkildə yolu keçmələrini tapşırıdı. Yolun təqribən 10-15 metrliyindəki yamacda ağacların arxasında gizlənmişdilər. Komandirlə Məhəmməd ətrafi qorумalı, Arslangil yolu keçib sonra da komandirlə Məhəmmədi müşayiət etməli idilər. Hava qarənlıq olduğundan hələlik təhlükə az idi. İki snayperdən biri komandirdə, o biri isə Arslanda idi. Elçin "AKMS"-i sinəsinin üstünə qoyaraq sanki hazır olduğunu bildirdi.

Xankəndi yolunun asfalt örtüyü yeni idi. Hətta yolun üstündəki xətlər belə aydın və səliqəli idi. Görünür, Qarabağın işğalından sonra bu yolu ermənilər təmir etmişdilər. Bu magistral yolla Dərələyəz yaxınlığındakı dairədən sola getdikdə Xocaliya, düz getdikdə isə Xankəndinə gedirdi. Yolu qaçaraq keçən Elçin bura arxasında böyük bir ordu gələn tankın üstündə oturub ücrəngli, ay-ulduzu bayrağı səmaya qaldıraraq qələbə nidaları ilə keçmələrini gözlərinin önündə canlandırdı.

Məhəmməd yolu tam diqqəti ilə nəzarətdə saxlamışdı. Elçin il düz yolu ortasına çatanda meşənin içindəki kəsmə yoldan güclü bir işıq onların üzərinə düşdü. İşıq o qədər güclü idi ki, nə Arslan, nə də Elçin qaçıb aradan çıxmaga macal tapmadılar. Bu dəm hərbi maşın da saxladı. Maşın duran kimi maşının arxasından 10-a yaxın əli silahlı əsgər yerə düşərək silahlarını onlara tuşladılar. Artıq hər şey bitmişdi. Edəcək heç nə yox idi. Sadəcə, bir variant var idi: döyüşmək. Məhəmməd vəziyyətin çıxılmaz olduğunu görüb cəld ayağa qalxdı. Komandirin əmrini gözləmədən "uzanın" deyib avtomatin tətiyini sıxdı. "Allahu əkbər" deyərək maşına doğru hücuma keçdi. Ayınlığında gözləri yalnız düşməni görən Məhəmməd artıq işi bitirmişdi. Məhəmmədin tələsdiyini görən komandir

də ona qoşulmuş, heç nə demədən hücuma keçmişdilər. Arslanla, Elçin də aldıqları əmrə görə yerə uzanmışdır. Məhəmməd maşının arxasına girən ermənini dalınca nərə çəkib qaçmaq istəyirdi ki, komandirin barmağını böyründə hiss etdi.

– Nə olub sənə? Niyə belə həyəcanlısan?

Məhəmməd bir az təlaş içində: – Niyə həyəcanlı olum ki? Hər şey qaydasındadır. Komandir buna baxmayaraq əlini onun alnına apardı. Soyuq bir tər vardi gərginlikdən dərtilmiş alnında. Komandir qolunun dalı ilə onun alnını silib: – Uşaqlar mövqe tutublar, – getdi.

Məhəmməd xəyalında canlandırdığı səhnənin təsirindən hələ də çıxmamışdı. Amma buna baxmayaraq yolu təhlükəsiz keçdilər.

Beləcə, kəşfiyyatçılıq məharətləri ilə heç bir maneə olmadan yola davam etdilər.

Saat təxminən dörd olardı. Səhərin sərin mehi onları azacıq üzüdürdü. Təbiət yatmışdı. Sadəcə, arabir cəh-cəh vuran quşların səsi gəlirdi. Növbəti hədəf Xaçın çayını keçmək idi. Bu dəfə isə komandir tək-tək getməli olduqlarını söylədi. Lakin Məhəmməd buna razı olmadı. O, fikri ni onunla əsaslandırdı ki, hər hansı bir təhlükə olarsa, mütləq döyüşməlidirlər. Buna görə də tək getməyin təhlükəli olduğunu bildirdi.

– Hamımız bir yerdə ələ keçsək, nə olacaq, Məhəmməd? – deyərək, komandir sanki balaca uşağa müraciət edərcəsinə xitab etdi.

– Ya tək gedən şəxs tərk-silah edilərsə, onda necə? Mən bundan sonra kiminsə itirilməsinə dözə bilmərəm. Gəlin birlikdə keçək, qabağımıza çıxan hər bir diğəni da gəbərdək. Onsuz da səbrim tarıma çəkilib.

– Hüseynov, axı bizim missiyamız var. Axı biz fəth edilməz qalamıza – Şuşamıza çatmalıyıq. Bir neçə anlıgına olsa da, onun gözünü yollardan yiğisdirimalıyıq deyərək komandır astaca dilləndi.

Məhəmməd bu dəfə susdu. Gözləri yol çəkdi. Əlini büküb sinəsindəki üçrəngli bayraqın üstünə qoydu. – Bilirsən, nədən qorxuram, – deyə üzünü komandırə çevirdi. Qartal baxışlar birdən-birə anasını itirmiş maralın məsum, yazıq baxışlarına çevrildi. Qara gözləri yaş tutmuşdu, amma ağlamaq istəmirdi. Qəhər dolu səslə: – “Mən qan içində torpaqlarımızın azad olunmasını görərək bu bayrağa bürünmək istəyirəm. Qoy mənim qanım bu bayrağı tamam al rəngə bələsin. Ən böyük arzum budur. Bir də, qisas almadan ölmək bir daha öldürər məni. Gəl sən mənə icazə ver, sizdən ayrılm, ermənilərin Xocalıda yeni inşa etdikləri o aeroportu yerlə-yeksan edim, komandır. Heç olmasa arzum gözümdə qalmasın.

Komandır Məhəmmədin Ayxandan sonra çox kövrək və əsəbi olduğunu hiss edirdi. Təcrübəsi az olan bu gəncin, ölümün gözünə dik baxa biləcək bu igidin səmimi olduğuna da adı qədər əmin idi. – Səbirli ol! Hər şeyin bir zamanı var. Onun da vaxtı gələcək. Torpaqları azad edəndən sonra sən özüm Bakıdan Xocalya istirahətə göndərəcəyəm. Sən səbirli və soyuqqanlı ol! O gün mütləq gələcək, mütləq! Görərsən!...

Məhəmməd, sanki dilə tutulan balaca bir uşaq kimi sakitləşdi. Əslində çarəsi yox idi. Bundan istifadə edən komandır: – Birinci Aliyev gedir, – dedi. Gördüyün əkin sahələrini iri addımlarla keçib meşəyə girirsən. Sən bizi görəcəksən ordan. Bir-bir ardınca gələcəyik. Qabağına çı-

xacaq kimsə ilə söhbət etmə. Ola bilər, təsadüfən təsərrüfatla məşğul olan kəndlilərdən kimsə qabağına çıxsın.

Elçin yeridikcə səs salmaması üçün sarıldığı silahını masxalatın altına qoydu. Səsboğucusu hazır vəziyyətdə olan tapançasını bir daha yoxlayıb yola düzəldi. "Sizi o tərəfdə gözləyirəm" cümləsini elə inandırıcı dedi ki, başqa cür olacağı adamın ağlına belə gəlmədi. Məhəmməd isə çox narahat idi. Elçinin boynunu qucaqladı. O da öz növbəsində qarşılıq verib digər dostları ilə vidalaşdı.

Hər üçü çayqırığı münbit torpaqda əkilmiş sarı sünbüllərin arası ilə gedən Elçini izləyirdi. Elçin elə gedirdi ki, sanki, ətrafda düşmən yox idi. Heç nədən çəkinmədən, özünə güvənərək addımlayırdı. Arxasındaki çantanın ağırlığı da onu narahat etmirdi. Amma bu cür yaraqlı vəziyyətdə açıqda gəzmək çox təhlükəli idi.

Komandirlə Arslan snayperlə onu izləyirdi. Arslan bir anlıq onu gözündən itirdi. Elə bu an əlləri əsdi. Gözünü snayperin şüşəsindən çəkdi. Onu soyuq tər basmışdı. Lakin komandirin təmkinini pozmadığını gördükdə yenidən gözünü şüşəyə yaxınlaşdırıldı. Hər şey qaydasında idi. Artıq o, çayı keçmiş, bostanın qırağı ilə irəliləyirdi. Elçin meşəyə girən kimi Arslan yerindən tərpəndi. Havanın işıqlanmasına az qalırdı. Ona görə də əsas yüksəkleri öndə gedənlər aparmalı idi. O da snayperi və qumbaraatanı götürüb həmin yolu keçdi. Komandir Məhəmmədə baxaraq növbənin onun olduğunu işarə etdi.

– Komandir, bəlkə, ...

Komandir "cəld ol", – dedi. Bu bir əmr idi. Dinməzcə yola düzəldi və çayı keçdi.

Komandir artıq rahat nəfəs alındı. Onun özü üçün yananaçaq ölüm belə OdƏrləri yolundan döndərə bilməyə-

cəkdi. Arslan komandır vəzifəsini şərəflə yerinə yetirə biləcək bir əsgər idi. Əsgərlər də onun bu istedadına, cəsərətinə bələd idilər. Buna görə də, ona tabe olmaqdə heç bir çətinlik çəkməyəcəkdilər. O, sağa-sola baxıb hərəkətə başladı. Artıq günəşin şuaları meşənin arxasından göz qamaşdırıldı. Hələ ki, kimsə gözə dəymirdi. Bunun üçün də tələsmək lazımdı. O, qurumaqdə olan çayı bir neçə addıma keçdi. Çayın o biri sahilindəki bostanın içi ilə yeriyirdi. Ayağının altında qalan qarız tağları xırçaxırçla əzilib qırılırdı. Bunu bilsə belə, yoluna davam etməyə məcbur idi. Bu dəm bir səs eşitdi "ey". O dayanmadı. Addımlarını bir az da sürətləndirdi. Arxadan gələn səs ona ünvanlanmışdı. Komandır erməni dilini mükəmməl bildiyindən bir az rahat idi. Elə ona görə də özü arxaya qalmışdı. Təsərrüfatla məşgül olan ermənilərin səhər-səhər iş başına gəlmə ehtimalı çox idi. O, arxaya döndü. Bu, 45-50 yaşların da olan bir kişi idi. Çayın kənarı ilə gəldiyindən komandır əvvəlcədən onu görməmişdi. Atı düz onun yanına sürən erməni bostanın içi ilə getdiyini irad tutdu. Komandır ona erməni dilində tapşırıq aldığı və bunun üçün də tələsdiyini dedi.

Aralarında kiçik bir mübahisə də düşdü. Komandır ondan üzr istəsə də, kəndlili əl çəkmirdi: – Mən sizin hərbi hissəyə gələcəyəm və səndən şikayət edəcəyəm, – deyirdi. Kəndlinin gözü komandırın ayağı altındakı qarız tağına sataşdı. Onu götürüb elə qışqırkı ki, komandır az qaldı, bu dəqiqə onun boynunu sindirsən. Ürəyindən onu itin balası kimi döymək, sonra da xırtdəyindən tutub boğmaq keçirdi, amma səbir elədi. Birtəhər ermənini sakitləşdirəndən sonra bostanın kənarına çıxıb yoluna davam edir. Kəndlili isə arxadan onu söyməkdə davam edirdi. Komandır

dir sevindi ki, kəndli ondan şübhələnmədi. Beləcə Xaçın çayı da arxada qaldı.

Məhəmməd komandiri görən kimi, ermənini öldürmədiyi üçün ona tərs-tərs baxdı. Komandir bunu duysa da, vaxt itirməmək üçün onun bu reaksiyasına əhəmiyyət vermədi.

Artıq səhər açılmışdı. Bu hündür dağların bəzi yerləri çilpaq qayalar olsa da, Odərlər yolun uzanmasına baxmayaraq, ağacların arası ilə yeri yirdilər. Neçə gün idi ki, yalnız meyvə yediklərindən gücləri zəifləmişdi. Daha kolorili yeməyə ehtiyacları vardı. Buna görə də artıq gözləri ov axtarırdı. Silah işlətməməyə üstünlük verən ərlər dağ keçisimi, doşanımı, kəklikmi – bir sözlə, nəsə axtarıldır. Amma bunu kimsə dilə gətirmirdi. Götürdükləri azuqələri artıq qurtarmışdı. İndi onlar yalnız təbiətə güvənirdilər. Beləcə, onlar ağır düşüncələrin içində Ənikşan dağının lap zirvəsinə çatdılardı. Gündüz burada gözləmək məcburiyyətində idilər. Elçin uzaqdan meşənin ortasında dikəlmış qaya parçasını gördükdə: – Uşaqlar, bura qədim Qaçax qalası olub, – dedi. Və özündən asılı olmayıraq, addımlarını bir az da sürətləndirdi. Sanki ona bir güc gəlmışdi. Ora çıxməq, dəniz səviyyəsindən 3000 metr hündürlükdə olan bu qayanın üstündən təbiəti seyr etmək eşqi onu çılgınlaşdırırdı. Hətta bu an fotoapartını unutduğu üçün özünü məzəmmət də etdi.

Onlar qalanın düz altında özlərinə siğinacaq düzəltdilər. Günəşin şüaları altında gözlərinin acısını almağın vaxtı idi. Seçdikləri mövqe elə idi ki, rahatca hər tərəfi müşahidə edə, axşama qədər yaxşıca dincələ bilərdilər. Belə də etdilər. Arslan komandırə postda ilk olaraq özünün duracağını dedi. Bu, komandirin də ürəyincə olmuş-

du, çünkü həm yorulmuş, həm də indiyə qədər rastlaşmadığı bir sancı onu çox narahat edirdi. Üç-dörd saat olar ki, başlayan bu ağrı artıq şiddetlənirdi.

Üç igid yenə ciyin-ciyinə söykənib kollardan düzəldilmiş sığınacağın içində dincəlməyə başladılar. Arslan isə bu yüksəklikdən Xankəndini, qədim Xındırıstan kəndini, Dəli Qoşqarı müşahidə edirdi.

13

– Morfi verin, morfi!... İkiqat bükülmüş dağ boyda komandır sanki başı əzilmiş ilan kimi qırılırdı. O, artıq dözə bilmirdi. Səhər saatlarından başlayan ağrı getdikcə şiddetlənirdi. Havanın qaralmasına baxmayaraq, hələ də OdƏrlər səhər məskunlaşdıqları yerdə – Qaçax qalasının yanında idilər. Buna səbəb komandırın qəfildən qarın nahiyyəsindən başlayan ağrının şiddətlənməsi olmuşdu. Aşşama yaxın ağrıların keçəcəyinə ümid etsələr də, sanki hər şey tərsinə olmuşdu. Komandırın hərarəti də artmışdı. O tir-tir əsir, qışqırmaqdan özünü zorla saxlayırdı. Artıq ağrıkəsicilər də təsir etmirdi. Dava-dərmanın xeyri olmadığını görən Arslan ona ağrını sakitləşdirmək üçün morfi vurmuşdu. Bir neçə saat sakitcə yatan komandır oyanmış, yenidən ağrılarla mübarizəyə başlamışdı. Arslan artıq komandırın kor bağırsaqdan əziyyət çəkdiyini dəqiqləşdirmişdi. Onun qorxusu bağırsağın partlaması idi. Əgər belə olardısa, bu, ölümə səbəb ola bilərdi. Həkim müdaxiləsinə dərhal ehtiyac duyulurdu. Komandır dəki hərarətin artması, ürək bulanması, hərdən sayıqlamaları, ağrının kürəyinə kimi vurması Arslanın qorxusunu artırırırdı. Komandır Arslanın əlini elə sıxmışdı ki, sanki

var gücü ilə ondan yardım isteyirdi. Amma onun əlindən heç nə gəlmirdi. İnsanın yanında acı çəkən kimsə olursa, onu sevənlər, bəlkə də, ondan artıq acı çəkir. Amma bu acı fərqli olur, əlbəttə. Komandır piçlıtlı ilə Arslana yalvarrırdı: – Arslan, morfini vur!... vur Arslan!... Əgər onu bacarmırsansa, tapançanı beynimə six, bu bir əmr... dir... Arslan. Komandır şokda idi. Arslan dözə bilmədi. Komandırı itirə bilməzdi. Az hallarda gözündən yaş çıxan Arslan indi gözyaşlarını saxlaya bilmədi. Belə bir vəziyyətdə ona necə kömək edəcəyini bilmirdi. Amma bir onu bilirdi ki, komandırın yaşamasına böyük ehtiyacı var. O, əlləri əsə-əsə morfini komandırın gərilmış damarından vurdu. Bir neçə saniyədən sonra komandırın gərginliyi azaldı, gözləri süzüldü, o, təşəkkür dolu baxışlarla Arslana baxdı. Bilirdi ki, bu vəziyyət morfi ilə düzələn deyil, amma başqa çarələri də yox idi. Arslan əynindən çıxarıb kənara qoyduğu masxalatı büküb komandırın başının altına qoyaraq ayağa durdu.

Təqribən 3-4 saat olardı ki, Elçinlə Məhəmməd postda idilər. Nə yaxına gəlib vəziyyəti öyrənə bilir, nə də yerlərində qərar tuta bilirdilər. Arslan Elçinə doğru gedib işarə ilə Məhəmmədi də çağırıldı.

– Uşaqlar, komandırın vəziyyəti ağırdır, deyəsən, kor bağırsağı partlayıb!...

Elçin bunun nə demək olduğunu anlamışdı. Məhəmməd isə aydınlaşdırmaq üçün dilləndi:

– Bu nə deməkdir? Biz nə edə bilərik? Dalımıza alıb apara bilmərik?

Arslan: – Hara aparaq, Hüseynov, düşmənin yuvasına? – deyə az qala bağırdı.

Bir anlıq hamısı susdu. Ediləcək bir şey yox idi. Bir dəfə Elçin kəşfiyyatda olanda dostlarından birinin xaya-sında olan yırtığın ağrısı tutmuşdu. Onlar əsgəri xaraba bir evin təndirində gizlədib, əməliyyatı davam etdirmiş, axşam qayıdanda isə onu götürmüştülər. Amma indi və-ziyət göründüyüündən də gərgin idi. Komandiri bu və-ziyətdə qoyub getmək olmazdı, çünkü nə vaxt qayıda-caqları, başlarına nə gələcəyi məlum deyildi. Bu, birbaşa komandiri ölümə atmaq idi. Komandiri götürüb geriyə qayıtmək da mümkün deyildi. Buna görə də Arslana dü-şündüyünü dedi.

– Elə bilirsən, bizim ora qayıtmagımız asan məsələ-dir? Biz onu bu vəziyyətdə tərpədə bilmərik. Bir də ki, bi-zı Azərbaycanda gül-çiçəklə qarşılamayacaqlar ki? Axı bi-zim əməlimiz yuxarıdan verilən tapşırıq deyil. Əgər belə olsa idi, yardım da istəmək olardı. Komandiri xilas etmək üçün lap gedib erməninin əlinə də düşərdim, – deyə Arslan fikrini davam etdirdi.

Bu durumda hamı işin xeyrini düşünsə də, haçalan-mış fikirlər, getdikcə artan şübhələr tərəf müqabilini aq-ressivləşdirə bilərdi. Tərəflərin hamısı özünü haqlı bilir, əlindən gələn bir şeyin olmadığını dərk edir, amma bunu qarşı tərəfə izah etmək o qədər də asan olmurdu. Ölüm-dirim mübarizəsində isə bu, daha da mürəkkəb olur.

Məhəmməd Arslanın üzünə qəzəbli baxaraq: – İndi fikrin nədir? Deyirsən gözümüz baxa-baxa ölsün? Yox, mən buna dözmərəm. Sizi bilmirəm, amma mən koman-diri götürüb yaxın kəndlərdən birinə gedirəm. İstəyirsi-nizsə, siz əməliyyatı davam etdirin. Ölsəm də, komandiri tək buraxmayacam.

– Hüseyenov, sən nə danışdığını bilmirsən? Bir az saatlılaş. Bu ən ağılsız addımdır. Sən gedəcəksənsə, gərək biz də gedək. Bu isə mümkün deyil. Axı biz qəçmişiq, hətta and da içmişik. Qarşımıza məqsəd qoymuşuq.

Arslan, artıq özlüyündə komandır olmağı qəbul etmişdi. Bütün məsuliyyətin onun üzərində olduğunu bilsədi. Məhəmmədin bu cür yanaşmaları isə onun liderliyindən xəbər verirdi. Axı liderlər hamının görmədiyi yolu görməli, getmədiyi yolu getməli olan şəxslərdir. Onların vəzifəsi çətin vəziyyətlərdən çıxış yolunu tapmaq, komandanı xilas edib, tapşırığı vaxtında və düzgün yerinə yetirməkdən ibarətdir. Bir sözlə, əməliyyatın və şəxsi həyətin taleyi onlardan asılıdır. Bundan sonra Arslan özünə gəlmiş, soyuqqanlığını qoruyaraq Məhəmmədin fikirlərinə hörmət etməyə başlamışdı. Həm də onu buna Məhəmmədin xarakteri məcbur edirdi. Çox dərin düşünə bilmirdi, emosional idi. Operativ qərar verməkdə həmişə çətinlik çəkirdi. Uzaqgörənlik qabiliyyəti zəif olan bu əsgər əsl döyüşü ididir. Əgər ona imkan verilsə idi, o, çox böyük qəhrəmanlıqlar edərdi. Həmişə Mübariz İbrahimovun yerində olmasını arzulayırdı. Hətta Mübarizin yaşadığı döyüş anını görməsəydi belə, hərdən özünü onun yerində hiss edir, necə edəcəyini düşünürdü. Bəzən Milli Qəhrəmana irad tutaraq: "Kaş çox yaxına getməyəydi", – deyirdi. Amma həmişə unudurdu ki, anında düzgün qərar vermək o qədər də asan iş deyil. Mükəmməl qərarlar verməkdə düşünmək üçün zaman gərəkdir.

– Lap yaxşı, o zaman ermənilərə deyərik ki, sizin tərəfə qəçib gəlmişik, – deyə özü də inanmadığı fikrini əsəbi şəkildə Arslana dedi.

Həmişəki kimi düşüncələrə dalan Elçin bu dəfə dözə bilmədi: – Hüseynov, səbirli ol! Yəqin, Bir çıxış yolu var. Amma sənin dediyin diriykən ölümə məhkum olmaq deməkdir. Səncə, biz komandırə cismani həyatı bəxş edərək onu yaşada biləcəyikmi? Heç bunu sən də istəməzsən, özünü ələ al, – deyib əlini onun ciyninə qoydu. İri, bir az da kobudlaşmış, silah daşımaqdan qabar olan barmaqları ilə onun ciynini sixdi. Məhəmməd sakitləşdi, çünki başqa çarələri də yox idi.

Arslan Məhəmmədin sakitləşdiyini görünçə bir az rahatlanmışdı, sanki düşünməyə macal tapmışdı. Uşaqların haqlı olduğunu başa düşürdü, amma onlar kimi Arslan da sadəcə üçrəngli bayrağı Qarabağda dalgalanmağa öz arzusu ilə gəlsə idi, bəlkə də, onlara haqq verərdi. Lakin onun qarşısında qoyulan tapşırıq üçün min illərdir, bəlkə də, neçə belə igid qurban verilmişdi. Axi onlar bir nəfərin yox, bəşəriyyətin xilası üçün gedirdilər. Hətta bu-nu Elçinlə Məhəmməd bilməsə idi belə...

Arslan təəssüflənirdi ki, ürəyini onlarla bölüşə bilmir. Amma burda bir insan taleyini qurtara bilməyən birinin, bəşəriyyəti necə xilas edəcəyi fikri onu utandırdı. Bayaqdan ürəyindən keçən bir fikri dilinə gətirdi: – Bir yol var... – dedi. O, bir az uzaqlara baxdı. Sanki demək istəmirdi. İlkilik onu parçalayındı. – Siz komandırı qoruyursunuz, mən aşağı düşürəm. Kolatağda bir neçə evin işığı yanır. Yəqin bir həkim taparam. Zorla da olsa gətirərəm bura.

Elçin acı bir gülüşlə: “Öz dediyinə inanırsan sən?” – dedi.

– Başqa çarə var? Axi biz onun ölümünü gözləyə bil-mərik. Siz gözdə-qulaqda olun. Heç yerə tərpənməyin.

Mən bir-iki saata qayıdaram, deyərək silahlarını yoxlayıb, kəmərini bərkitməyə başladı.

– O zaman mən də səninlə gedim, – deyə Məhəmməd nəsə demək istəyən Elçinin sözünü kəsdi. – Səni tək bura-xa bilmərəm.

– Hüseynov, sən narahat olma. Siz komandırı və özünüzü qoruyun, mən hökmən qayıdacağam. Bir də ki, sən dil bilmirsən. Qarşımıza çıxan olsa, nə edəcəksən? Ona görə də burda gözlə. Sən komandirlə məşğul ol. Elçin də postda dursun. Səhərə qalsaq, heç nə edə bilmərik. Gecə ilə hər şeyi həll etməliyik.

– Arslan, gəl inad etmə, mən səni müşayiət edərəm. Nəsə çətinlik olsa, silahla müdaxilə edərəm. Amma sənin təkcə diğaların arasına girməyin çox təhlükəlidir.

Arslan bunların hamısını bilirdi. Edəcəyi hərəkətin də düzgün olmadığını bilirdi. Axı komandırı əməliyyat etmək lazımdı. O, lap bir həkim tapaydı, onun iynə-dərmanının olmaması, meşədəki şəraitsizlik bunlar imkan vermirdi ki, komandır əməliyyat olunsun. Bütün bunları yaxşı bilən Arslan, başqa heç nə düşünə bilmirdi. Bunu isə özünü daxilən sakitləşdirmək üçün düşünmüşdü. Onun kəndə getməsi 10 ildən çox onun üzərində çalışan bir qurumun arzularını bir nəfəsədə yox etmək demək idi. Bəlkə də, bütün Turan elinin xilası bu kitablara bağlı idi. Arslan hər şeyi bilirdi. Amma kəşfiyyatçılara nə qədər ağır psixoloji təlimlər keçirilib beyinlərdə olan insan sevgisi çıxarılib yerinə proqramlar yazılsı da, insan Tanrıının etdiyini edə bilmirdi. Onu on illik bir əməliyyatı təhlükəyə atacaq addımlar atdırmasına səbəb qəlbindəki insan sevgisi idi.

Bu zaman bir inilti səsi gəldi... Bu, komandirin səsi idi. Arlsan uşaqlara yerlərinə keçməyi tapşırıb tez komandirin yanına getdi. Komandir sayıqlayırdı: Ərtu..u..ran, hə, oğlum, hə... yix.. hə bir də.

Arslan komandirin yanında dizi üstə yerə çökdü. Dizinin qapağına toxunan daş onu göynətsə də, bu ağrının fərqi varmadı. Əlini komandirin alnına qoydu: hərarəti çox yüksək idi. O, tez termometri komandirin qoltuğunun altına qoydu.

Ay ışığında komandirin rənginin saraldığı aydın görünürdü. Qalın, ağrı qarasını üstələmiş bığları diqqəti cəlb edirdi. Dodaqları qıpqrımızı qızarmışdı. Ətli göz qapaqlarını isə soyuq tər damcıları örtmüşdü. Komandirin büzüşməsi canında ağrının hələ də olması demək idi. Arslan dözə bilmədi. Onun açıq alnından öpüb, eşidilməsi çətin olan bir piçilti ilə: – Komandirim, bir az güclü olun, dözün, sizi qurtaracaqıq, – dedi. Bu zaman artıq komandir gözlərini açmışdı. Durmağa çalışan Arslanın qolundan tutdu. Astaca: – otur aşağı, – dedi. Bu səsdə sanki bir başlangıç vardı. Bu tapşırıq bir az da son nida kimi səsləndi. Gözləri isə Arslana təşəkkür dolu baxışlarla baxırdı. Hər şeyə görə sağ ol deyirdi. Elə bil, komandir onun nə edəcəyini duymuşdu.

Komandir bir az dirçəlmək istəsə də, bacarmadı. Azaçıq səngimiş ağrının güclənəcəyindən qorxdu. Sonra dedi:

– Arslan, əgər mənə bir şey olsa, siz Şuşaya yox, Xankəndinə gedin. O, bunu dedikcə göbək nahiyəsində başlayan küt ağrı bütün qarnını doğrayırdı. Su istədi.

– Komandir, axı bilirsiniz, su olmaz sizə.

– Su ver!... Su... Yüksək temperaturdan pörtüb çatlayan dodaqlarını gəmirdi komandir. Bunu görən Arslan dözə bilmədi. Tez onun başı üstündəki su qabını qurumuş dodaqlarına toxundurdu. Sadəcə, boğazını yaşlayacaq qədər su verdi komandirinə. Bir az özünə gəlmış komandir sözünə davam etdi: – Bayraqı qondarma Dağlıq Qarabağ Respublikasının prezidentinin binasının ən hündür yerindən sancacaqsınız. Özü də gecə ilə etməlisiniz. Bina ciddi şəkildə qorunur. Əgər bunun çətin olduğunu görsəniz, onunla üzbüüz binalardan birinə sancarsınız. Komandirin ağrıları yenə də başlamışdı. O sancıdan qırılırdı. Sözlər qırıq-qırıq, parça-parça çıxırdı ağızından. Özünü toparlayıb danışığını davam etdirdi: – Bolqar qız sizi gözləyəcək. Bayraqı asdığınız zaman o gizlin çəkiliş edəcək, sizi Xankəndidən çıxaracaq. Sonrası sizi maraqlandırmamasın. Onun arxasında gedin. Sizin üçün yeni passport da hazırlanıb. Gürcüstana qaçırılacaqsınız.

Arslan eşitdiklərinə inana bilmirdi. Deməli, onun da bilmədiyi məsələlər vardı. Axi bu, necə ola bilərdi? Özündən başqa digərlərinin, sadəcə, şəxsi istəyi ilə buraya müqəddəs iş üçün gəlməsini düşünən Arslan birdən-birə bir oyunun içində hiss etdi özünü. Sual vermək istəmirdi. Axi bütün bunları Dədə Əfəndinin bilməməsi mümkün deyildi. Ona niyə xəbər verilməmişdi bu haqda? Bu bolqar qızı məsələsi hardan çıxdı? Şuşa niyə birdən-birə Xankəndi ilə əvəz edilmişdi? Əgər belə asanca gəlib getmək olardısa, onlar bu qədər əziyyəti niyə çəkmişdilər? Bu dəqiqə hər şeyi buraxıb Dədə Əfəndidən bu sualların cavabını tələb etmək arzusu keçdi ürəyindən. Amma Dədə Əfəndinin “Sən hər şeyə hazır olmalıdır, hətta dostlarınızın xain çıxma ehtimalına da. Adətlərimizi əldə əsas tutaraq

istənilən vəziyyətdən çıxacağına inanırıq. İki yol ayriçində qalanda, düzgün hesab etdiyinə getməlisən. Zərurət yaranarsa, ən əzizini qurban verməyi belə bacarmalısan, oğul” – fikirləri yadına düşdü. Arslan boğulduğunu hiss etdi, sanki havası çatmındı. Komandırə şübhə ilə baxmağa başlamışdı özü də bilmədən. Görəsən, onun niyyətini bildirmi komandır? Onun bura nə üçün gəldiyini ona demişdilərmi? Bunu komandirdən eşitmək istəyirdi. Amma özünü toparladı. Buna bir az da komandirin qarnını tutaraq qırılmasına səbəb olmuşdu.

Arslan əməliyyat üçün ən önemli hesab etdiyi sualı verdi: – Niyə Şuşaya yox, Xankəndinə? Bu qərara indi gəldin, komandır?! Axi bütün hazırlığımız Şuşa üçün idi.

– Bilirəm, Sultanbəyli, bilirəm, Şuşa bizim millətimiz üçün çox önemli və dəyərli şəhərdir. Onu hamımız çox sevirik. Amma bu gün ermənilərin əsas məskunlaşdığı şəhər Xankəndidir. Həm də inzibati bina orda yerləşir. Görürsən, biz azərbaycanlılar belə, az qalırıq Xankəndinin erməni şəhəri olması ilə barışaq. Şuşa şüurumuzda, sadəcə, işgal olunmuş bir şəhərdir. Amma Xankəndi heç yadımıza da düşmür. Ümumilikdə, sanki ondan vaz keçmişik. Bunu qaytarmaq lazımdır. Unutma ki, bu əməliyyatın adı “Z”-dir. Axi bundan sonra yeni başlanğıc olmalıdır. Yenidən yeni nəfəslə “A”-dan başlamalıyıq.

Komandirin başını dizləri üstünə alan Arslan sanki onun xəstəliyini unutmuşdu.

– Bunu sən əvvəlcədən müəyyənləşdirmişdin? Bu suali verməklə Arslan komandirin onu tanıyb-tanımadığını bilmək istəyirdi. Doğrudan da, əvvəlcədən plan belə idisə, onda niyə Şuşa adı ilə yola çıxmışdılardı? Bəlkə, ko-

mandır Şuşada Arslanı azad edərək ona tapşırılanı etməyi əmr edəcəkdi?

– Bəli.

– Axı onda niyə əvvəlcədən bunu demirdin?

– Sultanbəyli, bu əməliyyata birbaşa nəzarət edilir.

Buna Azərbaycanın taleyüklü məsələsi kimi baxılır. Bu əməliyyatın baş tutması ideoloji müharibənin psixologiyalarda qələbəsi deməkdir. Azərbaycanın müharibə edib torpaqları azad etməsi üçün yaradılan şəraitdir. Yadına sal, Mübarizin həyata keçirdiyi əməliyyatı... yadindadırımi, o zaman bizə hansı tapşırıqlar verilmişdi? Axı müharibə o zaman başlamalı idi. Həm xalq hazır idi, həm də ordu. Hər kəs elə bilir ki, bunlar təsadüfdür. Hamısı planlaşdırılmış məsələdir. Sən elə bilirsən ki, keçən aya qədər öldürülən əsgər sayının günü-gündən artması təsadüfi idi? Bunların hamısı Azərbaycana təzyiq vasitəsi idi. Həkimiyyəti qorxutmaq istəyən xarici qüvvələr idi. Ordu-muzda da xeyli xain var. Bu seçkilərdən sonra hamısının təmizlənməsi gözlənilir. Amma bu dəyişikliyi kütləvi şəkildə aparmaq olmaz. O zaman böyük güclər masada Qarabağı bizə verməyə hələ tam razı deyildilər. Amma indi uzun illərin siyasəti öz nəticəsini vermək ərəfəsindədir. Bizim bu əməliyyat xalqdakı ruh yüksəkliyini artırmalı, müharibə edərsək, qələbə çalacağımız inancını aşılmalıdır ki, Ali Baş Komandan müharibəyə inamlı gira bilsin. Son vaxtlar daxildəki satqın qüvvələr də güclənib. Çünkü qida mənbələri – onları xaricdən bəsləyənlər belə istəyirlər.

– Artıq sual vermə! Deyilənlərə əməl et! Boqomilla jurnalist qismində olacaq. Həmin gecə separatçı Dağlıq Qarabağ Respublikasının prezident aparatının binasının

ətrafında olacaq. Al bu telefonu, üstündə olan nömrəyə zəng edəcəksən. – Bunları dedikdə komandirin gözlərindən yaş axdı. O, bir az susdu. Qəhər onu boğurdu... – Arslan,.. işdir... siz sağ-salamat qayıtsanız, Ərturan sənə əmanət. Banuya da onu çox sevdiyimi söylərsən.

Komandir vəsiyyət edirdi. Hələ də düşüncələri qarışq olan Arslan bunun heç fərqli də varmırırdı. Onu düşündürən mütəşəkkil şəkildə hazırlanmış bu əməliyyat idi. Komandirin inildəyərək: – Hüseynovla, İsmayılovda bura çağır!... – deməsi, onu qaranlıqlarda yolunu itirdiyi dərin fikirlərdən ayırdı. Arslan oradan uzaqlaşanda komandir Ərturan üçün “Bil oğlum” mahnisini zülmə etməyə başladı: – Çabuk böyü, Çabuk yetiş tez oğlummm, Düşmən gəzən Qarabağda gəz oğlummm, Dostun kim, düşmənin kim, sez, oğlummm.... Vətəninə göz dikəni əz, oğlummm... Tarixini şərəfinlə, şərəəəfinlə yaz, oğlum!..

Arslan iri addımlarla ağacların arası ilə qayanın arxa tərəfinə keçdi. Məhəmmədin yanına çatanda hər şeyi dərk etdi. Amma gec idi... Onun komandirin nə demək istədiyini anlamağa eşitdiyi səs yardımçı olmuşdu. Bu, güllə səsi idi. Amma səsboğucudan açılmışdı bu güllə. Arslan Məhəmmədə yaxınlaşdığını anda birdən geriyə dönüb qaçması Məhəmmədi də təşvişə salmışdı. Arslanın geriyə heç bir ehtiyat gözləmədən: – “Komandiiir!”, – deyib qaçmasını Elçin də görmüşdü.

Arslan komandirin yanına çatdığı anda onlar da özünü yetirmişdi.

...Gecənin qaranlığına sanki bir şər qarışmışdı. Komandir gözlərini əbədi yummuşdu... Bir əli ilə Azərbay-

canın bayrağını tutmuşdu. Bir əlində isə gicgahına tuşlanmış tapança vardı....

Komandirin Arslanı Elçinlə Məhəmmədi çağırmağa göndərməkdə məqsədi bu aclara son vermək idi. Əslin-də, komandir ağrı-acıdan heç bir zaman qorxmamışdı. Ömrünün çoxunu acılarla yaşıyan komandir, əməliyyatın davam etməsi üçün intihar etmişdi...

Böyük bir iradəyə sahib olan komandirin bu cür hərə-kət edəcəyini Arslan heç ağlma belə gətirməzdi. Axi bu hərəkət onun düşüncələrinin, təfəkkürünün, dünyagörü-şünün ziddinə idi. Komandirin inandığı "Quran" özünə zərər vurmağı, intiharı qəbul etmirdi. Dəfələrlə bunu Arslan ondan eşitmışdı. Axi həmişə intiharın günah olduğunu danışındı komandir. Tanrıının qoyduğu qaydalara zidd hərəkət etmək ruhu güclü olan bir adama yaraşmırıdı axı. Komandir bunu necə edə bilərdi?.. Hamını bu sual düşündürsə də, birdən Məhəmməd Arslanın yaxasından tutub onu ağaca çırpdı: – Hamısını sən etdin. Ona nə de-din ki, özünü öldürdü! Komandir belə asanlıqla həyatla vidalaşmazdı. Bu sözləri deməsiylə Arslana güclü bir kəllə vurması bir oldu. Arslan səndələyərək yıxıldı. Onun si-nəsinə çökən Məhəmməd yumruqlarını endirməkdə davam edirdi: – Hamısını sən etdin, sənin günahındır!.. – deyə bağırırdı. Bu səs gecənin qaranlığında sakitliyi təla-tümə gətirmişdi. Arslan ürəyini əvvəlcə Məhəmmədə bo-şaltmaq üçün şərait yaratса da, artıq dözə bilmirdi. Başının üstündə körpü vəziyyəti alaraq Məhəmmədi arxaya tulladı. Elə bu zaman qartal kimi Məhəmmədin üstünə şı-ğiyib bütün acığını ondan çıxdı. Komandirin də, Ayxanın da hırsını Məhəmmədin üstünə tökdü. Vurduğu yumruq-lar Məhəmmədin ağız-burnunu qana bələmişdi.

– Bəsdir, Hüseynov, bəsdir!.. Elə bilirsən bunların hamısını mən dərk etmirəm, mənə təsir etmir! Sən bilirsən, mən nələr çəkirəm? Sən bilirsən, mən niyə burdayam? Hər cümləyə bir yumruq düşürdü. Sanki Məhəmməd ölmək istədiyi üçün heç əl-qol atmırırdı. O, qanlı gözlərini ona bərəltmişdi. – Mən sənin kimi keyfimdən gəlməmişəm bura, Məhəmməd!

Az qalmışdı ki, hər şeyi açıb desin. Özünü saxlaya bilmirdi. Adətən, deyirlər, soyuqqanlı adamlar hər şeyi içində çəkir. Arslan da elə idi: çığırmaqla, bağırmaqla, dalaşmaqla, ağlamaqla ürəyini boşalda bilmirdi. Komandirlə olan son söhbəti onu dəli etmişdi. Artıq inandığı qurumdan da şübhələnirdi. Onun da aliliyinə şübhə ilə yanışındı. Bu əməliyyata təşkilatın başqa bir qolunun da gizlin qoşulması onu narahat edirdi. Axı bütün bu oyunlar nəyə lazım idi? Məgər bu beş Odərə tapşırıq açıq-aydın deyilsə idi, onlar bu yolu gəlməzdilərmi? Necə ki, Arslan, Altay gəlmışdı... Əməliyyata başladığı günlərdən onsuz da vicdan əzabı çəkən Arslan bütün bunların acığını Məhəmməddən çıxırdı. Dostlarının yanında özünü həmişə riyakar kimi görürdü. Onların qəlbindəki millət, torpaq sevgisini gördükcə özünü daha çox məzəmmətləyir, hər şeyi onlara danışmaq istəyirdi. Amma həmişə də Dəddə Əfəndi gözlərinin qarşısına gəlib xırılılı səsilə “yox!” deyirdi. Hər vurduğu yumruq, elə bil, onu yüngülləşdirirdi: – Sən bilirsən, mən kiməm? Sən bilirsən, mənim məqsədim nədir? Sən bilirsən, komandır son vəsiyyətində mənə nə dedi? Yox, bilmirsən, heç zaman da bilməyəcəksən ... Son yumruq çox ağır oldu... Məşqlərdə bilərkəndən bir-birilərinin burnunu sindiran döyüşçülər Məhəmmə-

din də burnunu qırmışdilar. Amma bu zərbə o zərbələr-dən deyildi, onlardan da güclü və tutarlı idi.

Elçin komandirin sinəsinə qoyduğu başını qaldırdı. Arslanın son sözləri onun qulağında cingildəyirdi: – Sən bilirsən, mənim məqsədim nədir? Sən bilirsən, komandır mənə son vəsiyyətində nə dedi?

O, güclü qolları ilə Arslanı Məhəmmədin üstündən kənara çəkdi.

– Sizin fikriniz nədir? Siz necə kəşfiyyatçısınız? Siz Gülüstanı çıxanda necə and içmişdiniz? Bu idimi sizin əhdiniz? Budurmu, sizin iradəniz? Budurmu, komandırə sayğınız? Məgər komandir bizə “heç bir halda əməliyyat təxirə salına bilməz, hətta mən ölsəm belə” deməmişdəmi?

Haldan düşmüş Odərlər yerə sərilmişdi. Arslan bir az yüngülləşmişdi. Gözlərini səmadakı ulduzlara zilləyib onları sayırdı. Sanki ulduzları bir-birinə calayıb “Z” yazırıldı, amma bu “Z”-nin tamamlanmasını istəmirdi, çünkü bu sonluq nə qədər başlanğıc olsaydı da, nəyinsə bitməsi də demək idi. Elə bu vaxt az qala onun yazış tamamlığı “Z”-nin quyruğundakı ulduz sürətlə axmağa, axdılqca da-ha çox parıldamağa başladı. Arslan bu ulduzu sona qədər izləmədi. Çünkü onun sönübü yox olmasını görmək istəmirdi. Bu mənzərənin sonunun necə olacağını görməmək üçün gözlərini ulduzzan çekib, yerdə ölü kimi uzanmış Məhəmmədin yanına tərəf süründü. Onu bağrına basdı... Baş-başa dayandılar, sonra heç nə demədən ayağa qalxıb əlini Məhəmmədə uzatdı.

Elçin komandirin yanında sanki səcdəyə əyilən mömin kimi dayanmışdı. Sonra da onun yumulub, kilidlənmiş ovcunu ehmalca açdı. Ağlı kəsəndən silahın tətiyinə

öyrəşmiş bu barmaqlar indi yalnız ona məxsus olan bir əşyani sıxırdı. Bu, Banunun ona hədiyyə etdiyi nişan üzüyü idi.

Üzüyü əlinə götürən Elçin onu işığa tutaraq içini oxumağa çalışdı. O, komandirin bu üzüyə nə qədər önəm verdiyini biliirdi. Onu yanında daşimaqla sanki hara gedirdisə, ailəsinin istisini, hənirini, məhəbbətini, doğmaliğini özüylə aparırdı. Ona baxdıqca həmişə Banunun təbəssümünü görürdü. Gözünün qarşısına Banunun xinalı əlləriylə bu gümüş üzüyü onun barmağına taxdığı gün gəlirdi. Həmin gün o, Banuya çox gülmüşdü. Çünkü gələcək həyat yoldaşının alnında xına görmüşdü. Özü də bilmədən gülümsəmişdi. Əslində, Banu onun nəyə güldüyünü bilməmişdi. Ona elə gəlmışdı ki, sevincindən yaranan təbəssümdür. Səbəbini çox sonralar öyrənimşdi bu gülüşün. O zaman nənəsi Saraxatunun xinanı onun alnına yaxanda danışlığı bir əhvalatı danışmışdı ona. Nənəsi demişdi ki, bu xinanı üç məqamda alına yaxarlar: biri İsmayııl qurbanı kəsildiyi zaman onun Tanrıya qurban verildiyi şərəfinə, ikincisi vətəni qorumaq üçün döyüşə gedən əsgərin alnına yaxılaraq onu da vətənə qurban verməyə hazır olduqlarını göstərmək üçün, üçüncüsi isə bəylə gəlinin alnına yaxardılar ki, onlar bir-birilərinə qurban gedəcək qədər sədaqətli, iradəli və mətanətli olsunlar. Altay bunu eşidəndə kövrəlmiş və demişdi: "Səni sənə qurban olacaq qədər sevəcəm həmişə.

Məhəmməd də komandir kimi üzüyə baxdıqda simasında bir təbəssüm yarandı. Üzüyün içindəki cümləni astadan, qəhər dolu bir səslə – piçilti ilə demişdi: "Heç vaxt məni unutma!.."

OdƏrlərin hamısı qeyri-ixtiyari olaraq, "heç vaxt!" ni-dasını nəqarət kimi piçildadılar. Bu piçiltida bir and, bir vəd vardı... Sanki "komandırə gözün arxada qalmasın, son nəfəsimizdək mübarizə aparacağıq", – deyirdilər.

Məhəmməd seçilmiş rənglərin vəhdətini, tamlığını özündə əks etdirən bayraqı komandirin sinəsindən götürdü: ondan komandirin, Vətənin, millətin, qələbənin qoxusunu alırmış kimi dərindən nəfəs alıb, havanı acgözlüklə ciyərlərinə çəkdi. Vətənsevənləri məst etməyi bacaran bu ətir qələbə ətrini ruhuna hopdurmuş komandirdən çök-müşdü bayrağa. Qoxuladıqca buz bulaqlı, yaşıl meşəli, başı qarlı dağların havasından daha xoş gəlirdi Məhəmmədə. Ruhu sanki bu bayraqdan gələn, vətən, millət, qə-ləbə ətrilə qidalanmışdı. Qələbə ətrini yaradanlar, onun ətrini hamidan öncə duyanlardır. Çünkü onlar bu ətrin qo-xusunu hiss etməyi, duymağı bacarmasalar, onu hazırlaya və ətrafa yaya bilməzlər. Bu ətrin nədən çekildiyini, necə hazırlanlığını bilməyənlər bu bihuşedici ətri olduğu kimi təqdim edə bilməzlər. Yaşasın qələbə ətrini zəfərdən öncə duyanlar!

Arslanın tapşırığı ilə üzü qibləyə bir qəbir qazdır. Onu şərəfli bir əsgər kimi bayraqa büküb dəfn etdilər. Məhəmməd gözlərinin yaşı ilə islatdığı torpağa alnunu qo-yaraq cənəzə namazı qılmağa hazırlaşsa da, Arslan onu qucaqlayaraq, qulağına: şəhidin namazı göydə qılınar, ya-sını də göydə oxunar, – deyə piçildədi. Nədənsə Məhəmməd onun etirazını bu dəfə sakit qəbul etdi.

Qəbrin yeri bilinməsin deyə onun üstünü kol-kosla örtüb Arslanın əmrlərinə tabe olaraq yola rəvan oldular.

Altay Xanlar rayonunda göz açmışdı həyata. Ailənin ilk övladı idi, ondan balaca iki qardaşı və bir də bacısı vardı. Babasının dediyinə görə, onların bir tərəfi Cavad xanın soyuna – Qacarlara dayanırdı. Babası imkan düşən kimi Altaya öz atalarının kimliyindən, xanların əsil-nəcəbətindən danışardı. Nənəsi isə həmişəki kimi dözə bilməyib cavab verirdi.

– Ay kişi, sən xan nəslindənsən deyə çox öyünmə. Bir də ki, nə olsun, xan nəslisən? Xanları xan edən bizim kimi rəiyyət adamları olub. Bızsız kimə xanlıq edəcəkdniz? Biz də türklərin dədəsi Oğuz xandan gələn, 24 Oğuz bəyindən olan Bozaklara mənsub Əfşar türklərindənik. Bilirsən ki, əfşarlar Türk dünyasının hər yerinə yayılıblar. Babam Hüseyn koxa deyərdi ki, ulu babamız Əfşar oğlu Qarakiş əfşarlarının İnanlı tayfa-tirəsinə aid olub. Əfşarların Qasımlı, İnanlı, Ağacanlı, Qırıxlı, Təkəli, Əlibəyli tayfaları təxminən 600 il əvvəl Qazax-Borçalı səmtinə köç ediblər.

Altayın babası nənəsinin sözünü kəsərək onu qıcıqlandırırdı:

– Ay Hənfə, bəs niyə sizin soya “Aticili” deyirlər?
 – A kişi, sən bilmirsənmi bəs, “əfşar” sözünün mənası “ov etmək”, “ov həvəskarı” deməkdir. Bizim kökümüzdə də həmişə sərrast atan igidlər olduğundan “Aticili” deyiblər. Sən xan nəslindən olduğunu dediyin kimi, mən də babam Hüseyn koxanın, atam Mahmud koxanın eldə obada böyük hörmət-izzət sahibi, var-dövlət sahibi olma-sını deyirəm.

Babam çox natiq adam olub. Ağa, bəy titulu olmasa da həmişə ağaların sağ əli olub. Hər zaman rəiyyətlə ağaların münasibətini tənzimləməyə çalışıb. Elə bu ədalətlik münasibətinin ucbatından da müəmmalı şəkildə öldürüldü.

Atam Mahmud koxa uzun müddət Qıraq Salahlı kəndində kənd “starşinalığı” edib. 1918-ci ildə Türkiyənin Amasya şəhərində yaşayan qohumundan aldığı məktub onun və bizim ailənin gələcək həyatını qaranlıqlara qərq etdi. Məktubda Amasyanın Qarağac kəndinə hücum etmiş yunan quldurlarının törətdikləri ağır müsibətlərdən yazılaraq, Qazax ağalarından kömək istənilirdi.

O zaman atam bu məktubu da götürüb Qazağın çox hörmətli bəylərindən olan Mədət bəyin, Ali bəyin, Yasin bəyin, Məmməd bəyin yanına gedərək məsələdən onları hali etmişdi. Qan qardaşlarının çətin və köməksiz durumuna dözməyən ağalar qısa müddətdə 45 nəfərlik süvari dəstə ilə Amasyaya doğru üz tutmuşdular. Böyük çətinliklər bahasına Amasyaya yetişən dəstə gördükлəri mənzərədən dəhsətə gəlmışdır. Amasiyanın Qarağac kəndində yunan quldurları ağlaşığmaz müsibətlər törətmışdilər. Qadınların kürəyinə qaynar su dolu samovarı bağlayıb əzab və işgəncə içinde öldürmiş, hamilə qadınların qarını yararaq körpələri çıxarmışdilar. Üç-dörd azyaşlı uşağı payaya keçirərək, üst-üstə kərpic evlərin fasadına söykəmişdilər...

Bu gördükлəri səhnədən dəhsətə gələn mücahidlər düşməndən intiqam almaq üçün qaranlıq düşməsini gözləmişdilər. Gecə quldurların əylənib, dincəldikləri məkanı gələrək, onlarla atışmış, öldürdükлərini öldürüb, qalanlarını da əsir götürmüştülər. Qohumlarının öldürüldü-

yündən qisas hissi ilə qovrulan Nəcəfoğlu bu əsirlərdən 10 nəfərini öldürərək, onları tikə-tikə doğramış və böyük çuvala dolduraraq, düşmənlərin gələ biləcəkləri ehtimal olunan yollara dağıtmışdı. Barmaqları, burunları, qulaqları kəsilib, gözlərinin biri çıxarıllaraq canını qurtarmış digər dəstə üzvləri özlərini güc-bəla ilə dəstələrinə çatdıraraq qara papaqlı insanların adam əti yemələrindən danışındalar.

Bu olaydan sonra Atatürkün istiqlal mücadiləsi bitənə kimi bu ərazilərə düşmən ayağı dəyməmişdir.

O zaman qardaş köməyinə gedən 45 nəfər ağa-bəy sovet hakimiyyətinin ilk illərində sərbəst yaşasalar da, Stalinin kollektivləşmə siyasətinə dözə bilməyərək silaha sarıldılar və əksəriyyəti dağlara çəkilərək hökumətə qarşı qaçaqlıq etdilər. Atam Mahmud koxanın 1000 baş qoyun sürüsü, ilxısı, naxırı olduğundan sovetlər ondan torpağını və mal-qarasını, qoyun-quzusunu təhvil verməsini tələb edəndə o da hökumətə qarşı çıxmış və dağlara çəkilərək qaçaqlara qoşulmuşdur. Əmim İbrahim də dağda atışmadada ruslar tərəfindən öldürülmüşdür.

Müqavimətin yersiz olduğunu görən Mədət bəy Ali-naqov, Məmməd ağa Vəkilov və atam Mahmud koxa Türkiyə tərəfə keçərək orada gözləməyi məsləhət bilmis-lər. Döyüşə-döyüşə böyük çətinliklərlə Sovet-Türkiyə sərhəddini keçən dəstə Amasya şəhərinə getmişdir. Burada bir çoxları Milli hökumətin ordu sıralarına yazılmışdır. Atatürk tərəfindən xidmətləri müqabilində onlara vətəndaşlıq və torpaq sahəsi verilmişdir. Atam yazib-oxumağı bacarmadığından burada maldarlıq və əkinçilik təsərrüfatı yaratmışdır.

Sovetlər atamı və digər qaçaqları qolçomaq adlandı-raraq xalq düşməni elan etdilər... Bundan sonra bizim ailənin acı və məşəqqətli günləri başladı. Əlimizdə nə var idisə, hamisini aldilar. Evdən çıxmağı belə bizə yasaq et-dilər. Qardaşlarım İmran və Teymur gizlicə gecə ilə qo-humlardan ərzaq gətirərdilər. Sən demə, qarşıda bundan da ağır sinaqlar var imiş. Nəhayət, sürgün başladı. İki saat içində bizi üstüaçıq yük maşınlarına dolduraraq də-miryol stansiyasına gətirdilər. Burada minlərlə insan bir-birinin içində elə sıxlasmışdır ki, tərpənməyə belə im-kan yox idi. Körpə uşaqları bu sıxlıqdan qorumaq üçün analar onları əllərində yuxarı qaldırmışdır... Ağlaşma, çığırışma vahiməli bir səhnə yaratmışdı.

1936-cı il qışın soyuğunda bizi yük vaqonlarına min-dirdilər. Saman sərilmış döşəmənin üzərində oturmağa belə yer yox idi. 10 saatdan sonra hərəkətə gələn qatar 11 gün yol getdikdən sonra Tomsk əyalətinə çatdı. Yolüstü stansiyalarda dayanan qatarlara soxulan əsgərlər ərzaq paylayarkən xoşu gəlmədikləri insanları yerindəcə güllə-ləyirdilər...

Bax beləcə 17 il Tomsk əyalətinin Baxçar rayonunda məşəqqətli günlər yaşadıq... Yalnız millətlər atası Stalinin ölümündən sonra Vətənə döñə bildik.

Adəti üzrə nənəsinin sözünü kəsib onu acıqlandıran babası da Altayla birlikdə nənəsinin insanı dəhşətə gəti-rən həyat tarixçəsinə qulaq asırdı.

Altay dəfələrlə eyni sözü eşitsə də, hər dəfə babasının onlara Cavad xan haqqındaki rəvayətləri danışanda, onla-rın əsilli-nəcabətli olduğu fikrini aşılıyanda nənəsi eyni hadisələri təkrar-təkrar danışardı. Babası da arvadının

əsəbiləşdiyini görüb sakitcə susardı. Ona görə ki, nənəsinin dediklərini Altay da dinləsin.

Orta məktəbi o qədər də yaxşı oxumayan Altay məntiqli, hazırlıqavab bir uşaq kimi böyüyürdü. Elə məktəbi də öz şirin dili, çevikliyi ilə seçilərək bitirmişdi. Amma o məktəbi bitirəndə Azərbaycanda ara qarışmış, aləm bir-birinə dəymışdı. Ölkəni bürüyən xaos, hərc-mərclik, nara-zılıqlar, mitinqlər ona ali məktəb haqqında düşünməyə imkan verməmişdi. Bəlkə də, heç ali məktəbə sənəd də verməyəcəkdi, amma 1991-ci ildə ermənilərin Dağlıq Qarabağı ələ keçirmək məqsədilə başladıqları elan olunmuş müharibə onu könüllü olaraq cəbhəyə gətirib çıxmışdı. Onu dəfələrlə evlərinə qayıtmaga təhrik edən kapitan İlkin Xəlilibəylinin istəyini yerinə yetirməyən Altay Cavadov ariq, çəlimsiz uşaq olmasına baxmayaraq, ilk gündən hərbi hissədə əsgərlərə su daşıyıb, yeməklərini bişirirdi. İlk dəfə silahı əlinə 1992-ci ildə almışdı. O vaxtdan bir an da olsun, heç vaxt əlindən yerə qoymamışdı. Amma bir dəfə mühəsirəyə düşdükləri zaman səngərdən çıxanda atılmış qrad mərmisinin yeri lərzəyə salan vahiməli gurultusundan diksinib yixilmiş, silahı əlindən yerə düşmüşdü. Komandirin “geri çəkilirik!” əmrindən sonra özünü itirmiş bu uşağı əsgər yoldaşları dartıb aparmışdı. Silahı isə orda qalmışdı. Özünə gələndən sonra dostlarının ayrılaraq gizlincə silahının dalınca düşmən nəzarətin-də olan əraziyə qayıtmışdı. Əsgər üçün silahı itirmək ölümündən betə idi. Ola bilsin ki, ona cəza verəydilər, amma yəqin ki, ölüm hökmü olmayıacaqdır. Lakin silahı üçün ölümün dalınca getmişdi. Bunun üçün də Kəlbəcərin sərt qışında dörd gün qar yeyərək dolansa da, sonuncu dəfə huşunu itirərək yixildiği səngəri taparaq palçığa batmış

AK-74 silahını tapmışdır. Geri dönmək istəyəndə isə istiqaməti itirdiyindən erməni əsgərləri ilə üz-üzə gəlmişdi. O zaman bu bələdan onu Allah qurtarmışdı. Sən demə, bizim döyüşçülərin hücumundan qaçan ermənilər əli silahsız bu əsgəri arxalarınca gələn döyüşçülərdən biri hesab etmiş, uzaqdan – məşədə gizləndikləri yerdən atəş açaraq Altaya istiqaməti təyin etməkdə yardım etmişdilər. Öz mövqeyimizə tərəf gələrkən yolda milli ordumuzun kəşfiyyat dəstəsi ilə rastlaşmış və onların köməyi ilə həbi hissəyə qayıda bilmışdı. Elə həmin il – 1993-cü ilin martında Kəlbəcər istiqamətində gedən döyüşlərdə çiyindən yaralanmış, hospitala göndərilmişdi. Sağalandan sonra yenidən ön cəbhəyə dönərək döyüşən ordunun tərkibində uğurlu əməliyyatlarda iştirak etmişdir. 1994-cü ilin yanvarında Füzuli rayonunun kəndləri uğrunda gedən gərgin döyüşlərdə, xüsusilə Horadız qəsəbəsinin işğaldan azad olunmasında bir çox nümunəvi qəhrəmanlıqlar göstərmişdir. Atəşkəs elan edildikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamı ilə ordudan tərxis olunmuşdu.

Müharibə bitdikdən sonra öz arzusu ilə hərbi akademiyaya hazırlaşın və qəbul olunmuşdu. O, yeni başlayacaq müharibəyə əsgər kimi yox, peşəkar zabit kimi getmək arzusunda idi. Çünkü Kəlbəcərin işgalini səriştəsiz hərbçilərin günahı hesab edirdi. Koordinati belə düzgün verə bilməyən, naşı, səriştəsiz, komandirlər, oriyentiri seçib hədəfi düzgün vurmaq üçün bir neçə top mərmisini israf edirdilər. Heç bir hərbi dəstək almayan bir ölkə üçün bu cür israfçılıq müharibədə məglubiyətə gətirib çıxarırdı. Dündür, sonralar sağ qalan komandirləri ilə dost olmuşdu, amma həmişə bu fikirdə idi ki, yüksək nizam-in-

tizamı, səriştəsi, hərbi bacarığı olmayan ordu məğlubiy-yətə düşardı. Əlbəttə, əzm və cəsarət əsas olsa da, taktika həmişə gücdən üstün olub. Bugünkü dünya oyun dünyasıdır.

Akademiyada oxuduğu müddətdə bacarıqlı və istedadlı kursant olduğu üçün təhsilinin son iki ilini Türkiyədəki hərbi məktəbdə oxumuşdu. 1999-cu ildən orduda zabit kimi xidmət edirdi. Xüsusi təyinatlı xidmət növü daima onun diqqət mərkəzində idi. Bunun üçün də mayor rütbəsinə qədər yüksəlmişdi. Amma 2010-cu ildə hissərinin qurbanına çevrilmişdi. Hərbi qanunlara əsasən cəzalanaraq kapitan rütbəsinə endirmişdilər.

Bir gün Altayın əsgərlərindən biri kəşfiyyat zamanı ermənilər tərəfindən əsir götürülür. Elə buna görə də komandiri tərəfindən ağır töhmət alır. Bu hadisə onun qürüruna çox toxunur, çünki komandır “Əsgəri səriştəsiz olan bir komandır alnıaçıq gəzə bilməz”, – deyərək, ona qəzəblənmişdi. Heç bir zaman işində nöqsana yol verməyən bir hərbçi üçün bu, çox böyük təhqir idi.

Mayor elə həmin gecə əsgərin ermənilərdən xilas edilməsi üçün rəhbərliyə məlumat vermədən hərbi qaydaları pozub düşmən tərəfə keçmiş, onların postundan iki erməni əsgərini əsir götürmüdü. Həmin gecə bütün hərbi hissə bu hadisədən danışındı. Komandirin şücaətini eşitməyənlər də, onun cəsarətinə qibətə edənlər də bu şücaəti təqdir edir, onun iradəsi qarşısında öz ürəklərində də olsa, baş əyirdilər. Mayor əli bağlı erməni əsgərlərini komandirin otağına aparıb hərbi salam verəndən sonra “Məncə, bir komandır əsgəri üçün ölümü gözə ala bilirsə, bundan şərəfli heç nə ola bilməz!” deyərək, hərbi qayda-

lara uyğun sağollaşaraq otaqdan çıxmış və cəzasını gözləmişdi.

Komandir eşitdiyi bu sözlərdən çox məyus olmuş, bir müddət gözlərini qırpmadan örtülən qapıya baxmışdı. Qorxudan və gördükələrindən, yaranmış gərgin vəziyyətdən çəş-baş olan, durumdan heç nə anlaya bilməyən erməni əsgərlər də sakitcə komandırə baxırdı. Komandir birdən əsgərlərin otaqda olmasının fərqiñə varmış, bütün acığını heç nədən xəbəri olmayan yazıqlardan çıxmışdı. Sonra isə bu vəziyyətdən necə çıxacağı haqqında düşünmüştü. Mayora böyük hörməti olduğundan şəxsi nüfuzundan istifadə edərək, onun rütbəsinin, sadəcə, bir pillə aşağı salınmasına nail ola bilmişdi.

Altay Banu ilə anasının məsləhəti ilə evlənmişdi. Hərbçi olandan sonra sanki özünü də unutmuşdu. Atəşkəs elan edildikdən sonra evə qayıdan oğlunu bağırna basıb ağlayan ana nə qədər çalışsa da, onu evləndirə bilməmişdi. Amma Türkiyədə təhsilini bitirib qayıdanda atasının şəkərinin yüksəlməsi onu bu barədə düşündürmüştü. Hətta xəstəxanada yatan atası yalvarış dolu gözləri ilə ona baxıb “məni nə vaxt sevindirəcəksən, axı ömrümə az qalib?” – deməsi və gözlərində dolub daşan gözyaşları onu yamanca kövrəltmişdi. Təyinatı gələndə anasına “kimə istəyirsən, elçi gedə bilərsən” – demişdi. Bu xəbəri eşidən anası sevinclə “Çadramı sallam başıma üz-gözümüzü bəzərəm...” mahnısını oxumuş, elə səhəri gün çox-dandır gözaltı etdiyi qonşu qızı Banuya elçi getmişdir. Qişa zamanda üzük taxılmışdı. Altayın da Banudan xoş gəlirdi, amma heç vaxt onunla evlənməyi düşünməmişdi. Banu ilə rəftarı şirin məhəllə uşağına olan münasibətdən başqa bir şey deyildi, çünki Banu Altaydan təxminən 10

yaş küçük idi. Lakin evlilik mövzusunda onu heç nə məraqlandırmadığı üçün, heç qızın yaşı belə onu maraqlandırmırıldı. Anası məsləhət bilmışdisə, deməli, onluq bir şey yox idi. Anasının zövqünə və fərasətinə söz ola bilməzdi, ona çox inanırıdı.

Amma sonra elə bir mehriban, səmimi, hörmət əsasında qurulan ailə olmuşdular ki, necə deyərlər, əsl Azərbaycan ailəsinə örnək ola biləcək qədər. Evlənəndə hamidən fərqlənərək gəlin maşınının qabağına hətta gəlincik və ya gül belə qoydurmamışdı. Azərbaycan bayrağını maşının kopotunun üstünə bəzətdirmişdi. Geyindiyi bəy kostyumunda da üzrəngli bayraq ona xüsusi qürurverici bir görkəm verirdi.

Komandirindən bu tapşırığı alanda çox sevinmişdi. Dəfələrlə ölümündən qurtulan kapitan ölüm haqqında düşünməmişdi. Daxilən optimist olan Altay heç vaxt bu barədə düşünməzdi. Hətta ən ağır günlərdə belə bu fikri ağlına gətirməzdı.

Amma nədənsə sonuncu dəfə ayrıلندا qəlbinin dərinliklərində Ərturanı bir daha görə bilməmək qorxusu yaşadı. İnsanın itirdikləri çoxaldıqca, qorxu hissinin gücü də artırdı. Bir zamanlar canından başqa heç nəyi olmayan kapitan artıq üç canın ona bağlılığından qorxurdu. O ölsə, ən azından yarımcان olacaqdı. Oğlunun da böyüməyini görməyəcəkdi. Yalnız bunu düşünəndə ölmək istəmirdi.

Dədə Əfəndi yerinə əyləşərək Ata ocağının üzvlərinə də əyləşməyi işarə etdi. Onun narahatlığı tələsik söhbətə başlanmasından hiss edilirdi.

– Birinci bu sakitlikdən çox narahatdır. Bizim isə ona deyəcək heç bir sözümüz yoxdur. Odərlərdən isə hələ də heç bir məlumat ala bilmirik. Boqomillanın göndərdiyi məxfi məlumatda da göstərilir ki, hələ sakitlikdir. O, Odərlərdən heç bir işarə almadığını bildirir. Hərbi hissədəki əsgər ölümləri xaos yaratmaqdadır. Sağlam qüvvələri belə bunların təxribat olmasına inandırmaq çətinləşib. Ordudakı casusları tam olaraq müəyyənləşdirib zərərsizləşdirmək isə tam olaraq mümkün deyil. Əksəriyyəti artıq ifşa olunub, amma birbaşa həbs edib uzaqlaşdırmağın diqqət çəkməsindən narahat olduğumuz üçün gözləmə mövqeyindəyik. Kamandar bəy, sizin kəşfiyyat nəsə əldə edibmi, son vəziyyətlə əlaqədar hansısa məlumatınız varmı?

– Dədə, təəssüflər olsun ki, heç nə əldə edə bilməmişik. Komandir Xankəndinə yaxınlaşanda onda olan telefonla bizə məlumat ötürməli idi. Amma bir xəbər gəlmir ki, gəlmir. Dünən erməni tərəfindən bir sorğu almışq. Müdafiə Nazirliyinə göndərdikləri bu sorğuda iki əsgərlərinin itkin düşdüyü söylənilir. Ehtimal edirlər ki, əsgərlər bizim kəşfiyyat tərəfindən ələ keçirilib. Bu xəbəri eşitdikdə bir az təskinlik tapdim. Bu bir işarədir. Bizim hərbi kəşfiyyatın əlində olmadığına görə Odərlə rastlaşıblar. Sizdən tapşırıq almadan sorğuya cavab vermədik. Nazirlik isə bizdən cavab gözləyir. Rusiya səfirliyinin də işə qa-

rışlığı bildirilir. Əslində, mənim fikrimə görə, biz əsgərlərin bizim tərəfə könüllü keçdiyini deməliyik.

Dədə Əfəndi general Atilla Babayevin üzünə baxdı. Bu ona söz verildiyini bildirirdi. Atilla Babayevin gözləri bir anlıq yol çəkdi. Sonra da mavi gözlərini Dədə Əfəndiyə yönəldərək: – Məncə, Kamandar bəy düzgün buyurur. Biz əsgərlərin bizim tərəfdə olduğunu söyləməklə erməni kəşfiyyatını sakitləşdirmiş olarıq. Və beləliklə, əgər əsgərlər sağırlarsa, Odərlərin işinə dəstək ola bilərik. Təassüflər olsun ki, bizim də əməliyyatçılarımızın Odərlər haqqında heç bir məlumatı yoxdur. Erməni kəşfiyyatının içində sizdirilmiş casuslarımız heç bir yenilik olmadığını haqqında məlumat göndəriblər. Bu da o deməkdir ki, Odərlər hələ də ələ keçməyib. Və deməli, əməliyyat davam edir.

Ata kişi Dədə Əfəndiyə baxaraq söz istədiyini işaret etdi. Qayğılı göründüyü onun da müdrik simasında seziliirdi: – Atilla bəy, sizin sonrakı planınız hazırladırmı bu vəziyyətdən çıxməq üçün? Əməliyyat hər hansı bir səbəbdən pozularsa və bir neçə gündən sonra bu əsgərlərin qaytarılması ilə bağlı təzyiqlər olarsa, çıxış yolumuz nədir?

Təşkilatın bütün üzvləri sanki bu sualın cavabını düşünürdü. Hər kəs cavab üçün generala baxdı.

– Ocağın verdiyi qərarın əvvəlcədən böyük risk olduğunu hamımız bilirdik. Məqsədimiz də müharibənin başlanmasını şərtləndirmək idi. Dünyaya bunun da günahkarının Ermənistən olduğuna inandırmalı idik. Məncə, biz ilk önce Odərlərin taleyini düşünməliyik. Fikri yayındıraraq onların yaşayıb-yasamaması haqqında məlumat əldə etmək üçün zaman əldə etməliyik. Prosesin ge-

dişinə uyğun olaraq qərar verə bilərik. Biz iki nəfər kimliyi bilinməyən şəxsin saxlanıldığı haqda məlumat göndərə bilərik. Kamandar bəy bu şəxslərin mülki geyimdə olduğunu üçün MTN-ə təhvil verilməsini hesabatında göstərər. Biz də dindirildiyini bildirərək rahatlıq yaradarıq. O zamanə qədər də aldığımız məlumata uyğun bir plan hazırlayarıq. General öz fikirlərinə inanlığı üçün çox əmin görünürdü. Dədə Əfəndi də generalın fikirlərini bəyənmişdi: – Alternativ fikri olan varmı? – deyə üzünü Ata ocağının üzvlərinə tutdu. Əlavə fikir olmadığını üzvlərin xüsusi razılıq əlaməti olan əl işarələrindən gördü. Bunun üçün də digər məsələlərin müzakirəsinə başladı: – Kamandar bəyin durumu ağırdır. Prokurorluq hərbi hissədəki məlum vəziyyətin bütün məsuliyyətini Kamandar Heydərovun üzərinə qoyur. Birinci də bu məsələ ilə bağlı heç bir hərəkətə keçməməyi məsləhət görüb. Kamandar bəyin nə qədər dürüst biri olduğunu həm ictimaiyyət, həm də sağlam qüvvələrin hamısı yaxşı bilir. Amma mətbuatın əli ilə onu da aradan götürmək istəyirlər. Yəqin ki, bugünkü iclasından sonra ev dustağı olması ilə bağlı qərar çıxarılar. Biz isə mətbuatın yazılarını analiz edərək, kimlərin marağına əsasən buna xüsusi cəhd edildiyini öyrənməliyik. Ona görə də Kamandar bəy ehtiyatı əldən verməməlidir. Təhlükəsizliyi üçün uzaqdan izlənməni ikiqat artırmışıq. Şəxsi köməkçilərini də düzgün seçməyi önemlidir. Bir neçə günə bütün dəyişikliklər baş verər.

Dədə Əfəndi Dəmirçi oğlunun söz istədiyini gördü və buyurmasını işarə etdi.

– Məncə, xalqın əksəriyyəti dövlətə qarşı fikrini dəyişməkdədir. Artıq son zamanlar orduda baş verənlər insanların əsəblərini tarıma çəkib. Sadə insanlar belə dilə

gəlir, bu özbaşinalığın durdurulmasını isteyirlər. Biz isə prosesi uzatdıqca sağlam qüvvələri itirmiş oluruq. Bəzi məmurların vəzifəsindən uzaqlaşdırılmasını sürətləndirmək vacibdir. Mitinqlərin təşkilatçılarının kim olduğunu biz bilsək də, gənclik tam dərk edə bilmir. Azad söz demək istəklərinin reallaşmasını bu mitinqlərdə görürər. İdarə edilməz bir vəziyyətə gəlib çıxıb. Və beləliklə ölkədə xaos yaratmağa çalışırlar. Dövlət atdığı addımları daxili vəziyyətə uyğunlaşdırmalıdır. İrandan gələn kəşfiyyat xəbərlərinə görə onlara dəstək lazımdır. Çünkü Türkiyənin oyuna gətirilməsi sayəsində başı öz işinə qarışır. Cənublu qardaşlarımıza heç bir dəstək verə bilmir. Bu baxımdan Azərbaycan bu tarixi şəraiti səngitməmək üçün dəstək ayırmalıdır. Amma hələ də biz heç nə edə bilmirik. İranın təhdidləri isə ara vermir. Dədə, bir an öncə bütün kartlarını açmalyıq, məncə. Büyük güclərin vədindən istifadə edərək maraqlarımızı həyata keçirməliyik. Dəmirçi oğlu fikrini bitirdi və qurumuş dodaqlarını qarşısındaki su ilə islatdı.

Dədə Əfəndi məclisin təlaş içində olduğunu hiss edirdi. Amma dəstədən xəbər çıxmayıncı heç bir ciddi addım atılmayağına da əmin idi. Onun birinci ilə son söhbəti də elə bu haqda olmuşdu. Təşkilatın bütün üst qurumları Dədə Əfəndiyə tapşırılmış bu əməliyyatın nəticəsini gözləyirdi. O, ayağa durdu: – Mən tədirginəm bu vəziyyətdən. Amma neyləməli, illərdir hazırlanınan plan, aparılan siyaseti təhlükəyə ata bilmərik. Odərlərin vəziyyətini araşdırkılyıq. İki gündən sonra yəqin ki, toplantıımız olacaq. Ola bilsin ki, Kamandar bəy, aramızda olmayıacaqsan. Onun üçün də bu əməliyyat barədə bütün məlumatları və şifrələri generala ver. Ata kişi, sən də mətbu-

at vasitəsilə ordudakı yüksək çinli hərbçilərin vəzifəsin-dən uzaqlaşdırılacağı məlumatını yay.

16

İnsan təsadüflərə inanmaq istəmir. Elə təsadüflər də olur ki, bunun zərurət olduğunu birmənalı qəbul edir. Ayxanın şəhid olduğu gün Turanə də o qara, iri gözlərini bu dünyaya birdəfəlik yummuşdu. Hələ üçüncü kursda oxuyan bu qız Ayxanın hərbi hissədən qaçdığını eşitdiyi gündən özünə sığa bilməmişdi. Xaraktercə qapalı olan Turanə sevgisi haqqında yalnız rəfiqəsinə demişdi. Amma buna baxmayaraq, kim olduğunu ondan da gizlətmışdi. Anası ilə nə qədər səmimi dost kimi olsalar da, həya edib ona bu haqda bir kəlmə də deməmişdi. Ayxanın hərbi xidmətdən qayıdır gəlməsini gözləyirdi ki, əhvalatı anasına desin. Birdən-birə dəlicəsinə sevdiyi bir oğlanın hərbi hissədən qaçması dəhşət idi. Hələ cəmiyyətin bu əsgəri xain, şərəfsiz adlandırdığını eşitdikcə nəfəsini kəsəcək bir əlin xirtdəyindən yapışdığını hiss edirdi sanki. Boğulurdu... Kiminləsə bu haqda söhbət edib, Ayxanın bu cür oğlan olmadığını inandırmaq, qarşısındakının inanması ilə özü də təsəlli tapmaq istəyirdi. Axı o, Ayxana qəlbini sadəcə onun yaraşıqlı olmasına görə verməmişdi. O, Ayxanın ruhunu sevmişdi, mənliyini, cəsarətini sevmişdi. Etdiyi söhbətlərdə onun dünyaya baxış tərzini sevmişdi. Onun tanıldığı Ayxan heç vaxt belə etməzdı. Dündür, xəbər yayılan gündən Turanə onun zəngini gözləyirdi. Onun, sadəcə, Turanəyə açıqlama verəcəyinə inanırdı. Nə baş verirdi, versin, o, Turanəyə bir mesaj da olsa, yazmalı və hadisəni ona mütləq deməli idi. Bütün bu fikirlə-

rin içində cəhənnəm alovunda qovrulan bir çarəsiz kimi çırpındı. Axyanın şəhid olduğu gün Turanə işlədiyi kursa gedəcəyini qətiləşdirmişdi. Onun harda və nə etdiyini bilmədən belə. Çünkü artıq Ayxansız yaşamaq mümkün deyildi. O, işlədiyi kursa gedərək öz müəlliminə hadisəni, sevgisini, sevdiyinin kimliyini danışmaq, ondan təsəlli almaq üçün gedəcəkdi. Müəllimi onun gözündə çox müdrik bir dost idi. Hər dəfə onu görməyə gedəndə müəlliminin ilk suali belə olurdu: "Qara qız, təzə xəbər-zad yoxdur hələ?" Bu sualın cavabını həmişə vermək istəsə də, yenə də utanmış, deməkdən çəkinmişdi. O, həmin gün müəllimi sevindirməyi düşünmüştü. Gedib ona qaraya bükülmüş təzə bir xəbər olduğunu deyəcəkdi. Düşünürdü ki, müəllimi ilə dərdləssə, bəlkə də, bir az yüngülləşər, sevdiyi bir insanın xain olmadığını müəllimindən də eşi-dərdi. Həmin gün evdən çıxanda yaxşıca bəzənmişdi də. Güzgünün qabağında özünə bir neçə dəfə baxmış, hətta yiğdiği atquyruğu saçlarını yenidən açmışdı. Çünkü o istəyirdi ki, qardaş, ata kimi sevdiyi müəlliminin diqqətini cəlb etsin. Etsin ki, müəllimi həmişəki sualını versin. O da bundan cürətlənib ona hər şeyi danışın, ürəyini açsın, bəşini onun çıyılınınə söykəyib ağlasın, gözlərində təsəlli tapsın. Amma nə müəllimini görə bildi, nə də onun məşhur sualını eşidə...

Dayanacaqdə marşrut gözlədiyi ərəfədə "facebook" profilini açıb səhifəni barmaqları ilə gəzirdi. Sadəcə, bir xəbər oxumaq istəyirdi: "Hərbi hissədən qaçmış əsgərlər xain, fərari deyilmiş". Onun yaşaması, ölməsi artıq Turanə üçün maraqlı deyildi. Sadəcə, qəlbini verdiyi gəncin xain olmadığını eşitmək və ya oxumaq yetərdi. Amma oxuduğu bir xəbər sarsıldı onu: "Hərbi hissədən icazəsiz

qaçmış əsgərlər Ermənistan dövlətindən vətəndaşlıq istəyiblər". Bunu rüşvətlə diplom, üz tüpürçəyi ilə də jurnalist vəsiqəsi almış, gündəmdə qalmaq üçün onun-bunun qoltuğunun altını iyləyərək əyri qələmi ilə ürəkləri bulan-dıran bir jurnalist qadının saytından oxumuşdu.

Ayxana dəyən erməni gülləsindən daha ağır olan şərəfsiz birinin uydurduğu yalanın atom bombası kimi partlaması olmuşdu. Şeytana xidmət edən öz əlinin bir iblisə çevrilib ilan kimi səni boğması çox ağır olur. Bunu Turanə yaşamışdı... O, sosial şəbəkələrin yaratdığı növbəti qurbana çevrilmişdi.

Xəbəri oxuyan Turanənin başı hərlənmiş, ürəyinin döyüntüləri birə yüz artmış, onu boğmaq istəyən o qara tüklü əlləri yenə xirdəyində hiss etmişdi. Bütün damarları gərilmiş, qurumuş, ürəyinin tələblərinə cavab verə bilməmişdi. Amma bundan da ağırı beyninin hüceyrələrinin darmadağın olması idi. Qatlanmış dil onu yerə çırpılmış, göstərilən yardımılara baxmayaraq Turanə də eyni gündə, sadəcə Ayxanın ölümündən bir saat sonra bu iyrənc dün-yaya ilə vidalaşmışdı.

Dərdini, sərrini açacağı müəlliminin çıyinlərində sa-kit, susqun, hərəkətsiz gedərək qara torpağa tapşırılmışdı. Özündən başqa heç kim o el qızının niyə vəfat etdiyini bilməmişdi. Bilməyəcəkdi də...

Odərlər başsız atlı kimi yürüyürdülər. Fikirlər uzaqlarda, ruhlar isə göylərdə idi. Artıq xeyli məsafə qət etmişdilər, amma heç biri danışmırıldı. Sadəcə, Arslanın ardınca sabit addımlarla gedirdilər. İndi daha yorğun görü-

nürdülər. Daşdıqları çantanın yükünü azaltsalar da, yenə də ağırlığını hiss edirdilər. Altı gün idi ki, Odərlər Qara-bağın bu füsunkar təbiətində mənəvi əzab çəkirdilər. Bu əsrarəngiz təbiətin qoynunda heç bir maraqlı gün keçirməmişdilər. Bu qısa müddətdə Ayxanı itirərək ağır bir faciə yaşamış, onun kədərini unutmamış üstünə komandirin itkisinin ağır kədəri gəlmişdi.

Yamacla üzüaşağı enirdilər. Pərakəndə, başsız dəstə tez bir zamanda toparlanmalı idi. Bunu özləri də hiss edirdi. Amma toparlanmaq üçün nə düşünür, nə də bir iş görürdülər. Əsəb Arslanın dizlərini yerə gətirmişdi. Həm itirdikləri, həm də eşitdikləri ona böyük əzab verirdi. Komandirin dediklərini dostları ilə necə paylaşın, onlardan necə gizlətsin deyə, bir düşüncə ona hakim kəsilmişdi. Beynini məşğul edən bu mühüm məsələ onu vəzifəsindən yayındırırdı. Ən azından Məhəmməd deyilənlərə sərt reaksiya verə bilərdi. Bu ərəfədə də buna heç bir lüzum yox idi. Hər şeyi soyuq başla həll etmək lazım idi. Yaxud stimul verən nəsə olmalı idi.

Öz ana torpaqlarında yamacdan üzüaşağı heç nədən, heç kimdən qorxmadan addımlayırdılar. Artıq səhər açılmışdı. Meşədəki otların üstündəki şəh damcıları yanaqdan axan göz yaşına bənzəyirdi. Quşların xoş nəğməsi iştir-istəməz diqqəti özünə tərəf dartıb aparırdı. Səma çox aydın idi. Mavi rəng o qədər gözəl görünürdü ki, Elçin bir anlıq köks ötürüb, yadına Ordubad və Şahbuz dağlarını saldı. Gülümsündü. Sonra da dərindən bir ah çəkdi...

Arslan öndə gedirdi. Beynindəki çarışmalarla, qarışq düşüncələr içində döyüşərək çətinliklə də olsa irəliyə doğru atılırdı, amma dizlərində taqət qalmamış, gücü tükkənmişdi. Artıq meşənin ortasındaki talaya çıxmışdılar.

Birdən onun gözləri uca palid ağacını kəsməyə hazırlaşan erməni əsgərlərinə sataşdı. Gizlənməyə yer yox idi. Birbaşa onların üstünə gedirdilər. Arslan astaca “Əliniz tətikdə olsun!..”, – dedi. Və istiqaməti dəyişmədən düz onların üstünə getdilər. Aralarında təxminən 15-20 metr məsafə vardı. Arslanın müşahidəsinə görə erməni əsgərləri 6 nəfər idi. Sadəcə, onlardan birində silah vardı. Bu da yəqin komandır idi. İslədikləri üçün səhər olmasına baxmaya-raq, kitellərini soyunmuşdular. Buna görə də rütbələri bilinmirdi. Elə bil silahi olan erməni siqaretini damağına qoyub avtomati yoxlayırdı. Gözlərinə dolan siqaretin tüstüsündən yaşaran gözlərini tez-tez silirdi.

Onları görən kimi ayağa qalxdı. Üç böyük palid ağacını yerə sərmış əsgərlər, deyəsən, dincəldikdən sonra yenidən işə başlamaq fikrində idilər. Arslan: – Lazım gəlsə, sadəcə, əlbəyaxa döyüş olacaq, silah işlətmək olmaz, – dedi. Yəqin, Arslan erməni hərbi hissəsinin yaxınlıqda olduğunu düşündüyü üçün belə demişdi. Elçin də, Məhəmməd də sanki daxilən sevinirdilər. Çoxdandır qırışqları açılmırdı. Yığılıb qalan əsəblərini yalnız bununla cılıqlaya bilərdilər.

– Sizə kim icazə verib bu ağacları kəsirsiniz? – deyə Arslan ucadan səsləndi.

– Arturun göstərişidir.

Arslan onun kimliyini soruşmasa da, böyük bir vəzifə sahibi olduğunu anlamışdı. Bəlkə də hərbi hissə komandiri idi, onun üçün də söhbəti dəyişmək lazımdı. Amma erməni zabiti artıq nəsə hiss etmişdi. Elə bil gələnlərin erməni olmadığını qətiləşdirmişdi. Birdən: – Əllər yuxarı!..” – dedi.

Arslan isə bu əmri eşitməmiş kimi özünü çox təmkinli aparırdı. – Silahı aşağı endir!.. – dedi.

– Sənədlərinizi!... Erməni zabitinin son sözünü deməyə imkanı olmadı. Elçin digər əsgərlərin sadəcə balta və mişarla silahlandığını dəqiqləşdirdikdən sonra səsboğucu tapança ilə onun alnından vurmuşdu. Bunu görən erməni əsgərləri sanki dəliyə dönmüşdülər. Erməni qan görmüştü. Əsgərlərdən biri əlindəki aləti atıb qaçıdı. Elçin onu da gözdən qoymadı, cəld onun arxasınca getdi.

Bu vaxt əlində tutduğu mühərrikli “Drujba” mişarını işə salan əsgərlərdən biri Arslana hücum etmişdi. Digər ikisi isə balta ilə Məhəmmədə tərəf qaçırdı. Qışqır-a-qışqır Arslanı doğramağa hazır olan, gözləri dana gözləri kimi bərəlməsinə baxmayaraq, tülüklü ürəkli əsgər birinci həmlədə Arslana toxuna bilməmişdi. Mişarın ağırlığından bir də yorğunluqdan yerə yixilmiş erməni sol qolunu doğramışdı. Dana kimi böyüründü... Arslan dərhal fürsətdən istifadə edib onun boynunu bir göz qırıpında sındırmışdı. Məhəmməd isə erməni əsgərinin birini mədəsinə vurduğu təpiklə yerə sərmişdi. Xoşbəxtlikdən o biri əsgərin qorxusundan ona tərəf atdığı baltanın küt tərəfi onun ciyinənə dəymışdı. Məhəmməd baltanı tullayıb sonra qaçmağa çalışan ermənini haqlamışdı. Yenə özündə deyildi, sağdan və soldan endirdiyi ağır zərbələr erməninin qulaq pərdələrini dağıtmışdı. Onun yaxasından tutaraq üzünü özünə tərəf çevirib necə gəldi, dayanmadan döşəyirdi. 17-18 yaşı olan bu cüssali, amma sanki acliqdan belinə donqarı çıxmış erməninin üzünü tutmasına imkan belə verməmişdi. Məhəmməd ermənilərin azərbaycanlıların başına gətirdikləri azmış kimi Ayxanla Altayın acısını da onlardan çıxırdı. “Heç vaxt məni unutma!..” kəlməsi

qulaqlarında səslənirdi. Əslində bu kəlməni Banu komandır üçün yazsa da, indi onun qulaqlarında komandirin yorğun və xırıltılı səsi ilə səslənirdi.

O, erməninin sinəsini dizi ilə elə sixirdi ki, artıq qabırğaları sınmışdı. Sınmış qabırğalar isə ürəyinə batırdı. Bunu hiss edən Məhəmməd ayağa durub dabanı ilə onun düz ürəyinin başından yüz kiloluq çəkidən istifadə edərək 300 kiloluq daş ağırlığında ölümcül zərbə endirdi. Erməninin ağızından qan gəldi.

Elçin isə qaçan erməni öldürmiş, digər əsgərlərdən birinin başına tapançanı dayayıb gözləyirdi. Erməni dizləri üstə çökmüşdü. Qorxusundan əllərini göyə qaldırb öz murdar dilində yalvarırdı. Arslan mədəsini qucaqlayıb dizi üstə çökmüş erməni də sürüyüb onun yanına gətirdi.

– Yaxında hərbi hissə varmı? – deyə Arslan onun çirkidən qaralmış maykasının yaxalığından tutaraq düşmən əsgərini yuxarı qaldırdı.

– Hə, var. Xocalının yanındadır.
– Burdan nə qədər uzaqlıqdadır?
– Hardasa 5-10 km olar. Bunu deyib fürsətdən istifadə edən erməni əsgəri burnunun qanını sildi.

Arslanın işarəsi ilə Elçin onun da başından böyük bir dəlik açdı. Ardınca digər erməni də cəhənnəmə vasil etdi.

Arslanın tapşırığı ilə əyinlərindəki Azərbaycan Milli Ordusuna məxsus hərbi formaları erməni əsgərlərinin işləyərkən çıxardıqları formaları ilə əvəz etdilər. Sonra da bu erməniləri əşyaları ilə birgə bir çuxura basdırıldılar. Öz geyimlərini də həmin qaydada torpaqda gizlətdilər.

OdƏrlərə sanki yeni güc gəlmışdı. Altı ermənini tər-ləmədən zərərsizləşdirən dəstə az da olsa ruhlanmışdı. İtirdikləri ümidləri yenidən qayıtmışdı. İndi onlar nəinki, üçrəngli bayraqı uca zirvələrə sancardılar, hətta bir taboru belə məhv edə bilərdilər.

Arslan xəritəyə baxdı. Kompasla istiqaməti müəyyənləşdirib:

– Uşaqlar, tələsməliyik. Axşama Şuşaya çatmaliyiq. Əsgərlərin hərbi hissəyə qayitmadığı görən hərbi hissə komandanlığı axtarışa başlaya bilər. Bəlkə də, onlar bu axtarışa daha tez başladılar.

Elçin: – Nəyə görə deyirsən? – deyə soruşdu.

– Ola bilər ki, kəsilmiş ağacları aparmaq istəyən köməkçi dəstə gəlmış olsun. Onları burda görmədikdə şübhələnə bilərlər, odur ki, yeni təhlükə ilə üzləşə bilərik. Beş-altı gündə səkkiz hərbçisini itirən komandanlıq nizami ordudursa, bunu hiss etməli, ciddi axtarışa başlamalıdır.

– “Nizami ordu ha...”, – deyə ironiya ilə gülən Elçin:

– Bu qədər ərazini gəlmüşik, qabağımıza bir nəfər çıxmayıb, bir post belə yoxdur, yaşayış da ki, ən aşağı vəziyyətdə, bunların geyimlərinin cir-cindir olduğunu görmürsən? Sən hansı nizami ordudan danışırsan? – dedi.

– O qədər də lağ eləmə, axşama kimi mütləq axtarışa başlayarlar.

Meşəli dağlarının zirvələri ilə Kosalar kəndinə doğru istiqamət almışdilar. Gündüz olmasına baxmayaraq, OdƏrlər dayanmadan, uca dağ zirvələrindən keçərək Kosalarla Eyvazlı kəndinin arasındaki seyrək meşəliyə çatmışdilar. Kərkicahanla Kosaları birləşdirən bu dağda azaçıq istirahət etməli oldular. Ən yüksək zirvədə siğınacaq

düzəldilər. Bu cür təbiəti olan meşələrdə heç vaxt yemək-icmək dərdi çəkmək olmazdı. Azacıq çölə, çölçülüyə bə-ləd olan insan təbiətin müalicəvi otlarından, meyvəsin-dən, giləmeyvəsindən elə ayaqüstü qidalana bilərdi.

Hərbi hissədən götürdükləri ərzaq artıq çıxdan qur-tarmışdı. Səhra kisəsində qənddən savayı heç nə qalmadı-ğından, Tanrıının bəxş etdiyi yabani nemətlərlə girələnib, mədələrini aldadırdılar. Bu cür qidalanma isə demək olar ki, onların bağırsaqlarını qurutmuşdu. Komandirin kor bağırsağından ağrı tutmasının səbəbi də yəqin ki, elə bu idi.

Məhəmmədin meşənin bir az dərinliyinə gedib ar-mud axtarması yaxşı nəticə verdi. Ayağının altında qala-raq qırılıb Məhəmmədi sancmaq istəyən uzun bir gürzə ilanının ağızı Məhəmmədin şalvarının aşağı cibindəki gül-lə paketində ilişib qalmışdı. O, adəti üzrə dişlərini keçirə-rək burulub zəhərini dişlədiyi yerə tökmək istəyən ilanın bir göz qırıpında başından tutub əlindəki süngü ilə başını bədənindən ayırdı. Cəld ilanın dərisini soyub onun əzələli cəmdəyini lent kimi qoluna dolayaraq geri qayıtdı. Xəlvət bir yerdə ocaq çatıb doğradığı ilanı qabığını soydu-ğu vələs çubuğuna keçirərək oda tutdu. Nəhayət, yağılı ilan qəşəngcə qızardı. Böyük bir iştahla yedikləri bu ilan ətindən sonra gözlərinə işiq gəlmışdı. Sonra da meşəciyə-ləyi ilə qidalanan ərlər artıq əməliyyatın bitməsinə az vaxt qaldığını söyləyib özlərinə təskinlik verirdilər.

Arslan beynini yeyib-dağıdan şübhəni və nigarançılı-ğı aradan qaldırmaq üçün qərar verməli olduğunu düşü-nürdü. Çünkü bütün olub bitənləri onlara danışmalı, edə-cəkləri hər şeyi planlaşdırmalı idi. Amma haradan başla-yacağını müəyyənləşdirə bilmirdi.

Yenə kürək-kürəyə söykənən bu ərlər Qafqaz dağları kimi yenilməz idilər. Söykəndikləri dağlar dünyanın ən etibarlı gücləri idi. Kimsənin buna şübhəsi ola bilməzdı. İnsanın qəlbində bu cür sevgi olandan sonra yenilməz qalaya bənzəyir. Bu qalalar xarabaliğa, bayquş məskəninə o zaman çevrilərdi ki, qəlb sevgisiz, ürək cəsarətsiz, könül arzusuz olsun. Bu sevgi vətən, millət sevgisidirsə, həmin qəlb Əlincə qalası kimi yenilməz, Bəzz qalası kimi sarsılmaz, Qız qalası kimi əlcətməzdır.

– Uşaqlar, sizə bir sərr açmaliyam. Bundan sonra birgə qərar verməliyik, – deyən Arslan bir az susdu. Uşaqlar da susurdu... Arslanın nə deyəcəyini gözləyirdilər. Axı son həmlə qalırdı. Buna görə də komandirin tapşırıqları və tövsiyələri çox önəmli idi.

– Bilirəm, indi deyəcəklərim sizin üçün çətin olacaq. Amma buna baxmayaraq səbirlə düşünməlisiniz. Komandir ölməmişdən öncə mənə vəsiyyət etdi. Dedi ki, biz bayraqı Şuşaya yox, Xankəndinə – qondarma Dağlıq Qarabağ Respublikasının prezidentinin oturduğu binaya sancmayılıq. Çünkü o bina strateji binadır. Bayrağın ora sancılması daha çox diqqət cəlb edər, Dağlıq Qarabağın mərkəzi kimi Xankəndi ən önəmli şəhərdir. Gecə ilə bayraq ora sancılmalı, sonra isə bizi əvvəlcədən gözləyən Böyük adlı qızə zəng edilməlidir. O, bizə gizlincə qaçmağa kömək edəcək.

– Qız hardan çıxdı? – deyə Elçin sual verdi.

Arslan ah çəkdi. Hər şeyi açıb dostlarına danışmalı idi, yoxsa heç kim inanmayacaqdı. Hətta geniş şərhə də ehtiyac duyulurdu.

–Bəylər, vəziyyət belədir. Bizim bu əməliyyat heç də təsadüfi olmayıb. Komandir yuxarıdan aldığı gizlin tapşı-

riğa əsasən əməliyyata başçılıq edib. Çünkü ordunun içinde olan informasiya sızmaları, Azərbaycanın bir neçə dəfə müharibəyə başlamasına mane olub. Dövlətimiz qarşısına böyük bir məqsəd qoyub. Orduda ciddi təmizləmələr gedir. Nəinki orduda, bütün strukturlarda. Çünkü bir çox məmurun casus silahdaşları ortaya çıxb. Hətta ölkədə ermənilərlə gizlincə əməkdaşlıq edən məmur, o cümlədən məmur övladları və iş adamları var. Prezidentin son həmlələri həmin dayaqları zəiflətməyə yönəlib. Bir çox böyük vəzifəli məmurlar var ki, onlar çox güclüdürlər. Biznesləri və bağantwortları çox dərindir. Dövlət bəzən onların nazi ilə oynamağa məcbur olub. Amma dönəm dəyişir. Yeni komanda işə başlamağa hazırlıdır. Türk birliyi də genişlənməkdə və bizə dəstək verməyə hazırlıdır. Azərbaycan gücünü göstərə bilsə, ardimizca Qazaxıstan gələcək. Bu çağ ən kritik dönəmdir. Dövlət bizi buraya göndərməklə dünnyaya mesaj göndərmiş olacağını düşünür. Təzyiqlərin də çox olacağını bilir. Amma xalqın bu hadisədən sonra dövlətə rəğbətinin bir az daha böyüməsi planlaşdırılır. Bir çox xarici qurumlar hökuməti ləkələməklə dövlətə qarşı antipatiya yaratmaq istəyir. Bunu isə mənfur, kirli qan sahibi olan bəzi qüvvələrin əli ilə etmək istəyirlər. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar böyük bir siyoloq qrupunun yardımını ilə dövlətin təməlini silkələməyə çalışırlar. Son dövrlərdəki əsgər ölümləri, intiharlar, xarici təşkilatların bəyanatları proseslərin onların xeyrinə işlədiyini əsaslandırır.

Bunun üçün də biz təlimatlandırılaraq buraya göndərilidik. Bu bir əməliyyat idi. Biz istənilən halda dönməyəcəyimizi gözümüz önünə alaraq vətən və millət üçün buraya gəlmişik. Boqomilla Azərbaycan kəşfiyyatının xaricdəki

əməkdaşıdır. O, bizim üçün xarici pasportlar da hazırlatdırıb. Əməliyyatdan sonra təyyarə ilə Gürcüstana gedəcəyik. Ordan da Vətənə dönməliyik.

Elçin dözə bilmədi:

– Ona necə inana bilərik, Sultanbəyli? Biz nə bilək ki, o, doğrudan da, bizi ələ verməyəcək? Bütün planları alt-üst etməyəcəyinə necə əmin olaq?

– O, uzun müddətdir ki, kəşfiyyatın xüsusi əməkdaşı kimi xaricdə fəaliyyət göstərir. Əgər bura qədər bizi ələ verməyibsə, satqınlıq etməyibsə, deməli, inanılmış adamdır.

– Məncə, bu, inandırıcı deyil. Bəlkə bu barədə qərar vermək hələ tezdir!? Bizi əməliyyat başında da ələ verə bilər. Bu gün dünyadakı tanınmış kəşfiyyatçılar da ikili oyun oynayır axı. Mən onunla heç bir təmasa keçilməsini istəmirəm. Amalımız var. Ona da şərəflə əməl etməliyik. Bura qədər gələ bilmişiksə, qayıtmağın da yollarını taparıq. Bir də ki, mən ölümü – şəhidliyi gözə alaram, nəinki bir qadının yardımından istifadə etməyi, – deyən Elçin etiraz etdi.

Arslan nədənsə Elçini müəyyən mənada yola gətirəcəyinə və inandıracağına şübhə etmirdi. Amma Məhəmmədin susması onu narahat edirdi. Onun fikirlərini dinləyib planını sonra deməyi düşünürdü. Çünkü birdən-birə iki müxtəlif məxfi faktı həzm edə bilməzdilər. Bir tərəfdən də, onun bura hansı məqsədlə gəldiyini yalnız onun bilməsi vacib idi. Hətta ona verilən tapşırığa əsasən ölüm ayağında olsa idi belə, kimsəyə deməməli idi. Tarixin sırrını yüz illərdir yaşıdanlar, çox böyük sınaqlardan çıxmış idilər. Amma bu məqam tamam fərqli idi. Yaşanılan vəziyyət bəzən insanı qaydaları pozmağa məcbur edir. Bun-

ları düşünə-düşünə ağlına gələn bir fikri heç düşünmədən səsləndirdi:

—Siz ikiniz birgə Xankəndinə gedəcəksiniz, mənsə Şuşaya. Bayraqımızı həm orada sancacağıq, həm də Şuşada. Eyni vaxtda. Sağ qalarsaq, axşam burda görüşərik. Sonra lazımlı gələrsə, Boqomillaya da zəng edərik. Bu plan özünün də xoşuna gəlmişdi. Ürəyi bir az rahatladı. Sanki bir az yüngülləşdi. Çünkü onun tək qalması əsas məsələ idi.

Bu vaxt Məhəmməd cəld ayağa qalxdı. Əlindəki AK-MS-i dostlarına tərəf tuşladı. Üz cizgiləri tərpənirdi. Əlləri ilə avtomati elə sıxmışdı ki, yüz pəhləvan gəlsəydi belə, onun əlindən ala bilməzdi. Üzündəki yorğunluq, ruh düşkünlüyü ondakı cəsarətlə qovuşmuş və daha təhlükəli vəziyyətə gəlmişdi. Onun gözlərində bir şübhə görünürdü. Sanki bu dəqiqlik imkan olsa idi, başını dağa, daşa çırpıb ağlayardı. Dodağı da özündən ixtiyarsız tərpənirdi:

— Qalxın ayağa!..

Arslan Elçinin əlini silahına aparmaq istəyini duyduqda qolundan dartaraq sakit olmasını istədi. Və birinci özü qalxdı ayağa. Elçin də onun ardınca ağır-ağır tərpəndi. Ay işığında gözlər canavar gözü kimi toqqusdu. Hamısı bir-birinə çox sərt baxırdı. Bu baxışlarda nə qorxu, nə də cəsarətsizlik duyulurdu. Amma təəccüb və qəzəb çox rahat sezilirdi. Elçin artıq Məhəmmədin bu cür hərəkətlərindən bezmişdi. Onun soyuqqanlı ola bilməməsi, hər dəfə bu cür çılgınlıq etməsi onu cana yiğmişdi. Bu dəqiqlik onun üstünə tullanıb parçalamaq və susdurmaq istəyirdi. Məhəmmədin xain çıxacağı onun ağlına belə gəlmirdi. Arslan isə bütün ehtimalları nəzərdən keçirməli idi. Ola bilərdi ki, Məhəmməd də onların arasına başqa bir təşkilat tərəfindən yerləşdirilsin. Onun radikal formada dinə

inancı həmişə dostlarını qorxutmuşdu. Axı İslam adı altında özləri belə bilmədən xarici qüvvələrə xidmət edənləri çox görmüşdü. Müxtəlif dini təriqətlərə, məzhəblərə qulluq edən insanlar və onların başında kimlərin durduğu məlum deyildi. Məsələ getdikcə qəlizləşirdi. Kim deyə bilərdi ki, İranın ali dini lideri dünyani idarə edənlərə xidmət etmirdi? Kim nə bilərdi ki, Fətullah Gülnə inanan milyonlarla insan xəbəri olmadan bir mərkəzdən idarə olunan qüvvələrə xidmət etmir? Bunların hamısı ehtimal olduğu qədər həqiqətə də çox yaxın idi. Bu baxımdan Məhəmmədin də bu əməliyyatı pozmaq üçün yetişdirildiyi arxa plana atıla bilməzdi. Onun nə qədər çılgın olduğunu bilsələr də, dostlarının üstünə silah çəkəcəyini düşünməzdilər. Bu düşüncələr içində burulğana düşən Arslan onun yeni bir əmri ilə üz-üzə qaldı:

– Xəritələri çıxar!

Arslan sakitcə xəritələri çıxarıb ona tərəf uzatdı.

– Gecəgörmə cihazını da ver!

Arslan artıq onun nəyə xidmət etdiyini anladı. Buna görə də imkan yaranan kimi onu zərərsizləşdirmək lazımdı.

Məhəmməd xəritəni açaraq, birini götürdü. Gecəgörməcihazını da boynuna keçirdi. Sonra da onlardan bir addım aralandı. Elçin artıq hər şeyin gec olduğunu hiss etdi. Özünü açılacaq silahın qarşısına atıb Arslanı xilas etməyi düşünürdü. Amma Məhəmmədin: – Mən Xankəndinə gedirəm! – deməsi, alovlanmaqdə olan közün üstünə su səpdi. Onun çiziltisi ciyərlərini yandırdı. Çünkü Məhəmmədə qarşı yanlış fikri ağillarından keçirmişdilər. Arslan isə özünü elə apardı ki, sanki elə belə də olacağını bilirdi. Bu isə təcrübədən irəli gəlirdi.

– Mən nə Allahımı, nə də millətimi kiminsə tapşırığı ilə sevməyə alışmamışam. Mən bura ideya, məslək, əqidə uğrunda mübarizə aparmağa gəlmışəm. Kimlərinsə iy-rənc oyunlarının “peşkasi” kimi yox. Mən sizə inanmışdım, mənə verilən əhdə sədaqətlə yaşamışam. Gedin, özü də məni unudun. Madam ki, komandir Xankəndinə getməyimizi əmr edib, mən onun son tapşırığına əməl edəcəyəm. Amma unutmayın ki, mən bunu öz iradəmlə edirəm, kiminsə tapşırığıdır deyə yox. Planlar quran dövlətniz isə bundan sonra qəlbində vətən eşqi gəzdirən oğullara inanmağı öyrənsin, o qəlbləri qazana bilsin. Arxasından oyunları çevirib başının altına yastıq qoyması. Dövlətin silkələnib ayağa qalxmasını gözləyən oğullara həmişə onların yanında olduğunu deməyə cəsarət etsin. Aşıqlərin, dostların bir-birindən sırrı olmaz! Şəhid olmaq alnıma yazılıbsa, şəhid olaram, yox əgər yazılmayıbsa, sabah axşam burada görüşərik. Məhəmməd bunları dedikcə hayqırırdı. Sevgilisindən gileyənən aşıqlər kimi titrəyirdi. Ona xəyanət etmiş sevgilisini niyə sevdiyinə təəssüflənməsə də, elə bil, öz halına acıyırıdı. O, – Sultanbəyli, telefonu da mənə ver, – deyib susdu.

Arslan yenə sakitcə telefonu ona uzatdı. O, çox məyus olmuşdu. Məhəmmədin tək getməsindən daha çox, Elçinlə onun birgə qalması işi çox qəlizləşdirirdi. Məhəmmədlə bərabər burada Elçini də itirmək təhlükəsi vardi. Elçin bilsəydi ki, Arslan da başqa məqsədlə bura gəlib, onda daha böyük faciə olardı.

Məhəmməd telefonu yaxındakı daşa cirparaq parça-ladı. Bunu görən Elçin də, Arslan da çox narahat oldu. Deməli, Məhəmmədin yeganə amalı vardi: haqq yolunda şəhid olmaq!..

Arslan Məhəmmədə tərəf bir addım atmaq istəyirdi ki, o, lüləsi aşağı əyilmiş silahı bir az da qaldırıldı: – Yaxın gəlmə!.. – dedi.

– Hüseynov, sənə bu cür çılgınlıq yaraşmir. Axı sən kəşfiyyatçısın, sənin dərin düşünmə qabiliyyətin var. Bəyəm dövlətin bütün planlarını bizim kimi sadə əsgərlər bilməlidir? Bəyəm biz bu millətə hansısa məmura görə xidmət edirik? Bu millət, bu vətən bütövdür, qardaş! İnad etmə, silahı endir aşağı, necə deyirsən, elə də edək, amma məsləhətləşək. Axı çıçırları yaxşı tanımirsan, özü də indi əsəbisən. Bu vəziyyətdə erməninin əlinə düşə bilərsən, bütün planlarımız alt-üst ola bilər. Bir şeyə sevinməlisən ki, səndən xəbərsiz, sənin dövlətin sənin ürəyindən keçəni sənə tapşırıb. Bu isə qarşılıqlı məhəbbətdir. Bu, ürəklərin eyni döyünməsi deməkdir.

– Arslan, bəsdir, mənə nağıl danışma. Mən “vətən”, – deyib, – “sevgimiz” bağıranda sənin dediyin o dövlət harada idi? Olmazdı ki, komandir bizə bunu öncədən deyəydi? Yoxsa sənin də xəbərin vardi? Yoxsa sən də ikiüzlülük edərək, başqa bir tapşırıq almışan? Bəlkə, sən də sürpriz edəsən. Nə qədər ki, gec deyil, sən də de. Məhəmmədin simasında acı bir gülüş vardi. Özünün də qəbul etmədiyi günahkarı axtarırdı.

Elçin Məhəmmədin psixoloji durumunun yaxşı olmadığını hiss edirdi. Təsəlli edəcək söz tapa bilmirdi. Hardasa o da Məhəmmədlə razi idi və Məhəmmədi başa düşməyə çalışırdı.

– Məhəmməd, mən də sən deyənlərlə razıyam. Hər şeyin əvvəlcədən bizə deyilməsi vacib idi. Əməliyyatın planı eyni olsa da, mahiyyəti başqdır. Amma biz bir-biri-mizi bu cür başa düşməsək, millət bundan ziyan görər.

Necə ki, görür də. Gəlin soyuq başla düzgün plan hansıdırsa, onu cızaq.

– Sizi bilmirəm, amma artıq mən planımı çizmişəm. Yolumdan da dönən deyiləm. Sizə uğurlar! Sabah axşam burda gözləyəcəm sizi. Əgər gəlsəniz, onda plan çizarıq. Yox, əgər gəlməyəcəksinizsə, sonuncu gülləmə qədər dığalara yedirdəcəyəm. Vətən sağ olsun! – deyib Məhəmməd bir neçə addım geriyə dalı-dalı gedərək sonra çevrildi. Ağacların arası ilə yürüməyə başladı.

Arslanın dizləri titrədi. Gözlərini ondan çəkmədən yerə oturdu. Dizlərini qucaqladı. Gözləri bir anlıq yol çəkdi. Qoca anası yadına düşdü. Düşündü ki, bu gedən igidin arxasında su atıb, “sağ get, salamat qayıt”, – desin.

Məhəmməd birdən dayanıb, cəld arxaya çevrildi. Gözləri alaqqaranlıqda Odərləri axtardı. “Sabah, sabah axşam sizi gözləyəcəyəm!” – dedi. Bu sözə güclü bir inam, bir güvən vardi. Atilan addımlar da bunu deyirdi. O, qısa bir zamanda gözdən itdi. Bir daha görünməyəcək kimi qeyb oldu. Elə bil, o yox idi. Sadəcə, arzuları, amalları vardi! Bu arzu və amallar dağın arxasında qıruba gedən günəşə bənzəyirdi: özü görünməsə də, işığı aləmi işıqlanırırdı...

Boqomilla uzunboğaz, qara çəkməsini tələsik bağlayıb, ona xüsusi yaraşq verən qara saçlarını başı ilə arxaya ataraq, telefonunu götürüb hoteldən çıxdı. Qara rəngli mini ətəyi onun uzun ayaqlarına xüsusi yaraşq verirdi. O, Kaliforniya ştatına yenicə gəlmışdı. Bir ilə yaxın idi ki, görüşdüyü erməni əsilli iş adamı, gələcək senata seçilmə

şansı çox böyük olan Tridat Asemyanla görüş təyin etmişdi. Axşam yeməyini Los-Ancelesin ən bahalı restoranı olan "Providence"- də yeyəcəkdilər, sonra isə hara gedəcəklərini o da dəqiq bilmirdi. Amma cazibədar olmaq üçün lazımlı bütün vasitələrdən istifadə etmişdi. Vurduğu "Hypnose" la tərinin vəhdətindən doğan ətirsə Patrick Zuskindin "Ətriyyatçı" sindəki Jan Batist Qrenuyun hazırladığı ətir kimi insanların ağlını başından çıxarırdı.

Boqomilla müxtəlif təyinatlı araşdırımlarla məşğul olan tanınmış bir jurnalist idi. Daha çox insan oğurluğu üzrə araştırma aparan bu gözəl jurnalist nədənsə son bir ildə siyasi araşdırımlar edir, mübahisəli ərazilər haqqında yazırırdı. Jurnalist peşəsi ilə məşğul olan çox az xanım gözəlliyi ilə seçilir. Əslində, bu peşəni daha çox o qədər də cazibədar olmayan xanımlar seçir. Gözəllər isə əksər hallarda, müəyyən bir məqsədlə bu peşə ilə məşğul olur və ya yönləndirilirlər.

Yazılardan birində türklərin dünya üçün təhlükəyə çevrilməsini isbatlamağa çalışırdı. Axırıncı yazısı isə, Azərbaycan Ordusunun iflic vəziyyətdə olduğunu göstərirdi. Bu yazı Azərbaycanda çox əks-səda doğurmuş, hətta ona qarşı müəyyən vasitələrlə təzyiqlər də başlamışdı. Tridat buna görə də ona xüsusi mühafizəçi də ayırmışdı.

Boqomilla ilə Tridati bağlayan təkcə sevgi deyil, böyük miqdarda pul və ideologiya idi. Boqomilla Tridatin ona vurğunluğunu və onun əlində olan mətbuatın gücünü ehtiyacı olduğunu bilirdi. Hətta bundan məharətlə istifadə edirdi. Qadın böyük qüvvədir, amma bu qadın gözəl və hiyləgər olarsa, Tanrı kimi qəlblərə nur səpəcək, şeytan kimi könülləri ovsunlayıb bərbad edəcək gücə sahibdir. Boqomillada isə hər ikisi var idi: yeri gələndə onun Tanrı-

sı olub ona rahatlanmağı, səbirli olmayı, yeri gələndə isə onu cəllada çevirib qan tökməyi, can almayı təlqin edirdi. Bunu da məharətlə bacarırdı. Bir də Tridatı həmişə həsrətdə saxlamağı xüsusi hiylə və ciddiliklə həyata keçirirdi.

Tridat isə qazandığı bütün var-dövlətini "Böyük Ermenistan" ideologiyası yolunda xərcləməyə hazır idi. Bir zamanlar yəhudü lobbisinin fəaliyyətini diqqətlə izləyən erməni lobbisi bunu olduğu kimi öz təşkilatlanmalarında həyata keçirməyə çalışırlar. Güclü mətbuata sahib olan qurum güclülərdəndir. Tridat bu bacarıqlı xanımdan iki məqsədlə istifadə edirdi: birinci onun qələmi, ikinci, cismi. Bir kişi olaraq özünün xəbəri olmadan belə artıq ona aşiq də olmuşdu. Amma işi, vəzifəsi daha dərinə getməyə imkan vermirdi. Onun bir qadınla görüşünün işdən başqa digər yöndə inkişafını eşidən milliyyətçi erməni gizli təşkilatı dərhal onu aradan götürərdi. Bunu Tridat daha yaxşı bilir, bütün hislərini gizlətməyə çalışırı. Bu vəziyyət isə, Boqomillanın işinə daha çox yarayırı.

Tridatla ilk dəfə 2012-ci ilin aprel ayında ermənilərin uydurduğu türklərin ermənilərə qarşı törətdikləri qondarma soyqırımın anım mərasimində tanış olmuşdu. Ona yaxınlaşış başsağlığı verərək özünü təqdim edərək: – Əgər vaxtiniz varsa, hazırlayacağım yeni yazı üçün sizə bir neçə sual vermək istəyirəm, – demiş və vizitkartını ona vermişdi. Əslində, Boqomillanın bu tanışlığa və onun fikirlərinə çox böyük ehtiyacı vardı. Amma o, bunu böyük ustalıqla heç sezdirmədi də. Tridat isə vizitkartını götürərək özündənrazı halda etiraz etmədiyini bildirmişdi. Beləcə, tanışlıq başlamış, dərinləşmiş, artıq sıfarişlərə çevrilmişdi. Tridat ona mövzular verərək, bu barədə yazı-

lar yazmasını istəyirdi, Boqomilla isə bu istəyi məharətlə həyata keçirirdi.

Boqomilla içəri girəndə həzin bir saksafon səsi onu qarşılıdı. Bu qaba musiqi alətindən çıxan incə səs sanki Boqomillanın ətri ilə havada görüşüb rəqs etməyə başladılar. Sonra isə əlində şərab dolu badə tutan səliqəli geyimli, ilk baxışdan şən və səmimi görünən 40-42 yaşlı bir iş adamı Boqomillanı görər-görməz tələsik bakalı masaya qoyub yerindən qalxdı, hətta onu qarşılamaq üçün ləng bir addım da atdı. Amma artıq Boqomilla ona yaxınlaşmışdı. Rəsmi şəkildə Boqomillanın əlini sıxdı, sonra isə stulu çəkmək üçün əmrə müntəzir olan ofisianta getməsi尼 işarə edərək, bu nəvazişi özü göstərdi və onun əyləşməsini gözlədi.

– Son yazıya görə təbriklər və təşəkkürlər! Çox mükəmməl iş bacardın. Eşitdinmi son xəbəri?

– Hansı xəbəri nəzərdə tutursan?

– Azərbaycanın müharibəyə hazırlaşdığını. Azərbaycan Prezidenti son çıkışında “yolun sonuna gəlirik arṭıq, yol bitdi, ya maneə kimlər tərəfindən qoyuldusa, götürülsün, ya da biz o maneəni necə aşacağımızı bilirik” demişdi.

– Hə, xəbərim var, – Boqomilla bunu deyərək, onun əlinə toxundu. Gözlərini isə ondan çəkmirdi. Baxışlar bir-başa Tridatın gözlərinin bəbəyindən keçərək, ta şüurunu görəcək qədər uzağa getdi. Bu baxışlarla o, Tridatın bey-nini ələk-vələk edib, düşüncələrini oxuyurdu. Ürəyindən keçənləri hiss edirdi. Amma hər şeyin öz vaxtı-vədəsi vardı. Söhbəti dəyişərək dedi:

– İstəyirəm, sizin Şuşa şəhəriniz haqqında böyük bir araşdırma aparım. Sən keçən dəfə danışdın, oranın tarixi

məni yaman maraqlandırdı. Çoxdandır, internetdə araşdırma aparıram. Bura daha çox türklərin yaşadığı ərazi kimi qeyd olunur bir çox mənbələrdə.

– O şəhərin adı Şuşa deyil, Şuşıdır. Oradakı qədim erməni kilsələrini, orda yaşayan insanları görsəniz, o zaman o şəhərin kimlər tərəfindən salındığını bilərsiniz. Bu na çox sevindim, – deyə cümləsini bitirəndən sonra menyusunda daha çox dəniz yeməklərinə üstünlük verən restoranın yeməklər siyahısını götürüb seçimini etdi. Boqomillanın da sifarişini qəbul edən ofisiant gedəndən sonra ondan nə vaxt getmək istədiyini soruşdu.

– Əgər şərait yaradılsada, üç gündən sonra.

– Niyə belə tez? Axı neçə vaxtdır, mən istəsəm də, sən razılıq vermirdin?

– Hər bir şeyin zamanı gəlməli idi. Bilirsən ki, mən bir yazım üçün, bəlkə də, aylarla araştırma aparıram.

Əslində, isə Boqomilla gəldiyi tarixi qənaətləri sübut etmək üçün ora getməkdə maraqlı idi. O, hətta ermənilərin Türkmençay və Gülüstan müqaviləsindən sonra Qarabağa – Şuşaya kütləvi köçürüldüyüünü yaxşı bilirdi. Hətta onun bu şəhər haqqında yazılar yazmasını istəyən erməni lobbisinin məqsədini də. Bundan başqa o, gizlin bir kitab da yazırdı. Yazılarının necə, kimlər tərəfindən, hansı sifarişlərlə yazılmasını həmin kitabında aydınlığı ilə açıb göstərmişdi. Amma bu yazılmışda olan kitabı ələ keçsəydi, nəinki onun, bütün nəslinin belə həyatı təhlükə altına düşərdi. Amerika və Rusiya siyasətini yönləndirən gizlin qüvvələrin kimliyini də müəyyənləşdirmişdi özü üçün. Dövlətlərin idarəciliyinin kimlər tərəfindən yürüdüyüünə dair xeyli faktları vardı. “Vikiliks”də açıqlanan materialların da nəyə xidmət etdiyini yaxşı bilirdi. Amma

ona o da məlum idi ki, öz müqəddəratını müəyyənləşdirmək gücünü yavaş-yavaş əldə edən Büyük Türk Birliyi formalaşmaqdadır.

Nə qədər çalışsa da, hələ də Vatikandakı qədim arxivlərə girə bilmirdi. Bunun üçün çox da qabarlıq formada cəhd etmirdi. Çünkü yaxşı bilirdi ki, bu məlumatları öyrənmək istəyən tarixçilər, jurnalistlər müəmmalı şəkildə qətlə yetirilir, ya da böyük güclər tərəfindən yox edilirdi.

Erməni lobbisinin planlarını başa düşmək o qədər də çətin deyildi. Azacıq siyasi təhlil və şərhətmə qabiliyyəti olan şəxs bunu görə bilər, həmçinin aparılan siyasətə müdaxilə edə bilmə yollarını tapardı. Türk dövlətləri birliyinin qarşısını almaq istəyən başqa qüvvələr idi. Bu qüvvələrin öz aralarındaki kəskin mübarizələr belə, onlara qarşı olan fikirlərindən yayındırmağa mane olmurdu. İkinci Dünya müharibəsində dünyaya qarşı olan Hitler belə düşmənləri Amerika və Rusiyaya rəğmən türklərə yardım etmədi, onların güclənmələrinə imkan yaratmadı.

Boqomillanın Qarabağa getməkdə məqsədi sonralar bilinəcək və yazılarında öz əksini tapacaqdı. Bəlkə də, heç kim bilməyəcəkdi, amma Boqomilla öz həqiqətinin arxasında gedirdi. Artıq elə bir mərhələdə idi ki, həqiqəti ona böyük güclər, pullar, silahlar yox, dünyyanın qədim, düzgün tarixinə yaxınlaşması diqtə edirdi.

Bunun təhlükəli olduğunu çox yaxşı bilirdi, amma həqiqəti görmək istəyi onda ölüm qorxusundan çox üstündi. Öz gözəl, təravətli cismini belə bu yolda istifadə etməkdən çəkinmirdi. Dünyanın idarə edilmə sirlərini addımbaaddim öyrənir, öyrəndiklərini isə yazdığı "Son çağırı" kitabında cıtalayırdı. Onun üçün dörd böyük və sirlili xalq vardı: türklər, çinlilər, yəhudilər, hindlilər. Ona elə

gəlirdi ki, bu xalqların tarixini, mifologiyasını, mənşəyini doğru-dürüst öyrənərsə, yaradılışın sırrını biler. Amma bu düşüncə onun heç bir yazısında görünmürdü. O, məqalələrində, reportajlarında kimlərəsə xidmət etdiyini göstərsə də, tamamilə fərqli yolda idi. Çox sırlı həyat tərzinə məxsus olan bu qızın qədim Şumer dilini, Odər dilini, ari dilini, latin dilini bildiyini kimsə bilmirdi. Bunları bütün kəşfiyyat orqanlarından gizlədə bilmışdı. Bolqarların belə tarixi mənşəyinin qədim türklərdən gəldiğini biliyi halda, heç vaxt dilə gətirməz, gətirənləri də qəbul etməzdi.

O, artıq özünün dərk etdiyi haqq naminə bu işə razılıq vermişdi. Dərin dövlət sirlərini bilmək üçün yeri gələndə türklərin də, yəhudilərin də, çinlilərin də verdiyi tapşırıqlara əməl edirdi. Ona görə də Dağlıq Qarabağda olmasının səbəbini erməni lobbisinin istəyi kimi göstərsə də, ora tamam başqa məqsədlə gedirdi...

18

Boqomillanın gördüyü mənzərə dəhşətli idi. Verilən tapşırığa görə səhər sübhədən ona telefon zəngi olmalı idi. Və o, hadisə yerinə gedib çəkiliş aparmalı idi. Çəkdiyi video materialı lazımı ünvana göndərməli, sonra isə onda olan Amerika vətəndaşı pasportlarını da götürüb birbaşa Gürcüstanaya getməli idilər. Pasportlar Altaya, Ayxana, Elçinə və Məhəmmədə aid idi. Amma heç bir zəng gəlməmişdi. Saat on olmasına baxmayaraq, telefon hələ də susurdu...

Amma o, qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi binasının ən uca nöqtəsində üçrəngli Azərbaycan

bayrağının dalgalandığını görürdü. Bu bayrağın rəngləri bütün səmaya meydan oxuyurdu. Elə bil qürurlu və məğrur şəkildə 20 ildən çox yad nəfəsi ilə qidalanan Qarabağ səmasına yeni bir nəfəs, ruh vermişdi. Aydın səmada, güñəşin şüaları altında sanki cəngi havasına oynayırıdı bu üçrəngli, ay-ulduzlu bayraq. İnsan bu gözəlliyyə valeh olmaya bilmirdi. Boqomilla bayrağın bu yüksəkliyə OdƏrlərin ucaltdığını yaxşı bilirdi, amma onlardan heç bir səssəraq yox idi. Gizləndiyi binanın tinindən telefonu ilə bu mənzərəni çekirdi. Gözlərini arada telefonun ekranından çəkərək bu möcüzəyə baxırdı. Qəfildən binanın qarşısında bir əlində silah, o bir əlində üçrəngli bayraq tutan hündür boylu bir hərbçi gördü.

Bu, Məhəmməd idi. O, axşam gizlincə binanın damına çıxmışı bacarmış, canı qədər sevdiyi Azərbaycan bayrağını ora sancmışdı. Sonra gizlin bir mövqe tutaraq nələrin baş verəcəyini gözləmişdi. Amma o bir neçə saat idi ki, gözlədiyi nəticəni almamışdı. Binaya gəlib-gedənlərdən heç kəs buna fikir verməmişdi. Hətta qondarma rejimin lideri belə bunun fərqinə varmamışdı. Bu isə Məhəmmədə yaman pis təsir etmişdi. 10 günə yaxın idi ki, çəkdikləri zəhmətə düşməninin bu cür laqeyd olacağını gözləmirdi. Camaat öz işində-güçündə idi. Bayrağın hansı bayraq olmasına baxmayaraq, sakit həyat tərzi istəyən insan üçün bu, adı hal idi. Amma Məhəmməd bunu saymazlıq kimi qiymətləndirmişdi. Necə ola bilərdi ki, bu bayrağın altında yaşamağı qəbul etməyən insanlar indi buna məhəl qoymurdular. Bu, Azərbaycan bayrağına hörmətsizlik idi. İçində özü-özüylə apardığı müzakirələrin çək-çevirin sonunda Məhəmməd rəsmi binanın qarşısına gəlib, əlində olan digər Azərbaycan bayrağını göyə qal-

dırmış, avtomatla da onu qoruyurcasına hayqırıldı. Bu hayqırtıda sanki tankların üstündə şəhəri ermənilərdən təmizləmiş Azərbaycan əsgərinin “uraaaa!..” –nidaları səslənirdi.

– Ey insanlığın, bəşəriyyətin düşmənləri, görürsünüz bu bayraqı, bu Azərbaycan bayrağıdır ki, başınız üstündə dalğalanır. Korsunuz bəyəm, niyə təzim etmirsiniz?! Niyə baş əymirsiniz?! Niyə qaçb rədd olmursunuz bu torpaqlardan?! Bir baxın, görün, necə də qürurla dalğalanır?! Görün, sizin murdar nəfəsinizə önəm vermədən səmanı necə aydınlaşdır?! Gəlin, bu bayraqı öpün, qılincimin altından keçin! Bəlkə, atalarım kimi yenə sizə rəhm etdim! Bəlkə, sizi bağışladım! Amma bu dəfə, sadəcə, canınızı bağışlayaram, qara niyyətlərinizi yox! Gəlin, gözünüyü döyməyin!

Artıq binanın karşısından keçən bütün maşınlar dayanmışdı. Ermənilər yaxın gəlmədən ona baxırdılar. Məhəmməd isə üzünü binaya tərəf çevirmişdi. Amma ona tuşlanan silahları görəndə ucadan güldü. Bu qondarma rejimin prezident qvardiysının əsgərlərinə qarşı olan alçaldıcı gülüş idi. Sanki onların bütün nəsil-nəcabətini söyürdü. Və bu söyleşlərin ardınca binaya tərəf güllələr şığıdı. Binanın qapısında duran iki əsgər artıq yerə yixilmişdi. Ya can verirdilər, ya da ki artıq gözlərini birdəfəlik yummuşdular. Buna səbəb, binadan ona doğru atılan atəş olmuşdu. O, gullə səsi eşidən kimi avtomati işə saldı. Büttün binanı gullayı verdi. İlk olaraq qapıdakıları yerə sərəndən sonra gulləri binanın yuxarı mərtəbələrinə doğru yağıdırmağa başladı. Amma namərd düşmən gulləsi artıq Məhəmmədin bədənini dəlik-deşik etmişdi. Sol böyründən və sağ çıynindən dəyən gullələr onu geriyə itələsə də,

Məhəmməd "Allahu Əkbər", – deyib irəliyə atlırdı. Amma güllələr artıq öz işini görmüşdü. Əlindəki bayrağa güllə dəyməsin deyə, Məhəmməd onu birtəhər ciyinə atdı. Sınəsini qabağa verdi. Artıq avtomata gücü çatmırıldı. Ciynindən aldığı güllə qolunu aşağı salmışdı. Üçüncü Odər də beləcə yixilirdi. O, var gücü ilə namərd, mənfur düşmən qarşısında dizi üstə çökməməyə çalışdı. Bunu bacardı da. O artıq arxası üstə yixilmişdi, sadəcə səmanı görürdü. Son dəfə gücünü toplayıb ücrəngli bayraqı sınəsinin üstünə çəkdi. Al rəngə boyanmış bayraq daha bir şəhidi də qucaqlamışdı. Sanki bir ana kimi bağırına basıb, halallıq verirdi. Onu üzüməyə qoymurdu... Ağrularına məlhəm olurdu... "Yum gözlərini, rahat uyu!" – deyirdi, – qorxma, mən yanındayam, anan yanındadır!..

Sanki bu müqəddəs bayraq uğrunda canından keçmiş ərənlərin ruhları ilə görüşüb qucaqlaşmış kimi, Məhəmmədin dodaqlarına bir təbəssüm qondu...

O, bu cür ölümü – bayraqa bükülərək ölməyi çox arzulamış və bunu Allahından çox diləmişdi. Onun son ni dası "Ana!" oldu. Bu söz o qədər piçilti ilə səslənmişdi ki, bunu yalnız özü eşitmışdı. Ovcunun içində sixdiği bayraqın göy rəngi qana boyanmamışdı. O, son dəfə güc tapıb yumruğunu möhkəmcə sixdi. Sanki göy rəngin timsalında bütün yaradılışı, bəşəriyyəti qorumağa çalışırdı. Bir də son kərə bayraqı öpmək istədi, amma əli qalxmadı. Ruhu artıq cismini tərk edirdi. Çox istədi, amma əli qalxmadı... Tanrıdan son arzusu bu idi: heç olmasa son dəfə, son dəfə dodaqlarını bayraqa toxundurub, qürur dolu gözyaşı axıdardı. Artıq gözündən süzülən sonuncu damlalar yanğınlarından axdı. Sanki Tanrı buna dözmədi. Azacıq bir meh əsdi. Bayraqın ucu onun dodaqlarına toxundu. Və

üzünü örtdü. Şəhidlər ölməz olduğu üçün Məhəmməd də ölmədi. Bütün arzularına qovuşdu. Qələbə bayrağını düşmənin başı üstündə dalğalandırdı, bayrağa bükülərək canını tapşırdı, son busəsini də bayraqından, millətindən, vətənindən aldı. Öpdü, məst oldu, ruhu da bu öpüslərə qərq olaraq səmalarda dalgalanan üçrəngli bayrağa sarıldı və ənginliklərə uçdu...

19

Ərtoğrul əslən bakılı idi. O, Sovetski məhəlləsinə yaxın olan 20 nömrəli orta məktəbdə təhsil almışdı. Doğulan gündən tale onun üzünə gülməmişdi. Atası, o hələ dün-yaya gəlməmiş qəfildən, naməlum səbəbdən yoxa çıxmışdı. Onun gizlincə Qarabağa gedib, döyüsdə şəhid olduğunu belə bilmirdi. Anası isə dünyalar qədər sevdiyi ərini itirdiyi üçün havalanmış, hamilə ikən çöllərə düşmüşdü. Ağlını itirən 5 ayın gəlini kim olduğunu belə unutmuşdu. Qarışq bir dövrdə qohumları nə qədər axtarsa da, onu tapa bilməmişdi. Qadını küçədə sancı çəkərkən bir nəfər tapıb doğum evinə gətirmişdi. Ərtoğrulu dünyaya gətirəndə isə rəhmətə getmişdi. Ona görə də onu kimsəsiz uşaq evinə qoymuşdular. Ərtoğrulun nəсли Hüseynqulu xanın qardaşı oğlunun Bakıda Sisiyanovun başını kəsib öldürəndən sonra qara günləri satın almışdı. Ulu babalarının bir qismi rusların Bakını işgal etməsi ilə ata yurdu olan Ərdəbilə köçmüş, digər bir qismi isə Bakıda gizlənərək qaçaqcılıqla məşğul olub çar Rusiyasının Bakıdan qovulub çıxarılmasına xidmət etmişlər. 1918-ci ildə Şərqdə ilk müstəqil demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti yarananda ilk ordu qurucularından olmuş-

dular. Amma onların bu xoş günləri sovet hökumətinin gəlişi ilə darmadağın oldu. Vətən, millət eşqi ilə yaşayan bu nəslin nümayəndələrinin bir çoxu isə sovet ideologiyasının planları ilə olan repressiyasının qurbanı olmuşdu. Nəslin sonuncu nümayəndələri təqiblərdən gizlədilərək bu şəcərəni qoruyub yaşada bilmışlar.

Sonralar onu ondan da acınacaqlı həyata məhkum olmuş Güller xanım uşaqlığa götürdü. Güller xanım bu oğlanı uşaqlığa götürəndə onun bundan başqa iki oğlu övladı da var idi. Amma həmin uşaqlar anadangəlmə kar və əqli qüsurlu uşaqlar idı. 20 il əri Elman uşaqlarının olacağı, evlərini ailə məhəbbətilə isindirəcəyi günü gözləsələr də, bu arzu gözlərində qaldı. Sonra ər-arvad razılaşaraq uşaq evindən əkiz uşaq götürmüdürlər. Əri nə qədər istədi, 5-6 yaşlı uşaq götürsünlər, amma Güller uşaqların onları ata-anaları kimi qəbul etməməsindən qorxaraq 7-8 aylıq əkiz uşaqları övladlığı götürdü. Amma uşaqlar böyüdükcə məlum olmuşdu ki, onların əqli qüsurları var. Lakin buna baxmayaraq, Güller xanım yenə Tanrisinin ona olan münasibətinə səbirlə yanaşmış, uşaqları heç bir uşaq evinə verməmişdi. Əri ilə bu barədə olan söhbətlərinə birdəfəlik son qoyulmuşdur.

– Güller, gol inad etmə, bu uşaqları uşaq evinə geri verək. Artıq yaşımız da keçir. Kasıbçılıq bizi əldən salıb, sən deyən bir mal-mülkümüz də yoxdur. Bir gün bu uşaqlar bizdən sonra küçələrdə dilənçi mafiyalarının əlin-də qalacaq.

– Yox, Elman, mən səni ona görə sevirəm ki, sən insanları sevirsən. Belə danışdıqca gözümdən düşürsən. Allah bunu belə rəva görüb, bəlkə də bizim bu həyatda misliyamız elə budur. Əgər bu uşaqları sən əksəydin, mən də

doğsaydım, sən yenə belə deyəcəkdi? Yox, əlbəttə, deməzdin. Belə bir söz var: "yaradılanı sev Yaradandan ötrü". Bu uşaqları Tanrı ona görə bizə qismət edib ki, biz onlara baxaq. Axı sənin də, mənim də səbrimizin həddini Tanrı bilir. 20 il uşaq gözləmişik, bircə dəfə də olsun buna görə səndən töhmət almamışam. Səncə, Tanrı bunu gör-mür? Görür, əlbəttə, görür.

- Ay qız, sən nə danışırsan? Məgər mən bunlara pislik etmək istəyirəm? Mən düşünürəm ki, bu gün-sabah biz ölüb gedəcəyik, bu uşaqlar qalacaq əllərdə. Nə sənin bir qeyrətli qohumun var, nə də mənim. Məncə, onların gələcəklərini biz bədbəxt edəcəyik. Nə qədər ki, yaşları çox deyil, ağılları kəsmir, gəl uşaq evinə verək.

- Elman, əgər sən, doğrudan da, bunu istəyisənsə, sənə bir təklif edim.

- Buyur!

- Gəl bir uşaq da övladlığa götürək!..

Bunu inamlı səsləndirən Gülərin içində bir qorxu da var idi. Ərinin nə deyəcəyini, necə cavab verəcəyini düşünmədən fikrini belə izah etdi: - Əgər bir oğlan götürsək onu düzgün tərbiyə edib yetişdirsək, o, gələcəkdə qardaşlarına da, bizə də baxar. Hə, nə deyirsən? Ərinin susduğunu və fikrə getdiyini görən Gülər onu inandırmaq üçün tez-tez danışır, yola gətirmək istəyirdi. Amma düşünmürdü ki, onun kimi əri Elmandan hər dəfə evdən çıxanda, uşaqların məktəbə getməsini görəndə ürəyinin dərinliklərində necə ağlayır, özü də bilmədən, bu ürəyini boğan daxili gözyaşlarının içində metroya çatır, adəti üzrə qəzet köşkündən "Azərbaycan" qəzetini alıb metroya düşürdü. Məgər o istəmirdi ki, uşağıni alıb dizi üstdə oynatsın? Məgər o istəmirdi ki, evə qayıdanda qapını döyən zaman,

oğlu "kimdi?" – deyə səslənsin, o da "ata" – deyə cavab versin? Oğlu da boyu çatmasa da, "a – ta, a – ta!.." – deyib qapını açmağa cəhd etsin? İstəyirdi, özü də hamidən çox. Övlad gülüşünə həsrət qalan, uşağı çımızdırəndən sonra sinəsinə basıb qoxulamaq hissi ilə alışib yanan, döşünə heç vaxt süd gəlməyən, bu hissin nə olduğunu bilməyən Gülərdən daha çox istəyirdi Elman. Amma çox qorxurdu. Tanrının imtahanlarının bir-birindən çətin olmasına əmin olan insanlar kimi qorxurdu. Qorxurdu ki, bu dəfə də xoşagəlməz nəsə olar. Üstəlik bir də ondan qorxurdu ki, tez-tez yuxularında gördüyü 5 yaşlı oğlunun ölümü kimi, böyüdüb başa çatdırıldığı uşaq da bir gün ölə. Bax buna dözə bilməzdi 56 yaşlı Elman. Amma bu dəfə nədənsə, hansısa bir qüvvə ona güc verdi, "mən razı!" deyərək arvadının əlindən tutdu və dedi:

– Amma bir şərtim var: – bu dəfə mən dediyim olacaq.

Gülər azacıq düşünsə də, tez cavab verdi: – Qoy olsun!..

Onlar razılığa gəlib 6 yaşlı Ərtoğrulu övladlığa götürdürlər. Əslində, uşağın doğum haqqında şəhadətnaməsin-də onun adı Məhəmməd idi. Amma Hüseyn Cavid pərəstişkarı olan Elman kişi uşağa Ərtoğrul adını verdi. Nə-kam taleyinə baxmayaraq, işıqlı bir həyat sürmüş Ərtoğrul Cavid nəslinin ən görkəmli nümayəndəsi idi. Köhnə evləri Üzeyr Hacıbəylinin ev müzeyinin yanında olanda babası ona Cavidlər nəslindən, Ərtoğrulun uşaqlığından və gəncliyindən çox danışmışdı. Cavidi Elman kişiyə elə babası da sevdirmişdi. Ərtoğrul sənətinə vurğun olan Elman kişi elə onun şərəfinə də musiqi sənətinə yiyələnmiş, yaxşı bir tarzən olmuşdu. Hərdən Cavidsevərlərin yanın-

da olanda Cavidin qızı Turan xanımı bərk-bərk qınayırdı. Deyirdi ki, rəhmətlik Turan xanım səhv etdi. Cavidin gənnini yaşatmaq üçün gərək o evlənə, övlad sahibi olaydı. Hətta bunun üstündə bir də görürdün millətin dalınca dənişib: "Bir qeyrətli kişi çıxmadı ki, bu Turanla evlənsin, oğul-uşaq sahibi olsun?" – deyirdi. Nəsə sonsuz nəsil onu yaman düşündürdü. Elə bil, öz sonsuzluğundan şikayət edirdi. İçdən yanındı. Ona görə də uşağıın adını Ərtoğrul qoydu.

"Sovetski" məhəlləsində böyükən Ərtoğrul istər davranışlarında, istərsə də təhsilində məhəllə uşaqlarına oxşamırırdı. Böyüdükcə sözəbaxan, mədəni, savadlı bir gəncə çevrilirdi. Əzizbəyovun köhnə heykəlinin yanındakı müsəqi gimnaziyasında təhsil alırdı. Atası onu əsl bir Ərtoğrul kimi görmək istəyirdi. Amma Ərtoğrul böyüdükcə siyasetə meyil edir və atasının onu musiqişunas, ədəbiyyatşunas görmək arzusunu tərsinə çevirirdi. Beləcə, çətin və kasıbçılıq həyatı yaşıyan Ərtoğrul BDU-nun Beynəlxalq əlaqələr fakültəsinə, sonra elə həmin universitetin eyni fakültəsində magistratura pilləsinə qəbul olub və bitirdikdən sonra hərbi xidmətə gedir.

Hərbi hissədə ictimai fəallığına görə dəfələrlə qoca anasına təşəkkürnamələr gəlmışdı. Amma gələn bu təşəkkürnamələri onun atası Elman kişi heç vaxt görmədi. Onu Biləcəridə yola salanda arxasınca baxaraq köhnə pencəyi-nin cibindən çıxardığı səliqəli dəsmalla gözyaşlarını silən, sildikcə də Cavidin Ərtoğrulun yadına salaraq yenidən çeşmə kimi çağlayan gözyaşlarının içində boğulan ata oğ-lunun taleyinin Ərtoğrulun taleyi ilə eyni olacağından qorxurdu.

Amma hər şey tərsinə oldu. Oğlunun andiçmə mərasimini belə görə bilmədi Elman kişi. Həyatın bütün əzab-larına necə səbirlə dözmüşdüsə, eləcə sakitcə canını tapşırdı. Heç kimi əziyyətə salmadan, heç kimi narahat etmədən, gecə iki əlil övladının arasında uzanaraq onları qollarının üstünə aldı. Sonra da övladları kimi sakitcə gözlərini yumdu.... amma övladlarından fəqli olaraq bir daha göz-lərini açmadı, əbədiyyətə əbədi olaraq qovuşdu...

20

Ata ocağının bütün üzvləri xüsusi nömrədən aldıqları ismarica əsasən səhər saatlarında toplanmışdır. Hər kəs Dədə Əfəndinin gəlişini səbirsizliklə gözləyirdi. Har-dasa on gün olardı ki, Odərlərdən bir xəbər yox idi. Sabahın bu vaxtında nəsə ciddi bir şey olmuşdu ki, Dədənin adından birinci dərəcəli ismaric gəlmışdı. Kamandar Heydərov yox idi təkcə... Bir neçə gün önce hərbi hissədən qaçılan gənclərin işinin araşdırılması ilə əlaqədar ona ev dus-tağı hökmü kəsilmişdi. Vəkil isə cinayət işinin birbaşa onun üçün açılmasını tələb etmişdi. Arqumenti də o idi ki, briqada komandiri xəzinədarın onunla sonuncu söhbəti haqqında düzgün məlumat vermir. Bir də ki, əsgərlərin xəzinədən pul və maaş kartları götürmələrinə baxmaya-raq, hələ də plastik kartlar istifadə edilməyib. Bu isə bu hadisədə başqa nüansların olduğundan xəbər verir. Ehti-mal edildirdi ki, birqada komandiri Kamandar Heydəro-vun fərarilərlə bağlılığı var.

Hər kəs çox narahat idi. Sadəcə Atilla Babayevin na-rəhatlığı ilə bərabər bir az rahat görünüşü diqqət çekirdi. Onun siması açılmış bir qönçənin mart soyuğunda şaxta

vurmuş halına bənzəyirdi. Ata kişi onun üzünə diqqətlə baxıb nəsə anlamağa çalışırdı. Amma buna ehtiyac qalmadı. Dədə Əfəndi öz ağır hərəkətləri ilə içəri girərək dəyirmi masanın yuxarı hissəsində oturdu. Masanın üzərindəki pultu götürərək böyük ekranlı televizoru işə saldı. Ekranda öncədən yerləşdirilmiş CD-nin görüntüləri canlandı. Hamısının ağızı açıq qalmışdı. Görünən mənzərə tükürpədici idi... Ekrani seyr etdikcə Odər ağsaqqalları qeyri-ixtiyari olaraq ayağa durdu. Dəmirçioğlu əlindəki su dolu stəkanı elə sıxmışdı ki, bir azdan bu stəkanın paramparça olmasını heç kim hiss etməyəcəkdi.

— Ey insanlığın, bəşəriyyətin düşmənləri, görürsünüz bu bayraqı, bu Azərbaycan bayrağıdır ki, başınız üstündə dalğalanır. Korsunuz bəyəm, niyə təzim etmirsiniz!? Niyə baş əymirsiniz!? Niyə qaçıb rədd olmursunuz bu torpaqlardan!? Bir baxın, görün necə də qürurla dalğalanır?! Görün sizin murdar nəfəsinizə önəm vermədən, səmanı necə aydınlaşdırıb!? Gəlin, bu bayraqı öpün, qılıncının altından keçin! Bəlkə, atalarım kimi yenə sizə rəhm etdim! Bəlkə, sizi bağışladım! Amma bu dəfə, sadəcə, canınızı bağışlayaram, qara niyyətlərinizi yox! Gəlin, gözünüzü döyməyin!

Bu sözləri tam olaraq başa düşməyən Ata ocağının üzvləri onun fonunda Xankəndindəki qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi binasının yuxarısında dalğalanan üç rəngli bayraqı seyr edirdilər. Sakit... Sükutla... Qürurla... Fəxarət hissi ilə... Heyrətlə...

Məhəmmədin güllələrin zərbəsindən yerə yixildiği an görüntü kəsildi. Kəsilən görüntü ilə bərabər təşkilat üzvlərinin gözləri də ilişib ekranda qaldı... Məhəmmədin dodaqlarına toxunan bayraqı seyr edə-edə...

Hamısı Dədə Əfəndiyə baxdilar... Otaqda sükut hökm sürdü. Heç kim nə danışmağa, nə də sual etməyə cürət edirdi. Çünkü Dədə Əfəndinin gözlərindən yaş axırdı. O gözlərini belə qırpmırdı... Nəhayət, – Millətimiz sağ olsun! – deyərək sözə başladı: – Bir neçə saat öncə Boqomillanın adından bu video Atilla bəyə göndərilmişdi. Bir də bizim gizli ünvana. Altaya verilən tapşırıq baş tutdu... Digər OdƏrlərin taleyi bizə məlum olmasa da, bayraqımızı Qarabağda dalğalandırdılar. Erməni kəşfiyyatında olan casuslarımızdan aldığımız məlumatə görə Boqamilla ələ keçirilib. Hətta onların dediyinə görə o, artıq öldürülüb. Amma mütəxəssislərin dediyinə görə Boqomilla bu materialı üç ünvana göndərib. İki ünvan bizə məlumdur. Lakin üçüncü ünvan kimdir, onun haqqında heç nə əldə edə bilmirik. Çünkü onun göndərdiyi elektron ünvan sindirilərəq yox edilmişdir. Bu isə o deməkdir ki, əməliyyat haqqında bizdən də başqa bilənlər və onu izləyənlər varmış. Buna isə cavabı Atilla bəy verə bilər, məncə. Əminəm ki, Arslan ələ keçməyib. Yoxsa ki, əsrlərdən bəri daşıdığımız sirlər kiminsə əlinə keçsə, bu bizim yox olmayıüzümüz deməkdir. O, sual dolu baxışlarla Atilla Babayevə baxdı... Onun baxışlarının təzyiqi altında sanki Atillanın nitqi qurmuşdu.

– Dədə, Boqomilla neçə illərdir ki, ən bacarıqlı və sadiq casus kimi fəaliyyət göstərib. Onun satıldığını heç cür qəbul edə bilmərəm. Amma məni narahat edən onun son zamanlar yaşadığı sevgi məsələsi idi. Dəfələrlə onu bununla bağlı xəbərdar etməyimizə baxmayaraq, bunun təşkilata heç bir ziyan gətirməyəcəyinə dair hesabat vermişdi. Onun sevgilisi Amerka əsilli rokçu Pol Harris idi. Onu araşdırmışam dəfələrlə, amma qaranlıq və şübhə doğura-

caq heç nə əldə etməmişdik. Buna baxmayaraq, onu izlət-dirdim Ermənistanda. Hətta Boqomilla Ermənistana gə-ləndə də onunla gəlmişdi. Məlumatında da deyirdi ki, mədəniyyət adamı olduğu üçün diqqət çəkməməsi üçün onu özü ilə götürüb. Amma onu Qarabağa gətirməmişdi özü ilə. Araşdırma davam edir. Bir neçə günə bu haqda təfsilatı ilə sizə məlumat verəcəyik. Boqomillanın öldüyü-nə əminəm. Çünkü məlumat alduğumız mənbə etibarlıdır.

Dəmirçioglu ironiyali bir ifadə ilə dedi: – Əminəm ki, kitabın yeri və Arslan haqqında ona məlumat verilməmişdi.

– Dəmirçioglu, Boqomilla sadəcə dörd Odərin ora gəldiyini bilirdi. Hazırlığı da elə buna görə etmişdi. Ona verilən pasportlarda Arslanın adı yox idi. Çünkü Arslan özü qayıtmalı idi. Boqomilla isə kitab haqqında heç bir məlumata malik deyildi. Biz Arslanı riskə atmamaq üçün ona bu haqda heç bir məlumat verməmişdik.

Ata kişi əsəblərin gərginləşdiyini gördüyü üçün başqa bir mövzuya yönəldirdi iclası. – Məhəmmədin heç bir dil bilgisi yox idi. O, təkbaşına bu işi necə görüb, çox məraqlıdır. Axı o sadəcə bir əsgər idi. Necə olub ki, o bu işi təkbaşına həyata keçirə bilib. Ona yardım edən Odərlər hardadır, onlar haqqında nə bilirik? Bilmiriksə, bu niyə belədir?

Atilla Babayev sanki bu sualda itirilmiş nüfuzunu bərpa etməyə çalışdı: – Öncədən planlaşdırduğumuz kimi, bina bir neçə gündür müşahidə edilirdi. Onlardan aldığı-mız bilgiyə görə Məhəmməd oraya tək gəlib. Binaya ya-xınlaşdığını görəndə xakerlərimiz Türkiyə kəşfiyyatının da köməyi ilə binanın bütün təhlükəsizlik kameralarını zərərsizləşdiriblər. Bütün kameralar eyni görüntü ilə don-

durulub. Bu da Məhəmmədə rahat iş görməyə imkan yaradıb. Təbii ki, bundan Məhəmmədin xəbəri olmayıb. Diğər bir tərəfdən də həmin bina çox zəif müdafiə olunur. Çünkü qondarma prezident, adətən, öz məkanında oturmur. Ora sadəcə bir simvolik binadır.

Dədə Əfəndi əli ilə susmalarını bildirdi. – Hələ ki, gec deyil. Atilla, lazımlı gələrsə, Arslanı qurtarmaq üçün (əgər o sağdırsa) vertolyotlar belə qaldırın, lap müharibə başla-sa belə. Qısa müddətdə digər uşaqlar haqqında ciddi bir bilgi əldə edin. Artıq vəziyyət gərginləşib. Yəqin ki, bir neçə günə bütün orduda səfərbərlik elan ediləcək.

Bizi böyük bir müharibə gözləyir. Turan ideyasının reallaşmasının zamanıdır. Cənubi Azərbaycanın müqəddərəti demək olar ki, həll edilib. Qısa bir zamanda müstəqilliyini elan edəcək. Hələlik baş verməsi gözlənilən bu hadisə böyük güclərin marağına xidmət edir. Buna İranın məhv edilməsi ideyasının səbəb olduğunu bilirsiniz. Amma hələ də Krimin taleyinin həllini istədiyimiz kimi hazırlanaya bilməmişik. Amma Krim Respublikasının yaranması üçün bütün milli güclər hazırlıdır. Orta Asiyada olan türk respublikalarının Rusiyadan asılılığını kəssək, Baş-qırğıstan, Krim, Yakutiyada dədə-baba ərazilərində yaşa-yan türklərin müstəqilliyi danılmazdır. Bu başlanacaq müharibə bütün regionu qana boyayacaq. Cənubi Azərbaycanın müstəqil olmasına daima imkan verməyən Rusiya bu dəfə də mane olmağa çalışacaq. Burda isə Avropa-dan və ABŞ-dan güc alan Türkiyə və Azərbaycan Rusiya-nın qarşısına çıxacaq. Qazaxıstan isə Xəzərdəki dəniz qüvvələrini Rusyanın əleyhinə olaraq Azərbaycanla birləşdirəcək. Türkmenistan və Qırğızıstan da Uygurların Çindən ayrırlaraq birləşməsinə dəstək olacaqlar. Çinin bö-

yük və təkbaşına iqtisadi güc olmaq xülyasından qorxan Avropa və ABŞ bu dönəmdə Türklərin yanında olacaq. Onların da burda öz planları var. Yeni qurulmuş həkimiyətlərdə öz kadrlarını yerləşdirməklə yenə dünyanın idarəciliyini əllərində saxlamağı planlaşdırırlar. Bunu da bölgəmizdə dini parçalanmalarla etməyi planlaşdırırlar. Türkiyənin daxilində bunu qismən də olsa, bacarıqlar. Amma Türkiyənin dərin dövləti bu prosesi nəzarətdə saxlayıb. Bu ilin sonunda Ulu Şaman ocağı yığılacaq, regionun xəritəsini bir daha təsdiqləyəcək. Bütün Ulu Şamançılar bizim başlatdığımız bu əməliyyatın yeni dünya idarəciliyinin türklərin əlinə aparıb çıxacağı ümidiindədir. Hər kəs bir bəhanə gözləyir. Bizim Avropanı və ABŞ-ı, daha doğrusu, onların adı altında dünyanı idarə edən qüvvələri yayındırmağımız vacibdir. Günü bu gün Gürçüstana getməli, milli qüvvələrlə görüş, ordan da Krim-dakı toplantıya qatılıb partlayışın baş verdiyini müzakirə et.

Bu dəm Dədənin özəl telefonuna gələn zəng onun sözünü yarımcıq qoydu. – Birinci zəng edir, yəqin elə bu mövzudadır, – deyib digər bir otağa keçdi. Bir neçə dəqiqədən sonra içəri qayıtdı.

– Artıq birincinin də bundan xəbəri var. Türkiyə prezidenti zəng edib mətbuatda yayılan xəbərlər haqqında soruşub. O, çox əsəbi idi. İşimizi düzgün görə bilməməyimiz onu çox əsəbiləşdirmişdir. Bu dəqiqə baxduğumuz video artıq "youtuob"da yayılmışdır. Kimin etdiyindən isə biz hələ də məlumatızsızıq. Digər tərəfdən Ermənistən prezidenti də zəng edib. Dediyinə görə Qarabağda bir çox erməni əsgəri öldürülüb. Bunu isə Azərbaycan kəşfiyyatı edib. Bununla bağlı artıq təzyiqlər var. ABŞ tərəfi də bir

açıqlama gözləyir. Biz isə özümüz qurduğumuz planı idarə edə bilmirik. Bu qədər hazırlıqdan sonra OdƏrlərin taleyindən heç bir məlumatın olmaması qurumumuzun haradasa səhv etdiyini göstərir. Mən getməliyəm. Siz isə bütün imkanlarınızı işə salın və OdƏrlərin taleyini maraqlanın. Müharibənin elan edilməsinə az qalıb. Bu videonu yayanlar kimlərdisə, bizə mesaj göndərmiş olurlar. Bizim planımızı bizdən öncə həyata keçirməklə, “bizdən icazəsiz heç nə edə bilməzsiniz” demək isteyirlər. Elə bu cür halların baş verəcəyini bildiyimiz üçün Arslanın əməliyyatını tam məxfi saxlanılmasını istəmişdik. Uca Tanrı ona yar olsun! Toplantı bitmişdir. Birinci ilə görüşdən sonra bəzi məqamlara aydınlıq gətirərik. Amma mən digər OdƏrlər haqqında məlumat gözləyirəm, Atilla bəy! Dədə Əfəndi bunu deyib ona xas olmayan bir cəldliklə ayağa qalxdı və otaqdan çıxdı.

21

Boqomilla Məhəmmədin bütün hərəkətlərini yerində donaraq çəkirdi. Artıq aləm bir-birinə dəymışdı. Hərbi maşınlar bütün binanı mühasirəyə almışdı. Ölmüş meyitə belə yaxın gedə bilmirdilər. Çünkü bombaya sarılmış olduğunu düşündürdülər.

Birdən Boqomillaya çatdı ki, burdan uzaqlaşmaq lazımdır. O, telefonla çəkdiyi materialı təcili lazımı ünvana çatdırımlı idi. Onun üçün də tez hotelə yollandı. Geniş küçələrdən keçərək digər küçədə köhnə “06” markalı taksiyə mindi. Xankəndi stadionunun yanından şütyəyən sıniq-salxaq taksi bir neçə dəqiqlidən sonra qondarma respublikanın Təhsil Nazirliyi ilə üzbəüz olan “Olimp” hote-

linə çatdı. Hotelin qarşısında maşından tələsik düşən Boqomilla arxadan bir "Jip"in də dayandığını sezmişdi. O, tələsməli idi. Müraciətdə oturan xanuma salam belə vermədən liftə mindi. Lift tərpəndikdə onun pəncərəsindən iki nəfərin onun ardına hotelə girdiyini gördü. Boqomilla Xankəndinə gələndən izlənildiyini hiss etmişdi. Amma bu qədər də ciddi olduğunu düşünmürdü. Yerli hökumətin turistləri nəzarətdə saxlaması təbii hal idi. Bu gün baş verən hadisə və onun orda olması, ardınca da bunların gəlməsi vəziyyətin ciddiliyindən xəbər verirdi. O, əvvəlcə beşinci mərtəbənin düyməsini bassa da, birdən fikrini dəyişdi. Cəld dördüncü mərtəbənin də düyməsini basdı. Lift dayanar-dayanmaz o, özünü koridora atdı. Hara gedəcəyini dəqiq müəyyənləşdirməmişdi, lakin öz otağına getməyəcəyini bilirdi. Çünkü otağı 5-ci mərtəbədə idi. Yaxındakı otaqlardan birindən otağı təmizləyən xadimə çıxdı və koridorla üzü yuxarı getdi. Çıxdığı otağın qapısı isə hələ də açıq idi. Boqomilla özünü təcili həmin otağa atdı. Girən kimi də qapını içəridən bağlayıb WiFi-ya qoşuldu. Çəkdiyi videounu qeyd edərək Xankəndindəki internet klublarının birində yaratdığı elektron ünvanını açdı. Üç elektron ünvan yazdı və "enter" sözünə toxundu. Video faylin həcmi böyük idi. Yükləmə çox çəkəcəkdi. Bəlkə də 10-15 dəqiqə zaman tələb edəcəkdi. Telefonun əlindən düşəcəyindən qorxaraq taxtın yanındaki masanın üstünə qoydu və gözlədi. Artıq son 5% qalırdı. Koridorda isə ayaq səsləri eşidilirdi. Uzun illər xüsusi təlimlər keçməsinə baxmayaraq Boqomilla qorxurdu. Onun qorxusuna səbəb materialı çatdırı bilməyəcəyi idi. Axı bunun üçün neçə igid qurban getmişdi. Artıq hər şey bitmişdi... Fayllar

yüklənmişdi. O, sanki bir rahatlıq keçirdi... Tez otağın tualetinə girərək telefonu unitaza atdı və suyu çəkdi.

Sonra isə çarpayıya uzandı. Bu zaman qapı yumruqla döyüldürdü. Bu, onu heç maraqlandırmırıldı. Qapiya vurulan zərbələrin get-gedə sürətləndiyini görən yaraşıqlı qız barmağındakı üzüyün qasını çıxardaraq həbi uddu. Və sakitcə gülümşəyərək gözlərini yumdu.

Əlisilahlı bir neçə nəfər artıq qapını sindirib içəriyə girmişdilər. Onlar çarpayıda uzanmış gözəl bir qız gördülər. Onun çantasını, üstünü xeyli axtardılar. Bütün otağı bir-birinə vursalar da, axtardıqlarını tapmadılar. Boqomilla kimi onun əməlləri də susurdu. Sarsılmaz, yenilməz və alınmaz qalalar kimi.... Bu susqunluq ən uca səslə düşmənin gücsüzlüyünü göstərirdi. Özünü dünyanın idarəcisi hesab edənlər bir türk qızının cəsarəti qarşısında acızləşmiş və çılgına çevrilmişdi.

Həmin günün sabahı bütün qəzetlərdə belə bir xəbər yayıldı: Əslən türk olan bolqar əsilli jurnalist Boqomilla Xankəndində istirahət edən iş adamı, azərbaycanlı maqnat Həsən İmamverdiyevin qaynı Akber Sofiyanın otağında intihar etmiş vəziyyətdə tapıldı.

Amma heç kim bilməyəcəkdi ki, yəhudi mafiyası Boqomillanı sağ ələ keçirmək üçün çalışırırdı. Çünkü onlar kitab haqqında hardansa informasiya almış, bütün vasitələrdən istifadə edərək, kitabın türklərin əlinə keçməsinin qarşısını almaq üçün səy göstərirdilər. Elə mətbuata da məlumatı onlar sızdırılmışdır. Çünkü bir neçə satqın azərbaycanlı ilə illərlə iş görən ermənilərə sərf etmirdi ki, bu-nu Azərbaycan ictimaiyyəti bilsin. Onlar digər maraqlara xidmət edirdi. Axi Azərbaycanın inkişafı, güclənməsi təhlükəyə çevrilirdi. Bu, Türkiyə və Azərbaycanın güclü bir-

liyi və bu birliyə qoşulmaq istəyən Orta Asiyadakı türk dövlətlərinin tərəddüdlərinin aradan götürülməsi demək idi.

Bütün bu proseslərin inkişafını izləyən Cənubi azərbaycanlılar, Krim tatarları, başqırdlar, qaraqalpaqlar, tuvalılar, yakutlar, uyğurlar və s. kimi türk xalqları müstəqilliklərini elan edəcək günü gözləyirlər. Milli təfəkkür artıq formalışmışdı. Büyük bir Turan ideyası altında iqtisadi birləşmə yaranarsa, dünya bunun qarşısında dura bilməzdi. Son hadisələr dünyani buna doğru aparırdı. Bunun üçün Azərbaycanın da Türkiyə kimi öz ayaqlarının üstündə durması dünyaya “əllərini göyə qaldır” demək idi. Azərbaycanda çaxnaşmalar salıb, dövlətçilik ənənələrinin sarsıdılması dünya idarəçilərinin ən böyük arzusu idi.

Boqomillanın kiminlə bir yerdə olması haqqında yayılan təxribat xarakterli məlumatlar isə bəzi məmurlara qarşı əsəbdən gərilmiş Azərbaycan xalqını qıcıqlandıracıqdır. Bu qarışıqlıq isə, vətəndaş mühəreibəsinə aparacaq, Azərbaycanın 20 ildir ki, səbirsizliklə arzuladığı Qarabağ və Təbriz istəyi suya düşmüş olacaqdı. Bütün bu prosesləri isə siyasetçilərdən və analitiklərdən başqa heç kim bilməyəcək, kütlə öz rolunu oynayaraq, bir neçə məmura görə dövlətinə qarşı nifrət bəsləyən dar düşüncəli gənclər formalışdıracaqdı.

Türk düşmənlərinin Boqomilladan istədiklərini ala bilməməsi və bunun üstünə daha iyrənc bir plan qurmalarının qarşısını alan yeganə vasitə, illərdən bəri hazırlanın uzunmüddətli plan idi. Düşmənlərin qurduğu siyasi oyunları anlamayan sadə xalq Azərbaycan əsgərinin hərbi hissəni özbaşına tərk edərək Xankəndinin mərkəzinə

Azərbaycan bayrağını sancması və qəhrəmancasına həlak olmasının səbəblərini dərindən anlamayaçaqdı...

22

Cıdr düzü meydanı Şuşa şəhərinin Daşaltı dərəsi yanlığında idi... Bu meydandan baxdıqda Şuşanın əzəməti bir başqa cür görünürdü. Ayaq altında qalan meşəli dağlar, yaylaqlar göz gördükcə uzanırdı. Cıdr düzünə heyran olmayan, orada yaşayıb onu sevməyən, oranı unudan kimsə tapmaq mümkün deyildi. Arslan da birinci dəfə idi ki, bu möhtəşəm şəhəri – qalanı görürdü. Qarabağ xanlığının döyünən ürəyi olan Şuşa komada olan xəstələr kimi zarıyırıldı, canı ilə çəkişirdi. Arslanın gözləri önündə, bir zamanlar burda hökmranlıq etmiş xanların portretləri canlandı. Onların əzəmətli, mətin baxışlarını gördü. Ən-ginliklərə baxan o mərdanə gözlərdən sanki ona “nə durmusan, cəld ol!” tapşırığı verildi. Arslan yerindən tərpənmədən aşağıya boylandı. Meşənin içində olduğunu zənn etdiyi Xan evini görmək istədi, amma görə bilmədi. O, rahat idi. Artıq məqam yetişmişdi. Bir neçə dəqiqədən sonra kitabı əldə edəcəkdi. Tarixi öz qəlbinin dərinliklərində qoruyub yaşıdan, o kitab nə vaxtsa mütləq öz sahibinin elinə keçəcəkdi. Kim bilir, bu kitablara görə neçə min insan canından olmuşdu. Ölənlərin bir qismi isə bu kitabda olanları qələblərində gəzdirənlər, bir qismi onun izinə düşənlər idi. Amma bütün təqiblərə, qırğınlara baxmayaraq, dünyanın yaradılışını, insanların doğuluşunu, türklərin bütün insanlığın ilki olduğunu, Tanrıının onlara necə dəyər verdiyini özündə daşıyan üç kitabdan biri türklərin əlində idi. Digər ikisi isə müxtəlif dövrlərdə ələ keçirilmiş,

gizlədilmiş və təhrif edilərək türklərə və dünyaya təqdim edilmişdi. Bunlardan biri Şah İsmayıllı hakimiyyətə gəti-rən ağsaqqallarının əlindən alınmış, dövləti isə darmadağın edilmişdi. Şah İsmayıllı yetişdirib tərbiyə edən ağsaqqallardan biri əllərində olan iki kitabdan, sadəcə, birini – üçüncüyü bu günə qədər gizlədə bilmışdilər. Çaldıran döyüşündən sonra darmadağın edilən türk tayfalarının ağsaqqallarından biri kitabla birgə Osmanlı əsgərlərinin əlinə keçmişdi. Paşalardan biri həmin kitabı Sultan Səlimə aparmasını düşündüyü halda, Osmanlı sultanlığında yüksək vəzifə tutmuş yəhudilərdən biri kitabı çox baha qiymətə həmin paşadan ala bilmişdir. Digər ikinci kitab isə çinlilərin əlində idi. Onun nə vaxt ələ keçirildiyi məlum deyildi.

Arslanın “Xəzinə qalası” mağarasından götürəcəyi nüsxə ardıcılıq baxımından üçüncü kitab idi. Bu kitabda əvvəlki üç kitab haqqında da məlumat vardı.

“Xəzinə qalası” mağarasına şüsalılar “Kaha” deyirdilər. Bu mağara çox sırlı bir mağara idi. Deyilənlərə görə mağaranın bir ucu Cıdır düzünün altından keçərək o biri tərəfdən çıxırdı. Amma mağaranın içində 10-15 metrdən artıq getmək mümkün deyildi. Çünkü mağarada havasızlıq vardı. El arasında gəzən söhbətlərə görə bu mağarada böyük bir xəzinə yatırılmış. Amma sovet tədqiqatçıları araşdırma aparsalar da, bir şey tapılmamışdı. Deyilənlərə görə xəzinə elə gizlədilmişdi ki, yerini dəqiq bilməyən kimsə onu tapa bilməzdi. Hətta camaat arasında söhbət də gəzirdi ki, uşaqlardan biri pişiyi mağaranın bu başından ötürüb və çıxmağa qoymayıb. Pişik də qorxusundan içərilərə gedib və digər tərəfdən çıxıb. Amma çıxanda pi-

şiyin bütün tükləri tökülmüşdü. Bunun da səbəbini havasızlığın olmaması ilə əlaqələndirildilər.

Arslan dərindən nəfəs alaraq mağaraya girdi. İri addımlarla soyuq və qaranlığın get-gedə artdığı mağaranın dərinliklərinə doğru irəlilədi. Onu nə soyuq, nə də qaranlıq qorxudurdu. Soyuq və qaranlıq anlayışı yoxdur. Amma amalındakı işiq, qəlbindəki istilik zil qaranlıqlara belə işiq salacaq, ən soyuq yerləri isidəcək qədər güclü idi. Axı həqiqət işıqlı olur. İşıqlı yer isə bütün soyuq qaranlıqların, zülmətlərin qənimidir. Həqiqətin işıqdan ibarət olması bütün şər və qaranlıqları yox edəcək qədər möcüzəli idi.

Arslan artıq mağaranın təxminən əlli metrlik dərinliyinə vara bilmışdı. Bundan sonraki dəqiqələrdə isə qaranlıq və işıqsızlıq havasızlıqla qarışib ağır və vahiməli bir vəziyyət yaratmışdı. O, yaxasının düyməsini açdı, dərindən bir nəfəs aldı. Amma nəfəs almağa oksigen çatışmadı... Adı halda bir dərilmiş nəfəslə qidalanan ciyərlər indi bir neçə dəfə dərindən udulan hava ilə, doymurdu. Arslanın mağaraya girməsindən təqribən 7 dəqiqə keçmişdi. Hava artıq bitib-tükənməkdə idi. Arslan addımlarını istədiyi kimi ata bilmirdi. O, təşkilata götürüləndə 5 dəqiqəlik havasızlıq imtahanını asanlıqla keçmişdi. Amma burda şərait tamam başqa cür idi. Axı hərəkət edirdi. Həm də nabələd və tanımadığı, qaranlıq daşlı-qayalı bir mağarada. Hətta bir neçə dəfə səndələyərək yixilmişdi da. Amma buna baxmayaraq, Arslan bütün gücünü toplamağa çalışırıldı. Əvvəlcədən hazırlaşlığı kimi, təqribən 220 metrlik zilləli bir yolu o, 9 dəqiqəyə ayaq üstə rahat yeriməli, son 10 metri isə sürünərək keçməli idi ki, Dədə Əfəndinin dedişi dar cığır çatsın və sonra daşı itələyərək çəkib havası və işığı olan digər bir hissəyə çıxsın.

Təqribən 210 metr geridə qalmışdı. Əzaları sözünə baxmırıldı. Beynin idarəsindən çıxmağa başlayır və bir cansız əşyaya çevrilirdi. Qaranlıqta alışmış gözlər kiçik fənərin işığında mağaranın sol tərəfindəki əbədilik işarəsinin həkk olunduğu iki qoşa daşı axtarırdı. Bu işarəni kitabı buraya gizlədərkən vərasənin nümayəndələri çəkmişdi. İki daş çıxıntısının üstündə işlənmişdilər. O daşları tapandan sonra arxasına baxıb dəqiqləşdirməli idi.

Təqribən iki metrlik hündürlüyü olan mağarada həyatdan heç bir əsər-əlamət yox idi. Elə bir qaranlıq, elə bir soyuqluq, elə bir səsizlik, elə bir havasızlıq hökm sürürdü ki, nə xəyallara dalmaq, nə düşünmək, nə də hərəkət etmək mümkün idi. O, tələsirdi. Demək olar ki, vaxtı bitirdi. Onsuz da ölümün qucağında layla dirləyən, zülmətdə həyat nişanəsi axtaran Arslanı, sadəcə, ölüm qurta ra bilərdi burdan. Dinlədiyi bu laylada çıxılmaz vəziyyətdə olan Qiyan türklərinin Ergene Konda (Ər Günə qonışıqlı günə çıxmaq) dünyaya yeni açılış sədasını eşidirdi. Son dəfə nəfəs dərib, mübarizə və əzmlə yeni günə çıxməğin vaxtı idi.

Arslan başının üstündəki iki ucu da sıvri olan daşı gördü. Ayağının altına bir daş qoyaraq onun arxasına boylandı. Bəli o, daşı tapmışdı. Tez üç addım sol tərəfə yeriyib cığırın yerini müəyyənləşdirdi. Sürünməyə başladı. Amma daşların üstünə uzanan kimi sanki ölümə "xoş gəldin" demişdi. Bir neçə saniyəlik başını daşa qoydu. "Oğul, cığırca çatdıqda son anın olduğuna inanacaqsan. Amma sənin ölümünün millətinin, bəşəriyyətin ölümünü gətirəcəyini bilməlisən. O zaman özündə Tanrıının gücünü hiss edəcəksən. Həqiqət işığının cisminə güc çilədiyini düşün, dayanma, beyinin sükunətinə imkan vermə, ona

təkan ver. Ürəyindəki sevgi işığından yapış və dünyani hərəkətə gətirib mehvərindən çıxaracaq qədər silklə". Bu, Dədə Əfəndinin ona söylədiyi son sözlər idi. Arslan gözlərini açdı. Sadəcə, ürəyinin gücü ilə sürünməyə başladı. Ona elə gəlirdi ki, sadəcə ürəyi sürünenin daşların üstündə. Nə əlleri, nə də ayaqları yox kimi idi. Hətta göz qapaqları belə açılmırıldı. Sanki gözləri yanır, dərisi havasızlıqdan qıyma – qıyma olub töküldü. Heç vaxt can verməyin bu qədər çətin olduğunu düşünməmişdi. Ruh isə cana hökm edir, onu daşların üstündə sürüyürdü. Nəhayət... Nəhayət ki, o başının daşa dəydiyini hiss etdi. Barmaqlarının ucu ilə daşı itələdi. Daş tərpənmədi. Bir də cəhd etdi, amma yenə alınmadı. Ayağını dayayacaq bir yer axtardı. Ona söykənib bütün gücünü bir yerə topladı.

Daşın yerə düşməsi və yarımqaranlıq bir mağaranın işıqlanması günəşin şüaları kimi göz qamaşdırıldı. Artıq, hava var idi. Dərindən nəfəs alıb, gələn havanı ciyərlərinə çəkdi. O, gözlərini yumdu, başını biixtiyar rahatca daşın üstünə qoydu. Dəqiqələrmi, saatları keçdiyini bilmədi. Amma gözlərini açanda özünü yeni doğulmuş bir uşaq kimi hiss etdi. Əli də, ayağı da, ürəyi də yerində idi. Yavaşça bir metr yarımlıq hündürlükdən aşağı endi. Sələfləri buranı elə hazırlamışdı ki, burda havavardı. Hətta iynənin ucu boyda işıq da düşürdü. O, endiyi dəliklə üzbeüz dayanıb üç qarış aşağıdakı qaya parçasını dırnaqları ilə tərpətməyə çalışdı. Mümkün olmadığını gördükdə bığlığını çıxarıb ətrafinı təmizlədi. Öncə xüsusi şəkildə yonaraq bura yerləşdirilmiş daşın yanındakı balaca daşı çıxardı. Sonra da böyük daşı çıxardı. Orada kiçik bir sandıqça gördü. Qayanın içi elə oyulmuşdu ki, seyfi xatırladırdı. Üzünü Gök Tanrıya tutub təşəkkürlərini bildirdi.

Əlini qədim Odər dilində yazılmış bu kitaba vurmağa cürət etmirdi. Axı o kitaba neçə-neçə dədələrin, şamanların, ataların əli dəymişdi. Neçə min illərin ağırlığı vardi bu kitabda. Onun gözləri yaşardı. Bir anlıq kitabın bura hansı əzabla, hansı çətinliklə yerləşdirildiyini görmək istədi. Amma mümkün olmadı. Kitab qoyulmuş sandıqçanı əlinə götürdü. Üfürüb tozunu dağıtdı, sonra isə qolunun arxası ilə kitabın üzünü təmizlədi. Gümüş sandığın üzərinə çəkilmiş əbədilik rəmzini əlinin içiyə siğalladı. Nə öpdü, nə də alnına qoydu, sadəcə bağının başına qoydu. İndi onun yegənə istəyi sağ və salamat paytaxta çatmaq idi.

Odərlər bir-bir gözünün qarşısından keçirdi. Biri heyfsilənir, biri narahatlıq keçirir, biri gülümsəyir, biri qürur duyur. Birdən Arslan özünü yalnız hiss etdi. O,indi kimsəsiz idi. Tərk edilmiş torpaqlarda yalquzaq kimi tək-tənha idi. Əslində Arslan heç vaxt özünü tək hiss etməmişdi. Buna səbəb Dədə Əfəndinin tarixlərin dərinliklərindən xəbər verən sehrli səsinin qulaqlarında cingildəməsi olurdu. Bu dəfə də elə oldu. Amma bunu eşitməyi özü istədi. Dədə Əfəndi də onun qarşısında duraraq, fikirlərini izah etməyə başladı:

Dədə Əfəndinin altıncı söhbəti

Oğul, sənə qan təmizliyi haqqında demişdim, bax bizim məqsədimiz, qayəmiz, təmiz qanlı insanları qoruyub saxlamaq, dünyanın gələcəyini onların üzərində qurmaqdır. Elə bu gün dünyada xeyirlə şər mübarizəsi adı altında gedən mübarizə də bu qanla bağlıdır. Tanrılarının insanları insan olaraq yaratmasından yüz min illər keçib. İnsa-

nın insanlığı onun qanının kirlənməsindən sonra təhlükəyə çevrildi. Dünyanın sərrini bilən bütün təşkilatların mübarizəsi elə bu qan məsələsidir. Bir qisminin məqsədi qanına qan qarışmayan insanları araşdırmaq, qorumaq, təhlükədən uzaqlaşdırmaqdır, digər qismi isə bunları yox etmək, Tanrıının yaratdıqlarına müdaxilə etmək, onu yönləndirməkdir.

Sən elə bilirsən ki, bütün millətlərdə olan qız alıb-vermə adəti təsadüfidir? Yox, bu, insanın yaddasına yazılmış koddur. Bax indi də bəzi kəndlərimizdə başqa millətə qız vermir və ya onlardan qız almırlar. Elə bilirsən, bu, İslama bağlıdır? Bu, ulularımızın təhtəlşürunuza yazdığı ciddi tapşırıqdır. Amma fikir verirsənmi, bu əriməkdə, yox olmaqdadır. Bu qarışqlıq çoxaldıqca dünyyanın da sonu yaxınlaşır. Araşdırısan, görərsən ki, ədəb-ərkan, mərifət, əxlaq, dürüstlük, mərdlikancaq əski adət-ənənələrimizi özündə yaşıdan kəndlərimizdə qalıb. Dağ rayonlarımızda kişilərin boy-buxununa, cüssəsinə fikir versən görərsən ki, onlarda hələ də əzəmətlik sönməyib, oğul. Bunun səbəbi qanlarının təmiz qalmasıdır. Dünyanın alt qatlarında gedən savaş məhz bu qan məsələsidir. Buna adı söhbət kimi baxma.

Oğul, hər bir dövlətin bazis və üst qurum deyilən bir idarəcilik forması var. Bu, dövlətlərin elmi idarə olunma formasıdır. Bazisə ordu, iqtisadiyyat daxildir. Üst qurumda isə həmin dövlətin ideoloji şüuru, fəlsəfəsi, dini baxışları dayanır. Bax hər bir güclü dövlət öz siyasətini, siyasi manerasını bu üstqurum əsasında formalaşdırır. Üst qurum da özü özlüyündə dövlətin xüsusi bir qaranti rolunda olur.

“Dədə Qorqud”da “Təpəgöz” boyu təsadüfi olaraq yaranmayıb, oğul. Bax gördünmü, oğuzlara (Ağüzlərə) bəla hardan gəldi? İçindən. Öz içində olan düşmənin çöldə olan düşməndən nə qədər güclü olduğuna fikir verdi mi? Bunu Dədə Qorqud Bayandır xana çox söylədi. Təpəgöz türk belindən gələn, anası yad qızı olan bir məxluq idi. Ona görə bəla kəsildi oğuzlara – Ağüzlərə – təmiz insanlara. Həm də ən böyük bəla. Dastanda olan bu fikir kodla verilib. Kodla bizə gəlib çatib. Əslində “Dədə Qorqud” dastanı bizim gördüyüümüz dastan kimi olmayıb, oğul. Onu heyvan cinsindən yarananlar dəyişdirib, təhrif edərək bizə bu cür təqdim edib. Onun əsl hələ də Avropa – Vatikan arxivindədir. O kitabların üzə çıxması dünyanın əsl sahibinə tapşırılması deməkdir. Onlar o kitabları verməyəcək, amma biz almalıyıq. Kitab dəyişdiriləndə o kodları oxuyacaq adamların sağ qalmadığını zənn etdilər. Süjeti qırdılar, ideyanı qarışdırıldılar. Mükəmməl bir tarixi qarmaqarışlıq bir şəkildə bizə təqdim etdilər, oğul. Onun əlyazmasında başqa mətləblərdən danışılır. Qan məsəlesi qabardılır. Türkə işarə edilir ki, sənə gələn zərbə zatiqırıqlardan gələcək. Təpəgözün mələk kimi təqdim edilən anası, əslində heyvan cinsindən olan varlıq idi. Onlar kitabı dəyişdirərək bizə verdilər. Görürsənmi, Dədəm Qorqudun kitabı nə qədər qarma-qarışqdır? Hələ də baş çıxarda bilmirik ki, dastandakı oğuzlar kimlərdir. Müsəlmandırlar, xristiandırlar, nədirlər, heç nə bilinmir. Çünkü aradaki bəzi mətnləri ixtisar ediblər.

O tarixi gizlədirirlər. Sən elə bilirsən ki, Əslil ilə Kərəmin qovuşa bilməməsinə səbəb din oldu? Yox, oğul, yox, din deyildi onlara qovuşmağa qoymayan, xalqın təfəkküründə yaşayan kod idi buna qarşı çıxan. Ən son anda isə

Kərəm od tutub yandı, oğul. Bunlar hamısı simvollar idi, simvollar. Bu rəmzi işarələr silsilə olduğu üçün onları oxumaq çətin olur. Bunların hamısını ardıcıl oxusən, öz tarixini, keçmişini bilsən, oğul. Elə Aşıq Qərib də yarına qovuşa bilmədi, Nərimanov da Bahadurla Sonanı bir-ləşdirmədi. Buna xalq razı ola bilməzdi. "Şeyx Sənan" pyesini yadına sal. Hüseyn Cavid də o mövzuya bilərək-dən toxundu. O da bizi qandırmaq istədi, oyandırmaq istədi. Gənclərimiz bilmir, anlamır, yad millətin qızlarına meyil salırlar, əylənlərlər, amma düşünmürlər ki, onlardan törəyənlər sonradan elimizə bəla olur. Necə ki, Osmanlı imperiyasının yixilmasına, zəifləməsinə səbəb oldu, eləcə də ucaltmaq istədiyimiz ideologiyanın çökməsinə, dağılımasına səbəb olur qarışq qan məsələsi.

Diqqət etsən, görərsən ki, türk kişiləri öz qadınlarına tətbiq etmədiklərini, digər xalqların qadınına tətbiq edirlər. Cinsi əlaqənin formaları türklərdə bir cürdür. Digər formaları isə, başqa xalqlarda olan ənənədir. Bizim də ənənəmizə hücum etməkdədir. Kamasutra kimin kitabıdır, oğul? Kimin olursa-olsun amma bizim deyil. Sənin dədələrindən qalan kitablar tarixdir, döyüşkənlilikdir, elmdir, fəlsəfədir. Heç xatırlayırsanmı türklərə aid olan kitablarda hansısa erotikadan danışılsın? Görürsən, Kamasutradakı pozaları, sırf heyvani pozalardır. Hislər zövqə deyil, əzaba qarışq yaranır. Saf türk ailəsində bunların heç birindən istifadə edilmir. O vəhşi xalqlara xas olan ənənədir. Bu məsələ ərəblərdə, bir çox Avropa dövlətlərində, Afrikada daha geniş yayılıb. İndi başa düşürsənmi, türk kişiləri digər xalqların qadınları ilə müxtəlif pozalara niyə maraq göstərir? Bu şəhvani hislər türkün bəlasıdır. Çünkü insan həmişə qadağalara qarşı meyilli olub və belə də da-

vam edəcək. Ta ki qadağaların dərk edilməsinə qədər. Adəm övladı qaydaları pozmaqda maraqlı olur axı. Necə ki, Adəm Həvvvanın təhrika ilə bunu bizə miras qoydu. Qadın və kişi bu dünyaya ona görə göndərilib ki, nəsil bitib tükənməsin. Lakin insanlar artıq bu vəzifəni iblisanə hislərə qurban verib.

Amma şükür ki, türk ailəsində bu cür pozalara üstünlük verilmir və demək olar ki, yoxdur da. Amma ərəb xalqları bunlardan daha çox yararlanır, istər kişiləri, istərsə də qadınları. Amma bir məsələ sevindiricidir ki, saf millətin nümayəndələri Aruz kimi şəhvətinin qurbanı ol-salar da, başqa qadınlarla yaşıdları hoqqaları öz ailəsinə gətirməyib, amma digər xalqların kişiləri öz qadınları ilə də, fahişərlərlə də həmin pozalardan – heyvanlara məxsus pozalardan istifadə edirlər. Türkler genetikasını saf saxlamağa çalışan yeganə xalqlardandır. Çünkü kod hələ də öz təsirini itirməyib.

Səncə, Teymurun apardığı qırğınların səbəbi bu deyildimi? Öz oğlunu axtalatdırmanın səbəbi erməni qızı ilə əlaqədə olub, qanın korlanmasının səbəbi deyildimi? Məgər ermənilər daima qızlarını türk kişilərinin yatağına salmağa cəhd etmirlərmi? Məqsəd təmiz qandan toxum götürmək idi. Bunu Teymur yaxşı bilirdi, oğul. Ona görə o qədər insanı qırdı. Çünkü qan qarışığılığı yaranırdı. Geninitməsi təhlükəsi vardı. Fikir vermişənmi, rəiyət əsil-zadələrə, xan nəslinə necə hörmət edir? Çünkü qanın saf qalmasına onlar daha çox əməl edirdilər. O zaman qırıldı ki bu şəcərə, xanlar, bəylər Dədəm Qorqudun dediyi yoldan yayındılar, başqa qadınlara meyil göstərdilər. Faciəmiz ondan başladı.

Hitlerin ali irq dediyi bilirsənmi nə idi? SafAğlar – Təmiz qanlılar ideologiyası idi onu yaşadan. O, ilk insan xromosomlarını təpmüşdi. Onun əsasında ali irq qurmaq isteyirdi. O, mütəmadi olaraq Kəlbəcər dağlarında yaşayan insanlardan sorduğu qanla qanını təmizləyirdi, oğul. 30-cu illərdə almanların Qarabağ dağlarındakı ucqar kəndlərə göndərdiyi ekspedisiyanın məqsədi təmiz qana sahib olmaq idi. O, ətrafında olan insanların qanını dəyişdirmək, genini saflaşdırmaq arzusunda idi. Amma bunu dünya tez duydu. Yoxsa, savaş torpaq savaşı deyildi.

Xəbərin var ki, çinlilər yeni bir maddə hazırlayıblar? Bilirsən o nə maddədir? O elə bir maddədir ki, bir qramını havaya buraxanda qısa bir zamanda yüz kilometrlərlə əraziyə sürətlə yayılır və insanları öldürür. Bu maddə o, insanları öldürür ki, onun qanında qarışq var. Sən elə bilmə ki, təmiz qan yalnız təkcə türklərdə var. Bir neçə başqa xalqlarda da o təmiz qanlı insanlar qorunub saxlanılır. Çinlilər 2012-ci ildə bu maddədən istifadə edib dünyanın sonunu yaradacaqdılar. Amma alınmadı, oğul, alınmadı. İlk dəfə Uygur türklərinin üstündə sinaqdan keçirdilər, gördülər ki, 10 çinliyə 1 türk olur. Hesabladılar ki, qanını təmiz saxlamağı bacaran xalq yalnız türklərdir. O maddə elə bir maddə idi ki, əgər çinlinin yeddi nəsil bundan öncə qanında qarışq varsa, o ölməlidir. Gördülər ki, əgər bunu yaysalar, dünyada qalacaq insanların 70-80 faizi türk xalqlarından olacaq, ona görə də bunu dayandırdılar. Görürsənmi, bu saf qan məsələsi nə ciddi məsələdir?

Bu yaxınlarda monqollar Türkiyədən on min saf toxum, sperma istəmişdilər. Bilirsən niyə? Çünkü onların qanı çinli qanı ilə qarışib korlanıb, oğul. Onlara məlumdur ki, bu gün türk geni ən saf, ən təmiz gendir. Türklərin

geninə nə heyvan geni, nə də bu genə bulaşmış insan geni qarışmayıb. Bu gen indi bizim üstünlüyüümüzdür. Bizi başqa xalqlardan üstün tutan amildir, heyvan nəslindən törəyənlər bunu bilir, onu əlimizdən almağa çalışır. Əgər bu, baş tutarsa xristianlığın dediyi şeytanın hakimiyyətə, atəşpərəstliyin dediyi Əhrimanın hakimiyyətə gəlməsidir. Bu gün laboratoriyalarda bu saf qanı necə əldə etməyin yolları haqqında xeyli xüsusi iş aparılır, amma bacarmırlar. Tanrıının işinə müdaxilə etmək istəyirlər. İnsan heç nədən heç nə yarada bilməz, oğul. Sadəcə, kodları çözmək üçün mücadilə aparır heyvandan dönmələr. Bizim əlimizdə olan sirlər isə insanın yaradılış kodudur. Əgər bu kod onların əlinə keçsə, demək, insanlığın sonudur. Hüceyrələrə müdaxilə edib, insanın saf genlərini dəyişdirməyin yollarını öyrənmək istəyirlər.

Elə bilirsən, kəndlərimizdə, şəhərlərimizdə səfil vəziyyətdə dolanan çinlilərin məqsədi cir-cindir satmaqdı? Yox, oğul, yox. Onların məqsədi ən saf qanlı bölgələri müəyyənləşdirib, onu yox etməkdir. Dünyanın hər yerinə yayılıb, bu çinlilər. Amma saf qan hələ ki, Asiyadadır. Digər materiklərdə çox azdır. Dünyanın bu gün bir nömrəli təhlükəsi çinlilərdir. Bu mason – zad yalan şeydir onların yanında.

Bax, Türkiyə yenə də səhv edir. Xalqın xəbəri yoxdur ki, güclənməkdə olan türk dövlətlərini yenə müxtəlif yollarla ərəblərlə birləşdirmək istəyirlər. Onların əli ilə yenə qanımızı korlamağa çalışırlar. Ən böyüyümüz, güclümüz Türkiyədir, o da üzünü türklərdən yan çevirib, ərəblərə, zəncilərə tutub. Qanı qarşıqların Türkiyədə çoxalması başlayıb. Bu, əsrlərlə gedən prosesdir, oğul. Yenə qan-qarşıqlığı təhlükəsi yaranıb. Bu çox təhlükəlidir.

Bizim təşkilatın gücü, sırrı məhz bu qan qarışıqlığının qorunmasıdır. Bu gün də dövlətimizin rəhbərliyində təmiz qanlılar var. Amma qanı qarışıqların da sayı az deyil, oğul. İlk işimiz bunu aradan qaldırmaqdır.

Kahadan çıxan Arslan ətrafa yaxşıca boylandı. Gizlədiyi silahını və digər əşyalarını torpağın altından çıxardı. Azərbaycanın üçrəngli bayrağını xüsusi nəvazişlə açdı. O, cəld yaxınlığdakı çınar ağacından möhkəm bir budaq qırıldı. Bayrağı həmin budağa bağlayıb bir qayanın üstündəki yarığa keçirərək ətrafinı daşlarla möhkəmləndirdi. Bu qaya bütün Cıdır düzünü müşahidə edirdi sanki. Sonra da onun qarşısında durub dostlarının ruhunun şad olmasına dilədi uca Tanrıdan. Külək vurduqca bayrağın dalğalandığını seyr edə-edə oradan uzaqlaşdı.

İki gün Kosalarda Məhəmmədi gözləsə də, ondan bir xəbər çıxmadı. Onun Boqomilla ilə görüşməsini arzulaya-arzulaya Kosalardan uzaqlaşdı. Əsir düşmüş yurdundan, obasından, tarixindən bir qucaq salam və danlaq götürüb paytaxta qayıtdı.

23

Arslanın Dədə Əfəndinin bu fikirlərini xatırlamasına səbəb Elçin idi. Çünkü əsil türk qanını damarlarında daşıyan Elçin Arslanı ölümdən qurtarmış, onu qaçıb qurtulmağa məcbur etmişdi.

Məhəmməd üsyan edərək onlardan ayrılan sonra Arslan Elçinə kitab haqqında danışmağa çox cəhd etsə də, alınmamışdı. Hər dəfəsində də bu kitaba görə Arslana ne-

çə illər təlim keçirildiyini yada salıb susmuşdu. Elçinin dərrakəsinə, dözümlülüyünə nə qədər əmin olsa idi də, düşmənin ondan daha qəvi olduğunu da düşünürdü. Hər şey ola bilərdi. Məsələn, onlar əsir düşə bilərdilər. Elçin işgəncələrə dözməyə və ya laboratoriyaların cihazları qarşısında dirənməyə aciz ola bilərdi və s. Axı məhz Arslan yaddaşında olan məlumatların heç bir yolla götürülə bilməməsi üçün Türkiyədə xüsusi cihazlardan 3 aylıq müalicə almışdı. Onun yaddaşında olan materialları ondan qeyri-ixtiyari heç kim götürə bilməzdi. Bunun üçün elə bir texnika yox idi axı. Türkiyədəki həmin tibbi cihazlar hələ dünyaya məlum deyildi. Beyin qatlarındakı məlumatın cihazlar və preparatlar vasitəsi ilə alınmasının qarşısını alırdı. Bunu Arslan istəsə, deyə bilərdi, istəməsə, o seanslardan sonra əldə edilməsi mümkün deyildi. Arslan da, sözsüz ki, bunu deməzdi. Heç bir işgəncə onun iradəsini sindirə bilməzdi.

Ona görə də Elçinə sərr açmaqdan vaz keçdi. Əgər bayrağı sağ və salamat sanca bilsə idilər, o zaman Elçini danışdıqları yerə yollayıb, özü kitab dalınca gedəcəkdi. Bu, ən son variant idi. Amma buna gərək olmadı. Onlar Qaybalılar tərəfdən gəlib Daşaltı istiqamətinə gedəndə erməni hərbi qüvvələrinin diqqətindən yayına bilmədilər. Bunun da səbəbi erməni əsgərlərin meyitlərinin meşəlikdə tapılması olmuşdu. Şuşa ətrafında axtarışı gücləndirən erməni hərbçiləri bir neçə yerdə gizli post qurmuşdular.

Elçin bir neçə metr öndə getdiyindən erməni əsgərləri ilk olaraq onu görmüşdülər. Qəfildən sinəsində snayper şüasının saldığı qırmızı nöqtəni görən Elçin "Arslan, uzan!" deyərək özünü nazik bir ağacın arxasında gizləmişdi. Amma bu zaman silahlar işləmiş, meşəni oraq kimi

bıçmışdı. Elçin də durmayıb cavab atəsi atmağa başlamışdı. Amma Arslana qaçmasını yalvarırdı. Çünkü Elçin ağaçın dalından çıxa bilmirdi. Onun gizləndiyi yer seyrək meşəlik idi, ağaclar isə çox cavan olduğundan arxalarında etibarlı mövqe tutmaq mümkün deyildi.

– Arslan, sən mühasirədən çıxmaga çalış!

– Narahat olma, Elçin, indi mən snayperi aradan götürərəm, – deyən Arslan gecəgörmə cihazını işə salmışdı. Lakin snayperin yerini müəyyənləşdirə bilməsə də, on-on beş erməninin ağacların arxasında gizlənərək addım-addım onlara tərəf gəldiyini görmüşdü. Onlardan bir neçəsinə aradan götürsə də, get-gedə yaxınlaşan dəstənin bir azdan onları mühasirəyə alacaqlarını bilirdi. Həm Şuşanın bir neçə kilometrliyində olduqlarından, yəqin ki, onlar əlavə kömək də istəmişdilər. Tezliklə böyük bir ordu ilə üz-üzə gələcəklərinin fərqiñə varındı. O, Elçini ordan çıxarmalı idi, lakin bu, heç cür mümkün deyildi. Əgər Elçin başını qaldırsa idi, ağacların arasında hərlənərək nişan axtaran snayper onu vura bilərdi. Elçin isə qaranlıqda heç nə görmür, hara gəldi atırdı. Durmadan Arslana yalvarıldı ki, o, aradan çıxsın. Deyəsən, hələ heç ermənilər də Arslanın yerini müəyyənləşdirə bilməmişdilər. Konkret ona tərəf heç nə atılmırdı.

– Elçin, mən sağa tərəf gedirəm. Sən yavaş – yavaş arxaya sürün!

– Yox, Arslan, sən getməlisən, mən bunlarla bacaram, məndən narahat olma! Xahiş edirəm, sən get, sənin görəcəyin işə minlərlə mənim kimi oğul qurban gedə bilər.

Arslan bu cümləni tam dərk etmədi. Axi Elçin onun kimliyindən xəbərsiz idi. O, bunları düşünə-düşünə snay-

perin yerini müəyyənləşdirmişdi. Və tətiyi çəkmiş, onu susdurmuşdu. Amma arxadan gələn maşın işığı onun bu sevincini ürəyində qoymuşdu. Görünür, artıq yardım gəllirdi. Çünkü bir neçə dəqiqənin içində bu iki qorxmaz gənc səkkiz-doqquz erməni əsgərini susdurmuşdu. Daha ermənilər irəliləmir, sadəcə, yerlərində duraraq ara-sıra atəş açırdılar. Pulemyot da susmaq bilmirdi. Xoşbəxtlikdən Elçinin gizləndiyi ağacın yanı çökəklik idi. Elçin Arslanın geri çəkilmədiyini gördükdə, artıq özünü saxlaya bilmədi. Çünkü hər ikisinin ələ düşməsi və ya öldürülməsi faciə idi. Silahların qulaqbırıcı səsinin arasında var gücü ilə bağırıldı. Bu bağırışda həm də piçilti duyulurdu. Axı o istəmirdi ki, burda iki nəfər olduqlarını ermənilər bilsin. Düzdür, ermənilər kömək istəyəndə böyük bir dəstənin olduğunu ehtimal etmişdilər. Amma Elçin özü onları bir müddət dayandıra bilərdi. Ona görə də bağırdı:

— Qoroğlu, Qoroğlu, axı sənin burdan götürəcəyin xəzinə olmalıdır. Heç olmasa buna görə sən get! Axı sənin tapacağın millətimizin nicatına yardımçı olmalıdır. Axı sən bura niyə və nə üçün gəldiğini unutmamalısın! Sənin ölməyə və ya əsir düşməyə haqqın yoxdur! Bu ifadələrdə böyük bir yalvarış sezilirdi...

Arslan bunları eşidəndə diksindi, özünü itirdi və nə edəcəyini bilmədi. Eşitdiklərinə inanmaq istəmirdi. Bilmirdi, Ata ocağının böyüklüğünə, gücünə sevinsin, yoxsa özünün də xəbəri olmadığı məsələlərin açılmasına görə qəzəblənsin. Bütün bunların yaratdığı çəşqinqılıq içində Elçinin qumbaralardan birini var gücü ilə qabağa atdığını gördü. Bir də bir neçə saniyədən sonra meşənin qaranlığında partlayışın alovları içində bağırı səslərini eşitdi. Elçin artıq ayağa durmuş, pulemyotunun güllələrini düş-

mənin üstünə yağış kimi yağıdırırdı. – Arslaaan, sən getməlisəəəən! – deyə hayqırırdı. Arslan artıq getməyə məcbur idi. Çünkü Elçinin dönüsü yox idi. O, birbaşa ermənilərin üstünə gedirdi. Bu zaman Şuşanın üstündən projektorların birbaşa Elçinin olduğu nöqtəni işıqlandırdığını gördü. İşıqlar ona doğru istiqamətlənəndə Arslan yerə uzandı. Elçinin səsi hələ də gəlirdi. O dayanmırıldı. Son dəfə qurdürəkli Elçinə baxıb, sürüñərək geriyə çəkildi. Və meşənin dərinliklərinə çəkilib Xəlfəli tərəfə qaçıdı.

Elçin isə onlarla erməni əsgərini öldürəndən sonra arxadan dəyən güllədən sonra yerə yixilmişdi. Çünkü arxadan gələn kömək artıq Elçini görmüş və zərərsizləşdirməyə çalışmışdı. Ona dörd güllə dəysə də, Elçin özünü yixilmamağa, vaxtı daha çox uzatmağa çalışırdı var gücü ilə. Həm də o, qəzəbindənmi, illərdir bəslədiyi nifrətindənmi, azərbaycanlı qızların başına gətirilənlərin qisasını almaq hissi ilə alışib yanmasından yaraların ağrısını hiss etmirdi. O artıq "PK"-ni yerə qoyub, tapançanı götürmişdü. Ayaqlarının altında can verən və ya artıq ölmüş erməni əsgərlərini tapdalaya-tapdalaya gecənin qaranlığında yalnız işığı yanmışa tərəf gedirdi. Onun istəyi son gücünü toplayıb heç olmasa bir ermənini tutub əlləri ilə boğmaq idi. Güllə ilə öldürdükləri onun yanğını söndürmürdü. Birdən maşından işə düşən "PK" onun arzularını məhv etdi. O, bir neçə saniyəliyə havadan asılı qaldı. Qumbaranı sixib saxladığı barmaqları boşaldı, o əlindən yerə düşdü. Amma Elçin, hələ də ayaq üstə idi. Çünkü onu havada saxlayan ona dəyən güllələr idi. Bir neçə saniyədən sonra partlayan qumbara onun bütün əzalarını vətən torpağının gül-çiçəyi kimi yerə səpələmişdi.

Torpaq üstünə düşən Elçinin bütün əzaları torpaqla qol-boyun olmuşdu. Artıq onlar dərdləşir və soraqlaşırırlar.

Yurdu darda görən kimi,
Ərdi, gəldi ərən kimi.
Yar qoynuna girən kimi
Girdi torpağa bir igid...

24

1982-ci il. Naxçıvanın Ordubad rayonu. Düylündə Kalbalı xanın nəslindən olan Hüseyn xan Paşa xan oğlu Kalbalıhanovun kötücəsi dünyaya gəlir. Bütün nəsil bu uşağın adının Hüseyn olacağını gözləsə də, nənələri buna qəti etiraz edir. Ona görə yox ki, Hüseyn xan repressiya qurbanı olub. Ona görə yox ki, şəcərənin davam etdirilməsinə qarşı idi. Xan qızı ona görə qəti olaraq buna etiraz edir ki, uşaq evdə – onların şahidliyi ilə dünyaya gəlməyib. Xan qızı şəcərinin yaşaması üçün əsil qanın saflığını düşünür. Şumerlərdən sözüllüb gələn Kəngərlilər nəslinin nümayəndələri olan Kalbalı xan sülaləsi Çin salnamələrində, Bizans tarixçilərinin mənbələrində həmişə döyüşkən, işgūzar, uzun müddət acliğa dözən, hərbçi, qonaqpərvər, dostluğa sadıq olan, lakin heç vaxt təhqir və incidilməyə dözməyən, heç nəyi unutmayan məğrur və qürrurlu insanlar yetişdirən bu geni həssaslıqla davam etdirməsidi. Bunu vərəsənin bütün nümayəndələri bilir və bir-mənalı olaraq, dərk edirdilər. Ona görə də ailənin ağsaqqalı, qadın haqqını Tanrı haqqı kimi qəbul edən türk oğlu Adil kişi xan qızının bu fikrini başa düşür və amiranə şəkildə ilk ovlad sevgisi ilə alışib yanana, nəslin davamçısı

olan bu uşağın adının Hüseyen olacağını artıq qəbul edən Həsən bəyə xan qızının haqlı olduğunu dedi. Əslində Həsən də söhbəti başa düşməşdi, amma mükafatdan məhrum olduğu üçün bu fikri özündən uzaqlaşdırmağa çalışırdı. Amma xan nəсли oldunsa, ataların qoyduğu bütün adətlərə birmənalı boyun əyməli idin.

Xan qızı Həsənin gözündəki etirazı gördüyü üçün dedi:

– Oğul, bu gün bütün dünyada min illərlə tarixi olan Qanklardan – Kəngərlilərdən – Kalbalıxanlardan ağız dolusu danışılırsa, bu nəslin qanının ləkələnməməsi səbəbindəndir. Genimizi ləkələmək istəyən qüvvələr çoxdur. Biz bütün hadisələrə mərdcəsinə, soyuqqanlılıqla yanaşmaliyiq. Bu uşağın doğulanda dəyişdirilmədiyinə kim zəmanət verə bilər? Heç kim!

Bu açıq və iradəli şəkildə verilən suala heç kim cavab vermədi. Hamı xan qızının nəсли hər hansı bir şübhə olmadan yaşamasına qərar verdiyini anladı. Amma körpə Elçinin baxışlarındakı tarixlərin işaretisi qanın şərəfli daşıyıcısı olduğunu göstərirdi. Başı qarlı soylu dağlar kimi məğrur görünən bu 10 günlük uşaq yanağındakı xalı ilə vərəsənin nümayəndəsi olduğunu bar-bar bağırırdı. Bunu xan qızı da görmüş, içindəki şübhəyə qalib də gəlmışdı. Amma yenə də təsadüflərdən xalı olmayan həyata şübhəsi ona qəti qərar verməyə imkan yaradırdı.

Sonralar Həsən bəyin yoldaşı hamilə olanda xan qızı qətiyyətlə tapşırılmışdı ki, bütün vəsitələrdən istifadə edib qadını evdə azad etmək lazımdır. Belə də oldu. Fatma qarının köməyi ilə Həsən kişisinin ikinci oğlu xan qızının şahidliyi ilə dünyaya gəlmışdı. Buna görə də heç nəyə şübhə etmədən o uşağın adını Hüseyen qoydular. Doğrudan

da bütün tayfa etiraf edirdi ki, Hüseyin sanki ulu babalarının özüdür, bir daha yenidən dünyaya gəlib.

Tumbul kəndi ətrafında yaşayan Hüseyin xan həmişə öz igidləri ilə Gilançay ətrafinə ova gələrmişlər. Ordubadın əsrarəngiz gözəlliyi onları məftun etdiklərindən Hüseyin xan Ordubada köcüb öz ailəsini və nəslinin ona yaxın üzvlərini burada yerləşdirir. Həmişə ova gələndə vənəndlə dostu Məhərrəmin qonağı olan Hüseyin xan onun qızını gördükdə oğlu Adilə bu qızla evlənməyi təklif edir. Təklifi isə qısaca olaraq belə olur:

– Oğul, Nəsrəddin Tusinin nəslindən olan bu türk qızı soyu-soyumuzdan olan mərd bir qızı oxşayır. Gözlərindəki azadlıq eşqi, simasındaki nur mənə deyir ki, sizin izdivacınız işıqlı sabahlar vəd edir. Hüseyin xan mövhumat içində yaşayan Azərbaycan xalqının əksər nümayəndələrindən fərqli olaraq açıq fikir və düşüncə sahibi idi. O bilirdi ki, kişiyə həmişə güclü bir qadın lazımdır. Yeri gələndə onunla döyüşə getsin, yeri gələndə onu qorusun, masa başında kişisinə ağıllı məsləhətlər versin. Bu türk ənənəsindən gələn bir hal idi. At belində böyüküyən türk qızlarının yerini indi bilgi sahibi olanlar əvəz etmişdi. Hələ o vaxt ərəb, fars, rus dillərini bilən xan qızı atası ilə birgə yeni qurulmuş sovet hökumətinin qurduğu hiyləgər planlardan danışır, məntiqli fikirləri ilə kişiləri belə heyran edərdi.

Atasının bu fikri, əslində gənc, cüssəli, yaraşıqlı Adilin ürəyindən idi. Sanki neçə vaxt idı atasından bu təklifi eşitmək istəyirdi. Heç nədən çəkinməyən Adil: – “mən qızla bu mövzuda danışıb, fikrimi sənə deyərəm” – dedi. Sonra Adil qızla söhbət etmiş, atasına hər ikisinin razı olduğunu söyləmişdi. Hüseyin xan da növbəti səfəri tezlep-

dirib birbaşa elçiliyə gəlmiş, dostunun da bu işi sevinclə qarşılımasından sonra xan qızı ilə oğlu Adili evləndirmişdi.

Elçin uşaqlıqdan ondan iki yaş balaca qardaşı Hüseyndən fərqlənirdi. Daha çox oxumağa, öyrənməyə, araşdırmağa meyilli idi. Hələ uşaqlıqdan 19-cu əsrə aid evlərini, ermənilər tərəfindən 1905-ci ildə yandırılan, onlara aid olsa da, sovet hökumətinin xanların əlindən alıb baxımsız vəziyyətə saldığı babalarının yadigar məscidini, hamamını qoruyar, onun həyatındə oturub saatlarla xəyallara dalar, sələflərinin burda yaşıdlılarını gözlərinin önündən keçirməyə çalışardı. Amma hər dəfə də qardaşı Hüseynin uşaqları başına yiğib ordu yaratmaq arzusu ona mane olurdu. Kiçik qardaşı olsa da, həmişə məhəllədə qurulan bütün komandaların rəhbəri Hüseyn olardı. Bu yetmirmiş kimi, Elçini də digər komandaya rəhbər təyin edərdi. Elçinin bu cür oyumlara həvəsi olmasa da, uşaqlara qoşulub oyanayar, ilk fürsət düşən kimi yerini kiməsə verib dərslərini oxumağa qaçardı.

Babasından tez-tez Hüseyn xan haqqında danışmasını istəyər, özü də həvəslə qulaq asardı. Uşaq vaxtı ən xoşuna gələn, böyüyəndən sonra isə ürək ağrısı ilə yada saldığı "qızıl xoruz" əhvalatı idi. Hətta bu "qızıl xoruz" məsələsini aydınlaşdırmaq üçün Peterburqdakı Ermitaja qədər getmişdi. Lakin tapa bilməmişdi. Son gəldiyi qənaət isə həmin qızıl xoruzun alman – sovet muharibəsində əridilməsi idi. Adil kişi danışındı ki, babaları Hüseyn xan repressiya qurbanı olarkən onların evlərində nələri vardısa, sovet əsgərləri aparmışdilar. Nənələri Hüseyn xanı ittihamlardan qurtarmaq üçün bütün var-dövlətlərini qurban verməyə belə hazır idi. Evdəki bütün qiymətlə

əşyaları aparan rus əsgərlərinə: "Ay oğul, o xoruzu niyə götürmürsünüz? O da qızıldır, götürün!.." – deməsi uşağın gülüşünə səbəb olurdu. O zaman nənəsinin avamlığına gülən Elçin sonralar nənəsinin fədakarlığı qarşısında baş əyirdi.

Bəşəriyyətin xilasını həqiqi tarixin öyrənilməsində, elmin qələbəsində görən Elçin öz arzusuna uyğun olaraq tarix fakültəsinə girdi. Axırıncı kursda elmi işini arxeologiyadan götürdü. Özünün də xəbəri olmadan izinə düşdüyü həqiqi tarix onu Ata ocağına gətirib çıxardı. Azərbaycanın ən qədim bölgələrində arxeoloji qazıntınlarda iştirak etdi. Tapılan məlumatları zərrə-zərrə toplayıb lazımı yerlərə təqdim etdi. Ən böyük arzusu isə Şumeroloq olmaq idi. Dünyadakı 6 Şumeroloqdan heç birinin türk millətindən olmaması onu həmişə düşündürdü. Üzv olduğu təşkilatın da məqsədi onu Şumeroloq kimi yetişdirmək idi. Təşkilatın istəyi gizli mətnlərin oxunmasında onun dünya tarixinə verəcəyi töhfələri görmək idi.

Elmi işini müdafiə etdikdən sonra da aldığı məxfi tapşırıga görə öz ərizəsi ilə hərbi xidmətə getdi. Sonra gizir kimi xidmətini davam etdirdi. Lazımı yerə yerləşdirildi. Qəlbən inandığı və bu millətin xilası üçün gizli mənbələrin üzə çıxmاسını o, birmənalı olaraq qəbul etmişdi. Tenqriçilik dinini araşdırın, oxuyan bu gənc alim Tanrı elmini mənimsemə yolunda idi. Həqiqətləri dərk etməkdə, gəldiyi qənaətlərdə əmin idi. Amma o, ölümü heç vaxt düşünməmişdi. Bu yoluun sonunun ölümlə bitəcəyinə inanmazdı...

Oktyabr ayı... Hərbi prokurorluğun təcridxanalarından biri... Ciddi nəzarətdə saxlanılan keçmiş briqada komandiri Kamandar Heydərova azadlığa çıxması haqqında məlumat verilir.

Öz hücrəsində neçə gündü ki, kimsə ilə danışmayan və bu sükutu ilə firtına gözləyən polkovnik həmin tapşırığı oxuyan kimi Ali Baş Komandanın bu əmrini balasını bağırna basan ana kimi bərk-bərk qucaqladı. Qəlbinin dərinliyində bir qürur hissi keçirdi. Dövlətinin gücü, iradəsi onu daha da ruhlandırdı. Bir il bundan önce Birinci ilə görüşündə aldığı tapşırığı layiqincə yerinə yetirdiyinə görə əsl hərbçi kimi fəxr edirdi. Rəhbərliyə inandığı və güvəndiyinə görə də böyük sevinc içində idi.

Heç kimə baş əyməyən, birinci Qarabağ müharibəsinin bütün ağrı-acılarını yaşayan, dəfələrlə mühasirələrdən çıxan, yaralı vəziyyətdə yüz metrlərlə daşların üstündə sürünen komandir uzun müddət bundan əvvəl Birinci dən aldığı tapşırığı layiqincə yerinə yetirmişdi. O, Altay kimi bir Odər yetişdirmişdi, əməliyyat hazırlamışdı. Artıq zaman yetişmişdi. Deməli, plan baş tutmuş, Altay verilən tapşırığı uğurla yerinə yetirmişdi.

Bunu düşündükcə həbsxananın dörd divarı arasında əlində olan tapşırığı dəfələrlə oxuyan polkovnikin gözlərindən axan sevinc gözyaşları onun iradəsinə, zəhminə, mətanətinə güvənərək gilələnib kirpiklərindən asılı qalmışdı. Onlarla ığidin polkovnikin qolları üzərində can verdiyini görən bu gözlər, bir vaxtlar polkovnikin iradəsinə heç bir zaman tabe olmayan gözyaşları, indi sənki əmrə hazır olan əsgər kimi, dünyani öz gücү ilə boğmağa ha-

zır idi. Polkovnikin 20 ilə yaxın idi ki, gözlədiyi an gəlmışdı. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün güclənmiş, bütün dünyani buna razı salmış, ordu səfərbər edilmişdi. İndi polkovnikə sərhəd bölgəsin-dəki korpuslardan birinə rəhbərlik etmək tapşırılmışdı. Bunun üçün də sevinc gözyaşları kədər gözyaşlarına dö-nənə qədər yerə düşmədi.

Komandirin yadına düşən ötən günlər, aylar, illər onu ağlamağa, hətta əlinin arxası ilə axan gözyaşlarını silməyə vadar etdi.

“Komandirim, əgər mən qayıtmamasam, oğlum sizə və xalqa əmanətdir!...”, – bu sözləri Kamandar Heydərovdan tapşırıq alan kapitan Altay demişdi. Altaya verilən tapşırıq o idi ki, Azərbaycan bayrağı Xankəndinə sancılmalıdır. Bu tapşırığı hazırlayanlar hər şeyi düşünmüşdülər. Tapşırıq baş tutduğu an bir azərbaycanlı öz torpağında, bayrağını göylərə qaldırarkən kameralaya çəkməli, ləntə alınmış video “youtube”a yerləşdirilməli idi. Bütün bu proseslər Azərbaycan kəşfiyyatının hazırladığı iş idi. Həlak olmuş Azərbaycan əsgərinin meyitinin qaytarılmasını ləngidən Ermənistana Azərbaycan nota verməli, 3 saat ərzində meyitin Azərbaycana verilməyəcəyi təqdirdə müharibə başlayacağını ən yüksək kürsündən səsləndirməli idilər.

Gözyaşının gilələnib gildir-gildir axmasına bir səbəb də vardi. Bu da xəzinədara etdiyi haqsız hərəkət idi. Belə ki, xəzinədar onunla əlaqə saxladıqdan sonra hamidan birinci hadisə yerinə gələn, xəzinədarın yaşadığını görən və onun “Cənab komandır, onlar nəsə başqa plan qurmuşdular, məqsədləri pul götürmək deyildi. Bu təsadüfən məni gördükdən sonra baş verdi” – deməsi ona baha ba-

şa gəldi. Polkovnik bunu eşidəndə "Millət sağ olsun!" deyib zabiti öldürmüdü. İndi həmin zabitin təəccübdən bərəlmış gözlərini heç bir zaman unuda bilmirdi. İradəsinin güclü olması onun ürəyinə hökm edə bilmirdi.

İnsan bəzən günahı haqqın bərqərar olunması namənə edir. Bu isə günah hesab edilə bilməzdi. Komandir də bu vəziyyətdə idi. Əgər hər hansı bir qisas, öfkə hissi yoxdursa, bilərkədən günahsız bir insana öldürmək insana yad bir hisdir. Verilən bütün işgəncələrə baxmayaraq, komandir 5 hərbçinin ordudan qaçması haqqında heç bir məlumata malik olmadığını qeyd etdi. Amma özünü müdafiə edəcək çıxışlar da etmirdi. İstintaqı şübhəli tərəfə istiqamətləndirib, prosesi uzadan da elə bu idi.

Təəssüf doğuran odur ki, Azərbaycanın düşmənləri yüksək vəzifələrdə yerləşdirilmişdi. Azərbaycan üçün bu qədər dəyərli bir insana heç bir sübut olmadan ömürlük həbs cəzası istədilər. İçdiyi anda daima sadiq olan komandir bu cəzadan heç bir zaman qorxmayıb, hətta buna hazırlı idı də. Amma ona ağır gələn günahsız ola-ola haqsızcasına ləkələnməsi idi. Cinayət işinə vətənə xəyanət maddəsi və dövlət əmlakını mənimsəmə maddələrinin başçılıq etməsi ona əzab verirdi. Amma o susurdu. Artıq danışmağın, içindəki hırsını atom bombası kimi partlatmağın vaxtı idi.

Başlanmış müharibə ola bilsin ki, dünya müharibəsinə gətirib çıxardacaqdı. Amma bu müharibənin sonunda Şimali və Cənubi Azərbaycan torpaqları birləşəcək, Orta Asiya türkləri öz müqəddəratlarını rusların əlindən alıb müstəqil olacaqdılar. Ukraynadan ayrılan böyük bir Krim dövləti qurulacaqdı. Əlli milyonluq Uyğur xalqı öz dövlətini quracaqdı. Bu, əsrlərdir ürəklərdə gün işığı görmədən

yaşayan Böyük Turan arzusu idi. Dünyanı öz gücü ilə idarə edəcək Turan sevdası...

26

Mavi rəngli işıqlarla bəzədilmiş otaq. Beşguşəli ulduzu xatırladan bu otağın guşələrindən birində ağ geyimli, nurlu çöhrəsi ilə sanki ətraftı işıqlandıran ağ saçlı, ağ saqqallı bir Dədə öz bəyaz nuru ilə bu fondan ayrıldı...

Bu, sanki Dədə Əfəndinin bir həqiqət işığı olduğunu, daha doğrusu, həqiqət işığının insan şəklində gözlərə görünməsi idi. Onun alnı dərin qırışlarla örtülmüşdü. Bu qırışlar böyük həyat təcrübəsi və dünya kədərini təsvir edirdi, çünkü zamanın ayaq izləri idi. Gözləri kölgədən güclə seçilir. Buna baxmayaraq, baxışlarda böyük inam, qətiyyət aydın görünürdü. Gözlərdəki kölgə isə onları da-ha da sirli edirdi. Dodaqlarının kip yumulması gözlərdəki inamı, onlardakı qətiyyəti qüvvətləndirirdi. Dədə Əfəndi mənənən müdrik olduğu kimi, analitik baxımdan da çox doğru, kamil sifət cizgilərinə malik idi. Onun sifət quruluşuna uyğun düz burnu bu fikri bir daha təsdiqləyirdi. Dədə Əfəndi ulu bir şaman olduğundan, başında hündür şaman papağı vardı. Şaman papağının alnı örtən aşağı hissəsi ağ, qalan yuxarı hissəsi isə göy rəngdə idi.

Gözlərinin içində diqqətlə baxan olsa idi, sanki dünyanın yaradıldığı günü görərdi. Tarixin lap qədim çağlarını özündə gəzdirən bu kişi Odərlərin ağsaqqalı idi. Dədə Qorqudun qoyub getdiklərini, tövsiyələrini əsrlərdən bu günə daşıyan əsil ruh adamı idi. Hərəkətlərində bir ağırlıq vardı. Sinəsində əbədiyyət rəmzi olan naxış vardı. Bu qədim türk naxışı ölümüslüyü əks etdirirdi özündə. Cis-

mani ölümsüzlüyü yox, ruhun, bilginin, ilahi nurun ölümsüzlüğünə işaret idi.

Dədələrin Əfəndisi idi bu ağsaqqal... Odər dilinin yeganə bilicisi... Açılmamış sırlı sözlər üzrə dünyanın, yaradılışın sırrını oxumağa çalışan müdrik qoca... Dünya dil-lərinin yaranmasını, şaxələnməsini, inkişafını araşdırırıdı. Hər sözdə yeni bir mənə tapıb, yeni bir gizlin təhrif edilmiş tarixi öyrənirdi. Sonra da hər il Ulu Şaman məclisində bütün türk dünyasında gizlin fəaliyyət göstərən Dədələrlə görüşərdi. Yeni əldə etdiyi faktları bölüşər, dünyada gedən prosesləri şərh edər, Dədələrə ölkələrinin quracağı siyasəti və mövqeyi izah edər, Odərlərə verəcəyi əmri söyləyərdi. Artıq Turan həqiqətlərinə yaxınlaşmışdır. Hələ də Türkmənistan, Özbəkistan kimi böyük türk dövlətlərində istədiklərinə nail ola bilməsəydilər də, yetişdirikləri Odərlərin yüksək vəzifələrdə yer almalarını təşkil edə bilmişdilər. Yeni qurulacaq dünyada planlar hazır idi. Amma bu dəfə kimlərinsə dünyanın qurulmasında hege-monluğunə imkan verilməyəcəkdi. Çünkü neçə yüz illik zəhmət bəhrə verməli idi. Onların ən böyük silahı elm olacaqdı, ilahi elm. Dünyanı lərzəyə gətirən məsələ onların əldə edəcəkləri əsrlərdir gizlədilmiş tarix olacaqdı. Bətnində ölü gəzdirən dünyaya onu ya atmağın, ya da diriltməyin yolunu göstərəcəkdilər. Bu isə bəşəriyyətin yanlış düşüncələrdən xilası demək idi. Bu xilasa gedən yol, uydurulmuş dinlərin mahiyyətini açmaqdan keçirdi.

Onun qarşısında isə əlində kiçik, amma çox qədim sandıqça tutmuş Qoroğlu durmuşdu. Bu, beş Odərlə yaşam mücadiləsinə çıxan Qoroğlu kodlu Arslan idi. O, sağ idi. Bütün dostlarının şəhid olmasına baxmayaraq, o, və-

tənə qayıda bilmışdı. "Xəzinə qalası" mağarasına girərək havasız mağarada gizlədilmiş kitabı götürmüştü.

İndi zərrə qədər ümid nişanəsi belə qalmayan Arslanın gözü qarşısında "millət!..", - deyib, can verən OdƏrlərin qəbiristanlığı vardi. Amma bu qəbiristanlıq sadəcə onun ruhuna çökmüşdü. Neçə illərdir ki, yetişdirilməsinə baxmayaraq, artıq psixoloji vəziyyəti çatlamışdı bu OdƏrin. İnandiği bir yol vardi. Amma bu yolda o, qardaşlarını itirmişdi. O, farağatda durmuş əsgər kimi başı dik şəkildə gözlərini Dədəyə zilləyərək əlində tutduğu sandığı təqdim edəcəyinə işarə edən göz hərəkətlərini gözləyirdi. Artıq səbri tükənmişdi. Neçə gündür ki, qəlbini gəmirlən şübhəni aradan qaldıracaq sualları yağıdırmaq üçün danışmaq isteyirdi. Beynini təmizləmək, saflasdırmaq üçün Dədə Əfəndinin söhbətlərinə ehtiyacı vardi.

Dədə Əfəndi ona sandıqçanı masanın üstünə qoymağı işaret etdi. O, astaca və ağır bir hərəkətlə əbədiyyət naxışı ilə süslənmiş sandığı Dədənin qarşısına qoydu.

Dədə Əfəndi ona həyat dolu baxışlarla baxdı. Bir zamanlar əlini belə sandıqçaya vurmağa cürət etməyən Dədə indi sandıqçanı döyünen qəlbinin üstünə qoydu. Gözlərini yumdu. Bu süküt bir müddət çəkdi. Arslan bu mənzərə qarşısında şəhidlərin ruhu ilə birgə səcdədə idi sanki. Beynində onu günlərdən bəri yeyib paraçalayan suallar nidaya çevrilmişdi. Bu nidalar Yer kürəsinin qəlbinə saplanan bir metal kimi onun qəlbinə saplanmışdı. Nəhayət, Dədənin gözlərini açması bu ağır metalın onun qəlbindən qəfil çıxmazı kimi oldu.

Amma uzaqqorən Dədə Əfəndi Arslanın əsəbi olduğunu hiss etmişdi. Keçirdiyi sarsıntılar, ağır psixoloji travmalar onu əldən salmışdı. O, hazırda Arslanın sağlamlı dü-

şünmədiyini yaxşı bilirdi. Boqomilla Abadjiyevanın kimliyini, komandirin kimdən tapşırıq aldığı, Elçinin onun kod adını hardan bildiyini öyrənmək üçün bu dəqiqə canını verərdi. Ənənələri çeynəyib Dəli Qarcar kimi Dədənin yaxasından belə yapışa bilərdi. Ağsaqqala əl qaldıranın daşa dönəcəyini bilə-bilə... Bunları yaxşı bilən Dədəayağa qalxdı: – Yaxşıca dinlən, axşam “Ata ocağı” məclisi toplanacaq, mükafatını orda alacaqsan! Arslanın nəsə demək istədiyini gördükdə ona danışmağa imkan vermədi: – Suallarına cavabı da... – Dədə Əfəndi bunu deyib, arxa qapıdan çıxdı.

Bu nurani qoca on il bundan önce Arslanın “Ata ocağı” məclisinə qəbul edildiyi zaman üzünü görə bilmədiyi Dədə Əfəndi idi. 10 il müddətində minlərlə Odər kimi Arslanı da hərtərəfli şəkildə hazırlamış, yetişdirmişdi. Onun söhbətlərinin ən fəal dinləyicisi idi Arslan. İki il bundan əvvəl isə, Arslana bu mühüm əməliyyatı həyata keçirməyi tapşırılmışdı. O da həmin tapşırıqa əsasən orduya gizir kimi göndərilmişdi. Və hazırlanan çox mühüm bir tapşırığı qüsursuz yerinə yetirmişdi. İndi isə onun “Ata ocağı”nın üzvlərini belə sorğulamğa haqqı çatırdı. Arslan bütün bunları Dədə Əfəndinin arxasında gözlərini qədim simvollarla bəzədilmiş qapiya dikərək düşünürdü...

– Hörmətli sərnişinlər, Bakı-Pekin reysinə qeydiyyat davam edir. Xahiş edirik, qeydiyyatdan keçməyə tələsin!

Bunları öz düşüncələri ilə baş-başa qalaraq eşitməyən, eşitsə də, fərqiñə varmayan Arslan Sultanbəyli idi. O, indi yeni bir tapşırıq dalınca gedirdi. Amma bu dəfə digər əməliyyatlara getdiyi kimi, həvəslə yox. O, bilirdi ki, getdiyi əməliyyat nəinki Azərbaycan, bütün Türk dünyası üçün taleyüklü məsələdir. O bilirdi ki, ondan başqa hər adama tapşırıla bilməzdi bu iş. Amma yenə də getmək istəmirdi. Düzdür, Dədə Əfəndiyə bu fikir haqda heç nə deməmişdi. Könülsüz olduğunu dilinə gətirməmişdi. Bu cür əməliyyatçı üçün dünyani yerindən oynadacaq bir əməliyyat dalınca getməsi ona stimul olmalı idi, onu qürrurlandırmalı idi, şərəfləndirməli idi. Şərəfləndirirdi də. Amma bu dəfə zaman və şərait fərqli idi. Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün mühabibəyə başlamış, hər gün bir neçə evə üçrəngli bayraqa bükülmüş onlarla şəhid tabutu ilə bərabər, milyonlarla evə “bu gün Azərbaycan ordusu Ağdamı işğaldan azada etdi, bu gün Azərbaycan ordusu Xocalı və Qaradağlı qisasını ermənilərdən aldı” və s. kimi sevinc dolu şad xəbərlər də gedirdi. Bu şad xəbərlərin özü də sanki üçrəngli bayraqa bürünərək qürur duyurdu. Arslan məhz buna görə gedə bilmirdi. Axı o da indi əsgər dostları ilə bir yerdə olmalı, bütün gücünü və bacarığını vətən uğrunda xərcləməli idi.

Onu getməməyə vadar edən məsələlərdən biri də, anasını itirməsi idi. Axı hər dəfə harasa gedəndə onu kiminsə gözlədiyini düşünür, işini həvəslə bitirib evə qayı-

dardı. Amma bu dəfə onu gözləyəcək, onun üçün darixa-caq, onun üçün ağlayacaq, onun arxasında su atacaq kimsə yox idi. Öz evinə niyə qayıtmalı idi o? Axi o evdə onu daha kimsə gözləmirdi ki, o qayıtmaq üçün tələssin, ki-min üçünsə yaşadığını hiss etsin!

Yeniyetmə yaşlarında atasını itirən Arslana yalnız anası baxmışdı, yeməmişdi-yedirmişdi, içməmişdi-içirmişdi. O qədər kasib həyat yaşamışdılar ki, Arslan sonralar pul qazananda da xərcləməyi bacarmırdı. Hər dəfə pul xərcləmək üçün şərait yarananda həmin dəqiqə ağlından keçən ilk o olurdu ki, görəsən, sabaha nə edəcəyik, birdən sabaha çörək pulu qalmaz. Bu xüsusiyyətlər həmişə qə-naətlə dolanan Ceyran anaya məxsus idi. Yetim böyütməyin əzab-əziyyətini, bəlkə də, ondan başqa dünyada heç kim bilməzdi. Arslanın atasının vaxtsız ölümü sovet hö-kumətinin dağılması ərəfəsinə düşmüdü. Həm ölkədəki ağır vəziyyət, həm də ərsiz-başsız bir ailədə oğul böyütmək çox çətin idi. Qadın kimi işləməyə yer də tapa bilmirdi. Ceyran ananın onlara kömək edən bir qaynı var idi. Arslan da o əmisini çox istəyərdi. Ata sevgisinə bərabər idi ondakı əmi sevgisi. Buna baxmayaraq, Ceyrana ağır gəlirdi ki, kimsə onun ailəsini saxlasın. Elə bir ailənin qızı idi ki, onlar həmişə çörəyi zəhmətlə qazanmışdılar. Ceyran həmişə atasının köməkçisi olmuşdu. Kənddə hamı onun işgüzarlığından danışarmış. At belində əkin suvarar, bir-birindən hündür tayaları vurub sahədən çıxarardı. Dəmirqaya anası Bəyim xanımı Ceyranı sevdiyini deyəndə Bəyim xanım Ceyranın rəiyyət qızı olduğu üçün bu evliliyə qarşı çıxmışdı. Hətta Dəmirqayanın atasından qor-xub söhbəti açmamışdı da. Dəmirqayanın israrından sonra qorxudan əsə-əsə oğlunun istəyini Eldəniz bəyə çatdır-

mışdı. Qaşlarını çataraq xanımına çəpəki baxdıqda, Bəyim xanım tez-tələsik: – Mənə niyə elə baxırsan? Səndən əvvəl ona demişəm ki, biz hara, onlar hara? Nəslİ nəslimizə, qanımıza tay bir adamın qızı ilə evlənməlisən. Nə edim, mənim sözümə baxmir. İki ayağını bir başmağa salıb ki, bəs Ceyrandan başqa heç kimlə evlənmərəm.” Eldəniz bəy ağayana şəkildə gülümsəyərək: – Onu mənim yanımı göndər görüm, dərdi nədir?, – demişdi. Eldəniz bəy Dəmirqayanın onun qarşısında bir qaya kimi məğrur, qürurlu duruşunu görəndə düz gözlərinə baxmışdı. Amma bu dəfə onun gözlərini qayanın bağrında bitən zərif bir kəkklikotuna bənzətmışdı. Onun gözlərindəki bu incəliyin, zərifliyin, insansevərliyin arxasında sanki bir qaya dururdu. Saflığı, təravəti, mətanətinin mənbəyi sildirrim və sərt qayalıq dağ kimi insanı lərzəyə gətirən əsilli-nəcabətli bir nəsil idi. – Oğul, axı sən adətlərimizi bilirsən, bu cür evlilik hökmən xan-bəy nəсли olan bir evlilik olmalıdır. Bu adət genimizi, qanımızı daşıyanların əbədi borcudur. Ceyran ağıllı qızdır, elə ailəsi də öz şərəf və ləyaqətini həmişə qoruyan bir nəsildəndir. Amma yenə də rəiyət övladıdır. Bizi niyə incidirsən? Sevgiyə gələndə isə deyim ki, sevgi həmişə ötəri hiss olub, səndə də keçib gedəcək. Kişi sözlərini bitirdikdə onun qətiyyətli gözlərinə baxdı. Sanki onun gözlərində cavabı görməyə çalışırıdı. Amma Dəmirqayanın gözləri birdən-birə suyu qurumuş bulağa bənzədi:

– Ata, mən bütün adətlərimizi yaxşı bilirəm, amma unutma ki, arxasında eli, xalqı olmayan bir xan, bəy bünnövrəsi oyulmuş palçıq divara bənzəyər. Əgər bir xan xalqdan qidalana bilmirsə, kökü o xalqla bağlı deyilsə, doldurulma və şoran torpaqda bitən söyüdə bənzər. Mə-

gər babalarımız heç xalq arasından olan biri ilə ailə qurmayıb? Sən məndən yaxşı bilirsən ki, bu cür hallar çox olub. Bir də mənə görə əsilli-nəcabətli, qanı təmiz insanlar yalnız xanlar olmayıb, ata. Mən özümə yoldaş, sirdəş istəyirəm. Ceyranla da danışmışam. Kənardan göründüyündən də mərd və əqidəli bir qızdır. Sənin ocağına yaraşan, üzqaralığı gətirməyən, cəsarətli və ismətli bir qızdır.

Atası oğlunun bu cavabından sonra onu bağırina basmış, elə həmin axşam elçiliyə getmişdi.

Ceyran belə Ceyran idi. Ailə qurduğu gündən ərinin sadıq dostu olmuş, ailəsini həmişə müqəddəs bilmışdı. Amma bu kasibçılıq onun üçün yeni bir imtahanı idi. O zaman onlar kənddə yaşıdlıqlarından dolanışq şəhər camaatından daha rahat idi. Yay gələndə göy-göyərtilə, toyuqların yumurtası ilə, həyat-bacadan yiğdiqları meyvətərəvəzlə, qış gələndə isə yaydan qurutduğu tərəvəz və meyvələrlə, hazırladığı salatlarla günlərini birtəhər keçirirdilər. Elə günlər olurdu ki, onlar həftələrlə çörək görəməzdilər. Amma heç vaxt Ceyran ağız açıb bunu Arslanın əmisinə deməzdi. Ceyran anadakı mətanət Arslanın qürürunu sərt qayaya çevirmişdi. Varsa var, yoxsa tap! Amma zəhmətlə işlə, haqqınla qazan. Buna görə də Arslan yoxluğu da, varlığı da yaxşı bilirdi. Hətta işlədiyi, pul qazandığı vaxtlarda anasının ona: – A bala, bu ayaqqabını niyə dəyişdirmirsən? – sualını verməsi onu yaman kövrəltmişdi. Çünkü Arslana görə ayaqqabını o zaman dəyişərdilər ki, onun altı yeyilib əldən düşsün, üstünün dərisi tikilmək və mismarlanmaq üçün dəfələrlə pinəciyə aparılsın. Axı bu ayaqqabının heç nəyi yox idi. Bu niyə dəyişməli idi. Halbuki, Arslan bu ayaqqabını 3 il idi ki, geyinirdi. Dostları ona tez-tez lağ edir, xəsislikdə tayı-bərabəri olmadığı-

ni düşünürdülər. Əslində Arslan xəsis deyildi, sadəcə daşlaşmış psixologiyası ona imkan vermirdi ki, o rahat olsun. Bir sözlə, o düşünməyə bilmirdi. Hər addımdında ayağının altına dəfələrlə baxır, hər getdiyi yolu dəqiq araşdırır, hər xərclədiyi pulu isə məqsədli xərcləyirdi. Özü də bilmədən, anası Ceyranın ona verdiyi "qənaətcilik" tərbiyəsi onu kəşfiyyatçı etmişdi. Axı o vaxtdan, pula, şəraitə, hətta aldığı nəfəsə belə qənaət etməyi bacarırdı. Cəsarətdə, qeyrətdə, mərdlikdə atasına nə qədər oxşasa da, qənaətcillikdə heç oxşamamışdı. Anası həmişə bunu onun dostlarına deyərdi. Sanki arvad sübut etməyə çalışırdı ki, bu xəsislik onun qanında deyil. Deyirdi ki, ay bala, bunun babası şura hökuməti gəlməmişdən özünün bütün var-dövlətini kənd camaatına bağışladı. Dedi ki, düşmənlərə qalınca qoy sizin olsun. O kişi elə bir ağsaqqal idi ki, bütün kənd camaati onun səxavətindən danışarmış. Hətta sovet hökuməti dağılan kimi, xalq hərəkatının tüg-yan etdiyi bir vaxtda bir nəfər gəlib Arslanın atasını – Dəmirqayanı kəndin mərkəzinə çağırıldı. Dedi ki, a kişi, kəndin camaati səni gözləyir. Dəmirqaya gedəndən sonra məlum olub ki, kənd camaatı qoyundan, keçidən, camışdan, inəkdən, nə bilim, kimin nəyə gücü çatır, yiğiblar kəndin ortasına və deyiblər ki, bu sizin babanıza olan borcumuzdur. O vaxt sənin baban bütün kənd camaatına böyük bir yaxşılıq etmişdi. İndi isə həmin dövlət dağıldı. Və bizim yaşadığımız bu ərazilər də sizin dədə-baba mülkü-nüzdür. Halal malınızdır. Dəmirqaya da öz elinin bu cömərd hərəkətinə mərdanə cavab verərək, heç nəyi istəməmiş, qardaşı ilə birgə evə qayılmışdı. Həmin gecə qürur və sevincindən yata bilmədi. Bir də ayıldım ki, oturub evin qabağında babasından qalan qəməni də əlinə alıb

ona baxır. Məni görcək dedi ki, bu millətlə, bu ellə necə fəxr etməyəsən, bu millətin yolunda necə can fəda etməyəsən?! Bu cür mərd camaat dünyanın heç yerində yoxdur. Sən insanlardakı mərdliyə bax ha!

Dostları Ceyran ananın Dəmirqayanı sevdiyini, onların münasibətini biliirdilər. Gülüşüb demişdilər ki, Ay Ceyran ana, biz özümüz zarafat edirik, sən ürəyinə salma. Bilmirik bəyəm Arslanın kim olduğunu?

Sonra kəndin ağsaqqalı gəlib Dəmirqayaya dedi ki, bu kəndin deputati sən olacaqsan. Bütün ətraf kəndlərin də ağsaqqalları bunu təklif edirlər. Biz istəyirik sən də yeni qurulacaq dövlətdə bir vəzifə tutasan, babaların kimi elə-obaya xidmət edəsən. Dəmirqaya da razılaşmışdı. Həm oxumuş, ali təhsilli bir adam, həm də genində bir idarəcilik, xalqın taleyini düşünmək vadı. Amma əcəl imkan vermədi. Dəmirqayanın rayonda adı eşidiləndə, onun haqqında insanlar arasında hörmətlə danışilan bir zamanда Dəmirqaya motosikletlə qəzaya düşdü. Bu qəza çox qəribə olmuşdu. Qəfildən bir PAZ markalı avtobuz motosikletiylə öz torpaq sahəsindən gələn Dəmirqayanın üstünə sürmüştü. Dəmir-qaya da özünü itirərək, üçtəkərli, MK markalı motosikletini yoluñ kənarına, uçuruma sürmüştü. Kəndin ortasından keçən əsas yol yerlərindən bir az hündürdə idi. Ona görə də yolla hasar arasında böyük bir dərə yaranmışdı. Divara çırpılan motosikletin rulu qatlanaraq onun qarına girmişdi. Təcili sahə xəstəxanasına çatdırılsalar da, həyatını xilas etmək mümkün olmamışdı.

Onu xəstəxanaya aparan camaat deyirdi ki, yolda Dəmirqaya zariyaraq deyirdi ki, "iki uşaq..., o iki uşaq necə oldu? Heç olmasa onlar sağdır bari?" Əvvəl camaat onun

sayıqladığını düşünsə də, sonra məlum olmuşdu ki, Dəmirqayanın sahədən gələrkən kəndin kənarında götürdüyü iki uşaq var imiş motosikletdə. Qəza baş verən zaman həmin uşaqlar zərbənin təsirindən “kolyaskada” hasarın o tərəfinə düşüb. Özlərini itirən 9-10 yaşlı bu uşaqlar aləmin bir-birinə dəydiyini gördükdə elə həyətdən həyatə keçərək, qaçmışdilar. Evlərində bu hadisəni danışanda atası kəndə çıxmış, Dəmirqayanın qəzaya uğradığını eşitmışdı. Və hadisəni danışanda camaatın tükləri biz-biz olmuşdu.

Arslan belə atanın oğlu idi. Bu gün də onun boynuna babalarından, atalarından qalan bir yük düşmüşdü. Amma daha böyük yük idi. İndi bir kəndin, bir ölkənin yox, bütün türklüyün, bütün bəşəriyyətin gizlədilmiş tarixinin üzə çıxarılması idi bu yük. Belə görünürdü ki, müharibə də tez bitəcək. Çünkü ordu qısa bir zamanda istədiyinə çatmışdı, qələbə yaxında idi. Erməni və onun havadarlarının hərbi birləşmələri getdikcə geri çəkilirdi. Sanki tapşırıq almışdilar. Amma yenə xalqa “Qarabağı vermək istəmirik, lakin gücümüz çatmir!” fikrini aşılamaq üçün döyüşür, elə hey itki verdirirdilər.

Dədə Əfəndinin dedikləri bir-bir baş verirdi. Artıq Cənubi Azərbaycanda yeni dövlət qurulmaq ərəfəsində idi. İran adlı bir dövlət Amerikanın və İsrailin gücü ilə parçalanmışdı. Suriyadan betər bir vəziyyət yaranmışdı. Ermənistanla İran arasındaki sərhəd bağlanmışdı. Cənublu qardaşlar birinci müharibədə olduğu kimi, yenə Azərbaycana dəstəyə gəlmişdi. Ulu Şaman ocağının istədiyi kimi artıq “o tay-bu tay birləşsin!..” şuarları səsləndirilmirdi. Çünkü dünyaya yeni bir güc olaraq çıxmali idi Azərbaycan. Birləşmək ideyasını ortaya atanlar, Azərbay-

canı daxildən parçalamaq və yenə sonu görünməmiş bir fəlakətə uğratmaq istəyirdilər. Çünkü birləşmək məsəlesi ortaya gəlsəydi, paytaxt problem olacaqdı ilk olaraq. Sonra bir neçə onillik cənub-şimal davası gedəcəkdi bu xalqlar arasında. Ona görə də Azərbaycan Cənuba dəstəyini əsirgəmirdi. Necə ki, Türkiyə bir zamanlar Kiprə münasibət bəsləmişdi, biz də elə. Dədə Əfəndinin bir vaxtlar dediyi "Türk dünyasını birləşdirmək missiyası Azərbaycana verilib" fikri öz təsdiqini tapmışdı. Prezidentin fərmanları ilə artıq bu sahəyə xeyli pul da ayrılmışdı, Orta Asiya xalqları iqtisadiyyatda Azərbaycan modelinə keçmişdilər. Bütün bunları görən Arslan Dədə Əfəndinin komandır Altay Cavadov, Boqomilla və Elçin Aliyev haqqında dediklərinə birmənalı olaraq inanmışdı. Dədə Əfəndi Arslana demişdi ki, təşkilatın qolları çox genişdi. Komandır sənin kimliyini bilmədiyi kimi, sənin də onu tanıtmamağın gərək idi. Sən öz işini bilirdin. Yadindadırımı, sənə son dəfə uğur diləyəndə demişdim ki, dostlarının ölümü belə olsa, sən yolundan qala bilməzsən. Sənin daşıdığı sirri bu dünyada daşıyanların sayı barmaqların qədərdir. Ona görə də, səndən başqa, komandada kiminsə bilməsi mümkün-kün deyildi. Arslanın uca səslə "bəs Elçin, Elçin kim idi? O, hardan bilirdi ki, mən Qoroğluyam, mən bura bayraq üçün yox, başqa bir məqsədlə gəlmişəm? Buna necə don geydirəcəksiniz?" –suallarına Dədə Əfəndi yenə aramla cavab vermişdi: Oğul, Elçin də bir Odər idi, amma onun bu əməliyyatdakı funksiyası səni qorumaq idi. O, sənin fədai olacağını öncədən bilirdi. Əgər dəstədə hər hansı bir hadisə baş verərdisə, o səni qoruyaçaqdı. Amma ona kitabla bağlı bilgi verilməyib. Çünkü o, ocağın sırlarınə sə-

nin qədər bələd deyildi. Sadəcə, onun dürüstlüyü və bacarığı onu həmin komandaya apardı.

Arslan bundan sonra daha çox bağırmışdı: – Bəs həmimiz sağ qalsaydıq, mən nə etməliydim, heç bunu düzündünüz mü? Mən nə deməli idim can dostlarımı?

– Qoroğlu, deyəsən, sən kim olduğunu unudursan! Axı sən ona görə bu məlumatı bilirsən ki, şəraitə uyğun qərar verməyə haqqın və hüququn var. Həm də bacarığın. Artıq o zaman nə qərar verməli olduğunu sən müəyyənləşdirəcəkdin. Hər iki məsələ önəmli olduğu üçün onu poza bilməzdik. Bir də ki, digər uşaqlara bələd olmadığımızı görə sırrı yalnız iki nəfər daşımali idi. Belə də oldu. Sən burda hay-küy salacağına get ananın yanına. Sənin haqqında yayılan məlumatları eşidəndən sonra infarkt vurub, indi reanimasiyadadır. Uşaqlar səni aparacaqlar. Bizim klinikamızdadır.

Bunları eşidən Arslan Dədə Əfəndidən əl çəkərək, tələsik anasının yanına qaçmışdı. Amma onu bir də heç vaxt görməmişdi. Anasının yasını verəndən sonra komandırın

ailəsini tapmış, bir neçə həftə öncə komandirin ailəsini vətən xaini kimi damğalayanların indi dəstə-dəstə, maşın-maşın gəlib onun ailəsinin əlindən öpdüyünü görmüş, insanlığın anlaşılmaz halına acılmışdı. Sonra onun yoldaşı ilə görüşüb, üzüyü Banuya vermiş, Ərturanın üzündən öpmüş, Xızır peyğəmbər kimi yox olmuşdu. Komandirin yoldaşı onu çox axtarsa da, bir daha görməmişdi. Arslan gizlin də olsa heç zaman onun ailəsinə qayğısını əskik etməmişdi.

– Bakı – Pekin reysi ilə uçan sərnişin Arslan Sultanbəyli, xahiş olunur, qeydiyyat masasına yaxınlaşasınız. Bu çağırışı Arslan yenə də eşitmirdi. Bəlkə də, eşitmək istəmirdi. Amma ikinci dəfə adını eşidən Arslan cəld ayağa durub qeydiyyat masasına doğru irəlilədi. Birazdan bu igid göylərdə olacaqdı. Səmanın boşluqlarında o uçacaq, uçacaq, babalarının atla qət etdiyi kilometrlərlə məsafəni bir neçə saatə keçəcəkdi. Həmin yolları bir də atla fəth edərək qayıtsın deyə.

Romanın ikinci hissəsində siz Boqomillanın sonrakı tale-yini, onun yazdığı gizlin kitabda nələrin olduğunu, üçüncü ünvanın hara olduğunu, Arslanın Şuşadan gətirdiyi kitabda nələrin yazıldığını, Onun Çin səfərində nələrin baş verdiyini Uyğur türklərinin dünyaya məlum olmayan sırlarını, Cənubi Azərbaycandakı azadlıq hərəkatında Arslanın fəaliyyətini, Ulu Şaman Məclisinin verdiyi son qərarları və Dədə Əfəndinin söhbətlərini oxuyacaqsınız.

Çapa imzalanıb: 24.02.2017
Formatı: 70x100 1/16. Ofset çapı
Həcmi: 7.75
Sifariş № 400